

Sona Həsənli

CÜMHURİYYƏT VƏ HÜQUQI DÖVLƏT QURUCULUĞU

(1918-2018)



SONA HƏSƏNLİ

Az f-304525

CÜMHURİYYƏT VƏ HÜQUQİ DÖVLƏT QURUCULUĞU

(1918-2018)

Azərbaycan Mədəni
Kitabxanası



Redaktor: Mahir Nemətoğlu

Rəyçi: Vəli Əliyev,
akademik, Azərbaycan Dövlət Pedaqoji
Universitetində tarix kafedrasının
müdiri, professor

Sona Həsənli

S12(18) «Cümhuriyyət və hüquqi dövlət quruculuğu» –
Bakı, “Azərbaycan” nəşriyyatı, 2018. – 408 səh.

Oxuyacağınız bu kitab əsasən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr edilib. Kitabda istiqlaliyyət qazanmağımızın tarixindən, habelə hüquqi quruculuq məsələlərindən - ordunun, polisin, ədliyyənin, prokurorluğun, sərhəd mühafizəsi xidmətinin yaradılmasından səhbət açılır, bu əsr ərzində keçilən yola nəzər salırı.

Müəllif müxtəlif mənbələrdən, o cümlədən “AZƏRTAC”ın mətbuat xidməti mərkəzlərinin hazırladıqları materiallardan və ensiklopedik toplulardan istifadə edib.

S - 4804000000 - 012(2018) Sifarişlə
M670(07) - 2018

© “Azərbaycan” nəşriyyatı, 2018.



“Mən bu gün qürurla deyirəm ki, biz Azərbaycan Xalq Cumhuriyyətinin sədaqətli və laiyqli varisiyik. Varislik həmişə böyük məsuliyyət demək olmuşdur... Biz tarixdən ibrat götürməliyik”.

*Heydər Əliyev,
Azərbaycan xalqının
ümummilli lideri*

SƏRƏDƏN DOĞAN GÜNES

20 18-ci il Azərbaycan xalqının yaddaşında mühüm hadisələr ili kimi qalacaq. Aprelin 11-de ölkəmizdə növbədənkarar prezident seçkilərinin keçirilməsi bir daha xalq-iqtidat birliyinin gücünü nümayiş ettdirdi və İlham Əliyev daha yeddi illiyə Azərbaycan prezidenti seçildi. Bundan bir qədər əvvəl - martın 31-də isə 1918-ci ildə erməni daşnaklarının xalqımıza qarşı törətdikləri soyqırımının 100 illiyi anıldı.

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 100 illiyi tamam oldu. Bu bayram təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində de təntənəli surətdə qeyd edildi. Xatırlatmaq yerinə düşər ki, dövlət başçımız hələ 2017-ci ilin may ayında Cümhuriyyət yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalamışdı. Prezidentin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsini isə tarihimizə verilən yüksək qiymət kimi deyərləndirmek olar. "Bugünkü Azərbaycan bir daha mənim sözlərimi təsdiqləyir ki, əgər 1920-ci ildə müstəqillik alımlızdan alınmasayı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi. Bunu deməyə əsas verən bizim bizim müstəqillik tariximizdir".

Ölkə başçısının bu sözləri böyük həqiqətləri eks etdirir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycanın XX əsrde ikinci dəfə müstəqilliye qovuşduğunu bildirən Prezident İlham Əliyev daha sonra deyir: "Əslində müstəqilliyimin ilk iki ili formal xarakter daşıyır. Çünkü Azərbaycan öz müstəqil siyasetini tam miqyasda apara bilmirdi. Bundan əlavə, ölkəmizdə yaşanan siyasi, iqtisadi, hərbi böhran, torpaq-larımızın işgal altına düşməsi, o vaxtki hak-

miyyət tərəfindən vətəndaş müharibəsinin başlanması, əlbəttə, gənc dövlətimizi uğurum konarına qoymuşdu. 1993-cü ildə Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının müdürükləyi ölkəmizi, dövlətimizi bu bələdan xilas etdi".

Bəli, yaxın tarixdən hər birimizə bəllidir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycannın müstəqillik tarixində yeni bir mərhələnin əsasını qoymuş. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyev isə belə deyirdi: "1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti da bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, on illiklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır".

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, 2018-ci il hər birimiz üçün çox mühüm ictimai-siyasi və mədəni hadisələrlə xatirimizde qalacaq. Bu il mayın 9-da ənənəvi olaraq yenə fəşizm üzərində qələbənin növbəti ildönümü qeyd edildi. Azərbaycan Prezidenti İlham Əliyev mühraribe veteranları ilə görüşdü, onların mükafatlarla təltif edilməsi barədə Sərəncam imzaladı. Sözsüz ki, bu, dövlətimizin belə insanlara həssas və qayğıkeş münasibətinin göstəricisidir. Mayın 10-da isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyine həsr olunmuş təntənəli mərasim keçirildi. Həmin mərasimdə ölkə başçısının maraqlı və məzmunlu nitqi

bizi həm keçmişlərə qaytardı, həm də Heydər Əliyev dühamı bir daha dərk etməyə sövq etdi. Gelin, Prezidentin həmin çıxışını birlikdə nəzərdən keçirək:

- Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Bu gün Azərbaycan xalqı bir daha Ulu Öndərin ezziz xatirəsinə öz hörmət və ehtiramını bildirir.

Heydər Əliyev dahi şəxsiyyət, uzaqqorən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həst etmişdir. Bütün dövrlərdə xalqa leyaqətlə, sədaqətlə xidmet etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayıaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamlı irəliye aparırdı. Sovet dönməmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlləcidi anlıarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyaseti və cəsarətli addımları xalqımızı böyük bələldərən xilas etmişdir. Xalq ona inanır, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur.

6

Sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illerdə Azərbaycan uğurla, süretlə inkişaf edib. 1969-cu ilde o, Azərbaycan Respublikasının rəhbəri seçiləndə Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi. Bunu sosial-iqtisadi göstəricilər də təsdiq edir. On üç il ərzində yorulmaz fealiyyət neticesində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birine çevrilmişdir. Əgər sovet dövründə - 1980-ci illerdə iki donor respublika var idise, onlardan biri Azərbaycan idi. Azərbaycan ümumittifaq xəzinesinə daha çox vəsait verirdi, nəinki alırdı.

Mehz o illerdə Azərbaycanda sənaye inkişafı böyük temp-lərlə təmin olunurdu. Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük işlər görülmüşdü. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil Azərbaycanın inkişafına xidmət

göstərir. Kənd təsərrüfatına böyük diqqət göstərilirdi. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi. Yəni, 1982-ci ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, doğrudan da Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində böyük işlər görülmüşdür və Azərbaycan, qeyd etdiyim kimi, qabaqcıl yerlərdə idi.

Onun gördüyü işlər, prinsipiallığı, şəxsi keyfiyyətləri, elbəttə ki, sovet rəhbərliyində də yüksək qiymətləndirilirdi. 1982-ci ildə Leonid Brejnev vəfat edəndən və Yuri Andropov hakimiyyətə gələndən sonra onun ilk təyinatı məhz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevi Moskvaya davət etmiş və ona yüksək vəzifə təklif etmişdir - Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü vəzifelerini.

Mən yaxşı xatırlayıram, atam bir neçə gün tərəddüb edirdi, Azərbaycandan getmək istəmirdi. Onun gördüyü işlər, elbəttə ki, Azərbaycanı böyük dərəcədə inkişaf etdirmişdi və Azərbaycanın gələcək inkişafı ilə bağlı böyük planları var idi. Ancaq o vaxt təbii ki, güclü nizam-intizam var idi və eyni zamanda, sovet dövləti qarşısında yeni vezifələr durmuşdu və o, bu yüksək mesuliyyəti öz üzərinə götürmüdü. 1982-1987-ci illerdə o, bir çox önemli sahələrə rəhbərlik edərək sovet dövlətinin uğurlu inkişafına öz töhfəsini vermişdir. Onun bilavasitə rəhbərliyi ilə böyük infrastruktur layihəsi olan Baykal-Amur dəmir yolu uğurla inşa edilmişdir, onun tikintisi tamamlanmışdır.

Eyni zamanda, daim Azərbaycana böyük diqqət, kömək göstərirdi. Əlbəttə, onun burada gördüyü işlər və fealiyyəti imkan verirdi ki, o, Azərbaycanı terk edəndən sonra da Azərbaycan inkişaf etsin. Ancaq buna baxmayaraq respublikada sosial-iqtisadi göstəricilər getdikcə aşağı düşürdü, vəziyyət

7

tənəzzülə uğrayırdı. Nəticədə 1980-ci illerin sonlarında - 1990-ci illerin əvvəllərində Azərbaycan böyük fəlakətlə üzüze qalmışdır.

Bir sözə, o dövrə Ulu Öndər çox böyük işlər görmüşdür və sovet məkanında onun xatirəsinə bu gün çox böyük hörmet və ehtiram var. Mənim onunla bərabər işleyən şəxslərlə çoxsaylı görüşlərim deməyə əsas verir ki, o, sözün əsl mənasında, böyük hörmətə layiq olan insan idi.

1987-ci ildə heç bir əsas olmadan ovaxtkı sovet rəhbərliyi tərəfindən Heydər Əliyev bütün vəzifələrdən uzaqlaşdırıldı. Bunun heç bir əsası yox idi. Çünkü onun peşəkarlığı, gördüyü işlərin nəticələri, əlbəttə ki, ona qarşı edilən ədalətsizliyə uyğun gəlmirdi. Ancaq o vaxt sovet rəhbərliyində olan adamlar, sovet dövlətinin rəhbəri ona qarşı çox menfi münasibət

8

gösterirdi. Heydər Əliyev çox principial, sözünü deyən insan idi. O göründü ki, ölkədə vəziyyət pisləşməyə doğru gedir. O göründü ki, real islahat evəzini, boşboğazlıq, populizm hökm sürür. O göründü ki, qəbul edilmiş qərarlar sovet dövlətinin zəifləməsinə xidmət göstərir. Eyni zamanda, 1985-ci ildən başlayaraq, Sovet İttifaqında milli münasibətlər sahəsində çox böyük pozuntulara yol verilmişdir. Sovet dövlətini vahid bir dövlət kimi saxlayan, ilk növbədə, milli münasibətlərin tənzimlənməsi idi. 1985-ci il qədər bu münasibətlər demək olar ki, sağlam zəmində qurulmuşdur. Bütün xalqlar rahat inkişaf edə, öz mədəniyyətini qoruya bilirdilər.

Ona görə bütün bu xoşagelməz meyillərə qarşı Heydər Əliyev biganə qala bilməzdi, öz səsini ucaldırdı və əlbəttə ki, bu, sovet rəhbərliyinin xoşuna gəlmirdi. Heç bir əsas olmadan bütün vəzifələrdən uzaqlaşdırılardan sonra Azərbaycan böyük dayağı itmiş oldu. Bizim mənfur qonşularımız dərhal bundan istifadə etdilər, onun istefasından iki həftə keç-

məməş erməni separatçıları və onların mərkəzdəki havadarları məsələ qaldırıldılar ki, Dağılıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılib Ermənistanın tərkibinə verilsin.

Yəni, Heydər Əliyev amili, güclü şəxsiyyətin dövlətin mərkəzində olması imkan vermirdi ki, belə separatçı meyillər baş qaldırsın. Baxmayaraq ki, 1969-cu ilə qədər belə meyillər var idi. Ancaq Heydər Əliyev Azərbaycana rehber vəzifəsinə göləndən sonra bütün bu meyillərin karşısına almışdır.

O vaxtdan xalqımıza, respublikamıza qarşı çox böyük ədalətsizliklər edilmişdir. Bunun neticəsində Azərbaycan böyük fəlakətlə üzləşmişdir. Tam əminliklə deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsayıdı, Azərbaycan rəhbəri kimi heç vaxt imkan verməzdi ki, separatçı meyillər baş qaldırsın və Dağılıq Qarabağ münaqışası başlasın. Çünkü onun qətiyyəti, cəsərəti, nüfuzu heç vaxt imkan verməzdi ki, belə meyillər mövcud olsun. Ancaq ondan sonrakı rəhbərlər, əfsuslar olsun ki, zəiflik göstərmişlər, principiallıq göstərməmişlər və onlar üçün öz şəxsi karyerası xalqın mənafeyindən qat-qat böyük əhəmiyyət kəsb edirdi.

1990-ci il qədər Heydər Əliyev pensiyaçı kimi yaşayırı. Baxmayaraq ki, Heydər Əliyevə qarşı mərkəzdə təşkil edilmiş qarayaxma kampaniyaları aparılırdı, ancaq Azərbaycan xalqı ona olan hörmətini daim öz qəlbində yaşadırdı. 1990-ci ilin faciəvi günlərində Heydər Əliyev əsl lider kimi yenə də öz xalqının yanında yer tutdu, xalqa yol göstərdi. Mən o dəhşətli günləri yaxşı xatırlayıram, sovet hökuməti, sovet rəhbəri tərəfindən Azərbaycan xalqına qarşı böyük cinayət töredilmişdi. Qanlı Yanvar faciəsi böyük cinayətdir, öz xalqına qarşı böyük cinayətdir. Yüzdən çox günahsız insan vəhşicəsinə qatla yetirilmişdir, yüzlərlə insan yaralanmışdır və itkin düşmüşdür. Heydər Əliyev dərhal bu ədalətsizliyə qarşı öz

səsini ucaldı. Yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - orada sovet rəhbərliyini, bu vəhişi akti pisledi və Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdi. Bu, böyük cəsarət tələb edən addım idi. Çünkü o vaxt Heydər Əliyev sovet təhlığında çox böyük təzyiqlərə, böyük kampaniyalara məruz qalırdı. Ancaq xalqın ona olan sevgisini bu çirkin əməllər söndürə bilməzdi. Əksinə, xalq göründü ki, öz liderinə qarşı böyük ədalətsizlik töredilir və onun ətrafında daha da sıx birlaşmeye cəhd göstərirdi. 1990-ci il yanvarın 21-də Heydər Əliyevin Moskvada daimi nümayəndəlikdə keçirilmiş mətbuat konfransındaki çıxışı dəfələrlə dərc edilib, televiziyyada göstərilib. Yenə də deyirəm, bu, böyük cəsarət tələb edən addım idi. Bu addım bir daha göstərirdi ki, Azərbaycan xalqının problemləri, mənafeyi, dərdi onun üçün hər şeydən üstündür, hər şeydən əzizdir və ağır günlerde o, mütləq öz xalqının yanında olmalı idi. Onu da qeyd etməliyəm ki, o vaxt sovet hakimiyyəti hole möhkəm idi, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt qalırdı. Heç kimin ağlına gələ bilməzdi ki, nə vaxtsa sovet dövləti dağılaçaq.

Ondan sonra Heydər Əliyev uzun illər xidmət etdiyi Komunist Partiyasının sıralarından çıxdı. Çox ciddi bəyanat vermişdi və təbii ki, ona qarşı bundan sonra da təzyiqlər, təqiblər daha da geniş vüset almışdı, hətta tam dəqiq məlumatla görə, onun həbsi məsəlesi də qoyulmuşdu. Moskvada qalmاق təməkün deyildi, onun bütün ailə üzvlərinə qarşı da çox ciddi addımlar atılmışdı. Bütün ailə üzvləri tutuduqları vəzifələrdən, - vəzifələr o qədər də böyük vəzifələr deyildi, adı vəzifələr idi, - çıxarılmışdı. Demək olar ki, sovet hakimiyyətinin repressiya maşınının nəticələrini biz o vaxt görmüşük və hiss etmişik.

Heydər Əliyev doğma Vətənə üz tutur və Bakıya gelir. Əfsuslar olsun ki, Bakıda da ona yaşamağa imkan vermədiyər və Naxçıvana - doğulduğu yera gedib orada yaşamağa məcbur olur və Azərbaycan xalqı onun ətrafında birləşməye başlayır. Azərbaycan xalqı açıq-aydın göründü ki, bu ağır vəziyyətdən xalqı ancaq Heydər Əliyev çıxara bilər, xalqı ancaq o xilas edə bilər. Naxçıvanlılar onun ətrafında sıx birləşərək Heydər Əliyevi Ali Məclisin Sədri vəzifəsinə seçdilər və o, Naxçıvanı işğaldan qorudu. Çünkü o vaxt Ermənistən Naxçıvanı da işğal etmək istəyirdi. Ancaq Heydər Əliyev buna imkan vermədi. Orada böyük səfərərlik işləri görülmüşdür, özünü müdafiə dəstələri yaradılmışdır və Naxçıvanın işğalına imkan verilməmişdir. Naxçıvanlılar da Heydər Əliyevi qorudular. Çünkü o vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz, dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat hakimiyyəti Heydər Əliyeva qarşı işlərə başlamışdır və Naxçıvanda da çevriliş etmək fikirləri var idi. Hətta o vaxt Daxili İşlər Nazirliyinin daxili qoşunlarının bir dəstəsini Naxçıvana desant göndərmək istəmişlər, naxçıvanlıları, Heydər Əliyevi hədələmişdilər, ancaq sonra bu çirkin əməllerden əl çəkməli oldular. Çünkü gördülər ki, onları çox ciddi müqavimət gözləyir və bu, avantura onlara çox baha başa gələ bilər və yenə də, - sonra da bunu dəfələrlə göstərəcəklər, - qorxaqlıq göstərərək öz çirkin niyyətlərindən əl çəkməli oldular.

Naxçıvan dövrü çox yadda qalan dövrdür. Mən o dövrü çox yaxşı xatrılayram. Mən dəfələrlə Naxçıvana atamın yanına getmişəm, onunla bərabər olmuşam. Çox ağır vəziyyətdə Naxçıvanın qorunması, Naxçıvanın yaşaması üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz üçün də çox böyük işlər görülmüşdür. Çünkü uzun fasılədən - 1920-ci ildən sonra ilk

dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Bu, müstəqilliye gedən yolun başlanğıcı idi.

Azərbaycanda vəziyyət getdikcə gərginləşirdi, torpaqlarımız erməni işğalı altına düşürdü. Ovaxtı AXC-Müsavat həkimiyəti xalqın ümidişlərini doğrudan bilmədi, öz yarımzaz, xəyanətkar siyaseti ilə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə böyük zərbələr vurdur və demək olar ki, ölkəni idarəolunmaz vəziyyətə gətirdi. Xaos, anarxiya, talanlılıq, özbəşinliq, siyasi, iqtisadi, hərbi böhran hökm sürdü, torpaqlarımız işğal altına düşürdü. Azərbaycanın ovaxtı iqtidarı isə öz laxlayan həkimiyətini qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə el atmışdır. Biz o günləri, o illəri yaxşı xatırlayıraq. Öz həkimiyətini saxlamaq üçün Gəncəni bomblamağa qərar vermişdi və Gəncənin dağılmış binalarının o mənzərəsi bu gün bizim gözümüzün qabağındadır. Azərbaycan xalqı o anti-millili həkimiyətə yox demişdir, cəmi bir il ona dözə bilməşdir və öz lideri ətrafında birləşmişdir. Hələ 1992-ci ildə Azərbaycanın qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə müraciət edərək partiyانın yaradılması ilə bağlı təkliflər irali sürümüslər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünkü o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın telebi ilə Heydər Əliyev Bakıya gəlməmişdir. Ovaxtı AXC-Müsavat həkimiyəti yenə də qorxaqlıq göstərərək kənara çəkilmiş, ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyani Heydər Əli-

yeve həvalə etmişdir.

1993-cü ildən başlayaraq Azərbaycan bu gün qədər uğurlu inkişaf yolu ilə gedir. Baxmayaraq, 1994-cü və 1995-ci illerde iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir, ancaq Azərbaycan xalqı imkan vermədi ki, cinayətkar ünsürlər həkimiyəti bir daha qanunsuz zəbt etsinler. Əlbəttə ki, Heydər Əliyevin nüfuzu, onun cəsarəti, onun siyaseti imkan vermədi ki, kimsə həkimiyəti qanunsuz yollarla zəbt etsin.

Ondan sonra Azərbaycanda sabitlik dövrü başlamışdır və bu dövr bu gün də davam edir. Ölkəmiz üçün çox önemli qərarlar qəbul edilmişdir, siyasi islahatlara start verilmişdir. Məhz o illərdə bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etməlidir. İqtisadi islahatlara start verilmiş, bazar iqtisadiyyatı prinsipləri əsas prinsiplər kimi tətbiq olunmağa başlamışdır. Azərbaycan beynəlxalq aləmlə münasibətləri qura bilməşdir və demək olar ki, müstəqilliyimizin ilk illərində mövcud olan beynəlxalq təcridden de çox bilməşdir. Ölkəmiz üçün lazım olan beynəlxalq əlaqələr Azərbaycana investisiya cəlb edilməsinə görətib çıxarmışdır. 1994-cü ildə "Əsrin kontraktı" imzalanmışdır. Bu kontraktın bizim tariximizdə, iqtisadi inkişafımızda müstəsna rolu vardır. 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. Eyni zamanda, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilmişdir. Əfsuslar olsun ki, ondan əvvəlki həkimiyət bu məsələyə bigana qalmışdır. Azərbaycan uğurla inkişaf etməyə başlamışdır. 1993-2003-cü illerde ölkə qarşısında duran vəzifələr uğurla icra edilmişdir. Ordu quruculuğu işində böyük addımlar atılmışdır, uğurlu Horadiz əməliyyatı keçirilmişdir və torpaqlarımızın bir hissəsi işğalçılardan azad edilmişdir. Yəni, 10 il

erzində Azərbaycanda dövlət quruculuğu içinde çox böyük addımlar atılmışdır və bu addımlar bu gün bizim uğurlu siyasetimizi şərtləndirir.

2003-cü ilin oktyabr ayında Heydər Əliyev xalqa müaciətində görülmüş işlərlə bağlı öz fikirlərini bildirmiş və əminliyini ifadə etmişdir ki, onun davamçıları onun yolu ilə gedərək, Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər.

2003-cü ilde Azərbaycan xalqı mənə böyük etimad göstərmışdır və o gündən bu gənə qədər çalışıram ki, bu etimadı doğruldum. 2003-cü ilde prezident seçkiləri ərefəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasi Azərbaycanda davam etdiriləcəkdir. Fəxr edirəm ki, sözüma əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamlı gedir. Azərbaycanda sabitlik tam təmin olunur, sabitliyin teminatçısı Azərbaycan xalqıdır. Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində vəziyyət gərginləşir, yeni münəaqişlər, qanlı toqquşmalar, vətəndaş mühərabələri, çevrilişlər baş verir. Ona görə baş verir ki, insanlar hakimiyyətdən narahitdirlər. Ona görə baş verir ki, hakimiyyət lazım olan səviyyədə, düzgün siyaset aparmır, insanları narahat eden problemləri həll etmir, iqtisadi inkişafı təmin edə bilmir, böyük pozuntulara yol verir. Azərbaycanda isə sabitliyin teminatçısı, onun qaranti Azərbaycan xalqıdır və xalq-İqtidər birliyidir. Bu gün Azərbaycan dünya məqyasında en sabit və en uğurla inkişaf edən ölkələrdən biridir.

Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulubdur. Biz son 15 il ərzində milli dəyərlərimizlə bağlı çox ciddi siyaset aparıraq. Bizim milli dəyərlərimiz, ənənəvi dəyərlər bizim üçün əsasdır. Çox şadam ki, bu gün gənc nəsil milli

rəhda tərbiye olunur və milli ləyaqət hissələrin güclənlər, müstəqillik en böyük sərvət kimi cəmiyyət tərəfindən qəbul edilir və dəstəklənlər.

Azərbaycan dünya məqyasında dinlərarası, milletlərarası münasibətlərin tənzimlənməsində nümunəvi ölkəyə çevrilibdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri Azərbaycan səması altında bir ailə kimi, sülh, məhrəbanlıq, dostluq şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir və bu, bizim siyasetimizin böyük uğurudur.

Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir. Bizim bir çox ölkələrlə bərabərhüquqlu, gözəl, konstruktiv münasibətlərimiz vardır. Biz principial mövqeyimizdən heç vaxt bir addım geri atmırıq. Tərəfdəşələrimizlə qarşılıqlı maraqlar üzərində qurdugumuz münasibətlər, düzgün xarici siyaset bizi imkan verir ki, həm beynəlxalq arenada öz gücümüzü, təsir imkanlarını artırıq, eyni zamanda, daxili problemləri, xüsusi ilə iqtisadi inkişafla bağlı olan problemləri həll edək.

Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münəaqışəsi ilə bağlı bizim principial mövqeyimiz dəyişməz olaraq qalır. 2003-2018-ci illərdə - 15 il ərzində bir çox beynəlxalq təşkilatlar - BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münəaqışa ilə bağlı bizim mövqeyimizi, edəleti öks etdirin qərar və qətnamələr qəbul etmişlər.

Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münəaqışəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri esasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır, BMT Tehlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işgal edilmiş torpaqlardan qeyd-sərtsiz çıx-

malıdır. Münəqışının digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü dənişqərlər mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycan xalqı və dövləti heç vaxt imkan vermez ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əger kimse başqa cür fikirləşirse, hesab edirəm ki, o, əbəcə yera illüziyalara yaşayır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Bunu ədalət və beynəlxalq hüquq tələb edir. Dağılıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarix deyir, mədəniyyət deyir, bunu beynəlxalq hüquq deyir. Dağılıq Qarabağda keçirilmiş son qondarma "referendum" heç bir ölkə, heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bu, bir daha onu göstərir ki, beynəlxalq aləm, bütün ölkələr Dağılıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanır. Biz öz principial mövqeyimizi bundan sonra da gücləndirəcəyik. Azərbaycanın həm beynəlxalq müstəvidə, həm də regionda kifayət qədər imkanları var. Bizim iştirakımız olmadan bölgədə heç bir layihə icra edilə bilmez. Ermenistanda bu reallığı nə qədər tez başa düşsələr, münəqışə o qədər də tez həll edilər və bölgəmizdə sülh təmin olunur.

Biz, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı dünyada çox böyük işlər görürük. Ermenilər tərəfindən törədilmiş misli görünməmiş vəhşilik olan Xocalı soyqırımını son illər ərzində 10-dan çox ölkə soyqırımı kimi tanıyıb və bu proses davam etdiriləcəkdir.

Biz güclü ordu qurmuşuq. Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görünürler. Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-güna artır. İki il bundan əvvəl Azərbaycan Ordusu Ağdere, Füzuli, Cəbrayıllı rayonlarının bir hissəsini işgalçılardan azad etmişdir və o torpaqlarda - bizim doğma

torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalgalanır. Əminəm ki, gün gələcek və Azərbaycan bayrağı bu gün hələ də işgal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaqdır.

Biz Ulu Öndərin yolu ilə gedərək güclü iqtisadiyyat qura bilmışik. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayışdır. Bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliyinə görə dünyada 35-ci yerdə layiq görübüdür, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdeyik.

Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür. Azərbaycanda yoxsulluqla, işsizliklə mübarizə gözel nöticələr verir. Bu böyük sosial problemlərin həlli işində böyük uğurlar əldə edilibdir. Biz energetika, nəqliyyat sahələrində tarixi layihələr icra etmişik və onların icrası davam edir. Biz ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı məsələləri tam şəkildə həll etdik. Gələcəkdə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ilə bağlı böyük layihələrin başa çatması gözlənilir.

Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilibdir. Şimal-Cənub və Şərqi-Qərb nəqliyyat dəhlizləri bizim böyük sərmayelerimizlə həyata keçirilir və bu istiqamətdə hələ də həllini tapmamış məsələlər mütləq öz həllini tapacaqdır.

Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın temelində ulu öndər Heydər Əliyev siyaseti dayanır. Biz bu siyasetə sadıq, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik.

Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, biz

bundan sonra da həmişə inkişaf və tərəqqi yolu ilə gedəcəyik. Sağ olun.

Ölkə Prezidentinin dedikleri tarixi gerçeklikləri eks etdirir. Diqqətçəkən digər məqam isə İlham Əliyevin özünə və xalqına inamın ifadəsidir. Bu inamın kökündə isə Azərbaycanda son 15 il ərzində nəhəng layihelerin həyata keçirilməsi, insanların yaşam tərzində baş verən müsbət dəyişikliklər dayanır. Təbii ki, başqa sebəblər də sadalamaq olar. Mövzudan uzaq düşməmək üçün zənmimce, hələlik de-diym iki arqumentlə də kifayətlənmək olar...

Nəhayət, gəlek xalqımız üçün mühüm tarixi günlərdən biri olan 28 May. O günə ki, Azərbaycanın XX əsrə istiqaliyyəti uğrunda mübarizə tarixində 28 May ən unudulmaz gündür. 1918-ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzularına qovuşmuş, şərqi dölkətən demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətini elan etmişdir. Xalq Cümhuriyyəti son dərəcə çətin və mürekkeb tarixi-siyasi proseslərin cərəyan etdiyi bir dövrə yarammışdır.

Müsəlman Şərqi dölkətən demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ölkəmizin çoxəsrlıq tarixi, sosial-iqtisadi və mədəni inkişafının, XX əsrin əvvəllərində başlanmış və rus imperiyasının dağılması ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntəqi nəticəsi idi. 1917-ci ilin fevral inqilabından sonra rus mütlöqiyətinin süqutu bütün imperiyada mərkəzdənqazma meyllerini gücləndirdi.


Rusiyada oktyabr inqilabından sonra isə 1917-ci ilin noyabrında müstəqil Zaqafqaziya Komissarlığı, daha sonra Zaqafqaziya Seymi yaradıldı. 1918-ci il may ayının 26-da

Gürcüstan müstəqilliyini elan edərək Seymən çıxdı. May ayının 27-də isə Seymin müsəlman üzvlərininfovqələdə iclasında Milli Şura yaradıldı və bir gün sonra Azərbaycan öz istiqlaliyyətini dünyaya bəyan etdi.

Müstəqillik Akti qəbul olunan gündən Azərbaycan Xalq Cümhuriyyəti gərgin fəaliyyətə başladı. Fətəli xan Xoyskinin rəhbərliyi ilə ilk hökumət yaradıldı. Müvafiq dövlətçilik attributlarının tətbiq edilməsi, qanunvericilik bazasının formalasdırılması istiqamətində işlərin əsası qoyuldu. Lakin təessüflər olsun ki, həmin dövrə müstəqil dövlətimiz xarici və daxili düşmənlərin güclü müqavimati ilə rastlaşırdı. Öz ülvi arzu və məqsədlərinin böyük hissəsini həyata keçirə bilməyen Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra Rusiya bolşevizminin açıq tacavüzi nəticəsində süqutu uğradı.

Lakin belə az ömrünə baxmayaraq, öten əsrin əvvəllərində Azərbaycanda müstəqil demokratik dövlətin yaranması müsəlman şərqində respublika ideyasının formalasmasına böyük təsir göstərdi və milli dövlətçilik ənanolarının yaranmasına səbəb oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində derin iz buraxdı. Milliyyətindən, siyasi mənsubiyetindən və dini etiqadından asılı olmayaqarəq bütün vətəndaşlara bərabər hüquq verilmesi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlətçilik attributlarının qəbulu, ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahəsində atılmış əsaslı addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.

Xalqımız hürriyyət və azadlıq eşqini bir daha XX əsrin sonunda, yeni, 1991-ci il oktyabrin 18-də öz dövlət müstəqilliyinin bərpa olunması ilə dünyaya nümayiş etdirdi. Azə-




20

baycan xalqının böyük oğlu, dünyanın görkəmli siyasi xadimlərindən olan ulu önder Heydər Əliyev AXC-nin yaranmasına yüksək qiymət vermiş, müasir Azərbaycan Respublikasının onun varisi olduğunu bəyan etmiş, əvvəlcə Naxçıvan Muxtar Respublikasında, sonra isə ölkə səviyyəsində varişliyin və dövlət atributlarının qəbul olunmasına nail olmuşdur. Dövlət başçımız Prezident İlham Əliyev bu tarixilik ənənəsini uğurla davam etdirərək AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.

Ulu önderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranma səbəbleri barədə danışarkən demişdir: "Müsəlman Şərqində ilk demokratik respublikanın məzə Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə - XIX əsrin sonu, XX əsrin əvvəllərində xalqımız milli azadlıq və müstəqillik arzusu, ümidi ilə yaşayırdı. Həmin il-lərdə vətənin mütərəqqi fikirləri övladları, ziyanlılar xalq kütlələrinin milli özünüdürkə, dirçəliş, azadlıq və müstəqilliyə çağırır, milli azadlıq hərəkatı ideyasını yayır və möhkəmləndirildilər ki, bu da mənətiqi olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxırdı".

Doğrudan da o dövrde xalqımız sanki azadlıq üçün, necə deyərlər, susamışdı. Onu ciyərlərinə çəkib saf dağ suyu kimi içmək, özü də doyunca içmək isteyirdi. Bu, gerəkden azadlıq teşəni idi. Amma...



O suyu içməyə qoymadılar. Ürəklərimiz yana-yana qaldı. Yalnız dada bildik... Cümhuriyyət qurucuları bize gözəl irs qoydular. O gözəl irsin üstünü sovet hökuməti ele örtdü ki, xalq uzun iller öz fədakar oğullarını belə tanımadı, bize Lenini, Stalini, Şaumyanı, Caparidzeni, 26 Bakı Komissarlarını təbliğ etdilər. Əsl tarix gizlədildi, erməni daşnaklarının xalqımıza qarşı töretdikləri qanlı cinayətlərin, soyqırımının adı



belə tutulmadı. Bütün bunlara baxmayaraq, tarixi həqiqətləri gizlətmək mümkün olmadı. Gec de olsa, gerəkliklər üzə çıxdı, 70 ildən sonra yenidən öz azadlığımıza qovuşduq.

Cümhuriyyət qurucuları Azərbaycan üçün böyük tarix yazıldılar. Ölkəmizi coğrafi məkan anlayışından müstəqil dövlət səviyyəsinə qaldırdılar. Dövlət atributlarımız yarandı, Azərbaycan dili rəsmi status qazandı. Milli pul vahidim buraxıldı, dünya dövlətləri bizi tanıdı. Ordumuz, polisimiz, ədliyyəmiz, prokurorluq orqanlarımız və digər dövlət strukturlarımız fealiyyətə başladı. Təbii ki, o dövrde bütün bu sadalananları və sadalanmayanları yaratmaq çox çətin idi, az qala mümkünsüz idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları isə bunları bacardı və tariximizə parlaq sohifələr yazardılar.

Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixdə imzaladığı serəncamda cümhuriyyətin fealiyyətinə yüksək dəyər verilir: "Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayraqı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkəmizin arazi bütövülüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddədə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı; milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət verildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksələşni üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü".



Sovet ideologiyası bizlərə saxta tarix sırmışdı. Nə yaxşı ki, həqiqətlər üzə çıxdı. Tarixçi alimlərimizin el-qolu açıldı. Onlar xüsusilə Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Sərəncamından sonra ortaya sanballı əsərlər qoydular. Yeri gelmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun alimləri, başda millət vəkili, akademik Yaqub Mahmudov olmaqla çox dəyərli tədqiqat əsərləri yazdılar, tariximizin qatı açılmayan səhifelerini üzə çıxardılar. Qısa zaman sürəsində ikcicilik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” hazırlamaq tarixçi alimlərinin fədakar emeyinin bəhrəsi kimi dəyerləndirilməlidir. Bundan oləvə, ölkə mətbuatında, elektron KİV-lərdə, radio ve televiziya dalğalarında Cümhuriyyət tariximiz geniş şəkildə təbliğ olundu. Telekanallarda Azərbaycan Demokratik RESPUBLİKASI və onun qurucuları barede verilişlər və filmlər nümayiş etdirildi (“Son iclas” filmi daha maraqlı idi).

Öləkə Prezidenti İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. Şübhəsiz ki, qarşidakı ayllarda, yaxud ilin sonuna kimi ölkəmizdə bununla bağlı tədbirlər davam edəcək, tarixçi alimlərimiz isə yeni araşdırımlar ortaya qoysaqlar.

Mən ixtisasca tarixçi deyiləm, hüquqsunasam. Amma etiraf edim ki, tarixi mövzular məni həmişə özünə çəkib. Cümhuriyyət tariximizi oxuduqca qürur hissi keçirirəm. Mənim bu kitabı orseyə gətirməyimin sebəbi də məhz həmin qürur hissindən doğdu. İstədim dəyərli tədqiqat əsərlərini yüksəm da olsa bir araya getirirəm. Bu il həm de ordumuzun, polisimizin, adliyyə və prokurorluq orqanlarının yaradılmasının 100 illiyi tamam olur. Bunlar barede danişmaq, söz demək istəyinə düşdüm. Bu istəyime nə dərəcədə nail oldum

- bunu oxucular deyəcək. Amma istərdim ki, cümhuriyyət tariximizi hamı bilsin. Ona görə də AMEA-nın həqiqi üzvü Əməkdar elm xadimi, Dövlət mükafatı laureati Yaqub Mahmudovun “Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika” serlövhəli geniş hacmli dəyərli məqələsini (“Respublika” qəzeti, 28 may 2017-ci il) kiçik ix-tisarla diqqətinize çatdırıram:

Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimlərindən olan Çar Rusiyası Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsərət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şürurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyaseti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasetin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasetin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən “tomizləmək”, bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti denizlərə çıxməq, bununla da Rusiyanın tarixi arzusuna — Hindistana yetişmək niyyətinə nail olmaq idi. Məhz bu məqsədə də, bir tərefdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülbilər, digər tərefdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyaseti yeridilirdi. Daha dəhşətli isə bu idi ki, hemin qanlı siyaseti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınıları törədilirdi. Ölkənin şimal-qərb hündürlükündə isə Azərbaycan və gürcü xalqları arasına nifaq salmaq siyaseti yeridilirdi. Bir sözə, Azərbaycan Çar Rusiyasının milli-müstəmləkəçilik siyasetinin ən dəhşətli sınaq meydanına çevrilmişdi.

Buna görə də bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan əzariz-

min qəddar milli-müstəmləkə rejimine qarşı milli müqavimət hərəkatının osas mərkəzini çevreldi. İdare olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyanlarının başçılığı altında bütün Rusiyadan türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının öününe keçdi.

XX yüzilliyin evvəllerində Rusiya imperiyası dərin hərbisiyasi və iqtisadi böhrandan xilas olmaq üçün islahatlar dövrüne qədəm qoymuşda böyük xeyriyyəci H.Z.Tağıyev tərəfindən himayə olunan Azərbaycan ziyanları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələbələrlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında tomsil olunmasını, yerli idarəciliyə və möhkəmə orqanlarında fealiyyətə colb olunmasını tələb edir, bu sahədə ayrı-seçkiliyin, möhdudiyyətin aradan qaldırılması uğrunda mübarizə aparıldırlar. Görkəmlı hüquqşunas Əlimərdan boy Topçubaşov, Şəmsi Əsədullayev, Əhməd boy Ağayev, Ədil xan Ziyadxanov, Əli boy Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan ziyanları bu hərəkatın öündə gedirdilər.

Şimali Azərbaycan ərəzimə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzəlum Şərqi xalqlarının mübarizə simvoluna çevrilmişdi. Heç də təsadüfi deyil ki, Rusiya imperiyasının bütün türk-müsəlman əhalisini ərəzimə qarşı birləşdirmək və bu məqsədlə vahid siyasi təşkilat yaratmaq ideyası da məhz Azərbaycanda doğulmuşdu. 1905-ci ilde Ümumrusiya müsəlmanlarının Nijni-Novgorodda keçirilmiş I qurultayında "Rusiya imperiyasında türkərin vəzifəyyəti və problemləri" nə həsr olmuş esas məruzə ilə məhz Azərbaycanın nümayəndəsi Əlimərdan boy Topçubaşov çıxış etmişdi. Yeni yaradılmış Ümumrusiya Müsəlmanları İttifaqının ("İttifaqı-Müslimin") Nizamnamə və Programının yazılımasında da azərbaycanlı nümayəndələr fəal iştirak etmişdilər.

Mürekkeb və çətin şəraitdə aparılan gərgin mübarizə noticisində Azərbaycanın tanınmış ziyanları Əlimərdan boy Topçubaşov, İsmayıllı xan Ziyadxanov, Əbdürrəhim boy Haqqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla boy Muradxanov 1906-ci ildə Rusiyadan ilk parlamentino — I Dövlət Dumasına deputat seçilmişdilər. Xalqımızı Rusiya parlamentində tomsil edən yüksək tohsil görmüş bu ziyanların ikisi ixtisasca hüquqşunas idi: Əlimərdan boy Topçubaşov Peterburq Universitetini, İsmayıllı xan Ziyadxanov isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdilər.

Rusiya Dövlət Dumasının on böyük fraksiyalarından birinə — Müsəlman fraksiyasına sədr Əlimərdan boy Topçubaşov seçilmişdi. Azərbaycanlı deputatlar Duma tribunasından çıxış edərək Rusiya imperiyasının Cənubi Qafqazda yeritdiyi milli qırğın siyasetini, xalqımıza qarşı yol verilon ayrı-seçkiliyi, köçürmə siyasetini, bütöv bir xalqın hüquqsuzluğunu, kölö halına salındığını bütün açıqlığı və koskinliyi ilə tonqid edir, yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənəfəyini müdafiə edirdilər. Belə ki, azərbaycanlı deputat İsmayıllı xan Ziyadxanov Duma iclaslarından birində çıxış edərək son dərəcə qotiyətə bildirmişdi: "Biz (Azərbaycan red.) bir əsr əvvəl işgal edilmişik. Bizə heç bir hüquq verilməmişdir. Kölö halına salınmışıq. Milli varlığımıza tocavuz edilmişdir. Bir sira ali məktəbə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk momurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziiyyət çökəkir. Lakin buraya Rusiyadan axın-axın kondililər köçürürlər. Bila vasitə dövlətin oli ilə törədilən milli qırğın zominində qana boyanmış bu torpaqlarda rus kondililəri üçün planlaşdırıldığız yaşayış məntəqələrini quracaqsınız. Bu, hökumətin gizli su-

rətdə hazırlayıb həyata keçirdiyi "parçala və hökmranlıq et!" idarə terzindən başqa bir şey deyildir. İki ilden bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üstündən keçirik. Artıq səbrimiz tükənmüşdür".

II Dövlət Dumasının üzvleri Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şah-taxtinski və Zeynal Zeynalov da, öz sələfləri kimi, çarizmin bütün sahələrde, o cümlədən dövlət idarəciliyində yeritdiyi milli və dini ayrı-seçkililik siyasətinə keşkin etirazlarını bildirildilər. Azərbaycanlı deputatların bütün Rusiyanın türk-müsəlman əhalisinin hüquqsuzluğuna qarşı keşkin çıxışları və bunun güclü oyadıcı tasirinin çarizmi vahiməyə salması, başqa sebəblərlə yanaşı, I və II Dövlət dumalarının buraxılmasında az rol oynamamışdı. Məhz buna görə də III Dumaya seçenekler zamani türk-müsəlman əhalisinin yaşadığı Mərkəzi Asiya, Sibir və digər regionlar seçki hüququndan məhrum edilmiş, Bakıya isə öz nümayəndəsini irali sürmək hüququnu verilməmişdi. Elə həmin səbəbə görə də, əvvəlkilərdən fərqli olaraq, III Dövlət Dumasında bütün Cənubi Qafqazın müsəlman əhalisini yalnız birçə nəfər deputat — Xəlil bəy Xasməmmədov təmsil edirdi. IV Dövlət Dumasında isə bütün Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Memmad Yusif Cəfərov idi.

Rusiyanın Dövlət dumalarına seçilmiş azərbaycanlı deputatlar, demek olar ki, hamısı milli hərəkatımızın ən qabaqcıl nümayəndələri idilər. Duma deputatları Əlimərdan bəy Topçubaşov, İsmayılov xan Ziyadxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov peşəkar hüquqsünaslar idilər. Məhəmməd ağa Şah-taxtinski isə Sarbonna Universitetinin dinləyicisi olmuş, Leypsiq Universite-

tinin fəlsəfə fakültəsini bitirmişdi.

Beləliklə, Birinci dünya müharibəsinin gedisində "xalqlar həbsxanası" olan Rusiya imperiyasının dağıılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəcilik mədəniyyətinə yiyeleşdiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi. Ölkənin Qacarlar sülaləsi tərəfindən idarə olunan və İran şahlığının tərkibində qalmış cənub rayonlarından fərqli olaraq Şimali Azərbaycan Rusiya ağılığı dövründə Rusiyanın və Rusiya vasitəsilə Qərbin yeni - demokratik dövlət quruculuğu ənənələri ilə — parlament mədəniyyəti ilə xəxəndan tanış ola bilmişdi. Azərbaycan ziyalılarının mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla, peşəkar hüquqsünaslar Rusiyanın Dövlət dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdır. Onlar nifret etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütlöqiyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cumhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrə formalılmışdı. Buna görə də Azərbaycan Xalq Cumhuriyyətinin parlamentli respublika kimi formalaması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonra hadisələrin real inkişaf prosesi buna doğru aparırdı.

1917-ci ilin fevralında Rusiyada Romanovlar mütlöqiyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra həkimiyətə gelən Müvəqqəti hökumət Cənubi Qafqazın idarəciliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət həkimiyətdə qala bilmədi. 1917-ci ilin oktyab-

rindəki hakimiyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusyanın Müəssislər Məclisine seçilən deputatlar Petroqrada ve Moskvaya gedə bilmedilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seyminin, başqa sözlə Zaqafqaziya parlamentini yaratdılar.

Zaqafqaziya Seymında Müsəlman Fraksiyasını Müəssislər Məclisine seçkiliər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.

Maraqlı və eyni zamanda, qanunauyğun hal idи ki, Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də on feal üzvleri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birleşmiş Zaqafqaziya Cumhuriyyəti yaradıldı. Lakin istər daxili, isterse də xarici siyaset sahəsində keskin milli mənəfə ziddiyetlerinin olması Zaqafqaziya Seymi və Birleşmiş Zaqafqaziya Cumhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermedi. Neticədə 1918-ci il mayın 25-de gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-de Seymin Müsəlman Fraksiyasının, yeni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına goldilar. Bu məqsədə Zaqafqaziya Müsəlman Şurası özünü Azə-

baycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etdi. Bununla, əslində, ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamenti respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyatı və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sedri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədriliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əşker bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbabəyov, Məmməd Yusif Cəferov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firdun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal Beyannamesini qəbul etdilər. İstiqlal Beyannamesi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə əsulunun - parlamentli respublikanın yaradılacağından xəber verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Beyannamasında deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cumhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün milletlərlə, xüsusilə qonşu olduğu milletlər və dövlətlərlə məhrəban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhibindən, sinfindən, silkindən və cinsindən asılı olmayaq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri, Xosrov Paşa bəy Sultanov - hərbi nazir, Məmməd Həsən Hacınski - xarici işlər naziri, Nəsib bəy Usubbəyov - maliyyə naziri və xalq maarif naziri, Xelil bəy Xasməmmədov - ədliyyə naziri, Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri, Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-telegraf naziri, Camo bəy Hacınski - Dövlət nəzarətçisi.

Bələliklə, Birinci dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətcilik ənənələrimiz yenidən, özü də bu defə parlamentli respublika formasında dirçəldi.

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyəti Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik gürühu əla keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dehşətli soyqırımına başlamışdı. Çar generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı qırğını — soyqırımı davam etdirildər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını əla keçirməyə çalışan xarici qüvvələr arasındaki rəqabət sona çatmadı və bütün Cənubi Qafqaz üçün yeni təhlükə — bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşmadı idi. Azərbaycan xalqı öz tarixinin ağır yolayıcısında qalmışdı: ya Milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritasından tamamilə silinib götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çəşqin vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın öününe keçidilər.

1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürüdü. Ölkədə yaranmış real vəziyyəti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm qərar qəbul etdi: öz fəaliyyətini müvəqqəti olaraq dayandırı; bütün hakimiyəti (həm qanunvericilik, həm də icra hakimiyətini) Müəssislər Məclisi çağırılanadək F.Xoyskinin sədriyi ilə yaradılmış yeni — ikinci Müvəqqəti hökumətə həvalə etdi.

Hökumətin tərkibi belə idi: Nazirlər Şurasının sədri - Fətəli xan Xoyski; nazirlər - Məmməd Həsən Hacınski, Nəsib

bəy Usubbeyov, Əlimərdan bəy Topçubaşov, Behbud Ağa Cavanşir, Xəlil bəy Xasməmmədov, Xosrov Paşa bəy Sultanov, Xudadat bəy Rəfibeyov, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdül Əli bəy Əmircanov, Musa bəy Rəfiyev.

Azərbaycan Milli Şurası çatınılıklə əldə olunmuş istiqalın itirilməsindən ehtiyat edərək, o zaman həm de qərara almışdı ki, qısa müddət ərzində Müəssisler Məclisi çağırılmalıdır və o vaxta qədər F.Xoyski hökuməti hakimiyyəti öz əlinde saxlamalı, heç kimsə güzəştə getməməlidir. Azərbaycan Milli Şurası, eyni zamanda, F.Xoyski hökumətinin hüquq və səlahiyyətlərini də konkret şəkilde müəyyənəşdirmişdi. Hökumət Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv edə bilməzdi və aqrar məsələ, həmçinin bunun kimi digər mühüm məsələlər barədə inqilabi qanunları dəyişdirmək hüququna malik deyildi. Qalan məsələlərde isə hökumət müstəqil hərəkət etmək səlahiyyəti verildi. Müvəqqəti hökumət altı aydan gec olmayıaraq Müəssisler Məclisi çağırmalı idi.

Beleliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlementi - Azərbaycan Milli Şurası özünün ilk addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20 gün süren ilk fealiyyəti dövründə cəmi 7 iclas keçirildi. Bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birincisi, Azərbaycanın istiqlalı elan olundu və İstiqlal Beyannaməsi qəbul edildi; ikincisi, Gəncədə Fetəli xan Xoyski başda olmaqla ilk Azərbaycan hökumətini formalasdırıldı. 1813-cü ildən sonra ilk defə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı. Azərbaycanın bir hissəsində — Şimali Azərbaycanda respublika quruluşu yaradıldı.

1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başlıqlı etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır bir beynəlxalq və daxili şəraitdə, faktiki olaraq, soyqırımı taleyi yaşıyan Azərbaycan xalqını tarixin ən ağır qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu.

Təcili olaraq müstəqil Azərbaycanın dövlət quruculuğuna başlandı. Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk günlərdən qəti tədbirlərə el atdı. İyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. İyunun 24-de qırmızı parça üzərində ağ aypara və ağ səkkizgözlü ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. İyunun 26-da Müsəlman hərbi korpusu ayrıca Azərbaycan Korpusuna çevrildi və həmin korpusun komandirinə general rütbəsi verildi. Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azərbaycan silahlı qüvvələrinin yaradılması demək idi. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. Dövlət quruluğu daha da genişləndirildi. Türkiyədən dərsliklər getirmək və müəllimlər dəvət etmək barədə qərar qəbul olundu. Məktəblər milliləşdirildi. Yeni müəllim kursları və məktəbler açıldı. Yelizavetpol və Karyaginın tarixi adları bərpa olunaraq yenidən Gəncə və Çebrayıl adlandırıldı. Milli Orduya səfərberlik keçirildi. İyul ayının 15-də Fövgələdə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Birinci dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhalisi qarşı töredilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları

məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə, əslində, müstəqil Azərbaycanın Milli Tehlükəsizlik sisteminin yaradılmasının əsası qoyuldu. Bundan əlavə, hökumətin nəzarəti altında olan ərazidə vəziyyəti sabitləşdirmək, nəqliyyat, poçt-teleqraf rabitəsi yaratmaq üçün də bir sıra mühüm tədbirlər görüldü. Avqustun 11-də hərbi mükələfiyyət haqqında qərar qəbul olundu. Avqustun 23-də Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında ferman verildi. Lakin F.Xoyski hökumətinin başlıca vezifəsi ölkənin bütün ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini bərqərət etmək, Bakını və ətrafinı Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-dəsnak rejimindən sonra hakimiyyəti əle keçirmiş menşevik-dəsnak tör-töküntülərindən - "Sentrokəpi diktaturası"ndan təmizləndi.

1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köcdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşeli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işləri daha da genişləndirildi. Parlamentli respublika idarəciliyinin hüquqi norma və qaydalarına sadıq qalan F.Xoyski hökuməti, eyni zamanda, Müəssisilər Məclisinin çağırılması üçün hazırlıq gərməyə başladı. Bu məqsədə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay

keçməməsinə baxmayaraq, daha doğrusu, hökumətin təkbəşinə hakimiyyəti davam etdirmək selahiyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-də Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssisilər Məclisi çağırmaq işini öz üzərinə götürdü. Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sedrliyi ilə keçirilən iclasında Azərbaycan Parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqələdə dərəcədə çetin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycanın ehalisi yalnız azərbaycanlılardan ibarət olmadığı üçün Azərbaycan Milli Şurasında qeyri millətlər də təmsil olunmalıdır, daha doğrusu Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə ehalisinin (2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün, parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürçülər və polyaklar da herəsi bir deputatla parlamentdə təmsil olunmalı idilər. Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssisilər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə bir-başa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nüma-

yendələri yenidən seçilməli idi. Yeni Parlamentin formalasdırılması 1918-ci il dekabrin 3-də başa çatdırılmalı idi. Göründüyü kimi, 1918-ci ilin Mart soyqırımdan hələ cəmi yarımlı keçməsinə baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinini iştirakına yol açılrı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.

Parlament demokratiyamızın bu parlaq faktı M.Ə. Rəsulzadənin yeni parlamentin çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də eks olunmuşdu: "... Biza fəlakət və səfələtdən başqa bir şey verməyən ədəvət və ixtlafi bir tərəfə qoyaq. Tarix hamimizi bir yerdə yaşamaq məcburiyyətdən qoyub. Yeni başlayan həyatın təbii məşəq-qətlərini asanlıqla çəkmək üçün yaşayışımı aqıl və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzəhbə fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi Vətənda müştərək həyatlarını qurmaq və öz sədədətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmali və yardım etməlidirlər".

M.Ə.Rəsulzadə Azərbaycan əhalisine müraciətdə bildirirdi ki, azlıqda qalan milletlərin ve məmələketin vilayetlərinin də nümayəndələri təmsil olunacaq yeni parlament yurdumuzun sahibi olacaq, onun müqəddərətini həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək. 1918-ci il dekabrin 7-də saat 13-də H.Z.Tağıyevin qızıl məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin tentənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalasdırılmış ilk parlament idi.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş töbrik nitqi söylədi. "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasında F.Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərar alındı. Yeni hökumətin təşkilini yenidən F.Xoyskiya təsdirildi.

1918-ci il dekabrin 26-da F.Xoyski parlamentdə öz programı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin programını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibret dörslərindən biri də burudur ki, cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan parlamentində ermənilər 21, ruslara isə 10 yer ayırmamasına baxmayaraq, onlar parlamentin açılışında iştirak etmədilər. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsilə "Vahid və bələnməz Rusiya"nın parçalanmasına yol açdığı üçün "Azərbaycanın Rusiyadan ayırmalar faktını tanımadı" və Azərbaycan Parlamentini boykot etmək barədə qərar qəbul etdi.

Lakin Azərbaycanda yaşıyan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu.

Həmin dövrde Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən ermənilər də Rus Milli Şurasını müdafiə etdilər və iki aydan çox müddət ərzində parlamentin iclaslarında iştirak etmədilər. Parlamentə qatıldıqdan sonra isə həmişə Azərbaycan

dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etdilər.

Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan parlamentdə 11 fraksiya və qrupun fealiyyət göstərməsi də olduqca mürekkeb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruluşuna ciddi əngəl təredirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafədən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku "yoxsulların mənafeyini müdafiə etmək" perdesi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, "Qızıl Ordu"nun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətçə, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti öz fealiyyəti ərzində, o cümlədən 17 aylıq aramsız fealiyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruluğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövрe ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fealiyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndən ibarət olan ilk Azərbaycan parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın

müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Beyannamesini qəbul etmişdir.

Azərbaycan Milli Şurasının o zaman çox mürekkeb və həllədici bir tarixi məqamda Tiflisdə — Qafqaz canisiinin iqamətgahında elan etdiyi İstiqlal Beyannamesi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin en parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.

Milli Şura dövründə Azərbaycan parlamentinin təsis topantısı ilə birlikdə cəmi 10 iclas keçirilmişdir. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas - 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-de isə fealiyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssisələr Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köcdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fealiyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-de Müəssisələr Məclisinin-geniş tərkibli Azərbaycan parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fealiyyətini dayandırdı. Beləliklə, Azərbaycan parlamenti öz fealiyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fealiyyət göstərmmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk iclas - 1918-ci il dekabrın 7-də, son iclas - 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrde Parlamentin cəmi 145 ic-

lası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti İstiqlal Bayannamesinin müəyyən etdiyi prinsiplərə sadıq qalaraq və konkret tarixi şəraitü nəzərə alaraq, ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, həkimiyətin üç qolunun — qanunvericilik, icra və məhkəmə orqanlarının formalasdırılmasına yönəlmışdı.

Birinci dünya müharibəsində böyük dövlətlərin dünyani bələşdirmək uğrunda mübarizəsinin həlliəcisi mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal tehlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində parlament üzvləri, bir qayda olaraq, hemrelyik və yekdilik nümayiş etdirirdilər.

Cox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq məaşrifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillaən olan məktəblər, gənclər, qız məktəbləri, uşaq baxçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer monteqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

Bu baxımdan parlamentin 1919-cu il sentyabrın 1-də Bakı

Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən AXC hökuməti və parlamenti vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan parlamenti hökumətin teklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə na qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabayov, Abdulla bəy Əfəndiyevdən ibarət xüsusi müsabiqə komissiyası yaradılmışdı. Komissiyanın qərarına əsasən, ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər Ingiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə tehlükəsinini sovusdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə təniməsi yolunda da böyük iş aparırdı. Bununla bağlı olaraq parlament 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar

qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sırə böyük dövlətlər tərəfindən de-fakt o tanınmasına nail olsa da, XI ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fealiyyəti yarımcıq qaldı.

Azərbaycan parlamentinin və cümhuriyyət hökumətinin fealiyyətinin çox mühüm hissəsini daim özüne cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistən hökumətin böyük ərazi iddiaları üzündən Azərbaycan—Ermənistən münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı.

42

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sırə saziş və müqavilələr imzalanmış və həmin sənədlər parlamentdə təsdiq olunmuşdur.

Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalasılırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, ümumiyyətlə, 155 parlament icası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fealiyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxın qəbul olunmuşdu. Qanunlar qızığın və işgüzər fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Parlament qanunlarının hazırlanmasına, müzakirəsində və

təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millet vəkilləri iştirak edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı.

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI ordu hissələrinin qanlı döyüş aməliyyatları nəticəsində Şimali Azərbaycan yeniden Rusiya tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində derin iz qoyma. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, en qeddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildi.

Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən Türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoymuğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırıldı.

43

BAYRAĞIMIZ HAQQINDA NƏ BİLİRİK?

Azərbaycan bayrağı xalqımızın müstəqilliyinin və istiqlalının rəmziidir. Bu bayraq dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqəsidir. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə öz şeirlərində birində bu barədə belə yazdı:

Daim ucalasan savaş gündündə,
Səni əsgər silahı ilə tən görüm.
Yalnız zəfər calmış zəfər gündündə
Şəhidlər önungdə aylən görüm.

44

Dövrün, hadisələrin və mənsub olduğu dövlətin ən önemli əlamətlərini özündə əks etdirən bayraqlar mühüm tarixi abidədir. Bayraqda ideoloji, siyasi, sosial, sinfi, dini, milli və digər ideyalar daha cəmləşmiş formada öz təcəssümünü tapır.

"Arxeoloji tapıntıları Azərbaycan ərazisindən standart formali bayraqların həle tunc dövründə (b.e.e. IV-II minillik) istifadə edildiyini təsdiqləyir" - deyə tarixçi alim Mais Əmrəhov yazar. Müəllifin fikrincə, Şəmkir və Şəki rayonlarında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş buynuzlu maral, üzərində çəkkizguşəli ulduz, şüalanın Güneş və müxtəlif həndesi naxışlar olan dairevi lövhə və başqa formalı tunc standartlar, çox güman ki, qibile başçısının və ya hakimiyyətin rəmzinə temsil edir. "Tapılmış standartların əksəriyyəti buynuzlu heyvan təsvirləridir. B.e.e. VIII-VII əsrlərə aid Manna qalalarını təsvir edən Assur reliyefində də belələrinə rast gəlinir. Çox güman ki, dövlətçiliyimizin rəmzi sa-

ylan bu formalı standartlar tilsim rolunu oynamışdır". Alimin qənaətincə, bu gün Azərbaycanda qapı və darvazaların yuxarılarına, divar və barılara bərkidilinə keçi və qoy buynuzları, heyvan (it, at, maral) kəllələri bəd-nəzərdən, bəd eməllərdən qoruyan nişan, tilsim kimi istifadə olunur.

Müəllif yazar: "Azərbaycan bayrağının tarixi qədimdir. 5 minillik dövlətçilik tarixinə malik və dünyanın ən qədim insan məskənlərindən biri olan bu diyarın ilk dövlət qurumlarından başlamış sonrakı dövrlərdə dövlət idarəciliyi mədəniyyətini daha yüksəlmüşdür. Bayraqlar dövlətçiliyimizin ən önemli əlamətlərindən M.Kalankatlınin "Albaniya tarixi" əsərində həm albənlar, həm də ilk orta əsrərədə onlara döyüş meydانında qarşılaşan türklerin bayraqlarının təsvirləri vardır. Əjdaha və qus formasında olan bu cür bayraqların gövdə hissəsi ipək parçadan olmuş, gümüş bayraq sapı isə əfsanəvi heyvanın başını əks etdirmişdir. Buna bənzər bayraqlar erkən orta əsr Avropasında və digər Şərqi ölkələrində də geniş yayılmışdır.

Bayraqlar həm də hərbi əhəmiyyət daşımışdır. Döyüş zamanı bayraq göz bəbəyi kimi qorunmuş, bayrağın enməsi və ya düşmən əlinə keçməsi möğlubiyyətin əlaməti sayılırdı. "Kitabi Dədə Qorqud"da düşmən hücumunun qisasını ala bilən Salur Qazanın qardaşının "Kafərin tuğ ile sanacağını (yeni bayraqı) qılıncıladı"ğı və "yere saldı"ğı göstərilir.

Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə, bütün Yaxın və Orta Şərqi türk - islam imperiyasının rolu artmağa başlamış, türk-islam sülələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, bütövlükde, Cənubi Qafqazın deyil, bütün Yaxın və Orta Şərqi dövlətçilik tarixində iz qoymuşlar. Şübhəsiz ki, türk-islam dövlətlərinin milli simvolu kimi bayraqları da ol-

45

muşdur.

Azərbaycan dövlətinin təkamülündə paytaxtı Təbriz olan mərkəzləşdirilmiş Səfəvilər dövlətinin öz yeri vardır. Bu dövlətin bayraqındaki təsvirlər - şir, arxada isə insan üzünün günəş kimi təsviri (Şiri-Xurşid) dövlətin milli ənənələrə və qədim tarixə səykəndiyini göstərir.

Azərbaycan xanlıqlarının xüsusi bayraqları olmuşdur. Müxtəlif şəkildə olan bu bayraqlar müstəqil dövlətçiliyimizin rəmzi kimi mühüm əhəmiyyət kəsb edir. Bu bayraqlar hələ XIX yüzülliyyin əvvəlindən başlayaraq müxtəlif yollarla Azərbaycandan çıxarılmış, 1888-ci ildə Tiflisdə açılan Qafqaz Hərbi Tarix Muzeyinə verilmişdir.

AXC hakimiyyəti dövründə 1919-cu ilin aprel ayının əvvəllerində Azərbaycanın dövlətçilik tarixini eks etdirən bayraqların vətəne qaytarılması məsəlesi ortaya çıxmış, hərbi nazir, tam artilleriya generalı S.Mehmandarovun göstərişi ilə Baş Qerargah tərəfindən Azərbaycanın Gürcüstandakı attaşesi olan podpolkovnik Məmmədbay Əliyevə Tiflis müzeyində saxlanılan Azərbaycana aid bayraq və başqa dövlətçilik remzlerinin Bakıya qaytarılması haqqında Gürcüstan hökumətindən razılıq alımıması təklif edilmişdir. Bu məsələ 1920-ci il iyun ayında Azərbay-canda Dövlət Muzeyi yaradılardan sonra Birinci Ümumazərbaycan diyarşuraslıq qurultayında (sentyabr 1924) yenidən gündəmə gəlmiş, ele həmin il Azərbaycan Dövlət (Tarix) Muzeyi xanlıqlara, çar ordusunda xidmət edən azərbaycanlı generallara və ayrı-ayrı müsəlman alaylarına məxsus bayraqlar ələ edə bilmədi.

Azərbaycan xanlıqlarının üçkünc, dördkünc, beşkünc, düzbucaqlı formada olan bayraqları ilə tanışlıq göstərir ki, onlar XVI-XVIII əsrlər aid edilən gözəl Şərq parçalarından tikilmiş, müxtəlif ornament və yazılarla bezədilmişdir. Bayraq-

lara müxtəlif rəngli ipək, elcə də qızıl və gümüşü saplardan saçاقları salınmışdır. Bayraq ağacları silindrik formada yüngül ağac gövdəsinindən düzəldilmiş, boyanmış, onların başlarına fırıldırıq ucluqlar taxılmış, qızılı, gümüşü və başqa rəngli saplardan hazırlanmış qotazlar bağlanmışdır”.

Ümumiyətlə, Mais Əmrəhovun qələmə aldığı “Azərbaycan bayrağının tarixi qədimdir” sərləvhəli möqaləsi bu mövzuda oxuduqlarım arasında mənə daha maraqlı geldi. Alim öz araşdırılmalarında Azərbaycan xanlıqlarına məxsus bayraqlar barədə çox düşündürücü və real faktlara esaslanan müddeələr irəli sürür. Bu müddeələlərdə Gəncə, Qarabağ, Nuxa (indiki Şəki - red.), Bakı xanlıqlarına aid olan bayraqlar barədə, onların sonrakı dövrlərdə hansı əldən hansı ələ keçdiyinə dair çox maraqlı faktlara toxunulur. Çox istərdim ki, Azərbaycan oxucusu sözügedən möqaləni bütövlükde tapıb oxusun. Mən isə tarixçi alimin qələmə aldıqlarından bir hissəni kitaba daxil etməklə kifayətlənməli oldum. Oxuyun, çox maraqlı möqamlara rast geleceksiniz.

Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyun ayının 21-də verilib. Həmin qərara əsasən qırmızı rəngli dövlət bayrağının üzərində ağ rəngli aypara və səkkizguslu ulduz təsvir olunmuşdu. Bu bayraq cüzi fərqli Osmanlı imperiyasının bayraqına oxşayırırdı. Qeyd edək ki, bu bayraq Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX ərin 50-ci illərinəndək (Sultan Əbdülməcid hakimiyyətinin son illərində səkkizguslu ulduz besguşeli ulduzla əvəz edilmişdi) mövcud olmuş qırmızı rəngli dövlət bayrağının üzərində ağ rəngli aypara və səkkizguslu ulduz təsvir olunmuşdur. Bu qərar qəbul ediləndə Azərbaycan hökuməti Gəncədə yerləşirdi. Əlbətta,

o vaxtlar bu qərarı düzgün başa düşməyərək Azərbaycanı Türkiyənin bir parçası hesab edənlər də tapılmışdı. Lakin sonralar məlum olduğu kimi, AXC hökuməti 1918-ci il noyabrın 9- da dövlət bayrağının təsvirinə deyişməyi qərara almışdı. Nazirlər Şurasının bu haqda qərarında oxuyuruq: "Yaşıl, qırmızı və göy rənglərdən, ağ aypara və səkkizgushəli ulduzdan ibarət olan bayraq Milli Bayraq hesab edilsin". Beləliklə, 1918-ci il noyabrın 9-da Azərbaycanın üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olunmuşdu.

Bərabər enli üç üfüqi zolaqlan ibarət Azərbaycan bayrağının yuxarı zolağı göy, orta zolağı qırmızı, aşağı zolağı yaşıł rəngdədir. Qırmızı zolağın ortasında bayrağın her iki üzündə ağ rəngli aypara ilə səkkizgushəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

48

Bayraqdakı göy rəng türkçülük ideyası ilə bağlıdır. Türklerin göy rəngə üstünlük vermesi ilə bağlı müxtəlif izahlar vardır. Orta əsrlərdə yaşayan müsəlman türkdilli xalqların yaşadığı ərazilərdə tikilən abidələrin əksəriyyəti göy rəngdə olmuşdur. Bu baxımdan göy rəng rəmzi məna daşıyır.

Göy rəng XIII əsrde Elxanilər dövrünün əzəmetini, onların zəfər yürüşünü əks etdirmişdir. Digər izaha görə, monqollar özlərindən şimalda yaşayan türkləri göy rənglə işarələmişdilər. Göy rəngin izahına dair digər fikilər də vardır.

Bayraqdakı yaşıl rəng islam dinini ifadə edir. Ə.Hüseynzadə "Qırmızı qaranlıqlar içərisində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib.

Qırmızı rəng əsasən müasirləşməni, azadlığı ifadə edir. Qeyd edək ki, qırmızı rəng Avropa xalqlarından daha əvvəl türklərdə azadlıq rəmzi kimi ifadə olunmuş, ilk dəfə 777-ci ildə İbrahim el-Bərmin başçılığı altında ərəb zülmünə qarşı

baş verən hərəkatda, daha sonralar Babəkin başçılığı altında olan hərəkatda qırmızı rəngli bayraqdan istifadə olunmuşdur.

İlk dəfə üçrəngli bayraq ideyasını gündəmə gətirən Ə.Hüseynzade müasirləşmədən bahs edərəkən yazdı: "Avropalasalim, firanglaşalim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropaluların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kösfiyat və ixtilalarına müraciət etmək istəyiriz, özlərinə degil. Biz istəriz ki, islam ölkəsinə onların beyniləri, daimaqları girsin".

Bayraqdakı qırmızı rəngin ortasında üzərində aypara və səkkizgushəli ulduzun təsviri verilib.

Aypara ən qədimdən türklərin inanc götirdiyi qüvvə olub. Azərbaycan mifologiyasına görə ay kişi rəmzi, ulduz isə gùneşin - qadının rəmzidir. Qafqaz Alaniyásında da ay insanların inanc götirdiyi qüvvə hesab olunmuş, Alaniyada hökmdardan sonra ən müqəddəs varlıq ay məbədinin kahinləri sayılmışdır. Belə izaha da rast gəlini ki, aypara və səkkizgushəli ulduzun bir yerde verilməsi AXC - də qadın və kişilərin bərabərhüquqlu olmasına işarədir. Başqa bir izaha görə ayla ulduzun bir yerde olması xoşbəxtlik rəmzi sayılır.

Səkkizgushəli ulduz "Od yurdur" sözünün əski əlifba ilə yazılışını əks etdirdiyinə dair izahlara da rast gəlinir. Digər bir izaha görə, səkkizgushəli ulduz "cənnətin səkkiz qapısı" mənasındadır. Səkkizgushəli ulduz təsvirlərinə türklərə aid qəbir başdaşalarında da rast gəlinmişdir

Səkkizgushəli ulduzun mənasından bəhs olunarken belə də açıqlanır ki, M.Ə.Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərək 8 prinsipə əsaslanıb: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycanlılıq və mədəniyyətçilik.

Ümumiyyətə, "Türk qanlı, islam imanlı, Avropa qiyafəli

49

olalim" şəhəri üç rəngin açması hesab olunur.

1920-ci ildə bolşeviklərin hakimiyyəti eله alması ilə AXC süqut edir. 1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci Sovetlər qurultayının çağırılması ile Şimali Azərbaycanın sovetleşməsi başa çatdırılır. Mayın 19-da Azərbaycan SSR - in birinci Konstitusiyası qəbul olunur. 1920-1991-ci illərdə Azərbaycan bayrağının təsviri bir neçə dəfə deyişdirilib. 1921-1925-ci illərdə qırmızı parçanın sol tərəfinin yuxarı hissəsində yaşıl qumaşda A.S.S.R. abbreviaturası olan bayraq, 1925 -1931-ci illərdə qırmızı parçanın yuxarı sol tərəfində oraq və çəkic və ondan yuxarı hissədə aypara və beşguşeli ulduz olan və üzərində kiril və ərəb qrafikası ilə A.S.S.C abbreviaturası olan bayraq, 1931-1937-ci illərdə qırmızı parçanın yuxarı sol tərəfində oraq və çəkic və onun yuxarı hissəsində aypara və beşguşeli ulduz olan və üzərində kiril qrafikası ilə A.S.Z.C abbreviaturası olan bayraq, 1937-1940 -ci illərdə qırmızı parçanın yuxarı sol tərəfində yuxarıda oraq və çəkic, Az.SSR abbreviaturası olan bayraq, 1940-1952-ci illərdə qırmızı parçanın yuxarı sol tərəfində oraq və çəkic və ondan aşağıda kiril qrafikası ilə Az.CCP abbreviaturası olan bayraq, 1952-1991-ci illərdə isə aşağıdan dördde biri göy zolaq, dördde ikisi qırmızı zolaq ibarət olub üzərində oraq və çəkic və beşguşeli ulduz olan bayraq qüvvədə olmuşdur. Əlbəttə, bunlar ölkədə baş verən dəyişikliklərin fonunda baş vermişdir. İkinci Dünya müharibəsində iştirak eden diviziylərin, o cümlədən, Azərbaycan diviziylərinin, alaylarının, hərbi hissələrin, polkların, bölmələrin, donanmaların öz bayraqları olmuşdur. Milli partiyaların, siyasi teşkilatların ve camiyətlərin, təhsil müəssisələrinin bayraqları da olmuşdur.

Bununla belə, SSRİ - də hökm sürən totalitar rejimin

bütün qadağalarına baxmayaq, həm sovetlər birliyində yaşıyan, həm də xaricdə mühacir həyatı keçirən soydaşlarımızda xalqın yaddaşına köçən üçrəngli bayraqa inam azalmamışdır.

1952-ci il mayın 28-də mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika Gününe həsr olunmuş yığıncaqdə M.Ə.Rəsulzadə xanımı ilə birlikdə hazırladığı üçrəngli bayraqı başı üzərinə qaldıraraq, onu kimiin Azərbaycana apara bilmesini soruşmuşdur. İştirakçılarından biri – Gülmirzə Bağırov həmin bayraqı Azərbaycana aparacağına söz vermişdir. lakin bayrağın Azərbaycana aparılması uzun illər mümkün olmamışdır. Nəhayət, Gülmirzə Bağırov 1970-ci illərdə bu bayraqı həyat yoldaşının bədəninə sariyib Vətənə getirilə bilmişdir. O, həmin bayraq 1990-ci il 20 Yanvar fəsiyəsində Maştağadakı evinin damından aşmışdır.

1956-ci ildə Azərbaycan vətəndaşı Cahid Hilaloğlu sovet quruluşuna etiraz olameti olaraq üçrəngli bayraqı Qız qalası üzərinə qaldırılmışdı. Bu cəsarətinə görə o, 4 il azadlıqladan məhrum edilmiş, onun həmfikiri olan Cənqiz Abdullayev adlı şəxs isə ruhi xəstəliklər dispanserine salınımdı.

1988-ci ildə başlayan azadlıq hərəkatı zamanı xalq üçrəngli bayraqı meydana gətirmişdir.

Bayraq ilk hüquqi statusu isə Ümummilli Lider Heydər Əliyev vermişdir. Belə ki, 1990-ci il noyabrın 17- də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi üçrəngli bayraqı Muxtar Respublikanın dövlət bayraqı kimi qəbul etmiş və Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsətət qaldırılmışdı. Nəhayət, 1991-ci il fevralın 5-də Ali Sovet "Azərbaycan Respublikasının Dövlət Bayraqı haqqında Azərbaycan Respublikasının

Qanunu”nu qəbul etmiş, az sonra - 1991-ci il oktyabrın 18-de “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur.

Azərbaycan bayrağına esl diqqəti Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyev göstərmiş və bu qayıçı bu gün da davam edir. 2007-ci il noyabrın 17-də canab İlham Əliyev Bakıda Dövlət Bayraqı Meydanının yaradılması haqqında Sərəncam imzalamışdır. Həmin ilin dekabrında Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayraqı Meydanının təmeli qoyulmuşdur. Sərəncama görə ucaldıracaq dövlət bayrağının dayağının hündürlüyü 162 metr, bayraqın özünün ölçüsü isə 35x70 metr, sahəsi 2.450 kvadratmetr, çəkisi 350 kiloqram müəyyənleşdirilmişdi. 2010-cu il sentyabr ayının 1-de Dövlət Bayraqı Meydanının tentənəli açılışı olmuş və açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.

52

ERMƏNİ VƏHŞİLİKLƏRİ TARİXİN GÜZGÜSÜNDƏ

“Zənnimcə, siz erməniləri 8 yaşında təmiz və məsum qız olaraq düşünürsiniz. Belə düşünməklə çox yanılırsunuz. Halbuki, ermənilər özlerinin son vahsi hərəkətləri ilə nə qədər qantökən bir millət olduqlarını qeyd-şərtləşib etmişlər.”

Oxudüğünüz bu setirlər İngilterənin keçmiş baş naziri Lloyd Corca məxsusdur və o, bu fikri hələ 1920-ci ildə səsləndirib. Ermənilərin iç üzü çıxdan hamiya bəlliidir. 70 illik sovet hakimiyyəti çox həqiqətlərin üzərinə pərdə çəkdi, o cümlədən erməni faşizminin də esl siması gizləddi. İndi görün, “qardaş Hayastan” XX əsrin əvvəllərində nələr törətmüşdir...

1918-1920-ci illərdə bu insanlıqdankənar “insanlar” Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92, İğdır və Eçmiədzin qəzalarında 60, Göygəz quberniyasında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə 84, Şorurda 76, Vediabsarda 118, Dərələyəzde 74 kəndi yerlə-yeksan etmişlər. Statistik məlumatlara görə, daşnaklar həmin illerde Qəribi Azərbaycanda, yəni qədim ata-baba yurdlarında yaşayan 565 min azərbaycanlı işgəncələrə məruz qoyaraq vəhşicəsinə öldür-müşlər. Ermənilər Androniki öz milli qəhrəmanı niyə sayırlar? Ona görə ki, bu qani-

53

çən cəlladın qoşunu Qarabağ, Şuşa, Zəng-əzur, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlıları ucdantutma qətlə yetirmiştir. Onun diviziyyası Laçında Soltan bəy və Xosrov bəy Cavanşir qardaşlarının başçılıq etdikləri qoşunlar tərəfindən darmadağın edilmişdir. Cəmi 7 nəfərlə qalan "qulağıkəsik" general mühəsirəndən çetinliklə çıxaraq canını qurtarmış, daha sonra Amerikaya qaçıb gizlenmişdi. Okeanın o təyində isə eçəl onu yaxalamış və hansı səbəbdənse bir nəfər erməni onu öldürmüştür.

Sanmayın ki, Andronikin və onun kimi cəlladların azərbaycanlılara qarşı törətdikləri belə insanlığa siğmayan vəhşilikləri bununla bitir. Bu barədə araşdırmaçı jurnalist Vədi İlyasov "Erməni vəhşilikləri" məqalesində ("İki sahil", 20 fevral 2018-ci il) ətraflı məlumat verərəq qeyd edir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı əvvəlkilərdən daha geniş miqyas almış və daha amansız olmuşdur. Həmin dövrde onlar Bakıda, Gəncədə, Naxçıvanda, Qarabağda, Zəngəzurda, Göyçədə, Dərələyəzdə, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dehşətli qırğınlar törətmişlər.

1918-ci ilin soyqırımı hadisəleri Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası hökumətinin əli ilə həyata keçirilmişdir. Bakı qırlığında Korqanyan və Petrovla birlikdə azərbaycanlıların qanına susamış Mikoyanın, Hamazaspın, Korqanyanın, Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi faallıq göstərmişlər. Bakıda erməni daşnakları dinc əhaliyə on üç gün ərzində divan tutmuş, 30 min azərbaycanlıni vəhşicəsine öldürmiş, "İsmailiyyə"ni yandırmış, informasiyanın yayılmasına üçün qəzet və jurnal redaksiyalarını dağıtmışlar. Mikoyanın cinayətkar "qırımızı qvardiyası"nın vəhşiliyi nəticəsində içərişəhərdə yaralılar yatan xəstəxanaya od vurul-

muş, 2 minədək tibb işçisi və xəstə yandırılmış, qaçanlar isə gülələnmişdir.

Arxiv materiallarında göstərilir ki, silahlanmış və hərbi təlim görmüş ermənilər azərbaycanlıların evlərinə hücum edərək onları öldürür, körpələri süngüylə qətlə yetirir, usaqları alovun içini atırlar. Onlar Türk və İsləm mədəniyyət mərkəzlərini, tarixi abidələri de dağıdırırlar.

O illərdə Bakıda İngiltərin konsulu olan Mak Donell yazdı ki, şəhərdə cəsədlərdən başqa insan yox idi. Erməni generalları Dro, Njde, Hamazasp, Andronik kimi cəlladlar hər yerdə olduğunu kimi, Naxçıvanda da insanların qanını amansızlıqla axırdırlar.

Mühəsir şəraitinə düşmüş Naxçıvanda baş verən cinayətlər diqqəti xüsusi cəlb edir. O dövrdə rəhbərlik Şəumyanın əlinde olduğu üçün Naxçıvana köməkden səhəbet belə gedə bilməzdi. Ancaq Naxçıvanın özünü müdafiə dəstələri bu ərazinin erməni quldurları tərəfindən işğal olunmasına imkan verməmişlər. 1919-cu il dekabrın 22-də Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların mübarizəsinə belə qiyomatlaşdırılmışdı: "İgid naxçıvanlılar, şərūrlular... bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərafını və var-dövlətlərinə riskə qoyaraq doğma torpağı - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırıldılar".

Naxçıvanda azərbaycanlılara qarşı töroidlən soyqırımında cəllad Andronik Ozanyanın başçılıq etdiyi dəstələr daha fəal idi. Mənbələr onun kimliyi haqqında o qədər dolğun məlumat verməsələr də, töroidiyi cinayətlər barədə kifayət qədər məlumatlar var. O, Türkiyə ordusunda xidmət etmiş, albay rütbəsi almış və I Dünya müharibəsində türklərə xayənat

edərək ermənilərdən ibarət silahlı dəstəsi ilə oradan qaçaraq çar ordusuna qoşulmuşdur. Deyilənlər gör, etdiyi xəyanətin müqabilində türklər onun qulağını keşmişlər. Bədnam "qu-lağıkəsik" ləqəbini də ona türklər vermişlər.

General Andronik Naxçıvana 1918-ci ilin iyun ayında hückum etmişdir. O, Naxçıvana hərbi yürüşdən əvvəl Türkiyənin Ərzurum, Alaça, İlge, Yaşlıyayla türk qatılı kimi tanınmış, Ərzurum soyqırımının əsas təşkilatlarından olmuşdu. Bu vəhşi Araz sahilindəki dörd min nəfərə yaxın əhalisi olan Yayıcı kendini yerlə-yeksan etmiş, kənd əhalisinin 2500 nəfərini qətlə yetirmiş və meyitlərini Araz çayına tökdürmüşdür. Yayıcın Ordubada doğru irəlileyən Andronik qarşısına çıxan kəndləri daşıdıraraq bu istiqamətə 2 min azərbaycanlı öldürmüştür. Ordubad ətrafı, Əlinçəçay boyu, Şahbzə kəndlərinin əhalisinin xeyli hissəsi qətlə yetirilmişdir. Nurs, Kolani, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində de dəhşətli qırıqlar töredilmişdir.

Andronikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt kəndin ətrafında çoxlu qaçqın yiğilmişdi. Onlar kəndin sakinləri və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurunun silahsız və müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirildi. Ancaq Duzdağ tərəfdən açılan top səsleri Androniki qorxutdu və oranı tərk etdi. Mənbələrin verdiyi məlumatə görə, 20 gün ərzində kənddə qalaqlanmış meyitləri daşıyıb qurtarmaq mümkün olmurdı. O vaxtkı məlumatlara əsasən, 1918-1920-ci illərdə Naxçıvanda 73 min 727 nəfər azərbaycanlı barbar üsullarla qətlə yetirilmişdir.

Ermənilər Naxçıvanda qırıqlar törətselər də, orada duruş getirə bilməmişlər, çünkü Naxçıvan xanları və bəyləri ciddi

müqavimət göstərmiş, quldur dəstələrinin ağır zərbələr vurmışdalar. Məşhur Kalbalı xanın, Məşədi Musanın, Dəli Təhməzin və başqalarının döyüçüləri erməniləri böyük itkilərə məruz qomyuşdular. 1918-ci ilin yayında türk sərkərdəsi Kazım Qarabəkir Paşanın ordusu naxçıvanlılara köməyə gələndə erməni quldur dəstələri geri çəkilmişlər.

Bakı istiqamətində yürüş edən Nuru Paşanın Qafqaz-Türk İslam Ordusu bir neçə ağır döyüdə daşnak-bolşevik qoşunlarını darmadağın edərək 1918-ci il sentyabrın 15-də şəhərə qalib kimi qaxıl olmuşdur.

Bütün bu baş verənlərin fonunda həmin illər Azərbaycan Xalq Cümhuriyyətinin hansı çetinliklər içinde fəaliyyətini göz önüne getirəndə heyrətdən az qala donursan. Bir yandan istiqlalını bəyan et, digər yandan erməni bolşevik vandalizminə məruz qal. Ancaq Cümhuriyyət qurucuları həmin hadisələrə heç də bigənə qalmamış, erməni vəhşilikləri ilə əlaqədar Fövqəladə Təhqiqat Komissiyası yaratmışdır. Əfsuslus olsun ki, bolşevik istilasından sonra bu iş yarımcıq qaldı və Stepan Şaumyan və onun dəstəsi aradan çıxa bildi. Ona görə "ardan çıxa bildi" deyirəm ki, Şaumyanın 26-larla birgə Ağcaqum çölündə güllələndiyi bu günü qədər sübut olunmayıb. Və bu tarixi həqiqətdidir ki, Stepan Şaumyan 1918-ci ilin yanında Azərbaycan xalqına qarşı soyqırımın baş təşkilatçısı olub. O Şaumyan ki, sovet ideologiyası bu qanıçən yaramazdan "qəhrəman bolşevik" obrazı yaratmışdı. Biz də Bakının rayonlarından birinə ("çorni qorod"-a - qara şəhər - red.) həmin məlunun adını verib ezişləyirdik, üstəlik ona bir heykel də ucaltmışdıq...

Mövzu ilə bağlı çox maraqlı bir məqaleyə imza atan AMEA A.Bakıxanov adına Tarix Institutunun şöbə müdürü,

tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə yazar ki, XX əsr Azərbaycan tarixinin ən faciəvi sehifəsi Bakı Soveti və onun başçısı Stepan Şəumyanın adı ilə bağlıdır. Rusiya imperiyasının dağılıması noticesində baş vermiş mühüm siyasi proseslərin hökmü ilə o, Azərbaycanın qədim şəhəri Bakıda ve onun ətrafındakı rayonlarda bərqərar olmuş siyasi rejimin başında durdu. Bolşevik hərəkatının bayraqı altında çıxış edən Şəumyan əslində, Türkiyə və Azərbaycanın xeyli hissəsində erməni dövlətinin yaradılmasını özünün strateji möqsədi elan etmiş erməni milletçiliyinin maraqlarını ifadə edirdi. Bakını və ətraf rayonları zəbt edən Şəumyanın başçılığı etdiyi siyasi qüvvə öz möqsədine yalnız azərbaycanlı əhalinin möhv edilməsi vasitəsilə nail ola bilərdi. Bununla da azərbaycanlılar öz torpağında dövlət terrorizmi siyasetinin qurbanlarına çevrildilər. Şəumyanın və onun başçılığı etdiyi Bakı Sovetinin apardığı siyasetin nəticəsi on minlərlə azərbaycanlıların soyqırımı oldu. Bu günahsız insanların həyatları "böyük Ermənistən" ideologiyasının gerçəkləşdirilməsi naməno qurbanına verildi.

Uzun illər ərzində Şəumyanı sosialist inqilabçı idealları uğrunda fədakar mübariz kimi töqdim edən sovet tarixşünaslığı gölöcükde bu yalanı ifşa olunmaqdan sıortala bilmədi. Tərxiçi həqiqət, alımlarə açılan yeni faktlar "qəhrəman komissarlar", o cümlədən Şəumyan haqqında misli tam inkar edir. Cənubi Şəumyan əslində, "zəhmətkeş xalqın azad edilməsi uğrunda" mübariz deyil, konkret insanlar qrupunun - azərbaycanlıların - etnik prinsipə görə möhv edilməsi planını həyata keçirən bir şəxs olmuşdur.

Stepan Şəumyan 1 (13) oktyabr 1878-ci ilde Tiflisdə tacir Georgi Şəumovun ailəsində doğulmuşdur. Tiflis realnı məktəbində oxuduğu zaman o, erməni gənclərinin yaratdığı

müxtəlif dərnəklərdə fəal iştirak edirdi. Yuxarı siniflərə oxuduğu zaman o, soyadının "-ov" sonluğunu ermənisayağı "-yan" a deyişirdi. Realnı məktəbi bitirdikdən sonra - 1899-cu ildə Şəumyan Azərbaycanın Calaloğlu kəndində (sonralar bu kənd Stepanavan adlandırılaraq əzəli Azərbaycan torpaqlarında yaradılmış erməni dövlətinin bir şəhərine çevrildi) marksist dərnəyi təşkil etdi. Qarşıdakı illorda o, Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) bolşevik qanadına qoşuldu.

Birinci rus inqilabı dövründə (1905-1907-ci illor) Şəumyan Şimali Azərbaycanın ən iri şəhərini çevrilmiş və ümumrusiya inqilab hərəkatının mərkəzlərindən biri olan Bakıya geldi. 1908-ci ilin iyuluna aid Tiflis quberniyası jandareri idarəsinin məlumatına görə, Şəumyan ermənilərin "Daşnakşütyün" partiyasının Bakı komitəsinin tərkibinə daxil idi. O, daşnak partiyası üzvlərinə Bakının neft mədənlərinə işə düzəlməkdə kömək göstərirdi. Şəumyanın ikili partiya mənsubiyəti onun sonrakı dövrə, daqiq desək, 1918-ci ilin yanında, daşnaklara arxalandığını və bolşeviklər ermənilərin en radikal millətçi qüvvəsi arasında taktiki ittiqaflı formalasdırılması istiqamətində atdıği addımlarını izah edir.

1911-ci ildə Şəumyan Həştərxan şəhərini sürgün edildi. Burada o, 1914-cü ilə qədər qaldı. Həmin il Bakıya qaydan Şəumyan Bakı bolşevik təşkilatına rəhbərlik etməyə başlayır. Bir ildən sonra isə o RSDFP Qafqaz bürosunun üzvü seçilir. Bakı fəhlələrinin tətilinə rəhbərlik etdiyinə görə Şəumyan həbsxanaya düşür və daha sonra Saratov şəhərini sürgün edilir. 1917-ci ilin Fevral inqilabı Şəumyanı Bakıya qaytarır: həle sürgündə olduğu zaman o, qiyabi olaraq Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin sedri seçilir.

1917-ci ilin oktyabrında Şəumyan Qafqazın bolşevik təş-

kılatlarının I qurultayına sədrlik edir. Petroqradda bolşeviklərin teşkil etdiyi dövlət çevrilişindən bir neçə gün sonra Şəumyan Bakı Sovetinin İcraiyyə Komitəsində bolşeviklərin üstünlüğünə nail olur. Bu hadisə Cənubi Qafqazın faktiki bölünməsinə gotirib çıxarır. Regionun şərq hissəsi (Bakı və quberniyası) bolşeviklərin hakimiyyəti altına düşdüyü halda, Cənubi Qafqazın qərb hissəsində regional hakimiyyət orqanlarının formalasdırılması prosesine başlanıldı.

1917-ci ilin dekabrında Sovet Rusyasının (RSFSR) Xalq Komissarları Soveti (XKS) Şəumyanı Qafqaz işleri üzrə təyin etdi. Lakin bu vəzifənin imkanlarından Şəumyan "sosialist inqilabının və fəhlə bəynəlmiləlciliyinin təntənəsi" işindən daha çox erməni ekspansionizmına xas olan iddiaların gerçəkləşdirilməsi namına istifadə etməyə çalışdı. Bu özünü daha çox 11 yanvar 1918-ci ildə bolşevik Rusiyası hökumətinin osmanlı əraziləri haqqında dekret çıxarmasından sonra bürüze verdi. Dekrete əsasən, bolşevik Rusiyası Birinci Dünya müharibəsi zamanı "Rusiya tərəfindən işğal edilmiş Türkiye Ermənistani ermənilərinin tam müstəqilliyə qədər azad özünüötəyinmə hüquqlarına" dəstək verdi. Həminin RSFSR XKS-i "erməni xalqının deputatları Soveti şəklində Türkiye Ermənistanının Müvəqqəti xalq idarəciliyinin yaradılması"na və "erməni xalqının referendumu"nu keçirilməsinə törefdar çıxdı. Bu məsələlərin həlliinə "istənilen yardım" göstərmək, o cümlədən rus qoşunlarının "Türkiyə Ermənistandan" çıxılması ilə bağlı müvafiq komissiyani yaratmaq vəzifəsi məhz Şəumyanaya tapşırıldı.

1918-ci ilin martında Şəumyanın başçılıq etdiyi bolşevik-dəsnak alyansı olan Bakı Soveti "əks-inqilabi ünsürlərlə mübarizə" şəri altında azərbaycanlı milli-demokratik qüvvə-

lərin (onların içində ən nüfuzlusu Məmməd Əmin Rəsulzadənin sədrlik etdiyi "Müsavat" partiyası idi) sosial bazasını darmadağın etmək məqsədilə türk-müsəlman əhalinin məhv edilməsi əməliyyatına başladı. Bir qədər sonra Sovet Rusyasının hökumətinə hesabat verən Şəumyan etiraf edirdi: "Biz bəhanədən istifadə edib... bütün cabha boyu hücuma keçdik... Bizdə artıq 6 min nəfərə yaxın silahlı qüvvələr var idi. "Daşnakşütün"un da 3-4 minlik milli hissələri var idi ki, onlar da bizim sərəncamımızda idi. Sonuncuların hadisələrdə istirakçı vətəndaş müharibasına qısmən milli qırğıñ xarakter verdi, ancaq bunun qarşısını almağa imkan yox idi. Biz buna şüurlu şəkildə getdik. Əgər onlar (yəni, azərbaycanlı siyasi qüvvələr - N.M.) qalib gəlsəydi, şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər".

Neticədə, minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətlərinə görə məhv edildi. 30-31 martda Bakının silahsız müsəlman məhəllələri qırğına məruz qaldı. Birleşmiş dəsnak-bolşevik qüvvələri uşaqlara, qadınlara, qocalara da aman vermadılar. 1 aprelə keçən gecə erməni dəstələri İçərişəhərə soxularaq yerli əhalini daha qəddar şəkildə məhv etməyə başladılar.

Şəumyan öz məmənunluğunu gizlətməyərək sonralar yazdı: "Şəhərimizin milli tərkibi bizi qorxudur. Biz ehtiyat edirdik ki, mübarizə xoşagolmaz istiqamətdə inkişaf etməyə başlayacaq. Biz hətta erməni dəsnak alayının köməyindən istifadə etməyə məcbur olduk. Biz onların köməyindən imtina edə bilməzdik. Erməni Milli Şurası müstəqil şəkildə həbslər aparır, axtarışlara yol verir, müsadirə edir və sair işlərlə məşğül olurdu... Ancaq qələbə o dərəcədə böyükdür ki, o, gerçəkliliyi az qəmləndirir".

Cəmi üç gün ərzində Bakıda, müxtəlif məlumatlara görə,

10 mindən 17 minə qədər insan öldürüldü. Lakin Bakı Sovetinin türk-müsəlman əhaliyə qarşı apardığı herbi əməliyyatlar bununla yekunlaşmadı. Azərbaycanlıların soyqırımı təkcə Bakı qəzasında deyil, Şamaxı, Quba və digər qəzalarda da davam etdirildi. Bunun üçün guya beynəlmiləçi-kommunist Şaumyan Tatevos Əmirov, Stepan Lalayev, Hamazasp Srvantsyan, Andronik Ozanyan və digər erməni qatilleri ilə elbir olmuşdur.

8 oktyabr 1918-ci il tarixli nömrəsində "Azərbaycan" qəzeti mart-aprel hadisələri ilə bağlı yazırırdı: "Uşaqların oğurlanması ilə maşğıl olan quldur dəstənin başçısı Tatevos Əmirov sosialist (kommunist) ordusunun başında duraraq 16 000 aciz müsləman fağırı Bakıda qırıldıq və alçaq Styopa Lalayev daşnak (eləcə da sosialist) quldur dəstələrinə başçılıq edərək bir sira məhəlləni müsləman ziyanlarından onları evlərindən çıxardıb küçədə gülləməklə təmizlədikdən sonra Şə umyan və ona bənzər "demokratiya rəhbərləri" görünür, bu təcrübəni onlara tabe olan komandirlər üçün kifayat qədər parlaq hesab etdilər və Əmirov Lalayevlə "əks-inqilabla" mübarizə aparmaq üçün seçilmiş daşnak dəstəsi ilə Şamaxiya göndərildildər".

Yeri gölmüşkən, azərbaycanlı əhaliyə qarşı daşnak Tatevos Əmirovun başçılığı ilə ceza dəstəsinin məhz Şaumyan tərəfindən göndərilməsi faktını bir qədər sonra Bakı Sovetinin 7 iyun 1918-ci il tarixli iclasında daşnak fraksiyasının liderlərindən biri olan Zarafyan etiraf etdi. O, birbaşa Şaumyanıa müraciət edərək dedi: "Əmirovu siz təyin etdiniz...".

Stepan Lalayev, Mixail Arzumanov, Atarbekov və digərlərinin başçılıq etdiyi, ümumi sayı 20 min nəfərdən ibarət silahlı erməni herbi birləşmələri Şamaxı, Göyçay, Ərəş qəzalarından keçərək 7 min insanı məhv etdi (onlardan 1653-

ü qadın, 965-i uşaq idi).

Lalayevin cinayətləri Şamaxı qırğını ilə bağlı Bakı Sovetinin bolşevik Kojemyakonin rəhbərliyi altında yaradıldığı Təhqiqat Komissiyasının dohşetə getirdi və bu qatil həbs edildi. Lakin Şaumyanın göstərişindən sonra o, həbsdən azad olundu. Bir neçə gündən sonra isə təhqiqat komissiyası ləğv edildi.

Stepan Lalayevin cinayətlərini araşdırın Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövgələdə Təhqiqat Komissiyasının topladığı materiallar sübut edir ki, Lalayev 1918-ci ilin martında Bakı və Şamaxı şəhərlərdə erməni əşqərlərinin azərbaycanlılara qarşı törətdiyi qırğına rəhbərlik edənlərdən biri olmuşdur.

Quba qəzasındaki qırğınlarda bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan istintaq komisiyasının sədri A.F.Novatskinin məruzəsindən məlum olur ki, Şaumyanın göstərişi ilə Qubaya Qırmızı Ordunun qərəgah roisini erməni Hamazaspın başçılıq etdiyi və yalnız "Daşnakşüyün" partiyasının üzvlərindən ibarət "cəza dəstəsi" göndərildi.

Hamazasp hələ 1905-ci il qırğını zamanı azərbaycanlıların qötüllərində iştirak etmişdir. 1918-ci ilin mart-aprel hadisələrində isə o, erməni milli hərbi dəstələrinin təşkilində fəal rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövgələdə Təhqiqat Komissiyasının materiallarından bəlli olur ki, Hamazasp Quba şəhərinin sakinlərinə qarşı dəhşətli zorakılıq törətmüşdür. Qubalılar müraciətində o, demişdir: "Mən erməni xalqının qəhrəmanıym... Mən Xəzər dənizi sahilərindən Şahdağa qədər bütün müsləmanları məhv etməyə galmişəm". Quba qəzasında Şaumyanın göndərdiyi erməni hərbi dəstələri tərəfindən 122

kənd dağidelmiş, yüzlərlə türk və ləzgi sakinlər öldürülmişdir.

Azərbaycanlılara qarşı soyqırımı həmçinin Qarabağ, Lənkəran, Zəngozur, Naxçıvan, Şimali Azərbaycanın digər bölgələrində de töredilmişdir. Bu məqsədlə Şaumyan Türkiyənin şərq bölgələrində və Şimali Azərbaycanın qərb hissəsində zorakı-lıqla möşgül olan erməni quldur dəstələri, o cümlədən Andronikin başçılıq etdiyi hərbi qüvvələrə six əlaqədə olmuşdur. Təkəc 1918-ci ilin yayı ərzində Andronik tərəfindən Şərur və Naxçıvanda 3000, Zəngəzurda isə 7700 nəfər qətlə yetirilmişdir. Öz doğma yerlərindən 50000 azərbaycanlı didərgin salınmışdır. Bu cür vəhşiliklər baxmayaraq, Şaumyan Andronikə göndərdiyi teleqramda onu "xalqın rəhbəri" adlandırmış ve bu canının ermənilər qarşısında xidmətlərini yüksək qiymətləndirərək yazımışdır: "...Sizin şimanızda asl qəhrəmanı salamlayıram".

1918-ci ilin aprelində daşnak-bolşevik alyansı daha da gücləndi. Qırmızı Ordunun üç briqadası formalasdırıldı. Onların başçıları Hamazasp, Bek-Zurabyan və Arutyunyan teyin edildilər. Korpus komandiri vəzifəsinə Kazaryan, qərargah rəisi isə Avetisyan teyin olundular. Aprelin 25-də Bakı Sovetinin Xalq Komissarları Soveti yaradıldı. Bu hakimiyət qurumunda aparıcı mövqeləri ermənilər tutdu. Şaumyanın özü XKS-in sədri və xarici işlər üzrə komissar vəzifələrini tutdu.

Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qarşısını almağa 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müvəffəq oldu. AXC-nin Osmanlı dövləti ilə hərbi ittifaqı, Qafqaz İslami Ordusunun Cümhuriyyətin müvəqqəti paytaxtı Gəncədən Bakıya müzəffər yürüşü daşnak-bolşevik qüvvələrinin Bakını və Şimali Azərbaycanın digər Xəzəryəni bölgələrini tam işgal etmək plan-

larını alt-üst etdi.

31 iyul 1918-ci ildə Bakı Soveti daxilindəki siyasi mübarizənin keşkinleşməsi şəraitində Şaumyanın başçılıq etdiyi qruplaşma hakimiyətdən çıkmamaya məcbur oldu. Şaumyanın mögləbiyyətindən sonra ermənilər Bakını öz nəzarət-ləri altında saxlamağa dair ümidişləri dünya müharibəsi gedisində Qafqaza müdaxilə etməyə çalışan ingilislərə bağladılar. Bakıda ingilislərin hərbi dəstəyinə arxalanan "Sentrokəspi Diktatürası" hökuməti yaradıldı. Bu hökumət daşnak, eser və menşevik partiyaların koalisiyası olaraq formalasdı. Lakin "Sentrokəspi Diktatürası"nın Bakıın nəzarət altında saxlamaq cəhdləri uğursuz oldu. 1918-ci il sentyabrın 15-də azərbaycanlı-osmanlı quoşunu Bakını azad etdilər. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ölkənin esl paytaxtı - Bakıya köcdü.

Şaumyanı və onun rəhbərlik etdiyi "komissarlara" gəlincə isə qeyd etmək lazımdır ki, uzun onilliklər ərzində Bakı Soveti sədrinin, "25 silahdaşı ilə birlikdə" həbs olunduğu və 20 sentyabr 1918-ci ildə Krasnovodsk yaxınlığında, Pereval və Ağcaqum stansiyaları arasında ingilislər və eser Zakaspi hökuməti tərəfindən güllələndiyi hesab olunurdu. 1920-ci ildə Azərbaycanda sovet hakimiyəti bərqrər edildikdən sonra komissarların cəsədləri Bakının mərkəzi bağlarından birində basdırıldı. Lakin 2009-cu ilin yanvarında Bakıda "26 Bakı komissarları"nın şərəfinə ucaldılmış abidə altında aparılmış qazıntılar neticesində ehtimal olunan 26 cəsədin yerinə 23 cəsədin qalığı aşkar olundu. Bununla da "komissarların tarixi" ilə bağlı bütün sirləri açmaq məqsədilə geniş elmi araşdırımların aparılması zərurəti meydana çıxdı. Lakin həmin araşdırımların son nəticəsində asılı olmayaraq, Bakı Sovetinin və onun başçısı Stepan Şaumyanın tarixdə hərbi cinayətkar kimi qalması heç bir şübhə doğurmur.



"ERMƏNİ MƏSƏLƏSİ"

Tarixin en aşağısı son 100 ilinin hansı sehifəsinə nəzər salsaq, mənfur qonşularımızın daim bizi daban-dabana izlədiyinin, təqib etdiyinin, olmazın ziyanlar vurdugunu, xalqımızın başına ağlaşılmaz faciələr getirdiyinin şahidi olarıq. Erməni bələsi daim başımızın ağrısı olub və bu gün də xalqımızı narahat edir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı respublika mətbuatında xeyli sayıda dəyərli yazınlara rast gəldim. Mən "Azərbaycan" qəzetində dərc edilən silsilə məqalələri xüsusilə vuiğulamaq isterdim. Söyügedən qəzeti 3 aprel 2018-ci il tarixli sayında çap olunan "Erməni məsəlesi" sərlövhəli yazının müəllifi Məmməd Əmin Resulzadədir. Büyük ədib həmin məqaləni Cümhuriyyətin süqutundan bir neçə il sonra yazışdır və çox önemli məsələlərə toxunub. Mövzunun

aktuallığını və günümüzə səsləşdiyini nəzərə alıb "Erməni məsəlesi"ndən sizləri da xali etmək istərdim. Əvvəlcə redaksiyanın kiçik ön sözüna diqqət yetirək.

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir daha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaq Azərbaycanı parçalanmağıdan, dövlət müstəqilliyini isə məhvələndən xilas etməsəydi!

Uzun əsrlərdən sonra qazanılan və yaşıdalın, əbədiliyə çərvilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və xəzidir!

Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu ildə təntənə ilə qeyd edəcəyik. Şərəfli yubileya hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtalif matbu orqanlarda gedən məqalələrin kiçik bir qismini qəzətimizdə dərc etməklə baş verənlər yenidən diqqət çəkirkir!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

Məmməd Əmin Resulzadə yazar:

Bəhs edəcəğimiz şey bu günlərdə mətbuat sehifələrini işgal edən məruf məsələ degildir, əsil erməni məsələsidir. O erməni məsəlesi ki, türklük üçün pək böyük əngəlləri mövcib olmuşdur. O məsələ ki, türk-rus mücadileyi-tarixiy-

yesində pək meşum bir rol oynamasıdır. Türk dünyasına zərər yetirmiştir. Ermeniler üçün də mövcibi felakət olmuşdur.

Bolşevikler iddia ediyorlar, ehtimal beziləri də inanıylar ki, çarizmin qullandığı siyaseti bolşevizm artıq tətbiq etmiyor. Milli məsələləri tamamilə başqa bir yolda həll ediyor. Demək ki, erməni məsəlesi də başqa türli həll olunuyor. Halbuki, dəyişən yalnız rəng və ünvandır. Qızıl Rusiya tətbiq elədigi siyasetdə, döñə-dolaşa qara və yaxud bayaz Rusyanın üssünlərini qullanıbor.

Lozan konferansı əsnasında son təşəbbüs edilmiş "Erməni yurdu" haqqında bir qeyrət daha göstərilmişdi. Bu təşəbbüs boşça çıxınca Çiçerin erməni müərəkkəslərinə Rusiyada bir "yurd" teklif eymemişdi. Bu yurd Don nöhrə həvalisində təsəvvür olunuyordu. Don vilayətinin merkezini təşkil edən Rostov şəhəri yaxınında Naxçıvan namında bir şəhər vardır. Bu şəhər ermənilərlə məskundur. Bu ermənilər əski sənəldərə hərbi-ümumidə olduğu kibit yenə Rusiya tərəfindən Türkiyə əleyhinə qiyama sövq olunan və neticədə yersiz-yurdsuz qalan mühacirlərdir. Demək ki, tarix təkərrür ediyor. Vaxtilə çarizmin yerləşdiridi erməni mühacirləri şimdə də bolşevizm tərəfindən himaya olunuyor. Çarizm yalnız Don vilayətində erməni qəsəbəsi vücudə gatirmekle qalmamışdı. Mavərayi-Qafqaz yadakı erməniligilər dəxi təqviyyə eymemişdi. Türkiyədən hicrət edən erməniləri burada yerləşdirmişdi. Çarizmin Qafqaziyada istinad eylədigi millet ermənilər idi. Rus kapitalizminin, rus kolonizasyonunun yol başçısı erməni ürəfəsi və erməni möhtəkirləri idi. Çarizmin müavinət və himayəsilə onlar gərək Tiflis və gərək Bakıyi erməniləşdirməkdə idilər. Şimdiki halda dəxi bolşevik "Çeka"sinin, Moskva trestlərinin, komunist müəssisələrinin on sadiq ajanları ermənilərdir. Erməni partiləri, ictimai təşkilat müəssisələri tama-

milə rus ağuşuna atılmışlardır, nictalarını Rusiyadan görüyollar. Daşnaq-saqanların rəsmən inhilə edib Komunist fırqəsinə iltihəq cəydikləri bir əmri-vaqedir. Bunların rəisişlərindən və məfkurəçilərindən bulunan Kaçaznuni bir risalə naşr eyləmişdir. Bu risaləsində o, Rusiyadan və kominizmdən başqa erməniləri qurtaracaq bir nəticə yolu qalmadığını isbat edmişdir. Amerikada, Bolqarıyada və s. məmləketlərdə intişar edən müxtəlif erməni qəzətələri bolşevik Rusiya ilə anlaşmayı tərvic ediyorlar. Daşnaqlardan bir qismi Ermənistan istiqlali üzərində hala israr ediyorlarsı. Bunlar şimdə bir əqəliyyət təşkil ediyorlar. Amerikada çıxan erməni "Paykar" qəzətəsi bu məsəleyi izah ediyordu. Diyordu ki, "Rusiya əleyhində olmaq üçün bolşevik sisteminin müvəqqəti olduğunu iddia eyləmək kafi deyildir. Bolşevizm müvəqqəti ola bilir, fəqət Rusiya daimidir".

Bu millət nə qədər talesizdir ki, reisləri kendisini qonşuları ilə vuruşdurdular. Rusiyaya güvəndilər. Hadisələrin fəcayıtlı və felakətli cərəyanına tərk edilərsə də aylımadılar. Yalnız türkərin degil, gürcülerin dəxi ədəvətini qazandılar.

"Mühacir ermənilərə yurd vermək insani bir təşəbbüsdür. Bunun çar icraatına bənzəməsi heç bir şeyi ifadə etməz. Suri bənzəyişlərin mənası başqa-başqa ola bilir" deyinə bılır. Fəqət sovet hökumətinin erməni məsələsində eylədigi tərzihərəkət bu qabildən degildir. Tədqiq olunarsa, görülür ki, bu şəbahət yalnız nəticələri təsadüfi bənzəyişdən ibarət qalmaz.

1918-ci sənədə oktyabr ixtilalını mütaqib, dəha Petrogradda ikən sovet hökuməti, Mavərayi-Qafqasiya baş komissarlığının Stepan Şaumyan namında bir erməniyi təyin eyledi. Bunun da bir əsəri təsadüf olduğu iddia oluna bilir. Fəqət biz bu iddiayı qəbul etməməkdə məzuruz. Aşağıda dərc etdigmiz mühüm bir vəsiqə bu üzürümüzün nəyə istinad ey-

lədiginin göstərir. İşte vəsiqə:

Xalq Komisarları Şurasının dekreti 13- Türkiye
Ermənistanı haqqında: "Əmələ və əskəri mürəxxəsləri
məlumatı?" 1

1 kanuni-sani (yanvar) 1918

Xalq Komisarlar Şurası, erməni xalqına elan ediyor ki, Rusiya tərəfindən işgal olunan Türkiye ərazisindəki erməni xalqının istiqlah tam elan etmək surətiylə, kəndi müqəddərətini teyinə səlahiyətdər olduğunu qəbul edir. Xalq Komisarlar Şurası, erməni xalqının tam bir hürriyyətlə bəyani rey edə bilməsi üçün

1) Türkiye Ermənistanı daxilində bulunan əskərlərin ixracını müteaqib erməni xalqının əməniyyəti-şəxsiyyə və ümumiyyəsini temin üçün erməni xalqı millisinin təşkilini;

2) Dünyanın müxtəlif tərəflərində perakəndə bulunan erməni mühacirlərinin Türkiye Ermənistana gəlmələrini;

3) Hərbi-ümmümi zamanında məməkətin içərilərinə təhcir olunan ermənilərin tekrar Türkiye Ermənistana götirləməsi (bu xüsusda Sovet hökuməti Türkiye ilə icra edəcəgi müzakirət əsnasında bilsəsə israr edəcəkdir);

4) Sovetlər və erməni komitəsi şəklində olaraq Türkiye Ermənistana hökuməti müvəqqətəsinin təşkili kibə tədaviri əvvəliyyənin teminini lazım bilir. Fövqələde Qafqasya komisarı təyin olunan Stepan Şəumyan 2 və 3 maddələrin qüvvədən fələ getirilməsi üçün Türkiye Ermənistana əhalisine hər növi müavinenətde bulunmaq və oradakı rus əskərlərinin müntəzəmin ixracı məqsədi ilə mehəlli komisiyonlar təşkili üçün se-lahiyəti kamile veriliyor.

Qeyd: *Türkiyə Ermənistəninin hüdudu, erməni əhalisinin müməssilliəti ilə həm hüdud bulunan digər əhalinin (müsəlman*

və sairə) müməssilliəti və Qafqasya fövqəladə komisarının iş-tirakı ilə təyin olunur.

Xalq Komisarları Şurası Rəisi Ulyanov Lenin
Millətlər İşləri Xalq Komisarı Çuqaşvili Stalin

Türkiyə Ermənistənini haqqındaki bu dekret Sovet siyasetinin müstəsna cilvesi degildi. Bu dekret Çarizmən təvarüs edən bir məsəleyi təsviyyə etmək istiyordu. Hərbi-Ümumidə Petroqrad hökuməti erməni ixtılal komitələrini kendi lehine qullanmışdı. Vətənləri Türkiyəyə qarşı icra eyledlərini xə-yanətə müqabil Ermənistəninin istiqlalı ermənilərə vəed edilmişdi.

Qafqasya daha bolşevik ixtılalını tanımamışdı. Burasını tə-səllütünə keçirmək isteyən yeni rus hökuməti erməni təşki-latından istifadə yoluñunu düşündü. Daşnak-saqan təşkilatlarının təvəccohünü cəlb üçün Türkiye Ermənistəni haqqında yuxa-rıdakı dekreti nəşr eyledi. Bu dekretlə Lenin hökuməti Nikolay hökumətinin vədini tutmuş oluyordu. Nikolayın vədini tətbiq edəcək zat, erməni təfərdarı Voronsov Daşkov idi. Leninin dekretini isə erməni Şəumyan tətbiq edəcəkdi. Erməni olması həsəbiylə Şəumyan gərək daşnak və gərək sair erməni təşkilatları ilə daha ziyyadə anlaşa bilirdi. Nitəkim oylə də oldu. Ermənistana istiqlal vəsiqəsi getirən bu adam Bakida ermənilərlə bolşeviklərin ittifaqını təsis eynədi. Bu ittifaq o zaman muxtarriyyat almaq töməylündə olan Azərilərə qarşı qətləmə yapıdı.

Görülüyür ki, Qafqasyaya təyin olunan fövqəladə komisar hər şəyən əvvəl Türkiye Ermənistəninin müqəddərətini təyin eymək vəzifəsi təvcih edilmişdir. Şu surətdə Qaf-qasya komisarının erməni olması tesadüf əsəri olmayıb siyasi

bir hikmətə müstəniddir.

Bunun bir təsadüf degil, Çarizmdən təvarüs edərək təqib edilmək istenilən bir siyaset olduğu sonradan müşahidə olunan vəqərlərlə de isbat edilmişdir. Rıza Nur Beyin yeni intişar edən kitabından öyrəniyoruz ki, Ankara hökuməti tərəfindən ilk dəfə olaraq Moskvaya göndərilən heyət "Van və civarının Ermənistana tərkī təklifi" ilə övdət eylemişdir (səh. 207). Bu heyət məlum olduğu üzrə 1920-ci sənədə Azərbaycan istilasından sonra getmişdi.

Yusif Kamal Bey tehtî-rayasətində gedən 2-ci heyətə eqd olunan Moskva müahidəsi ermənilərin protestosuna mucib olmuşdu. Sızlayan erməni komitələrinə təselli verən Moskva qəzətələrinin nəşriyati dəxi calibi-diqqəti "Pravda" erməni "yoldaşlara" mətanət və təhəmmül tövsiyə ediyordu. Diyordu ki, müahidə dəxi Brest Litovsk müahidəsi kibi müvəqqətidir, təəvvüs üçün yapılmış bir şeydir.

"Pravda" qəzətəsinin bu sözləri "mütəəssir" erməniləri təşkin üçün söylənmiş boş bir təselli deyə tələqqi edilməsin. Şimdiki Sovet İttihadı edən bütün cümhuriyyətlərlə Rusiya sovetlərinin əvvəlcə birər müahidəsi vardı? Nə oldu? Qars müahidəsi nəredədir?

İlk fürsətdə Qars müahidəsini keenlemeyən hökmünə gətirən bolşevik siyaseti eski rus siyasetinə doğru getmişdir. Nasıl ki, bugünkü hadisət belə bunu göstərməkdədir.

Sovetlərin erməni məsələsindəki istiqaməti dəxi Rusyanın əskidən bəri məruf olan siyasetidir.

Azəri (M.Ə.Rəsulzadə)

"Yeni Qafqasiya",

15 may 1924, №16

Keenlemeyekun - heç olmamış kimi

Azəri (Bax: M.Ə.Rəsulzadə. "Yeni Qafqasiya" yazıları

(1923-1927) Türk Tarix Qurumu.

Ankara, 2017, səh.95-98)

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNU

"Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyükən nəslə bədxah qüvvələrin məkrili niyyətlərinə qarşı ayaq-sayıqlıq rühunda tərbiyə etmək mühüm vəziyyətdir".

HEYDƏR ƏLİYEV

73

Təəssüf ki, xalqımızın taleyinə bir neçə soyqırımı yaşamaq yazılmışdır. Bəlkə də, bu, ondan irolı gəlir ki, biz heç bir millətə qarşı düşmən münasibətdə olmamış, bizə qarşı töredilən haqsızlıqları, qətlli tarixi yaddaşımıza yazmamış və tez unutmuşuq. Eyni zamanda, tariximizə baxarkən görürük ki, həmişə qəlbələrimizi bayram etmişik, bizo qarşı olan ziddiyətləri isə xatırlamamışq. Vəziyyət belə olunca tariximizin bir hissəsi həmişə qaranlıq qorq olmuşdur. Bu qaranlıq səhifələrdən birini də 31 mart soyqırımı təşkil edir.

Qədim dövrlərdən başlayaraq ermənilər Azərbaycan xalqına düşmən gözü ilə baxmış və öz dilləri ilə desek, "Böyük Ermənistən" yaratmaq fikrindən çıxınməmişlər. Onlar üçün ən elverişli mühit isə XX əsrin əvvəllərində yarandı. Mənfur düşmənimiz düşünülmüş hiylə işlədərək erməni adı ilə yox,

məhz bolşevik adı altında bu planı icra etdi. Həmin dövrlər Rusiyada baş verən oktyabr inqilabının ardınca, mənşəcə erməni olan Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti Bakı quberniyasında hakimiyətə gəldi. Və bununla da Azərbaycan türkləri üçün acı günlər başladı. Qeyd etmək yerinə düşərdi ki, artıq bu dövrə qədər - 1905-1907-ci illərdə ermənilər bu cür qırğınlar töretmək istəsələr də, bir sıra çətinliklərə görə geri çəkilməli olmuşdular. Həmin illərdə xalqımızın döyüşkən ruhu, Osmanlı və Cənubi Azərbaycan-dan könüllülərin köməyə gəlməsi, H.Z.Tağıyev və digər azərbaycanlı xeyriyyəçi milyon-çuların əhaliyə ərzaq və maliyyə yardımını göstərməsi erməni quldurlarının qarşısını kəsmişdi.

74

Soyqırımı ərefəsində Mütəsəvat Partiyasının sosial bazası çox möhkəm idi və Azərbaycan milli hərəkatı aktiv fəaliyyət göstərirdi. Bolşeviklərin əsas vəzifəsi isə sosial bazanı məhv etmək və Azərbaycan milli hərəkatına divan tutmaqdən ibarət idi. Odur ki, 1918-ci il 15 mart tarixində keçirilən toplantıda S.Şaumyan azərbaycanlılara qarşı soyqırımı göstərişi verdi. Tarixi mənbələrdən aydın olur ki, Şaumyan tərəfindən V.Leninə göndərilən məktubda bu qırğını qəsdən törediklərini, o, açıq şəkildə etiraf etmişdir. Həmin dövrdə heç kimin tərəfində olmayan Daşnaksutyun partiyası da bolşeviklərin sırasına keçdi. Lakin S.Şaumyan yaxşı biliirdi ki, bu qırğını töretmək üçün bir bəhanə işlətmək gərəkdir və o, bunu böyük ustalıqla yerinə yetirdi. Belə ki, H.Z.Tağıyevin oğlu M.Tağıyev Lənkəran şəhərində bolşevik silahlıları tərəfindən qətlə yetirilmişdi və onun defn mərasimində iştirak etmək üçün müsəlman korpusunun komandiri Talışinskinin başçılıq etdiyi alay da Bakıya gəlməşdi. Tağıyevin oğlunun cəsədi

səxsi heyəti 48 müsəlman hərbcidən ibarət olan "Evelina" gəmisi ilə Lənkərandan Bakıya getirilirdi. Ermeni milli şurası yalan məlumat verərək bildirdi ki, bu hərbçilər Muğandakı rus kəndlərini məhv edəcək. Şaumyan bunu bəhanə edib, zabitlərin tərkisiləhə edilməsinə dair göstəriş verdi. Eyni zamanda general Talışinski və alay üzvləri də həbs olundu. Bu zaman azərbaycanlılar Bakı Sovetinə qarşı etiraz etməyə başladılar. Bundan sonra azərbaycanlılara qarşı soyqırımı başladı.

"Kərpicxana" və "Məmmədli" məhəllələrində qan su yeri axırdı. Daşnaklar bir şəhər əllərində bayraq etmişdi: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir".

Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Quba, Şamaxı, Lənkəran, Salyan, Qarabağ, Naxçıvan qəzalarında da reallaşdı. 30 mart tarixindən başlayan bu qanlı hadisə aprel ayının sonlarında mərhələli şəkildə həyata keçirildi.

Vurgulamaq lazımdır ki, bu qırğını töredilməsində təkcə S.Şaumyan deyil, həmçinin "Qırmızı Qvardiya", Amazasp, Lalayans, Avetisyan, Petrov da əvədilməz rol oynamışdır. Bolşeviklərin 6 minlik, Daşnaksutyun partiyasının 3-4 minlik hərbi dəstəsinin iştirakı ilə töredilən bu soyqırımı nəticəsində ümumilikdə 50 minə qədər azərbaycanlı müsəlman qətlə yetirilmişdir.

31 mart soyqırımının ən mühüm cəhəti ondan ibarətdir ki, bu qırğında mədəni irsimizə böyük zərbə vuruldu. "Açıq söz" qəzetiinin redaksiyası, "Kaspi" mətbəesi, "İsmailiyyə" binası, "Təzəpir" məscidi insanların gözü önünde yandırıldı. Görkəmlı ziyanlılarımızın böyük zəhmətlə ərsəyə getirdiyi, çap avadanlıqları ilə təchiz olunmuş elektrik mətbəələri məhv

75

edildi.

31 mart, eyni zamanda Azərbaycan xalqının tarixi yaddaşına, ziyalılara qarşı mənəvi soyqırımı idi. Belə ki, ermənilər bu vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün Azərbaycan ziyalılarını məhv etməye çalışırlar. "İstiqlal" qəzeti məlumat verirdi ki, ermənilər evbəəv gəzərək ziyalıları gülləboran edirlər. Bu hadisələr zamanı müsəlmanlara qarşı töredilən faciələri doğru şəkildə ehaliyə çatdırın bir sıra rusdilli qəzətlər bağlandı. S.Şaumyan bildirirdi ki, guya bu qəzətlər mart hadisələrinə düzgün qiymət vermir və vahid socialist cəbhəde dayanırlar. Onun omri ilə Azərbaycanın digər yerlərində insanların bu vəhşiliklərdən xəber tutmaması üçün erməni və bolşevik mətbuatları istisna olmaqla, digər qəzet və jurnalların fəaliyyəti dayandırıldı.

76

Ancaq bu soyqırımı sanki xalqımızı dərin yuxudan oydadı. AXC-nin təsis edilməsi həmin dövr üçün böyük dirçəlis oldu. Məhz AXC tərefindən 31 mart hadisəsi 1919 və 1920-ci illərdə ümummilli matəm günü elan edildi. Soyqırımanın hərtərəfli tədqiqi ilə bağlı Fövgələdə İstintaq Komissiyası, o cümlədən bu cinayətləri dünyaya çatdırmaq üçün xüsusi qurum təsis edilsə də, gənc dövlətin süqutu bu işin yarımcıq qalmasına götərib çıxardı.

Azərbaycan uzun müddət Sovet imperiyasının tərkibində qaldığına görə bu məsələ insanların yaddaşından silinirdi. Lakin Ümummilli Lider Heydər Əliyevin 1998-ci il tarixli Fərمانı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Sonrakı dövrlərdə bu soyqırımı istiqamətində ciddi araşdırılmalar başlanıldı və 2007-ci ildə Qubada aşkar edilmiş kütłəvi məzarlıq 31 mart soyqırıının iç üzünü dünyaya tənqid etdi. Bu soyqırımı bir daha təsdiq edir ki, düşmənə qarşı

azərbaycanlılar daim birlik nümayis etdirməlidir. Necə ki, M.Ə.Rəsulzadə bunu 1919-cu il aprel ayında nəşr edilmiş "Azərbaycan" qəzətində söyləmişdi: "31 mart biza birlik və ittihad üçün bir nümuneyi-imtisal eylesin".

Yeri gəlmışkən, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncam bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Sərəncamda bildirilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistən" ideyasını gerçekləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına getirilən en dehşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandati altında fealiyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərefindən xüsusi qəddarlıqla töredilmiş kütłəvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakın məhz etnik və dini mənsubiyətə görə qətle yetirilib, yaşayış məntəqələri dağıdılib, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib. Sonrakı dövrlərdə daha da azıñlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütłəvi qətller, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cumhuriyyətinin hökuməti ermənilərin töredikləri ağır cinayətlərin aşdırılması üçün Fövgələdə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yadlarında hifz edilmesi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sira tədbirlər görüb. Lakin Xalq Cumhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin

77

sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alımb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ötən müddət ərzində aparılmış araşdırılmalar sayəsində çoxlu sayıda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütłəvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlerde ermənilorin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.

78

Görülən işlərin qanuna uyğun nəticəsidir ki, Xocalı soyqırımının ardından artıq bir çox ölkələrdə 31 mart hadisələri ilə bağlı müvafiq qətnamələr qəbul olunur. Azərbaycan dövləti bütün bu reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyət göstərir, ardıcıl və məqsədönlü tədbirlər həyata keçirir. Yeri gəlmışkən, Quba Soyqırımı Memorial Kompleksinin açılışı da bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasetini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımlı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində "Soyqırımlı Memorial Kompleksi"nin yaradılması haqqında Sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Komple-

sinin açılışını ediblər.

Bütövlükde, 1918-ci il 31 mart soyqırımına dair həqiqətlər dünya ictimaiyyətinə uğurla çatdırılır. Bu baxımdan, Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi erməni-bolshevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri başəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması baxımdan müstəsna əhəmiyyət kəsb edir.

79

HİYLƏGƏR QONŞULARIN SOVET DÖVRÜNDƏKİ MƏKRİLİ PLANLARI

1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərofündən 48 min nəfər qotlo yetirilib. 1930-cu illərə de diqqət yetirsek, görərik ki, bolşevik hökuməti tərofündən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına moruz qalıb.

Qeyd edək ki, xalqımıza qarşı soyqırımlar tərəfdən mənşur qonşularımız öz çirkin niyyotlarını reallaşdırmaq üçün istənilən fürsətdən yarananlığa çalışıblar.

80 Ermənilər bu istiqamətdə növbəti addimlarını hələ İkinci Dünya Müharibəsi başa çatmayan bir dövrdə atıblar. Təsəvvürünüzü gotirin: dünyə no hayda, ermənilər no hayda?

Sözün düzü, AMEA A.A.Bakixanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə filosof doktoru Cəbi Bohramovun "20 Yanvar və Xocalı faciələri 1918-ci il mart soyqırımının davamı idi" sorlövhəli moqalosunu oxuyanda ("Azərbaycan" qızəti, 25, 26 yanvar 2018-ci il) çox heyrləndim. Düşündüm ki, bu erməni millətçiləri bizim tosovñvürlərimzdənəkdon da qat-qat ocaib və dohşottıldırırlar. Bolxə də belə demək olar: dünyada analoq olmayan bir millətdir!

Cəbi Bohramov ötən əsrin ortalarına ekskurs edərək çox maraqlı, olduqca ohomiyətli tarix faktları istinad edərək çoxlarımıza bilmədiyi həqiqətləri ortaya qoyur. O, qeyd edir ki, İkinci Dünya müharibəsinin qurtarmasına 115 gün qalmış, yəni 1945-ci il aprelin 19-da bütün ermənilərin VI katolikosu - baş patriarxın müavini, arxiyepiskop Geyvər Çeorekçiyən SSRİ dövlətinin rəhbəri İ.V.Stalin 11 bənddən ibarət orizo ilə mü-

raciot edir və onuna görüşür. Bu görüş zamanı İ.V.Stalin katolikosa xarici ölkələrdə yaşayış ermoniyanın Ermonian SSR-i köçürülöcəyini və bundan olavaş Türkiye Cumhuriyyətindən qondarma "Qorbi Ermonian" adlanan torpaqlarını geri almağının söyləyir. Katolikosun orizosinin üstüne "Raziyam. Xalq Komissarları Sovetinin sədri İosif Stalin. 19.04.45-ci il" dör-kənarını qoyur. 1945-ci il noyabrın 21-də SSRİ XKS "Sovet Ermonianın xarici ölkələrdən ermoniyanın qaytarılmaları ilə bağlı tədbirlər" haqqında 2947 sayılı qotname qobul edir.

Bu qorarı alan Ermonian SSR-in rəhbəri G.Arutinov İ.V.Stalino Dağılıq Qarabağ Muxtar Vilayətinin Ermonian SSR-in tərkibinə daxil edilməsi ilə bağlı məktubla müraciət edir. İ.V.Stalın məktubu G.Malenkova üvanınlırov və mosoloni Azərbaycan SSR rəhbəri M.C.Bağirovla müzakiro etməyi tapşırır. 1945-ci il noyabrın 28-də ÜİK(b)P MK-nın katibi G.M.Malenkov Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağirov telegram vurur. Qarabağın Azərbaycan torpağı olması ilə bağlı 6 tarixçi alimin elmi arayışın alan M.C.Bağirov 10 dekabr 1945-ci il tarixdə "tam məxfidir" qrifli ilə ÜİK(b)P MK katibi G.M.Malenkova göndordiyi elmi cəhətdən əsaslandırılmış cavab məktubunda Sovet hakimiyyəti (1921-1929-cu illərdə Ermonian SSR-o verilən torpaqların ümumi sahisi 20,8 min kvadratkilometr təşkil etmişdir - C.B.) illərində ilk dəfə itirilmiş Azərbaycan torpaqları problemini qaldırır və bununla da erməni millətçi dairələrinin planlarının pozulmasına nail olur.

Lakin rədd cavabı verilməsinə baxmayaraq, 1946-ci il oktyabrın 19-da SSRİ Ali Soveti Royasot Heyətinin xarici ölkələrdə yaşayış ermoniyanın Ermonian SSR orazisino köçürülməsi ilə bağlı "Xarici ölkələrdən "votonları" Sovet Ermonianın qayıdan milliyyətce erməni olan şəxslərin SSRİ

vətəndaşlığı almaq qaydaları haqqında” adlı ferman verilir. Xərici ölkələrdə yaşayan ermənilərin Ermənistən SSR-ə repatriasiyası “Daşnaksütün” partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə repatriasiyanın “azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistən serheddarının genişləndirilməsi” şəraitində baş verdiyi iddia edildirdi. Bu işə erməni Qriqoryan kilsesi də xeyir-duasını vermişdi.

Bələliklə, azərbaycanlıların Ermənistən SSR ərazisindəki tarixi-etnik torpaqlarından qovulmasının növbəti mərhəlesi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistən SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli “Ermənistən SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə, 1948-1950-ci illərdə 100 min nəfər - 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər azərbaycanlı “könlüllük prinsipinə əsəson” Azərbaycan SSR orazılırlarına köçürülməli idi. Qeyd edək ki, o zaman Ermənistən SSR-də 400 mindən artıq azərbaycanlı yaşayırı. SSRİ hökumətinin qərarı ilə 1948-ci ildə Ermənistən SSR-dən deportasiya edilənlərin sayı 10.504, 1949-cu ildə 15.713 nəfər, 1950-ci ildə 12.332 nəfər, 1952-1953-cü illərdə 13.760 nəfər, 1954-1956-ci illərdə isə 5.876 nəfər olmuşdur.

Ümumiyyətə, Ermənistən SSR ərazisindən deportasiya və etnik temizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdi. Deportasiya tədbirləri Ermənistən SSR-in 22 rayonunu

əhatə etmiş və əsasən azərbaycanlıların ən qədim zamanlardan yaşadıqları ərazilərdə həyata keçirilmişdi.

1953-cü ildə İ.V.Stalinin vəfatından sonra SSRİ dövləti rəhbərliyində baş veren dəyişikliyə ümidi bəsləyən erməni Qriqoryan kilsəsi və Ermənistən SSR rəhbərliyi DQMV ərazisinin Ermənistən SSR-də birləşdirilməsi haqqında bu dəfə N.S.Xruşçova müraciət etdi. 1958-ci ildə erməni Qriqoryan kilsəsinin başçısı II Vazgen Bakıya gəlir və o zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri olan Sadiq Rəhimovla görüşür. Görüş zamanı II Vazgen Bakı şəhərində yerləşən erməni kilsəsi nəzdində erməni uşaqları üçün ruhani seminarının açılmasına, səhər və axşam kılse zənginin vurulmasına icazə verilməsini və ən başlıcısı, Dağlıq Karabağ Muxtar Vilayəti ərazisinin Ermənistən SSR-də birləşdirilməsinə Azərbaycan SSR rəhbərliyinin razılıq vermesi təkliflərini ireli sürür. Azərbaycan SSR Nazirlər Sovetinin sədri S.Rəhimovdan çox sərt rədd cavabı alan II Vazgen SSRİ rəhbərliyinə şikayət edir. Lakin mərkəzi hökumət qaldırılan məsələnin nə qədər tehlükəli olduğunu anlayaraq onu müzakire etməkdən çekinir. Erməni katolikosuna verilen sərt rədd cavabı Azərbaycan SSR rəhbərliyinə mərkəzi hökumətin münasibətinin dəyişməsinə səbəb olur. 1959-cu ildə Azərbaycan SSR rəhbərliyi millətçilikdə ittiham edilərək dəyişdirilir.

XX əsrin 60-ci illərinin ortalarında Ermənistən SSR-də növbəti dəfə antiazərbaycan təbliği geniş miqyas almağa başladı. 1960-ci il dekabrın əvvəlində Azərbaycan KP MK-ya ABŞ-in Boston şəhərində erməni milletçilərinin neşr etdikləri “Baykar” (“Mübarize”) qəzetində “Sovet Azərbaycanı Prezidentinə” başlığı altında çap edilmiş müraciət daxil olur. Riyakarlıqla dolu olan bu müraciətdə Azərbaycan SSR-in iki erməni muxtar qurumunun - Naxçıvan MSSR və DQMV əra-

zilərinin Ermenistan SSR tərkibinə verilməsi təklif olunur və bunun “əbədi erməni - Azərbaycan qardaşlığı”nın “möhkəm-ləməsi” kömək edəcəyi qeyd olunurdu. Azərbaycan KP MK-nin birinci katibi Vəli Axundov MK-nin katibi Nazim Hacıyevə bu təxribatın qarşısını almaq və respublikanın ərazi bütövlüyünü qorumaq üçün əsaslı cavabın hazırlanması tapşırığını verir. Nazim Hacıyevin oğlu Aydin Hacıyev 2007-ci ilde nəşr etdirdiyi (“Vse ponyato, no ne vse prostito”. Bakı. 2000 q.) əsərində yazır: “Atam məsələ ilə bağlı tarixçilərin, hüquqsü-nasların, kartoqrafların və MK-nin məsul işçilərinin də daxil olduğu xüsusi bir qrup təşkil etmişdi. Bu işdə çox fəal yardımçı o zaman AMEA A.A.Bakixanov adına Tarix İnstitutunun direktoru Əlövsət Quliyev göstərməşdi. Xüsusi qrupun hazırlanacağı bu sənəd arxiv sənədləri və xəritələrlə birlikdə Sov.İKP MK-ya göndərilmişdi. Sov.İKP MK-nin II katibi M.A.Suslov N.Hacıyevdən tecili Moskvaya gəlməyi tələb edir. N.Hacıyev Sov.İKP MK, SSRİ Nazırılar Soveti və SSRİ DTK-də məsul şəxslerlə görüşür və A.Mikoyanın Azərbaycana qarşı təşkil etdiyi təxribatın qarşısını almağa nail olur. Lakin bu onun həyatı bahasına başa gəlir”. N.Hacıyev müzakirədən sonra SSRİ Səhiyyə Nazirliyi 4-cü Baş İdarəsinin xəstəxanasına düşür və ona “bədxassəli iş” diaqnozu qoyulur. O, Kreml xəstəxanasının “işi” sayılan Abramyan tərəfindən əməliyyat olunur. Nazim Hacıyevin Moskvaya gələn yaxın dostu akademik M.Topçubaşov əməliyyatın gedidiyi ilə tanış olduğandan sonra, unun doğru aparılmadığını müəyyən edir. Beləliklə, Nazim Hacıyev 38 yaşında vəfat edir.

Azərbaycan SSR DQMV-də yaşayan ermənilər Ermenistan SSR rəhbərliyinə çoxsaylı müraciətlər ünvanlayaraq sözdən işe keçməyi tələb etməyə başladılar. 1968-ci il aprelin 23-24-də Ermenistan KP MK-nin birinci katibinə, respublika Nazir-

lər Sovetinin sədrinə və Ali Sovet sədrinə ünvanlanmış 100-ə qədər anonim məktub aşkar edilmişdi. “Əzəli erməni torpaqları”nın Ermenistan SSR-ə qaytarılması məsələsi bu məktubların əsas məzmununu təşkil edirdi. 1959-1961-ci illərdə Azərbaycan KP MK-nin II katibi işləmiş Vladimir Semiçastnı rusiyali jurnalist Andrey Karaulova verdiyi müsahibəsində hemin dövrü belə xatırlayır: “...Qarabağ ətrafında müxtəlif şayılər və dedi-qodular gəzirdi, qeyri-sağlam hadisələr baş verirdi... Mən onları konfransında çıxış edəndə mənə saysız-hesabsız suallar verdilər: bu belə deyil, o belə deyil. Mən onlara vəziyyətin nə yerdə olduğunu dedim. Sonradan orada kimisi rəhbərlikdə dəyişdilər, vilayət komitəsinə ikinci katib təyin etdirilər və vəziyyət bir qədər düzəldi”. 1960-ci illərin əvvəllərində SSRİ hökumətinin xaricədə yaşayan ermənilərə növbəti dəfə Sovet İttifaqına köçməyə icazə vermesi “Daşnakşütün” partiyasının casusluqla möşğül olan bölmələrini xeyli faollaşdırıldı. Onlar repatriasiya kanalları vasitəsilə həmsərhəd olan ölkələrdən Ermenistan SSR ərazisinə müxtəlif təxribatçı qrupların keçirilməsinə çalışırdılar. Bunlar SSRİ Nazırılar Soveti DTK-nin II Baş İdarəsinin 1962-ci il fevralın 2-də Azərbaycan SSR DTK-nin II şöbəsinin rəisi Heydər Əliyev göndərdirdi tam məxfi məktubda öz eksini tapmışdı. Heydər Əliyevin məktuba qoymuş dərkənərdə xarici ölkələrdə fəaliyyət göstərən erməni daşnak təşkilatlarının SSRİ sərhədlərinin Azərbaycan SSR sahəsini pozduqları halda yaxalanmaları haqqda tapşırıq verilmişdi. 1962-ci il iyunun 24-də Azərbaycan SSR DTK-ya daxil olan məlumatla bildirilirdi ki, SSRİ dövlətinin başçısı N.S.Xruşçovun Ermenistan SSR-ə sefəri ərefəsində erməni millətçiləri tərefindən respublikada yaydıqları sayıya görə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən çıxarılaraq Ermenistan SSR tərkibinə veriləcəyi gözləni-

ir. Bu məqsədə N.S.Xruşşovun ünvanına 2500 nəfərin imzaladığı məktub göndərilmiş və burada DQMV-nin ya Ermənistən SSR, ya da ki, RSFSR tərkibine verilməsi teleb olunurdu. Ermənistən SSR və DQMV-də yaşayan ermənilərin belə fəallamalarının bir səbəbi də xarici ölkələrdə yaşayan erməni diaspor təşkilatlarından alındıqları dini-ideoloji və maddi yardımçılar idi. Bütün bu işlər isə Ermənistən SSR rəhbərliyinin himayəsi və nəzarəti altında həyata keçirildi. Buna görə də 1964-cü il mayın 18-də N.S.Xruşşova ünvanlaşdırıcıları yeni müraciət bu sözlərlə bitirdi: "Biz Dağlıq Qarabağ məsələsinə dair qərarın tecili qəbul olunmasında təkiddir edirik: ya muxtar vilayət və ermənilərin yaşadıqları ətraf rayonlar Ermənistənə birləşməlidir, ya da onlar birbaşa SSRİ-nin hissəsi olmalıdır". 1965-ci ilin iyundan Azərbaycan Yazıçılar İttifaqının DQMV Filialının katibi B.Ulubabəyov muxtar vilayətin erməni milletindən olan masul partiya və sovet işçilərinin imzaladığı eri-zəni Sovet İttifaqı KP MK-ya göndərir. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi bu barədə respublika rəhbərliyinə məlumat vermiş və təxribatçıların qarşısını almaq üçün zəruri tədbirlər görmüşdü. 1966-ci ilde respublikanın dövlət xüsusi xidmət orqanları gizli fəaliyyət göstərən, 40 nəfər üzvü olan "Ermanı gəncər ittifaqı" adlı təşkilatın İrvandan olan emissarları muxtar vilayətin ərazisində öz özəklərini təşkil etməyə cəhd göstərdikləri zaman respublika xüsusi xidmət orqanları tərəfindən qarşışı alınmışdı. 1966-ci ilin avqustunda Sovet İttifaqı KP MK-nin Baş katibi L.I.Brejnev'in ünvanına göndərilən və altında 2000-ə qədər erməni "ziyalı"nın imzası olan məktubda deyilirdi: "Qarabağ ərazisine və milli tərkibinə görə Ermənistənidir, quruluşuna, mənəvi dünyası və mösiətinə görə Ermənistənidir, Qarabağın tarixi Ermənistənin tarixidir, Qarabağın dili, incəsənəti və ədəbiyyatı erməni-


lərindir. Nəzərə alınsa ki, Ermonistan SSR mövcuddur, onun ayrılmaz hissəsini süni şəkildə Sovet Ermonistəndən ayrımaq məqsədəyən deyil". "Ermənistən SSR-in elm və mədəniyyət xadimlərinin Sovet İttifaqı Kommunist Partiyasının XXIII qurultayına müraciəti" adlı bu məktub haqqında 1966-ci il sentyabrın 30-da Ermənistən KP MK-nin birinci katibi A.Koçinyanın və Nazırılar Sovetinin sədrı B.Muradyanın Sovet İttifaqı KP MK-ya ünvanlaşdırıcıları məktubda məlumat verilir. Məktubun müəllifləri DQMV-nin və Naxçıvan MSSR-in yaranması ilə bağlı tarixi "faktları" və "sonndləri" istidəkləri kimi yozaraq, daha doğrusu, saxtalasdıraraq həmin orazılərə olan iddialarını siyasi, iqtisadi və etnik amillorla, "DQMV zəhmətkeşlərinin müxtelil təbəqələrindən olan insanların Ermənistən KP MK-ya çoxsaylı məktubları" ilə əsaslandırmaga çalışırlar.

Bələliklə, İmam Mustafayevi Vəli Axundov ovozlayıır. Ermənilər isə öz çirkin və murdar niyyətlərindən ol çıxmırlar. Hətta, bu məqsədə o vaxt Azərbaycan KP MK-nin katibi işləyən və mənfur qonşuların orası iddialarına görə Moskvaya çağrılan Nazim Hacıyevin həyatına qəsd edirlər.

Ümumiyyətə, Cəbi Bəhramovun araşdırılmalarını həyəcanlı oxumaq olmur. Müəllif yazır:

Həmin vaxt Azərbaycanda Dövlət Təhlükəsizliyi Komitəsində sədr müavini işləyen Heydər Əliyev sonralar Azərbaycan Respublikasının Prezidenti olduğu dövrə həmin hadisələr barədə belə deyirdi: "Yadimdadır..."

Həmin vaxt Azərbaycan SSR DTK sədrinin müavini işləmiş Heydər Əliyev sonralar, artıq Azərbaycan Respublikasının Prezidenti olduğu dövrə hədişələr belə xatırlayırdı: "Yadimdadır, 1966-ci, ya 67-ci ildə idi, Moskvadan bir qərar gəldi. O vaxt Axundov məni çağırırdı. Sov.İKP MK-nin qərarı



idi, yazmışdalar ki, "Azərbaycan KP MK-ya - Axundova, Ermenistan KP MK-ya - Koçinyana tapşırılsın ki, bu məsələni müzakirə edib məruza etsinlər". Bu nə deməkdir? Deməli, Azərbaycanın məsələsini həll etməyi Ermanistanda tapşırırlar. Elə bununla da onu həll edirdilər, - yəni "siz gedin, onlarla bu məsələni həll edin". O deyəcək ki, mənim olmalıdır, biz də deyəcəyik ki, yox. Oturduq, məsləhətləşdik. Mən ona dedim ki, bilirsiniz, siz Moskvaya getməli və Brejnevlə görüşməlisiniz. Getdi və Brejnevni başa saldı. Brejnev anladı və özü o qərarı lağış elədi. Bu, 67-ci ildə olan hadisədir".

Diqqət yetirsəniz, ermənilər tarix boyu xalqımızın görkəmlili dövlət rəhberlərinə, sərkərdələrinə, bir sözlə, iigid oğullarına qarşı terror vasitələrindən yararlanıblar. Bir qədər irolidle Cümhuriyyət liderlərinə və xalqımızın digər dayerli övladlarına qarşı belə sui-qəsdler törediləmisi barədə söhbət açılmışdıq. Əlavə edək ki, tarixi dəlləller Nəriman Nərimanovun, İkinci Dünya Müharibəsi zamanı böyük qəhrəmanlıqlar göstərmiş Həzi Aslanovun, həmçinin 1991-ci ilin noyabrında Qarakəndə teyarə qəzası zamanı Azərbaycanın onlara dövlət və ictimai-xadimlilik, jurnalistlərin, televiziya işçilərinin də məhz erməni məkrinin qurbanları olduğunu təsdiqleyir.

Təbi ki, Heydər Əliyev kimi dünya şöhrəti bir siyasetçi xəzin qoşularımızın hədfindən kənarada qala bilməzdilər. Bəli, dahi şəxsiyyət erməni xisəltinə yaxşı bələd idi və açıq desək, ona bata bilmirdilər. Ancaq...

Ancaq ikiüzlü və riyakar Qorbaçovun Heydər Əliyevi Siyasi Bürodan və tutuduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra ermənilər öz çirkin niyyətlərini heyata keçirmək üçün geniş imkan qazandılar və yaranmış tarixi şəraitdə mehərətlə istifadə etdilər. Və... çox keçmədi ki, Heydər Əliyevin sehhətində ciddi problemlər yarandı. Mən açıq demək istərdim ki, bu

məsələdə mütləq "erməni barmağı" var.



Ulu öndərin qızı Sevil xanımın müsahibəsində də buna işarə vurulur: "Atamın xəstəliyi Qorbaçovun razılığı və təşəbbüsü ilə töredilmişdi". Qorbaçovun ətrafi isə ermənilərlə dolu idi...

Qaydaq tarixçi alimin araşdırılmalarına. Oxuyun, çox maraqlı faktlara rast gələcəksiniz:

Müəllifin araşdırımları bir daha göstərir ki, Heydər Əliyevin erməni təxribatlarının qarşısının alınmasında misilsiz xidmətləri olub. Digər tərəfdən qarşı tərəfin vaxtaşısı "hiyələr gedisi"r"నə heyvətlənməmək olmur.

Cəbi Behramov çox haqlı olaraq qeyd edir ki, Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları fonunda 1967-ci ildə Azərbaycan KP DQMV ətrafında vəziyyət yenidən gərginləşdi. Bu baxımdan Heydər Əliyevin 1967-ci il iyunun 26-da Azərbaycan KP MK-nin birinci katibi V. Axundova yazdığı 10/579 №-li məxfi məktub diqqəti cəlb edir. Məktubda deyilirdi ki, iyun ayının 23-dən 24-ə keçən gecə Xankəndidə bezi küçələrdə erməni dilində 8x9 sm ölçüdə 300 verəqə yاخılmışdır. Həmin vərəqələrə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayeti ərazisinin Ermənistan SSR-ə birləşdirilmesi tələb edilir və milletçi fikirlər irləi sürüldürdü.

Xankəndidə azərbaycanlılar ermənilər arasında münaqışə olmuş və qan tökülmüşdü. Azərbaycan SSR DQMV Martuni rayonunun Kurapatkino kəndində yerli kolxoz sədrinin oğlu, 8 yaşlı N.B.Movsesyan müəmmalı şəraitdə qətlə yetirilmişdi. Qətədə ermənilər yerli azərbaycanlıları - Ərşad, Ələməşad və Zöhrəb Məmmədov qardaşlarını günahlandırmışdilar. 1967-ci il iyulun 3-də Xankəndidə Yay estrada parkında qardaşlara məhkəmə hökmü oxunduqdan sonra N.B.Movsesyanın valideynləri və başqa ermənilər mühafizəçilərə hücum edərək



Məmmədov qardaşlarını vəhşicəsinə öldürmiş, onların hətta başlarının dərisini soymuşdular. Bu vəhşiliyə əvvəlcədən həzirlaşan qatillər daşları şəhəre maşınlarda getirmişdilər. Həmin məsələni dərinində araşdırmaq üçün Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyev Dağılıq Qarabağa ezam olunmuş, cinayətkarlar üzə çıxarılaraq həbs edilmişdilər. Xankəndi hadisələrinin təşkilatçıları ilə bağlı Bakıda keçirilən məhkəmə prosesi 5 nəfəri güllələnməye məhkum etmiş, digər 14 nəfəri isə müxtəlif müddətə azadlıqdan məhrum etmişdi. Qeyd etmək lazımdır ki, bu məsələ Azərbaycan SSR Nazirlər Sovetinin iclasında müzakire edilmişdi. Müşavirədə çox keşkin çıxış eden Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənver Əlihanov yaradılmış komissiyyaya rəhbər təyin edilir. Qəbul edilmiş qərar əsasında mərkəzi hökumata çox sərt məzmunlu müraciət hazırlanaraq göndərilir. O zaman Azərbaycan SSR DTK-nın sədri general-major Heydər Əliyev, Daxili İşlər Naziri general-major Məmməd Əlizadənin de daxil olduğu komissiya üzvləri Xankəndiyə yollanırlar. Erməni faşistləri tərəfindən yaradılmış ağır ictimai-siyasi vəziyyəti görən komissiya yegana çıxış yoluñun Dağılıq Qarabağın bütün ermənilərdən temizlənməsi təklifini irəli sürür. Mərkəzi Komitenin birinci katibi V. Axundov tacili olaraq Moskvaya Sov. İKP MK Baş Katibi L. İ. Brejnevin yanına gedir ve məsolonu razılıdır. Xankəndidə işleyən komissiyanın sədri Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənver Əlihanovun təklifi ilə ermənilərin Ermənistən SSR-ə köçürülməsi ilə bağlı qəbul edilmiş qərar barədə bu respublikanın rəhbərliyinə müraciət ünvanlanır. Bundan sonra tacili olaraq 1000 ədəd avtobus və 5000 ədəd yük maşınının ermənilərin Dağılıq Qarabağından Ermənistən SSR-ə köçürülməsi üçün göndərilməsi tapşırığı verilir və Ermənistən SSR rəhbərində ikinci xəbərdarlıq məktubu ünvanla-

nır. Azərbaycan SSR rəhbərliyinin qəti mövqeyini görən Ermenistan SSR rəhbərliyi terrora əl atır. İki azərbaycanlı yanğından erməni terrorçuları bununla kifayətlənməyib Azərbaycan SSR Daxili İşlər Naziri M. Əlizadəya sui-qəsd edir, o ayağından yaralanır. Vəziyyətin getdikcə keşkinləşdiyini görən SSRİ Nazirlər Sovetinin sədri A. N. Kosigin Azərbaycan SSR rəhbərliyinə zəng edir və Baş katib L. İ. Brejnevin artıq bu təklifdən imtina etdiyini bildirir, ermənilərin Ermənistən SSR-ə köçürülməsi işinin dayandırılmasını tələb edir. Lakin Azərbaycan SSR rəhbərliyi istintaqı davam etdirir.

1967-ci il hadisələri hələ uzun müddət respublika rəhbərliyini gərginlikdə saxladı. Heydər Əliyev 1967-ci ilde Azərbaycan SSR DTK-nın hazırladığı hesabatda DQMV ətrafında yaranmış vəziyyəti tohil edərək yazırırdı: "Bir çox hallarda viliyatdə siyasi cəhdəm mənfi və comiyətə zidd hərəkətlər onların bilavasitə təşkilatçısı və iştirakçısı olan Ermənistən SSR-in bəzi millətçi əhvalı-ruhiyyəli ünsürlərinin təsiri ilə baş verirdi. Bunu son 5 ilde toplanmış faktlar sübut edir. Ermənistən SSR-dən Xankəndiyə gələn şəxslər burada, guya DQMV-nin Ermənistən SSR-ə birleşəcəyi haqqında müxtəlif şayiələr yayıldırlar, bununla bağlı xüsusi hazırlanmış müraciətlər üçün imzalar toplayırdılar, "Qarabağ ermənilərinə çağırış" adlı millətçilik ruhunda yazılmış müraciətləri və digər toxribat xarakterli çap materiallarını kütłəvi şəkildə buraya gətirərək yayırdılar".

1968-1969-cu illərdə də Dağılıq Qarabağda erməni millətçilərinin toxribatları davam etdi. Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyev 1969-cu ilin aprel ayında Azərbaycan KP MK Partiya Nəzarəti Komitesinə göndərdiyi məruzəsində yazırırdı: "Dağılıq Qarabağ Muxtar Vilayətində millətçi əhvalı-ruhiyyə mövcuddur. Son illərdə vilayətdə yaşayan millətçi


ünsürlər və Ermənistən SSR-in bəzi sakinləri yerli əhalini vi-layati Azərbaycanın tərkibindən çıxararaq Ermənistana birləş-dirilməsini qızışdırmaq üçün cəhdələr göstəririlər. Gənclərin bəzi hissəsi, o cümlədən komsomolçular da millətçi ünsürlərin təsiri altına düşürlər. Gənclər arasında millətçi əhvalı-ruhiy-yə 1968-ci ildə də yer almışdır.

1968-ci ildə Ermənistən SSR-in Şəmşəddin rayonu ilə Azərbaycan SSR-in Gədəbəy rayonu arasında torpaq zəminində münaqişə baş vermişdi. Yaranmış vəziyyəti nizama salmaq üçün Sovet İttifaqı Kommunist Partiyasının 1968-ci il 23 iyun və SSRİ Nazirlər Sovetinin 1968-ci il 10 və 20 iyun tarixli tapşırıqlarına əsasən 1968-ci il oktyabrın 28-də Ermənistən KP MK-nin birinci katibi A.Koçinyanın, Azərbaycan KP MK-nin birinci katibi V.Axundovun və SSRİ kənd təsərrüfatı naziri V.Maskeviçin imzaları ilə yaranmış torpaq mübahisəsinin həlli üzrə xüsusi sənəd qəbul edilmişdi. Qəbul edilmiş sənədin 4-cü maddəsinə əsasən Ermənistən SSR və Azərbaycan SSR Ali sovetlərinə tapşırılmışdı ki, hər iki respublikanın paritet komissiyaları tərəfindən 1927-1929-cu illərdə Zaqqafqaziya FSSR MİK qərarları əsasında hazırlanmış sərhədlərin qrafik təsviri baxılsın və təsdiq edilsin. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin söđri M.İsgəndərov və katibi Z.Şükürovun 1969-cu il may ayının 7-də imzaladıqları “Azərbaycan SSR ilə Ermənistən SSR arasındaki sərhədin qrafik təsvirinin təsdiq edilməsi haqqında” iki maddədən ibarət qarda (№805-VII) deyildirdi ki, Azərbaycan SSR ilə Ermənistən SSR arasında Zaqqafqaziya MİK tərəfindən təsdiq edilmiş sərhədin göstərilən respublikaların paritet komissiyası tərəfindən 1:25.000 miqyaslı topoqrafiq xəritələrin vərəqələrinə keçirilmişdir və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təqdim olunmuş qrafik təsviri bəyənilsin; Azərbaycan SSR Nazirlər Sovetinə tapşırı-

sın ki, respublika sərhədi təsvirinin müvafiq sahələrde Ermənistən SSR nümayəndələri ilə birlikdə naturaya keçirilməsinə 1969-cu il noyabrın 1-dək təmin etsin. Azərbaycan KP MK Bürosunun 1969-cu il 21 may tarixdə keçirilən iclasında (pr. №100, 4-q) iki respublika arasında sərhədlərin coğrafi təsviri ni təsdiq etməyə dair Azərbaycan SSR Ali Sovetinin qərar la-yihəsi bəyənildi.


Lakin 1968-ci il 28 oktyabr tarixli qərarı ilə müəyyən edilmiş sərhədlər Gədəbəy rayonu Hacılardə kəndinin əhalisinin etirazına səbəb olmuş və onlar 1969-cu ilin iyun ayında müəyyən olunmuş sərhəd zolağından kənarada qalmış torpaqlarının on-lara qaytarılmasını tələb etmişdilər. Arxiv sənədlərindən məlum olur ki, Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçiləndən bir heftə sonra, 1969-cu il iyunun 22-də Azərbaycan KP MK Bürosunun iclasında Gədəbəy rayonunun kolxozlari ətrafında yaranmış ağır vəziyyət haqqında məsələni cəsarətlə qaldırmış və müzakirə etmişdi. Neticədə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin və Azərbaycan SSR Nazirlər Sovetinin söđri Ə.Olxanovun imzası ilə Gədəbəy rayonu kolxozlarının iqtisadiyyatının dirçəlməsi, sosial problemlərinin həlli məqsədilə 9 maddədən ibarət geniş tədbirlər planını nəzərdə tutan xüsusi qərar qəbul edilmişdi. Onu da qeyd etmək lazımdır ki, 1982-ci ilin dekabrında Heydər Əliyevin Moskvaya yeni vəzifəyə keçidkən sonra iki respublika arasında yenidən sərhədlərin ayrı-ayrı sahələri üzrə mübahisələr yaranmışdı.

1977-ci ilde SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistən SSR rəhbərliyi erməni Qriqoryan kilsəsinin tehriri ilə yenidən Azərbaycan SSR-in DQMV ərazisinin Ermənistən SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etdi. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər



Soveti Reyasət Heyetinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ile Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayeti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsəlesi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü (SSRİ Nazirlər Soveti Reyasət Heyetinin iclas protokolu. 23 noyabr 1977-ci il, № 61, 11-4133). Məsəledən xəber tutan Heydər Əliyev erməni siyasi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atır. O, Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın qədim tarixi" şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor İ.H.Əliyevə Qarabağ regionunun qədim Azərbaycan torpağı olması haqqında elmi arayış hazırlamaq barədə müraciət edir. Professor İ.H.Əliyev hələ 1945-ci ildə bu məsələ ilə bağlı o zaman Azərbaycan SSR rəhbəri işleyən M.C.Bağirova belə bir elmi arayış təqdim etdiyini söyləyir. Bu arayışı yenidən işleyərək Heydər Əliyev təqdim etməyi təklif edir. Elmi arayış hazır olduqdan sonra Azərbaycan KP MK Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsəssiz olması haqqında qərar qəbul edilir və həmin qərar keçmiş SSRİ rəhbəri L.I.Brejnevə təqdim olunur. Heydər Əliyevin atdığı qəti addımlar nöticəsində ermənilərin çirkin niyyəti baş tutmur.



Öslində, Heydər Əliyevin SSRİ rəhbərliyində olan nüfuzu erməni Qriqoryan kilsəsini və erməni millətçi-separatçılarını çox narahat edirdi. Buna görə də ulu öndər 1982-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü seçildikdən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra ermənilər Azərbaycan SSR rəhbərliyində yaranmış zəiflikdən istifadə edərək 1984-cü ildə Qazax rayonunun 5 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında rayon əhalisinin qəti etirazına baxmayaraq, respublika rəhbərliyinin razılığını ala bilmisdilər. Qazax rayonu camaati onları sakitleş-



dirməyə gələn Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinini qovdudan sonra sovet hərbçilərinin köməyi ilə xalqın etirazı yatırılmışdı.

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə Ermonistan SSR ərazisində anti-azərbaycan, antitürk tövliyi və terrora səforbörlik daha da güclənəməyə başladı. 1985-ci ildə Azərbaycan SSR-in DQMV-də erməni separatizmi açıq-əşkar şəkildə tövliyi olunurdu. Qeyd etmək lazımdır ki, bu proses M.S.Qorbaçovun SSRİ rəhbəri seçiləməsindən sonra daha geniş miqyas alırdı. 1985-ci ilin evvelində Ermonistan KP MK-nin birinci katibi K.Domirçiyən Sov.İKP MK-nin Siyasi Bürosuna qondarma erməni soyqırımıının 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anim günü kimi qeyd olunması təklifi ilə müraciət edir. Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, H.Ə.Əliyevin, N.A.Tixonovun və A.A.Qromikonun sort etirazları ilə qarşılaşır. K.Domirçiyənin təklifini boyonən M.S.Qorbaçov H.Ə.Əliyevin keşkin etirazını gördükdən sonra onunla qarşıdurmaya getməyə cosarat etmir, lakin onun bu mövqeyini də unutmur.

Buna görə də M.S.Qorbaçov 1987-ci il oktyabr ayının 20-də Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəziyəfdən uzaqlaşdırılmasına nail olduqdan sonra ermonilərin öz çirkin və cinayotkar niyyətlərini reallaşdırmaq ümidiyorular da-ha da artırdı. Rosmi Moskva 1987-ci ilin noyabrında Parisdə M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olan akademik Abel Aqanbekyanın dili ilə Qarabağ horokatına müsbət münasibətini qeyri-rəsmi olsa da bütün dünyaya bildirməkdən çəkinmedi. A.Qaganbekyan "Humanite" qəzetinin 18 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş məsahibəsində Azərbaycan SSR ərazisi olan Dağlıq Qarabağ Vilayətinin



Ermənistan SSR-ə verilməsinin məqsədə uyğun olmasını və bu barədə dövlət başçısına təklifini verdiyini bildirdi.

“Qarabağ” komitəsinin Azərbaycan SSR-də, xüsusən DQMVi-də uzun müddət gizli fealiyyət göstərən yerli təşkilatı “Krunk” adı altında açıq feal fealiyyətə başlamışdı. 1988-ci il martın 2-də “DQMVi-nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə komitəsi” - iri müəssisə rehbərlərini bir-ləşdirən “55-lər komite”si yaradılmışdı.

1988-ci il fevralın 26-27-də SSRİ dövlət xüsusi xidmət orqanlarının razılığı ilə ermənilər Azərbaycan SSR-in Sumqayıt şəhərində antiazerbaycan təxribatı törətdikdən sonra bunu bəhanə edərək Ermənistan SSR ərazisindən, öz tarixi etnik torpaqlarından - İrəvan şəhəri de daxil olmaqla 185 kənddən və başqa yaşayış məntəqələrindən 250 min azərbaycanlı deportasiya olundu, onlara məxsus 31.000 ev, şəxsi təsərrüfat, 165 kollektiv təsərrüfatın emlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərə adama işğəncə verildi və qız-gəlinlərin namusu təhqir olundu. 15 mindən çox kurd və bir neçə minlik rus əhalisi Ermənistan SSR-dən çıxarıldı.

1988-1989-cu illerdə Ermənistanın hərbi-ideoloji təcavüzü-nün güclənməsi nəticəsində deportasiya olunan bütün azərbaycanlı əhalisi Azərbaycana pənah gətirdi və bu da öz növbəsində respublikada ictimai-siyasi sabitliyin gərginləşməsinə səbəb oldu. SSRİ hökuməti Azərbaycan xalqına qarşı düşmən siyaseti yeritdi. Ermənistanın Azərbaycana hərbi təcavüzü genişləndi.

1990-ci il yanvarın 20-de SSRİ Prezidenti M.S.Qorbaçov ermənilərin orası iddialarına qarşı etiraz edən Azərbaycan xalqını cəzalandırmaq üçün Bakı şəhərine SSRİ və Azərbaycan SSR-in konstitusiyaları və respublikanın suveren hüquqlarının pozularaq qoşun yeridilməsi haqqında fərman verdi və Azə-

baycan xalqına qarşı qanlı soyqırımı cinayəti törədildi. SSRİ dövlətinin bu cinayətinə qarşı öz ilk etiraz səsini qaldıran görkəmli dövlət xadimi Heydər Əliyev oldu. O, 1990-ci il yanvarın 21-də Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək SSRİ dövlətini M.S.Qorbaçovun Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətində ittiham etdi və onun bu etirazı bütün dünyada böyük yüksək sədaya səbəb oldu. SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətə etiraz olaraq Heydər Əliyev 1990-ci ilin iyulunda Sov.İKP sıralarını tərk etdiyini bəyan edərək vətəni Azərbaycana qayıtdı. Heydər Əliyevin ölkənin siyasi mərkəzi olan Baki qalmaması üçün hər cür taxribatlara əl atıldı və terror aktı ilə hədələndi. Həyati üçün real tohľükənin mövcud olduğunu hiss edən Heydər Əliyev Naxçıvan MR-ə getməyə məcbur oldu. Ulu öndər 1990-1993-cü illərdə ağır blokada şəraitində olan Azərbaycan Respublikası Naxçıvan MR-də yaşadı, onun sərhədlərinin qorunması üçün mümkün olmayıani belə mümkün etdi.

Heydər Əliyev 1991-ci ilin fevralında Azərbaycan Ali Sovetinin sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışosu ilə bağlı çox sərt məzmunda məruzə ilə çıxış etdi və o zaman Azərbaycan dövlətinin problemin həlli ilə bağlı konkret tədbirlər programı olmadığını söylədi. Lakin ümummilli liderin irəli sürdüyü təkliflər respublika rehberliyi tərəfindən qəbul edilmədiyi üçün çox qısa bir zaman ərzində Azərbaycan xalqına düşmən tərəfindən çox ağır zərbələr vuruldu. 1992-ci il fevralın ortalarında Ermənistanın hərbi quldur dəstələri növbəti dəfə Xocavənd rayonunun Qaradağlı kəndinə güclü hückuma başladılar. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra erməni quldurları Qaradağlı kəndini ələ keçirərək onun 92 müdafiəçisini və 54 sakinini

vehşicəsinə qətlə yetirərək silos quyularına atdırılar. Qalan əhalı isə esir alındı. Tecavüzkar Ermenistan “dövləti” Azərbaycan Respublikasına qarşı qanlı terror aksiyalarını daha da genişləndirdi. 1992-ci il yanvarın 8-də “Krasnovodsk-Bakı” dəniz sərnişin bərəsində belə bir terror aktı nəticəsində 25 nəfər həlak oldu, 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28-də Quder-mes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qata-rının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı. Təkçə belə bir faktı qeyd etmək lazımdır ki, ermə-nilər tərəfindən Azərbaycan Respublikasına məxsus dəmir yolu nəqliyyatı sisteminde 1989-cu il iyulun 14-dən 1994-cü il mayın 7-dək 206 terror aktı həyata keçirilmişdi.

Erməni quldurları Rusiya Federasiyası MN-ə məxsus Xan-kandidəki 366-ci mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatin, Sonqmi faciələrini geridə qoyn Xocalı soy-qırımı törendilər. 1992-ci il fevralın 25-də axşam saat 21-də erməni hərbi birləşmələri, 366-ci alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qışman), habelə xarici ölkələrdən getirilmiş müzdülu quldurlar Xocalıya hücum etdilər. Hərbi təca-vüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azsaylı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq müxtalif dərəcəli gülle yarası olaraq sıkkət oldu. Xocalı soyqırımı zamanı 1275 nəfər esir alınmış, 8 ailə bütövlükle mehv edilmiş, 25 uşaq hər iki valideynini itmiş, 130 uşaq valideynlərinən birini itmiş, 56 nəfər xüsusi qəd-darlıq və amansızlıqla diri-dirə yandırılmış, başlarının dərisi so-yulmuş, gözləri çıxarılmış, başları kəsilmiş, hamilə qadınların qarın süngü ilə deşilmişdir.

Hadisələr ilk olaraq vidiolentə köçürən Azərbaycan jurna-listləri Seyidagə Mövsümlü və Çingiz Mustafayevin çəkdiklə-ri göruntülərdən məlum oldu ki, öldürülənlər içərisində 2

yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi. Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazdı: “Mən mühəribələr haqqında, alman faşistlərinin qoddarlığı haqqında çox eșitmışəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arkada qoydular”.

Erməni quldurları keçmiş SSRİ-nin hərbi dairələrinin kö-meyinə arxalanmaqla 1993-cü ilde Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işgal etmiş, etnik tə-mizləmə aparmış və nəticədə Azərbaycan Respublikasının 1 milyon 10 mindən çox vətəndaşı öz ölkəsində qaçqına çevrilmişdir. Hərbi tacavüz nəticəsində 100 min nəfər yaralanmış, 50 min sıkkət olmuş, 20 min nəfər şəhid olmuş, 4853 nəfər itkin düşmüş və onlardan 439 nəfəri osirlikdə öldürülmüş, 783 nəfər isə inдиya qədər osirlikdədir. Büttövlükde isə “Ösir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın 1 yanvar 2011-ci il tarixinə olan məlumatına əsasən esir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxslər, 5 nəfərinin isə hərbçi və ya mülki şəxs olduğunu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin düşür-kən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 247 nəfər qadın, 347 nəfər yaşı şəxslər ki, onlardan 149 nəfəri qadındır. Bugündək esir və girovluqdan 1309 nəfər azad edilmişdir. Onlardan 343 nəfər qadın, 1056 nəfəri kişidir. Qeyd edək ki, azad olunan şəxslərdən 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər yaşı şəxslərden 112 nəfəri qadındır. Bün-dən əlavə, Dövlət Komissiyasına daxil olmuş materialların analizi zamanı 563 nəfərin esir və girovluqda qətlə yetirildiyi və ya müxtalif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfəri qadın, 448 nəfəri kişidir. Bu şəxslərin yalnız 137 nəfərinin adı məlum olduğu halda, 74 nəfərin kimliyi

bilinmir. 1991-1992-ci illər ərzində Azərbaycan Respublikasının DQMV-nin ərazisi Ermənistən Respublikası silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı ile ölkəmizə qarşı hərbi təcavüzün yeni mərhəlesi başlandı. 1993-cü il iyulun 24-dən oktyabrın 28-dək havadarlarının hərbi-siyasi yardımı ilə Ermənistən silahlı qüvvələri Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıllı, Qubadlı və Zəngilan rayonlarını işğal etdi. Ermənistən Respublikası tərəfindən həyata keçirilmiş hərbi təcavüz nəticəsində Laçın rayonundan 71 min, Kəlbəcər rayonundan 74 min, Ağdam rayonundan 165 min 600, Füzuli rayonundan 146 min, Cəbrayıllı rayonundan 60 min, Qubadlı rayonundan 87 min 900, Zəngilan rayonundan isə 39 min nəfər Azərbaycan Respublikası vətəndaşı məcburi köçküñən vəziyyətinə düşdü. Bu münəqışə beynəlxalq münaqişəyə çevrildiyi üçün artıq 1992-ci il mart ayının 24-də münaqişənin tenzimlənməsi üzrə 9 dövrlətin daxil olduğu Minsk qrupu yaradıldı.

Birləşmiş Milletlər Teşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qəbul etdiyi 30 aprel 1993-cü il tarixli 822, 29 iyul tarixli 853, 14 oktyabr tarixli 874 və 12 noyabr tarixli 884 sayılı qətnamələr, 1992-ci ilde yaradılmış Minsk qrupunun bütün səyərlərinə baxmayaraq, yerinə yetirilməmiş qalır.

1993-cü il iyunun 4-də Azərbaycan Respublikasında baş verən hərbi-siyasi böhran ölkədə və ilk növbədə cəbhə bölgəsində vəziyyəti daha da gərginləşirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və Azərbaycan xalqının ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhəle başlandı. Lakin 1993-cü ilin iyulundan noyabrınadək Ermənistən hərbi təcavüzünün genişlənməsi nəticəsində yeddi rayon işğal olundu. Heydər

Əliyev ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək və Ermənistən hərbi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atdı. Yeni ordu quruculuğu sahəsində atılan addımlar hesabına düşmənə ağır və sarsıcı zərbələr vuruldu, işğal olunmuş bir sırada yaşayış məntəqələri azad edildi və 1994-cü il mayın 12-də ateşkəs imzalandı.

Ermənistən 1988-1994-cü illərdə həyata keçirdiyi işğal nəticəsində Azərbaycan Respublikası ərazisində 946 yaşayış məntəqəsi, 6 min sonaye, kənd təsərrüfatı və başqa müəssisə, ümumi sahəsi 9 milyon kvadratmetr olan 150 min mənzil, 4366 sosial-mədəni təyinatlı müəssisə, 690 orta məktəb, o cümlədən 850 məktəbəqədər müəssisə, 665 tibb məntəqəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereysi, 6 dövlət teatrı, 44 məbəd, 9 məscidin məhvini səbəb olmuşdur. Azərbaycan xalqına qarşı edilən hərbi təcavüz nəticəsində vurulan maddi zərərin həcmi 320 milyard ABŞ dollarından çoxdur.

Lakin biz o torpaqlara qayıdaçaqıq. Bunu dövlətimizin güclü, Prezidentimizin iradesi, adəlatın biz tərəfdə olması və istenilən işğalçının her zaman möğlülüyü tərəfə uğraması təcrübəsi vəd edir. Keçən il Cəlil Mərcanlıdan Böyük Qayıdışımızın başlanması da deyiləni təsdiqləyir.

ƏSL ZİYALI MÜNASİBƏTİ

Bakı Dövlət Universiteti jurnalistika fakültosinin müəllimi, dosent Akif Rüstəmovu şoxşən tanımamasam da, barəsində həmisi xoş sözlər eşitmışem. Deyilənlər görə, çox sadə və təvazökar insan, gözəl pedaqoqdur. Üstəlik Vətənini, milletini canı dildən seven birisiidir. İnşallah, qismət olar, bir gün Akif müəllimlə de həmsərbət olmaq şərəfine nail olarıq.

Mon Akif Rüstəmovun mətbuatda çıxan yazılarını çox oxumuşam. Hamısı da bir-birindən maraqlı. Ancaq etiraf edim ki, onun "525-ci qızət" in 4 aprel 2018-ci il tarixli sayında dərc olunmuş "Ermeni faşizminin cinayətləri" sərlövəli möqaləsi məni eməlli-başlı silkəldi. Həmin yazını oxuyan hər kəs inanıram ki, ilk növbədə müəllifin vətənperverliyini alşıqlayacaq, daha sonra ciddi düşüncələrə qərəq olacaq, ardınca isə özündən asılı olmayaraq əsəbi şəkildə dişlərini sıxacaq...

Akif Rüstəmov bu möqaləsi ilə yüzlərle insanın üreyindən tikan çıxarıb. Birbaşa hədəfə vurub, ermənilərlə bağlı bütün həqiqətləri ortaya qoyub. Hətta bosit düşüncə tərzində malik özümükülləri də bir az "qamçılayıb". Yeni, bəzilərinə öz primitiv fikirlərinə "korrektələr" etməyi məsləhət görüb. Düşünürəm ki, həmin möqaləni her bir azərbaycanlının oxuması vacibdir.

Kitabda bir qədər yer tutsa da, heyfsilənmedən "Ermeni faşizminin cinayətləri" ni bütöv şəkildə nəzərinizi çatdırırıram:

İtalyan dilindən tərcümədə "dəstə", "birlik" mənasını verən faşizm Birinci dünya müharibəsindən sonra ölkədə yaranmış siyasi cərəyanırdı.

1922-ci ildə Mussolinin faşist partiyası hakimiyətə gələndən sonra bu hərəkat xeyli genişlənmiş, bir sıra xarici ölkələrə yayılmışdır. Faşizmin inkişafı 1933-cü ildə Hitlerin hakimiyətə golişi ilə daha da geniş vüsət aldı.

Faşizm ideologiyasına görə millətlər aşağı və ali kateqoriyalara bölünür. Özü de bu cəmiyyətdə ali millətlərin digərləri üzərində ağılaq etməsi nezərdə tutulur. Faşist ideologiyasının rəhbərləri öz qarşılara ağılgıləməz böyük vezifələr qoymuşdular. Məsələn, Mussolininin Aralıq dənizi imperiyası, Hitlerin minillik "Böyük reyx" yaratmaq arzusu, axırdı onların möglubiyyəti ilə noticələndi.

İkinci dünya müharibəsində faşizm möglubiyyətə düşər olsa da, müharibədən sonra yenə do dirçəldi. Bu dirçəlmə neofaşizm (yeni faşizm) adını aldı.

Bu gün neofaşizm çox tohlükəlidir. Bu da onunla bağlıdır ki, bir sıra ölkələrdə siyasi qüvvəye çevriləməkdədir. Bədnəm qonşumuz da Mussolini və Hitler kimi qarşılara "Böyük Ermenisten" yaratmaq qoymuşlar. Xəyallarında "Böyük Ermenistan"ı reallaşdırmaq üçün döridon-qabıqdən çıxan ermənilər bütün dünyaya sübut etmək isteyirler ki, ermənilərin tarixi çox qədimdir. Hətta Ermenistanın sabiq prezidenti Serj Sarkisyan guya ermənilərin sekiz min illik dövlətçilik tarixi olduğunu qeyd edir. Bu qədər yalan, bu qədər höyəsiqliq yalnız erməni millətinə xasdır. "Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışkırmaga, yalan informasiya yaymağa cəlb edə bilirlər" (Yemçünyikov - yaziçi). Heç də təsadüfi deyil ki, dünyaya səpələnmiş ermənilər türk dünyasına, xüsusilə də biza qarşı mətbə organlarında möqalələr yazdırır, özlərini "əzabkeş" kimi töqdim etdirirlər. Burada Əmir Teymurun ermənilər haqqında dediyi bir fikir yada düşür: "Erməniləri bir millət kimi yer

üzündən silmədiyim üçün gələcəkdə ya mənənə alqışlayacaq, ya da lənətləyəcəklər". Xeyr, Əmir Teymur deyil, lənətlənəsi erməni faşizmidir.

Bu yaxınlarda İrvanda faşist Qaragen Njdeyə abidə qoyulması Rusiyada böyük narahızlığı səbəb olub. Kimdir Qaragen Njde? Qaragen Njde ikinci dünya müharibəsində Hitler Almaniyası ilə əməkdaşlıq edib, hərbçi esir erməniləri öz tərəfindən çəkerək Almaniya tərəfindən vuruşmağa çağırırdı. O, esir ermənilər qarşısında dəfələrlə çıxış edir, onları SSRİ-yə qarşı mübarizəyə çağırırdı: "Almaniya uğrunda ölen hər kəs Ermənistən uğrunda olmuş olacaq". Erməni legionu Njdenin başçılığı ilə 20 minə yaxın sovet insanının, əsasən dinc vətəndaşların qanı tökülib.

Rusiya Federasiyası Şurasının sosial siyaset komitəsinin sədr müavini Lüdmila Kozlova bu barədə "Nezavisimaya qazeta"da geniş məqalə yazaraq faşist Njdeyə heykəl qoyulmasına pisləmiş, bunun BMT Baş Assambleyanın nasılmış və neofaşizmin qəhrəmanlaşdırılması ilə bağlı müvafiq qətnaməsinə zidd olduğunu göstərmişdir. Onu da bildirim ki, Rusiya Xarici İşlər Nazirliyi de etirazını bildirib. Bütün bunlara baxmayaraq, ermənilər böyük qardaşının iradlarını qulaq ardına vuraraq, bir az da irəli gedərək Rusyanın Vladimir şəhərinə Njde adının verilməsini təklif ediblər. Bu azmış kimi, indi de Bolqarıstanda əli minlərlə insanın qanına batmış fəsihətə heykəl qoymaq istəyirlər.

Terrorizm və faşizmin toblığı Sarkisyan başda olmaqla Ermənistən hökumətinin ideologiyasının əsasıdır. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Aruye Qut ingilisdilli "The Jerusalem Post" qəzetiinin 13 dekabr 2017-ci il tarixli sayında dərc edilmiş "Ermənistən terrorçuları terifləməklə faşizmi dövlət siyasetinə çevirib" sərlövhəli məqə-

ləsində yazır ki, doğrudan ermənilərin Njde kimi faşistlərdən başqa qəhrəmanı olmayıb? Ermənistanda faşizm ilə yanaşı, dövlət soviyyəsində terrorizmin qəhrəmanlaşdırılması siyaseti yürüdüllür.

Erməni faşizmi iyirminci əsrədə daha da aqressivləşdi. Bu il 100 illiyini andığımız 31 Mart soyqırımı, Xocalı soyqırımı, əsir götürülmüş soydaşlarımızın başına getirələn müsibətlər bir daha göstərdi ki, türk qanına susayan ermənilər qan tökmək üçün dünyaya geliblər. Beynəlxalq təşkilatlar Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanısa da, təessüf ki, ikili standart hələ də erməniləri işgalçı kimi tanımır, onlara "dur" deyən yoxdur. "Artsax" erməni torpağıdır, biz ordan getməyəcəyik" deyən Serj Sarkisyanın ağızından vuran tapılınır.

Erməni faşizminin əməlliəri barədə çox deyilib, çox yazılib. Bu yazıları müxtəlif dillərə tərcümə edib dünənین bir çox ölkələrinin kitabxanalarına göndərmək lazımdır. Yeri gəlmışkən, bir faktı yada salım. Keçən əsrin 90-ci illərinin əvvəlləri id, Jurnalistik fakültəsində dekan işleyirdim. Yənənə İsvəçrədən Cənubi Azərbaycan vətəndəsi gəlməmişdi. O, mənəndən Qarabağ mühərabəsi barədə soruşdu. Dedi ki, İsvəçrənin kitabxanalarında olmuşam, ermənilərin Qarabağla bağlı bir neçə kitablarını gördüm, Azərbaycanın belə kitablarına rast gəlmədim. Mən ona rus dilində nəşr olunan "Qara yanvar" kitabını və "İki il uzanan mühərabə" bukletini verdim. Dedi ki, tərcümə etdirəcəm. Sözlümün canı var. Təbii ki, o vaxtdan çox keçib, indi vəziyyət dəyişib. Xarici ölkələrin, xüsusilə də tanınmış universitetlərin kitabxanalarına göndərilən neşrlərin sayını artırmaq lazımdır. Sırrı deyil ki, yazılı ədəbiyyatın ömrü uzun olur. Dünya, erməniləri yaxından tanımlı və bilməlidir ki, "onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı dözülməz, eclaflığı olduqca təessüfləndiricidir"

(Maqda Neyman-jurnalist).

106

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinə həsr olunmuş kitabları xüsusilə qeyd olunmalıdır. 2017-ci il aprelin 26-da Rusiyanın pravda.ru internet portalında "Əli Həsənovun kitabları: Xocalı faciəsindən Dağılıq Qarabağ münaqişəsinin hellinə doğru" sərlövhəli məqale dərc edilib. Məqalə oxucuları Əli Həsənovun bu yaxınlarda səkkiz dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillerində) çapdan çıxmış Qarabağ münaqişəsinə həsr olunmuş kitablarını cəlb edir. Bu kitablarda Ermenistanın Azərbaycana qarşı ərazi iddiyaları, hərbi tecavüzü, erməni silahlı destələri tərefindən azərbaycanlılara qarşı töredilmiş qətlamlar, o cümlədən, Xocalı soyqırımı siyasetinin merhələləri faktlar esasında təhlili edilir.

Cəzəsizliq ermənilərin el-qolunu açıb. Bədnam qonşumuz bu ilin mart ayında Fransanın Desin-Şarpo şəhərində "Artsax" (Qarabağ) günləri keçiriblər. Hərtərəfli təbliğat aparan ermənilər Amerikanın Kaliforniya ştatının Olendeyl şəhərində küçələrdən birinin adına "Artsax" adı verilməsinə nail olublar. Azərbaycana hədə-qorxu gəlməkdən də əl çəkmirlər. Politoloq Levon Sirinyan öz Facebook səhifəsində yazar ki, "Azərbaycan bizə hücum etməzdən qabaq biz Mingəçevir və Yevlaxa zərbələr endirib, Azərbaycanı sindirmalıyıq. Yoxsa sonumuz çatar".

Türk qanına susamış qonşularımızın tükkürpedici hərəkətləri bizim üçün dərs olmalıdır. Erməni faşizminin iç üzünü açan bir neçə faktı müraciət edək. Əvvəlcə, keçən əsrin evvəllərində erməni vəhşiliyi haqqında onların özlerinin etiraflarına diqqət edək:

- S.Zavaryan - erməni alimi: 1905-ci ildə azərbaycanlıla-

rın kütłəvi məhv edilməsi zamanı Şuşada 12, Zəngəzurda 43, Cəbrayılda 5, Cavanşirdə 15 kənd yandırılmışdır.

- A.Lalayan: "Daşnak sütun" partiyası könüllülərdən ibarət dəstə yiğmişdir. Mühəribə gedən türk arazisinin əhalisini, o cümlədən, qadınlara, uşaqlara, əllillərə belə rahm etmədən amansızcasına, qəddarlıqla divan tuturdular.

- Z.Korkodyan: 1918-1920-ci illərdə daşnak vandalları Ermenistanda yaşıyan 575 000 azərbaycanlı qanına qəltən etmiş, 565 000 əhalini silah gücünə doğma torpaqlarından vəhşiliklə çıxarmışdır.

Keçən əsrin sonlarında "Böyük Ermenistan" ideyasını həyata keçirmək üçün ermənilərin başladığı Qarabağ mühərbiyi, 20 Yanvar qırğını və Xocalı soyqırımı ilə müşayiət olundu. Neticəde 20 faiz torpaqlarımızı ermənilər rus qoşunun köməyi ilə işğal etdi. Bu mühərbiədə erməni faşizminin insanlığa siyamyan vəhşiliyi, xalqımıza qarşı Xocalı soyqırımı siyaseti yerdildi. Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin həyata keçirdikləri etnik tomizləmə və soyqırımı barədə demişdir: "Əfsuslar olsun ki, Azərbaycan xalqı da XX əsrin sonlarında soyqırımı, faşizm ideologiyasının nəticəsi olan Qarabağ fəlakəti, işğal ilə üzəlmişdi... Bizi qarşı aparan işgalçı siyaseti, xalqımıza qarşı töredilən Xocalı soyqırımı məhz erməni faşizminin təzahürüdür".

Erməni faşizminin vəhşiliyi aşağıdakı nümunələrdə də özəksini tapıb:

- Serj Sarkisyan - Ermenistanın sabiq prezidenti: Xocalı faciəsinədək azərbaycanlılar fikirləşdilər ki, biz məlki əhaliyə ilə qaldırmayaçaq-biz bu stereotipi dağda bildik.

- Viktoriya Uveloyov - rus jurnalisti: Ermenilər hamilə qadının qarşını yararaq körponi ordan götürüb yerinə pişik qoyub tikdilər.

107

- *V.Bellax* - "İzvestiya" qəzetiñin müxbiri: Ağdama dayanmadan meyitlər getirilirdi. Tarixdə belə şeýlər görünməmişdi. Meyitlərin gözleri çıxarılmış, qulaqları və başları kesilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İş-gəncələrin həddi-hüdudu yox idi.

- *V.Savelyev* - Xocalı soyqırımında iştirak eden hərbi his-sənin keşfiyyat şöbəsinin reisi: Men bütün bunları yazmaya bilməzdim. İnsanların, uşaq və qadınların, hamile qadınların güləldən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlaşınlar ki, bütün bu qanlı ve amansız sonluğunu olan hadisələrde olımdan heç nə gəlmədi. Təkce yazdığım arası həm Kremlə, həm de SSRİ Müdafiə Nazirliyi Baş Keşfiyyat İdarəesinin generalallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabıt şərefi görün necə ləkələndi.

108

Planlı şəkildə həyata keçirilən kütlevi qırğın, etiraf edək ki, rus hərbçilərinin bilavasitə iştirakı ilə baş tutub. Məlum şəbəblər görə, açıq deməsək də, hamı çox yaxşı bilir ki, şimal ayısı olmasayı, ermənilər bir qarış torpağımızı işğal edə bilməzdi. Atalar yaxşı deyib: "Arxalı köpek qurd basar".

Ermənilərin əsir götürdükləri insanların yaddaşında hekk olunan hadisələri dirlədikcə adamın qanı donur. Silahsız insanlara öz "qəhrəmanlaqlarını" göstərən ermənilər daha çox cəllad olublar. Bu cəlladların azərbaycanlı əsirlərin başına götürdikləri iş-gəncələrlə tanış olduqca, düşmənin qəddarlığı bizlərin nifretini birə beş artırmış:

- *Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüsha qırıntılarını udmağa məcbur edilib.*

- *Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli iş-gəncələr verib, kəlbətinlə onun 16 dişini çıxarıblar.*

- *Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dayanıklə döyülib, damarlarına benzin yeridilib, yaralarının qaysağı qopardılaraq ona əzab verib, üzərinə təlim keçmiş it buraxılıb.*


- *Nübar Kərim qızı Zeynalova Şuşanın işğalı zamanı oğlu Niyaz Balay oğlu Zeynalovun gözləri qarşısında ermənilər tərəfindən öz evində diri-diriyandırılıb.*

Ermənilər əsirlikdə olan qız-gəlinlərimizin namusuna da tacavüz ediblər. Bu barədə xeyli material var, əsirlikdən xilas olanların ürək ağrıdan hadisələr barədə söylədikləri hər bir azərbaycanlı intiqama səsləyir. Sadəcə olaraq faktlara müraciət etməyi lazımlı bilmədim. Onsuz da hər şey aydındır.

Beynəlxalq hüquq-a göre, soyqırımı sübh və insanlıq oley-hine yönələn ən ağır cinayət hesab olunur. Lakin buna baxmayaraq, Rusiyadan forpostu olan Ermonistan heç nəyə məhəl qoymadan özünün çirkin əməllərindən ol çökmir. İndinin özündə de sorhəd bölgələrində mülki insanları atoşa tutur. Rusiya öz təbəəsinə "dur" demir. Əksinə, onu silahlandırır, necə deyərlər, "dövşənə qać deyir, taziya tut". Rusiyaın Ermonistana, "simpatiyasi" göz qabağındadır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünüñ Facebook sohbetində açıq-əşkar Rusiyaın Ermonistana olan münasibətini gizlətmir. "Bizim qəlbimiz erməni xalqı ilə bağlıdır".

Ermənistənən əsas məqsədi status-kvonun saxlanmasıdır. Çalışıclar ki, vaxt uzansın, bəlkə Azərbaycan otraf rayonlarının qaytarılmasına, Dağlıq Qarabağın isə Ermənistəna birləşməsinə razılıq verdi. Bu da mümkün olan iş deyil. Azərbaycan gec-tez işğal olunmuş əzoli torpaqlarını müharibə yolu ilə olsa, geri alacaq. Bu nə qədər tez olsa, o qədər yaxşıdı.


109



Orada doğulan ermənilər artıq Qarabağı öz vətəni hesab edirlər. "Bura mənim torpağımdır, mən burda doğulmuşam" deyib bize silah qaldırın birinci onlar olacaq. Təəssüf və tə-əccüb doğuran budu ki, biz ermənilərin vohsi hərəkətlərindən nəticə çıxmamışq, onların şirin dilinə inanmışq. Halbuki qanımıza susamış bu cəlladlar həmisi bize qarşı düşməncilik siyaseti yeridir. Tarixə müraciət edək. "Milli İftixarımız Üzeyir Hacıbəyli" (Şirməmməd Hüseynov) Filankəs imzası ilə "İşşad" qəzetinin 21 may 1926-ci il tarixli 118-ci sayında "Ordan-burdan" rubrikası adı altında yazıldı: "Qarabağ ermənilərinin yepiskopu Aşot Qarabağdan Tiflisə gedib canışın həzərlərindən bir şey təvəqqəf edilər: ermənilərdən yaraq alınmasın və müsəlman köçərilərənə iżn verilmasın ki, özlərlə yaraq aparsınlar. Yəni köç vaxtı ağər işdir, adamadıra-dava düşsə, qoy, ermənilər müsəlmanları tutub qırsınlar! İşta yepiskop cənabları bunun üçün Qarabağdan Tiflisə getmiş imiş! "Alik" qəzetəsi kəmali-xoşnudi ilə xəbər verir ki, canışın həzərlərini keşişin bu təvəqqesini qəbul edir". Əlavə şorha ehtiyac yoxdur.

110

Yeri gelmişkən bir məsələyə de toxunmaq isteyirəm. Tə-əssüf edirəm ki, bəzi məmurlar məsuliyyətsiz çıxışlar edir, insanları, xüsusiilə də şəhid ailələrini, evinden, el-obsasından didərgin düşmüs qəçqınları qıcıqlandırır. Biri deyir ölkəmizdə gəncləri ermənilərə düşmən kimi təriye edirlər. Bir başqası da deyir ki, bir az da dözek, Ermənistən boşalar, o torpaqlar bize qalacaq. Bu nə deməkdir, başımızın altına yastıq qoyular, yoxsa?.. Görəsən, belə məsuliyyətsiz çıxışlar haradan qaynaqlanır. Məgər erməni faşizminin töredikləri cinayətlərden xəbərsizdilər, bəlkə gündəmdə qalmaq isteyirlər. Sovet dövründə yalançı xalqlar "dostluğ" 70 ildən sonra özünü göstərdi. Ayıbdır, vallah ayıbdır! Dünyaya açıq gözlə



baxmaq lazımdır. Ola bilsin nə vaxtsa münasibətlər düzəlcək. Bu o demək deyil ki, ermənilərin Azərbaycan xalqının başına götirdiklərini-körpə usağı divara mismarlayıb, səs-kuy salmasın deyə, anasının döşünü kəsib ona vermesini, çılpaq qadınların bədənində siqaret söndürməsini 13-14 yaşlı qızlarımızın zorlanmasını, meyitlərdən canlı körpü kimi istifadə etməsini deyirlər unudaq. Axi, necə unudaq, qaysaq bağlayan yaralarımız elə dərindədir ki, onun sağalması üçün vaxt lazımdır. İndiyədək başımıza gələnlər unutqanlıqdan gəlib. Birde ki, erməni düzələn deyil, o, həmisi türk dünyasını, xüsusiilə də bizi özlərinə düşmən bilir.

İndiyədək Qarabağ probleminin həll olunmaması Minsk qrupunun təcavüzkərə təzyiq göstərməməsi, siyasi iradənin olmamasıdır. Açıq etiraf edək ki, Minsk qrupuna daxil olan ölkələr Ermənistana dəstək göstərir. Artıq ondan imtina etmək və ya heç olmasa, qrupa Türkiyəni daxil etmek lazımdır. İki ölkə prezidentinin görüşləri də Ermənistənən günahı üzündən indiyədək heç bir müsbət nəticə verməyidir. Status-kvonun saxlanması təkcə Ermənistənə deyil, Rusiyaya da sərf edir. Bu, Rusiyaya her iki ölkəyə təzyiq etmək üçün lazımdır. Deməli, belə qənaətə gəlmək olar ki, Qarabağın azadlığı Azerbaycan ordusunun əlinindədir. İşgalçi dövlət bilməlidir ki, Azerbaycan heç vaxt ərazilərin işğalı ilə barışmayacaq.

Görünür, Ermənistanda bunu soyuq başla dərk eleyənlər də var. Məsələn, Erməni Milli Kongresinin lideri, sabiq prezident Levon Ter-Petrosyanın "Kenton" telekanalına müsahibəsində işğal olunmuş ərazilərin qaytarılmasının vacibliyi vurgulanır: "Xoşluqla geri (əraziləri-A.R.) verməsek, günlərin birində bu əraziləri sanksiyalarla geri alacaqlar. Məgər biz BMT-ni, ATƏT-i, ABŞ-i, Rusiyani, Fransanı diz çökkdürə bilərik? Bu əraziləri əldə saxlamaq qeyri-mükündür, hətta

111

Bakı alınsa belə, "Bir qarış da torpaq vermək olmaz" deyənlər bu milletə qəbir qazır. Biz belə vətənpərvərləri bir dəfə görmüşük. Əraziləri vermedilər, ancaq bütün ölkəni verdilər". Dəqiq deyə bilmərəm, 2017-ci ilin parlament seçkili əraflasında deyilən bu fikir ürəkdən gəlir, yoxsa yox. Belə yerde ataların bir sözü yada düşür: "Dəlidən doğru xəber".

Allah Mirzə Cəlilə qəni-qəni rəhmət eləsin. "Molla Nəsreddin" jurnalının birinci sayının üz qabığında çox derin və mənəli şəkil çoxlarımıza bəllidir. Şəkilde yatanlarla yanaşı, gəməşənlər və oyanmaq isteyənlər təsvir olunub. Biz indi oyanmış gəncəliyə həqiqəti deməliyik, yalan danışmamalıyıq, tariximizi düzgün öyrətməliyik, bir sözə yatmaq qoymamalıyıq, dostu-düşməni onlara tanıtmalıyıq!

P.S. Məqalədə gətirən nümunalar kitab və saytlardan götürülüb.

CÜMHURİYYƏTİN İLK SƏHİYYƏ NAZİRİ - XUDADAT BƏY RƏFİBƏYLİ

Azerbaycan Xalq Cumhuriyyətinin qurucuları barədə 100 illilik yubileyle bağlı kifayət qədər elmi-tarixi və publisistik yazılar dərc olundu. Yəqin ki, bu proses uğurla davam edəcək. Təbii ki, Cumhuriyyət fədailərinin hər biri bu gün qəlbimizdə yaşayır, onların işləqi eməlləri bugünkü və gələcək nəsilərə örnək olaraq göstərilir.

Bir qədər irəlilə Azərbaycanda ordunun, polisin, prokurorluğun adlıyyənin və sərhədlərimizin yaranma tarixindən, onların 100 il ərzində keçdiyi çox çətin mərhələlər barədə söhbət açacaq. Amma yenə də qarşımıza erməni faktoru çıxır... O ermənilər ki, Cumhuriyyətin ilk qurucularından bir neçəsinin axırına çıxıblar. O cümlədən ilk sehiyyə nazirimiz Xudadat bəy Rəfibəylinin heyatına son qoyulmasına önemli rol oynayıblar. İbretəmiz bir həyat yaşayış Xudadat bəy. Gəlin, onun 43 illik ölüm yoluна birgə nəzər salaq.

Onun heç bir partiya mənsubiyəti yox idi və heç vaxt da siyasi fealiyyətə məşğıl olmamışdı. Gəncədə hamının yaxşı tanıldığı, çox böyük hörmət-izzət sahibi, 22 il Gəncə bələdiyyə Şurasının üzvü olmuş Ələkbər bəy Rəfibəylinin oğlu Xudadat bəy həmişə və hər yerde həkim olaraq qalırdı- ona müraciət edənlərin dərdinə tez mələhəm qoymağə çalışırdı. Həkim çantası və lazımi dərmanlar da həmişə yanında olardı.

Xudadat bəy Rəfibəyli 1878-ci il yanvarın 12-de Gəncənin Balı Bağman məhəlləsində doğulub. 1904-cü il iyunun 22-də Xarkov İmperator Universitetinin tibb fakültəsini bitirib. 1905-ci il fevralın 3-də Xarkov təhsil popeçitelinin əmri ilə

universitetin hospital klinikasının cerrahiyyə şöbesinə ştat-dankənar ordinatör təyin edilib. 1907-ci il sentyabrın 20-də üçüllik ordinatorluq vəzifəsini yerine yetirdikdən sonra oktyabrın 3-də doğma Gəncəyə qaydırıb.

O, Gəncəyə gələn zaman şəhərdə ali təhsilli həkim cerrahi eliçiraqlı axtarırdılar. 1907-ci il noyabrın 15-dən qubernatorun əmri ilə Gəncədəki Afanasyev adına Yelizavetpol şəhər xəstəxanasına direktor təyin edilir. Lakin o, direktorluqla yanaşı, cerrahlıq fealiyyətini də davam etdirir. Xudadat bəy cerrahlığı bir növ xeyriyyəcilik işinə çevirir. Ona üz tutan heç bir xəstəni naümid geri qaytarır. Həm də iş tezəcə cerrahlıqla bitmirdi ki...

Şəhərdə xəstəxana, tibb məntəqəsi, demək olar ki yox dərəcəsində idi. Həkimlər və orta tibb işçiləri çatışmadı, cerrahlıq ise tamamilə unudulmuşdu. Sanitariya qaydalarına emal olunmadığından şəhərdə yoluxucu, mədə-bağırsaq, xəstəlikləri geniş yayılmış, vəba, taun, qarın yatalağı, qanlı ishal camaati əldən salmışdı. Tezəcə cerrahlıqla ötüşmək mümkün deyildi, ixtisaslı həkim olmadığından digər xəstəlikləri də müalicə etmek zərurəti yaranırdı. Ona görə də Xudadat bəy yeniden təhsil ardıcınca gedir.

1912-1913-cü tədris illərində Sankt-Peterburqdə yarım il Knyaginya Yelena Petrovna adına İmperator Klinik İnstitutunda məşhur professorların apardığı 22 ixtisas kursunun diniyicisi olur.

1909-cu ildə titulyar müşaviri, 1910-cu ildə kollec asesoru, 1912-ci ildə isə saray müşaviri çinlərinə layiq görülür. 1915-ci il noyabrın 15-də kollec müşaviri vəzifəsinə irəli çekilir.

1909-cu il dekabrın 18-də üç illik müddətə Yelizavetpol Mahal Məhkəməsinin fəxri barışqı hakimi - mirovoy sudya


təyin edilib, 1912-ci ildə həmin müddət daha üç il uzadılır.

1916-ci il mayın 10-da Qafqaz Ordusu baş komandanının əmri ilə Xudadat bəy Rəfibaylı Qızılı Xaçın Yelizavetpol-dakı idarə heyətinin üzvü kimi Üçüncü dərcəli Müqəddəs Stanislav ordeninə layiq görürlüb.

1914-cü ildə həmyerli, Moskva Universitetinin tibb fakültəsini bitmiş, sonralar Azərbaycan parlamentinin sedri seçilmiş Həsən bəy Ağayevlə birlikdə Yelizavetpol Tibb Cəmiyyəti yaradırlar. Cəmiyyətin sedri Xudadat bəy, katibi isə Həsən bəy olur. Yeni tibb cəmiyyətinin ilk və əsas vəzifəsi səhiyyəni xalqa yaxınlaşdırmaq, yoluxucu xəstəliklərin qarşısını almağa nail olmaq, daha çox kasib və imkansızlara yardım etmek və tibbi xeyriyyəciliyi iddi.

1918-ci il mayın 28-də milli tariximizin en əlamətdar hadisəsi baş verdi. - Azərbaycan dövlət müstəqilliyini elan etdi. Milli hökumət iyunun 16-də Tiflisdə Gəncəyə köcdü. Şəhəri gün hökumətin kabинəsində ilk səhiyyə naziri vəzifəsi Xudadat Ələkbər oğlu Rəfibaylıya tapşırılır. İlk kabinədə o, səhiyyə və sosial təminat naziri olur.


Cox çətin şəraitdə fealiyyətə başlayan nazirlik beş şöbədən ibarət idi: şəhər və məhkəmə tibbi, tibbi statistika, ecazçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya. İlk günlərdə bütün şöbələrə bilavasitə Xudadat bəy özü baxıldı. Elə olurdu ki, tibb işçilərindən hakim evezisi istifadə olunurdu. Sonra hər şöbəyə ixtisaslı həkimlər başçılıqlı etməyə başlıdlar. Lakin problem və çətinliklər hedddindən çox, səhiyyənin vəziyyəti olduqca bərbad idi. Xəstəlik və epidemiyalar tüyğan edir, həkim kadrları, müalicə müəssisələri çatışmadı. Xəstələr o qədər çox idi ki, artıq onların qəbulu dayandırılmışdı. Bütün ölkə məyəsində vur-tut 33 kənd xəstəxanası, o qədər də feldşer məntəqəsi vardı və onların ştatları 1



həkim, 2 feldşer, 1 mamaça və çiçəye qarşı peyvənd edən 1 işçidən ibarət idi. Əhalinin her 75 min nəfərinə cəmi 1 ixtisaslı həkim düşürdü. Birinci Dünya müharibəsindən sonra ölkədə yaranan qarışılıq bir çox kənd xəstəxanalarının dağılmasına səbəb olmuş, əhali arasında xəstəlik faizi isə hədsiz dərəcədə artmışdı. Mövcud müalicə ocaqlarının ekseriyətində avadanlıqlar çatışmırı, su və kanalizasiya sistemleri sıradan çıxmış, binalarda tacili təmir işlərinə kəskin ehtiyac duyulurdu.

Xudadat bəy əhalinin ekser hissəsinin yoxsullüğünü nəzərə alaraq pulsuz xəstəxanalar açılması məsələsini qaldırılmışdı. Kənd səhiyyəsinin yaxşılaşdırmaq üçün görülen tədbirlər əsasən əvvəller mövcud olmuş xəstəxanaların bərpasından ibarət idi. İlk növbədə başlıca vəzifə yolu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi olmuşdu.

Azerbaycan parlamentine rəhbərlik edən Həsən bəy Ağayevin ixtisasca həkim olması, şəxsi münasibət və dostluğunu Xudadat bəyə imkan verirdi ki, səhiyyənin vəziyyəti ilə əla-qədər tez-tez ona üz tutsun. Xalq Cümhuriyyəti yaradıldığı ilk gündən əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün planlar hazırlanıb qərarlar qəbul edildi. 1918-ci ildə hökumətin qəbul etdiyi qərarlardan biri "Ana və uşaqların sağlamlığının mühabizəsi" haqqında olub. Bununla yanaşı, həmin illərdə Azerbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmət müəssisələrinin açılması, onların ixtisaslı kadrlarla və dərmanlarla temin olunması məsəlesi də diqqət mərkəzində saxlanılırdı. Ölkədə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmət göstərilir, yeni xəstəxanalar, tibb məntəqələri açılır, dərman anbarları, laboratoriya binaları ti-



kilir və lazımı avadanlıqlar alınırı.

1918-ci ilin sentyabrında Səhiyyə və Sosial Təminat Nəzirliyi Bakıda "Metropol" mehmanxanasına (indiki Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi) köçəndən sonra fəaliyyəti daha da genişləndi. Xudadat bəyin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Bakıda ilk ekspertiza laboratoriyası yaradılır, dava-dərman və tibb avadanlığının saxlanması üçün xüsusi anbar təşkil edilir, Gəncə yaxınlığında-Zurnabad kəndində taun əleyhino məntəqə də açılır. Belə vaxtlarda, təzəcə addım atan nazirlik üçün bunları etmək heç də asan deyildi. Lakin Xudadat bəy digər səhiyyə müəssisələrinin yaradılması və xəstəxanalar şəbəkəsinin artırılması üçün də vəsait ayrılmış nail olmuşdu.

Doğrudur, özünün başladığı bu işlərin bir çoxunu axıra qədər davam etdirmək Azərbaycanın ilk səhiyyə nazirinə qismət olmadı, çünki həmin ilin dekabrında təşkil edilən növbəti kabinetdə Xudadat bəy yer almadı. Amma sonrakı dövrə onun arzusunda olduğu və bünövrəsini qoymuş işlər həyata keçirildi.

1918-ci ilin dekabrında Xudadat bəy öz doğma işinə qayıdı. Lakin o, nazir vəzifəsindən çıxıb xəstəxanada baş həkim işləməyə heç də öz şərifinə aşağılıq götürən bir hadisə, eniş kimisi baxmırıldı, eksine Gəncəyə qayıdır camaatın sağlamlığı keşiyində dayanmağı özüne şəref hesab edirdi. Çünki o, öz peşəsini, camaatını, xalqını sevirdi və onların xidmətində durmağı da özünün bir nömrəli vəzifəsi sayındı. Nə fərqi var - harada olur-olsun, təki ona dikilən ümidi, ondan imdad dileyən xəstələri ağrı-acıdan, bələdan qurtarsın və ölümün pencesində xilas etsin, doğmalarını sevindirsən.

"Yaziya pozu yoxdur," - deyirlər. Bir neçə ay sevimli peşəsi ilə məşğul olanдан sonra yenə də Xudadat bəyə Gəncə-



nin valisi olmaq üçün çoxlu müraciətlər edilir. Lakin o istəmirdi, sevimli peşəsindən ayrılmış da çətin idi, ona görə də her dəfə imtiyən edirdi. Atası Ələkbər bəyin vəfatından sonra dost-tanış, qohumlar da bu yükün altına girməyi ondan xahiş edirlər. Nəhayət, 1919-cu il mayın 17-də Xudadat Rəfibəyli Gəncənin general-qubernatoru olmağa razılıq verir. Amma şərt kəsir: günün bir yarısını qubernator idarəesində, ikinci yarısını xəstəxanada işləyəcək. Razılaşırlar. Çətin zaman idi. Bir tərəfdə qaçaq-quldur dəstələri, heç bir hakimiyətə tabe olmayan anarxist qruplaşmaları ilə mübarizə aparmaq, onları qayda-qanunu davet etmək lazımdı. O, Gəncənin dərəbeylik və səksəkəli günlərinə son qoymaq üçün öz hörmət və nüfuzundan istifadə edir, əmin-amənlilik və sabitlik yaratmaq üçün öz həyatını təhlükə altına qoymaqdan belə çəkinmir və elə öz nüfuzu hesabına dəfələrlə qan tökülməsinin qarşısını alır. Qubernator işlədiyi müddətə Qərbi Azərbaycanın müxtəlif yerlərindən, Göyçədən. Zəngəzurdan gelən 20 min qəçqını yerləşdirib, onlara arxa-dayaq durur. Amma bu işləri görə-görə həkim çantasını da özündən uzaq qoymur. Gəncədə ərki çatan, imkani olan her kəsi onlara kömək olmağa cəlb edir. Amma bütün bu işləri görməkə yanaşı, həkimliyini də davam etdirirdi. İki çantasından biri həmişə evdə, o biri general-qubernator kabinetində olardı.

Gecənin nə vaxtı, gündüzün hansı vədəsi olsa ona üz tutan xəstələrin çağırışından boyun qaçırmazdı. Özü də təmənnəsiz. Həmişə xəstələrə "Mən pul üçün yox, sizə kömək etmək üçün golmişəm", - deyilərdi. "Pulunuzu yemək-içməyə verin ki, yaxşı qidalanıb tez sağalasınız." Çok vaxt onlara lazım olan dərmanları da özü verərdi...

Milli sohiyyemizin ilk sohiyyə naziri olan Xudadat bəy hər yerdə, hər məsələdə sülh və barış yolu axtarırdı, çünki

onun təbəti, nəslindən gələn ənənə belə idi. Ancaq görünür ki, belə əməlisaleh, hamiya, hər kəse kömək etməyə hazır olan adamları da gözü görməyənlər olur. 1920-ci ilin aprelində sovet hakimiyyəti qurulandan sonra təpədən dırnağa xeyirxahlıq, işqla dolu belə bir adama qarşı olan təzyiq, basqı və qarayaxmalara başqa nə ad qoysan?

İnsanın böyüklüyünə baxın ki, ondan vəzifəsini təhvil almış, özünü tutub aparmağa gələn adamlar həyət darvazasını döyəndə də adətinə xilaf çıxmayaq onları xəsto bilib həkim çantası ilə qarşılara çıxıbmış.

Bir dəste ermənişinin şahid ifadələri ilə Xudadat bəy mayın 12-də Gəncə üşyanının təşkilatçılarından biri kimi həbs edilir. Bala Bağman, Yüksek Bağman və şəhərin mərkəzi hissəsinin sakinləri bu xəbəri eşidəndən ayağa qalxırlar. Əli silahlı üç döyüşçü başı silindr papaqlı, çıynında qara pləş, əlinde əsa olan Xudadat bəyi qabaqlarına qatıb aparırlar. Şahidlər deyirdilər ki, o, yənə də başını dik tutmuşdu, otrafa baxmındı. Xudadat bəy günahsız olduğunu gözəl bilmiş və güman edirmiş ki, lap haqlı-haqsız ona iş versələr də, həbsxanada həkimlik edəcək.

...Amma belə olmur.

...Sonra onu Bakıya aparırlar. Bakıya aparıldığı gün onu xilas etmək üçün vağzala 500 nəfərdən çox silahlı atlı dəstəsi çıxıbmış.

... Bu, onun çox sevdiyi, bütün varlığı ilə bağlı olduğu Gəncədən son gedisi olur...

Milli sohiyyə tariximizdə onun çox izləri yadigar qalıb. Onlardan biri də hər il iyunun 17-də tibb işçilərinin peşə bayramıdır. 1918-ci il məhəz həmin gün Xudadat bəy Rəfibəyli Azərbaycan Demokratik Respublikasının ilk sohiyyə naziri təyin edilmişdi...




BİR VARAQLA TARİXLƏRİ...

Hər il iyunun 26-da Silahlı Qüvvələr Günü, yeni Milli Ordumuzun yaradılmasını, iyulun 2-de Polis Günü, oktyabrın 1-də prokurorluq işçilərinin, noyabrin 22-de Ədliyyə işçilərinin peşə bayramlarını qeyd edirik. 18 avqust isə Serhdət Qoşunları Gündür. Təbii ki, bu tarixlər havadan götürülməyib və herasının özünəməxsus yaranma səbəbləri var. Amma nəzərə almalyıq ki, bütün bunları bizlər Azərbaycan Xalq Cümhuriyyəti bəxş edib. Onlar 100 il önce ele bir tarix yazıblar ki, heç 70 illik Sovet İmperiyası da o şanlı tariximizin üstündən xətt çəkə bilmədi.

Şübəhesiz ki, tarixin ele məqamları var ki, ictimai-siyasi vəziyyət zərərimizə işləyib. Əlbette, mən ilk növbədə Azərbaycanın ikiyə bölünməsi ilə neticələnən müqavilələri nəzərdə tuturam. Əger bu gün Şimali Azərbaycanda 10 milyon nəfərikse, İrəndəki soydaşlarımızın sayı təxminən 50 milyon civarındadır. Hələ dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimizi demirəm.

Başımıza gətirilən bu qəder müsibətlər heç vaxt bizi sindirmayıb, daha doğrusu sindira bilmeyib. Tarixin hansı mərhələsinə nəzer yetirsek, qürur duya bileceyimiz qəhrəmanlıqlara rast gələ bilerik. Ta qədimdən bu gündəkə. Hətta cəsur ve fədakar qadınlarımız ele şücaətlər göstəriblər ki, mat-mətət qalmaya bilmirsən. Ölməz şairimiz Səməd



Vurğunun "Yandırılan kitablar" şeirində oxuyuruq:

Bir varaqla tarixləri, utan mənim qarışında
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Koroğlunun, Səttarxanın çələngi var başında,
Nəsillərim qoymayacaq daş üstündə daşını:
Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Səməd Vurğun "Anam Tomris" ifadəsini ona görə qürurla deyirdi ki, qadın həle e.e. 529-cu ilde müasir Azərbaycan Respublikası ərazisində, Araz çayından şimalda yerləşən Massaget carlığına yürüyü zamanı Əhəməni hökmərə qısbəkar Kiri qanına qəltən etmişdi.

Ümumiyyətlə, tariximizdə belə qürurverici şanlı sohifələr kifayət qədərdir. Biz doğrudan da gözəl xalqıq, səmimi xalqıq, həm də istedadlı, cəsur ve fədakar xalqıq. Sadəcə, tarix boyu bizi güzögütürməyənlər, ayağımızın altını qazıyanlar olub və belə qüvvələr bu gün də var. Bu sıradə sözsüz ki, həmisi mənfur qonşularımız öz xain xıslətlərini göstəriblər. Tanınmış jurnalist Bariz Əsədov məqalələrindən birində yazar ki, ermənilər iki Azərbaycan generalının Qızıl Ordu Komandanlığının yüksəlməsinə mane olublар.

"Çar II Nikolayın "rus artilleriyasının ataları" adlandırdığı, "Stanislav", "Vladimir" və "Georgi" ordenlərinin, Fransa, İtaliya və Ruminiya hərbi mükafatlarının bütün dərəcələrinin sahibləri olan sərkərdələri Qərargahda işləmək üçün Sizin sərəncamınıza göndəririk, zira onlar hərbi mütəxəssis kimi əzəzolunmazdır".

Nəriman Nərimanovun 1920-ci il avqustun 23-də Lenine yazdığı bu məktubda səhəbət Səməd bəy Mehmandarovdan və Əliağa bəy Şıxlinskidən gedirdi. Onlar Baş Qərargahda



işləmək üçün Moskvaya göndərilmiş və bu etimadı ləyaqətlə doğrultmuşdular. Hər iki general-leytenant Qızıl Ordunun Denikinə qarşı böyük Cənubi Qafqaz əməliyyatlarında və Vrangel əleyhinə Kerç savaşlarında fərqlənmişdi. Soydaşlarımızın hazırladıqları və həyata keçirdikleri döyüş planı vətəndaş mühərribəsində bolşeviklərin qələbəsini təmin etmişdi. Əvvəl herbi nazir, sonra bütün cəbhə ordularının Baş hərbi müfəttişi olan L.Trotski bunu yüksək qiymətləndirmiş və Lenine onlardan birinin Qızıl Ordu Baş Qərargahının rəisi, digərinin birinci müavin tayin edilməsini məsləhət görmüşdü. Lenin belə de etmək fikrində idi. Lakin bolşevik terrorçu Kamo (S.Ter-Petrosyan), 26-ların vaxtında Bakının qalabeyisi (komendantı) olmuş A.Ter-Qabrielyan, ordu təchizatçısı daşnak Qaraxan, Ümumrusiya Fövqəladə Komissiyası Rəyasət Heyətinin üzvü V.Menjinski, Rostov Diyar Partiya Komitəsinin birinci katibi A.Mikoyanın köməyi ilə onu bu fikrindən dönmərmişdilər.

Mikoyanın Lenin məktubunda general-leytenantlar barədə yazdıqları 1931-ci ilədək sərr olaraq qalırdı. İşveçin paytaxtı Stokholm şəhərində mühacir heyati yaşayışan Trotski həmin il Parisdə xatirələrini neşr etdirmiş, burada sözügedən məsələyə də geniş yer vermişdi...

1921-ci il fevralın 27-də Xalq Komissarı Sovetində Leninin sədrlik etdiyi iclasda məktub oxunarkən əsl qalmaqla qopub. Generallar haqqında qorəzli məlumat - onların qatı müsavatçı, birinin Müsavat Ordusunun hərbi naziri, digərinin Baş Qərargah rəisi olduları, 1919-cu ildə Zengəzurun, Basarkeçərin, Dilicanın, Göyçənin ermənilərdən geri alınaraq Şimali Azərbaycana qatılması zamanı guya dinc əhalini qırdıqları barədə yazılınlara iclasdakı çoxluğun, o cümlədən Stalinin etirazına baxmayaraq Trotskinin və onun həmfikir-

lərinin tekli keçməyib.

Bir vaxt müsavatçıların təslim olmadıqları təqdirdə Bakının və neft mədənlərinin yandırılmasına dair şəhərin komendantı A.Ter-Qabrielyana teleqram göndərmiş Lenindən başqa nə gözləmək olardı?..

Leninin cəsədi hələ Moskvada, Qızıl Meydandakı Mavzoleydə saxlanısa da, onun proletar diktatürəsi çıxdan göye sovrulub. Burası da maraqlıdır ki, Rusiya dövlətinin Lenini (daha doğrusu cəsədini) hələ də "qoruması" görəsən hansı məqsəd daşıyır? Bəlkə keçmiş böyük qardaşımız 13 qardaşının və 1 qucaqşəvən bacısının yeniden eyni "dam altında" yaşamasına ümidi edir?..

Heyhat, o dövr bitdi!

Azərbaycan artıq müstəqil ölkə kimi dünyada tanınır, söz sahibidir. Xalqımızın tarix boyu istedadlı oğulları olub və bu gün də var. Elə bu yaxınlarda mətbuatda oxudum ki, ABŞ Hərbi Deniz Donanmasında "John" ləqəbli komandır, həmyerlimiz Nərimi Əmiral sözügedən ölkənin Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satışlar departamentində baş integrator və heyət başçısı təyin edilib. Yəni, azərbaycanlı zabitə Pentaqonda yüksək vəzifə verilib. Məlumatla gərə, artıq yeni təyinatını icra etməyə başlamış həmyerlimiz ik xarici səfərini də elə qardaş Türkiyəyə edib.

Məlumat üçün deyim ki, Nərimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babek rayonunun Nehrəm kəndində anadan olub. Nyu-York Dövlət Universitetini iki magistr dərəccəsi - İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, ingilis, rus və italyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadiselerindən qısa müddət sonra ABŞ Hərbi Donanmasında xidmətə başlayıb və 2005-ci ilin avqust ayında

ABŞ Deniz Donanmasının zabit məktobını bitirdikdən sonra Prezident Corc Buşun soroncamı ilə zabit rütbəsi alıb.

Neimi Əmiral hazırda Amerika Birleşmiş Şətərləri Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında xarici əlaqələr zabitli kimi xidmət edir. Həmeyrlimiz yaxşı işinə görə 12 medalla təltif olunub.

Əlbəttə, Neimi Azərbaycandan xeyli uzaqlarda xidmət etdi də, nə qədər yüksək də, yəqin ki, ürəyində bir Azərbaycan sevgisi var. Bu sevginin kökləri heç şübhə etmirmə ki, qədim Odlar Yurdu torpağı ilə, bu yurdun keçmiş və unudulmaz sərkərdələrinin adı ilə bağlıdır.

Vətənpərvərlik hissini sözlə ifadə etmək çox çətindir. Bu, insanda mübarizlik, fədakarlıq, məğlubedilməzlik, qohromanlıq hissi yaradır. Vətonunun derin məhəbbətlə seven insan özünü güclü hiss edir, onun yaşamaq və mübarizə aparmaq özü artır. Başqa sözlə, insanda vətənpərvərlik hissi qohromanlığın tomolini qoyan amilə çevirilir. Azərbaycan şanlı tarixi, əfsanəvi qohromanları və alovlu vətənpərvərələri ilə homişə fəx edib. Məhz vətənpərvərlik ruhu, vətənpərvərlik duyuları güclü olduğu üçün Azərbaycan xalqı dünyada qəhrəman xalq kimi tanınır.

Professor Nurlana Əliyeva özünün "Ali Baş Komandanda və qəlebəyə böyük inam" sərlövhəli məqaləsində haqlı olaraq yazar ki, bu gün hər bir azərbaycanının birmənalı qəbul etdiyi danılmaz höqiqət var: biz mühəribədə deyil, döyüdə müvəqqəti uğursuzluğa düşər olmuşuq! Bəli, biz real hərb meydanında Ermonistana uduzmamışq! Öten əsrin 90-cı illərinin əvvəllerində Azərbaycandakı hakimiyyət boşluğunundan, nizami ordunun olmamasından istifadə edən Ermenistan öz havadarlarının köməyi ilə döyük meydanında müvəqqəti üstünlük qazana bilib. Xocalıda misli görünməmiş soyqırımı

akti töredib. Şuşanı, Laçını, Ağdamı, Kəlbəcəri və digər rayonlarımızi işgal edib.

Məqalo müəllifi daha sonra belə bir qonaqot golir ki, homişə dövrlər cəxən geridə qalıb. Biz bu gün milli iradəmizi toplayaraq hər an düşməni goldiyi yero qədər qovmağa, orazilərimizi işğaldan azad etməyo qadırıq - 2016-cı ilin aprel döyüşləri bunun eyani sübutu oldu!

Şanlı tariximizlə və əfsanəvi qohromanlarımızla homişə fəx etməyimiz töbiidir. Zaman-zaman yetişən bu qohromanlar deyilənləri bir daha isbatlayır. Cavanşir, Babek, Şah İsmayıllı Xətai, Səməd boy Mehmandarov, Oliağlı Şıxlinski, Cəmşid boy Naxçıvanski, Həzi Aslanov, İsrail Məmmədov, Mehdi Hüseynzadə, Əliyar Əliyev, Mübariz İbrahimov, Fərid Əhmədov... Onlar müxtəlif dövrlərdə vətənpərvər, qohroman xalq olduğunu təsdiqləyən igid və cosur oğullardır.

HƏRB TARİXİMİZİN GÖRKƏMLİ SİMALARI

Bu il artıq mayın 28-do Azərbaycan Xalq Cümhuriyyətinin, iyunun 26-di Ordu Gününtün, iyulun 2-do isə polisimizin 100 illiyi ölkəmizdə tonton ilə qeyd olundu. Qeyd etdiyimiz kimi, oktyabrın 1-do prokurorluq, noyabrın 22-do odaklı işçiləri, avqustun 18-do isə sorhədçilərimiz öz peşə bayramlarını bayram edəcəklər. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi "Cümhuriyyət il" 2018-ci ilin sonuna kimi qüvvədə olacaq.

Azərbaycanda Silahlı Qüvvələrimizin yaranma tarixini ekskurs etməzdən övvəl, daha övvəlki dövrlərə nozor salmağı zoruri hesab etdim. Zənnime, bu, oxucularımız üçün də məraqlı olacaq. İy burasındadır ki, apardığım araşdırılmalar zamanı çox doyarlı tədqiqat nişanınlarına rast gəldim. Onların arasında horb tariximizin gözəl tədqiqatçısı, polkovnik leytenant Şəmistan Nozorlinin "Horb tariximizdə nələr olmuşdur" (oslindo bunu "Horb tariximizdə kimlər olmuşdur" adlandırımaq daha doğru olardı - red.) başlıqlı möqalədən də çox diqqətimi çəkdi. Yoqın ki, oxuyanlar razılışar ki, Şəmistan Nozorlinin araşdırılmalarında çox doyarlı tarixi faktlar var. Yازdan da göründür ki, müəllif bu möqaləni orsəyə gətirmək üçün xeyli omok sərf edib, hətta ölkəmizin hüdudlarından konarda axtarışlar aparıb. Beləliklə, 100 il və dəha çox övvəllərə qayıdaq:

1918-ci il noyabrın 18-do podpraporşik Xosrov boy Heydərboy oğlu Şirinboyov Gonçodoklu praporşiklər məktəbinə birinci dərəcə ilə bitirib. O, 1896-ci il mayın 16-da Şuşa qəzasının Xankondində zadəgan ailəsində anadan olub. İlk to-

silini Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında alıb. 1918-ci il iyunun 30-da Gonçodoklu praporşiklər məktəbinə yunger qəbul olunan Xosrov boy Şirinboyov üç ay sonra piyada qoşunları yunkeri kursunu bitirir. Ola oxuduğuna və nizam-intizamlı zabit olduğuna görə horb məktəbdə saxlanılır. 1919-cu il yanvarın 3-do Əlahiddə Qazax Batalyonuna horb xidmətə göndorılır.

Podpraporşik Xosrov boy Şirinboyov Azərbaycanda aprel çevrilişi orofosunda Ağstafa stansiyasında horb komendant vozifəsində çalışıb. Bolşeviklər golondon sonra etibarsız müsəvət zabiti kimi komendant köməkçisi toyin edilib. 1936-ci ilədə Azərbaycan Sonəye İnstitutunu bitirən Xosrov boy Şirinboyov ömrünün axırınadək neftçılırma mühəndisi islamlaşdırıb. O, 1948-ci ilədə Bakıda vəfat edib.

1915-ci il noyabrın 28-do Qafqaz ephosunda igidliliklə döyüşən Sultan boy Hüseynzadəyə şabs-kapitan rütbəsi verilmişdir.

1914-cü ilde Birinci cahan savaşında mordliklo döyüşən igid zabit Sultan boy Hüseynzadə göstərdiyi qohromanlığa görə imperiyanın yüksək ordenləri ilə təltif olunmuşdur. Onun döyüş xidmətləri dördüncü dərəcəli "Müqəddəs Stanislav" (qılınca və bantla birgə), üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınca və bantla birgə), ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılınca birgə), dördüncü dərəcəli "Müqəddəs Vladimir" (qılınca və bantla birgə) ordenlərinə layiq görülmüşdür.

1918-ci ilədə Azərbaycan Milli Ordusu yarananda onun sıralarında könülli xidmətə başlayan şabs-kapitan Sultan boy

Hüseynzadə həmin il sentyabrın 8-dən Əlahiddə Azərbaycan Korpusunun qoraghahında xüsusi tapşırıqlar zabiti kimi xidmət etmişdir.

1918-ci ilin iyun-sentyabr aylarında Şamaxı, Kürdəmir döyüşlərində bolşevik-dəşnəklərə qarşı mərdliklə vuruşan Sultan bəy Çoban-Dədə kəndi uğrunda gedən döyüşlərdə kontuziya almışdır. 1920-ci ilde Birinci Cavanşir Süvari Polkunda ikinci rotanın komandiri olmuşdur. Aprel çevrilişindən sonra taleyi məlum deyil.

1857-ci il noyabrın 16-da general-major Əsəd bəy Talışxanov anadan olmuşdur. Talışxanovlar nəslində Azərbaycan hərbi tarixində Mir Mustafa xan, Qara xan, Miribrahim xan və Mirkazım xan kimi generallar bəxş etmişdir.

Əsəd bəy Talışxanov atası, Ağaolı boyin Lenkoranda açığı müsəlman məktəbində ilk ibtidai təhsil alıqdan sonra, o vaxtın on yaxşı tədris ocaqlarından biri olan Bakı Ədadiyyə Məktəbində oxudu.

Peterburqdakı Mixaylovsk Artilleriya Məktəbini bitirəndə gənc zabit Əsəd boyin artıq iyirmi yaşı vardı. Nizami ordu üçün püxtəloşmış yetkin bir zabit idi. 1878-ci il aprelin 16-də Qafqaz Əlahiddə Ordusuna göndərilən Əsəd bəy Talışxanov praporşık rütbəsi ilə əlli ikinci briqadada xidmətə başladı. Xidmətinin üçüncü ilində əlaçı zabit olduğuna görə Əsəd bəy Talışxanovu iyirmi birinci artilleriya briqadasında birinci batareyanın komandırı təyin edildər.

Herbin çətin yolları, müharibələrin ezbə-eziyyəti onu neinki bezdi, hətta ürkədən sevdiyi hərbi sonotinə daha da möhkəm bağladı.

Çar ordusu öten esrin otuzuncu illərindən başlayaraq Orta Asiyada işğalçılıq siyasəti aparmağa başladı. Qafqazda Krim mühərbi (1853-56) sona yetən kimi Qırqa torof yürüş başlandı. Ən böyük ərazisi olan Kokənd və Buxara xanlıqları işğal olundu. Çimkənd, Daşkənd, Səmərqənd şəhərləri bir-birinin ardına alındı. 1880-ci ilde Türkmenistən fəth etmək üçün ruslar oraya on bir minlik nizamı qoşun yeritdilər. Torpağın hər qarşı uğrunda inadla döyüşən mord axal-toknillər general Lazarevin ordusunu möğləbiyyətə uğradırdılar. Şorqo yürüşdə qələbo oludo etmək istəyən çar, Göytoponi, Axal-Tokini əle keçirmək üçün Şipka qohromanı general Skobelevi də gönderdi. Skobelevin qoşunu Qafqaz Hərbi Dairosının döyüşçüləri ilə birləşib Göytopə şəhərini dağdı, onu müdafiə edən iyirmi beş min döyüşçünü qılınmadan keçirdi. Axal-Tokini və Morv şəhərini özlərinə tabe etdilər.

Əsəd bəy Talışxanov da öz batareyası ilə Axal-Tokini işğal edən horbi yürüşün tərkibində iki il (1880-1881) iştirak etdi. İşgalçi çarın əmrilə vezifə borcu kimi din qardaşlarına silah qaldırdı.

Bu döyüşlərdəki igidiyyinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə), "Müqəddəs Stanislav" ordenləri ilə təltif olundu.

On altı il keçəndən sonra həmin ordenlərin ikinci dərəcosu ilə təltif olunan kapitan Əsəd bəy Talışxanov yeni osri podpolkovnik rütbəsində qarşılıqlılaşdırıldı. O, 1904-1905-ci illərdə Port-Artur döyüşlərinin de iştirakçısı oldu.

Hərbi xidmətinin iyirmi beş illiyi münasibətlə Əsəd bəy 1902-ci ilde dördüncü dərəcəli "Müqəddəs Vladimir" (bantla birgə) ordeni ilə təltif olunmuş, 1910-cu il iyulun 9-da isə polkovnik rütbəsi qazanmışdır. Bu illər ərzində o, əlli ikinci artilleriya briqadasının birinci diviziyonunun komandırı vəzi-

fəsinə qədər yüksələ bilməşdir.

Əsəd bəy Talışxanov ordudakı nümunəvi xidmətlərinə görə 1916-ci il aprelin 22-də general-major rütbəsi ilə təltif olunmuşdur. O, həmin il iyulun 25-də Qafqaz Əlahiddə Ordusunun əlli ikinci artilleriya briqadasının komandiri kimi yüksək vəzifəyə təyin olunmuşdur. Uzun illər bu ordunun tərkibində qüsursuz xidmətlərinə görə birinci dərəcəli “Müqəddəs Anna”, “Müqəddəs Stanislav”, üçüncü dərəcəli “Müqəddəs Vladimir” ve dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenləri ilə təltif olunmuşdur.

General-major Əsəd bəy Talışxanov 1919-cu ildə Dağıstanın Teymurxan-Şura (indiki Buynaksk) şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.

Ötən il Gürcüstan Dövlət Arxivində xalqımızın hərbçi öğulları haqqında araşdırımlar aparanda indiyədək bize məlum olmayan çoxlu sayıda fotosəkil və rəsmi sənədlər əldə edə bildim. 1850-1855-ci illərdə Yermakov soyadlı bir şəkil çəkən Qafqazın müxtəlif bölgələrini gəzmiş ötən əsrin görkəmli adamlarının - bəylərin, xan və ağalarının foto şəklini çəkmişdir. Onların arasında hərbçilər də az deyildi. Yermakovun öz əsilə tərtib etdiyi on beşdən çox iri həcmli foto albomda bir şəkil diqqətimi cəlb etdi. Orada təxminən 40-45 yaşında cavan zabit təsvir olunmuşdu. Qalın bığlı, iri alınlı, mavi gözlü zabitin qurşağına naxışlı bir xəncər bağlanmışdı. Onun ağayana oturuşunda bəy vüqarı vardı. Şəkli sənki dilə gelib deyirdi: “Men azərbaycanlıyam!” - ümumi siyahida göstərildi ki, fondda onun iki fotosəkli saxlanılır. Hər ikisini sıfariş verdim. Hər ikisinin də altında “Tatarskiy bek” sözləri

yazılmışdı. Daha heç nə. Şəkildə kimin təsvir olunduğunu işləndə saxlanan ad göstəricisi deftərində öyrənə bildim. Orada yazılmışdı: “2899 və 8215 sayılı foto şəkillərdə general-leytenant Fərəc bəy Ağayev təsvir olunmuşdur”. Bir ay üç günlük yaradıcılıq ezməyi təmədduz olaraq bu anlardakı qədər sevinməmişdim. Nə yaxşı ki, zəndim məni aldatmamışdı. Bir də ki, necə sevinməyəydim. Yüz səksən səkkiz il əvvəl anadan olmuş, yüz on bir il əvvəl isə vəfat etmiş generalın fotosəklini indiyədək Azərbaycanda görən olmamışdı.

Hələ ikiyirmi il əvvəl Sankt-Peterburqda oxuduğum bir sañedən mənə məlum idi ki, general-leytenant Fərəc bəy Ağayev məşhur maarifçimiz Həsən bəy Zərdabının atası Səlim bəyin doğmaca dayısı olub. 1858-ci ildə balaca Həsən bəyin birinci dərəcəli Tiflis gimnaziyasına qəbul olunmasına kömək etmişdir.

Bəs, general-leytenant Fərəc bəy Ağayev kimdir? Necə olub ki, tədqiqatçılarımız onun üstündə sükütlə keçiblər? Həsən bəy Zərdabı kimi görkəmli maarifpervəri bizə bəxş edən bu xeyirxah adəmin ömrü yolu həyatın hansı sınaqlarından çıxıb?

General-leytenant Fərəc bəy Ağayevin haqqında biz ilkin məlumatda “Kavkaz” qəzeti 8 dekabr 1891-ci il tarixli nömrəsində və “Kavkazski kalendär” illik məcmuəsinin 1873-1874-cü illərdəki nömrələrində rast gəldik. Birinci mənbədə haqqında geniş məlumatla “Fərəc bəy” kimi təqdim olunan eloğlumuz, ikincidə Qafqaz Əlahiddə Ordusunun generalları sırasında “Nikolay Nikolayeviç Ağayev” adlandırılır. Ona görə ki, bu yaraşıqlı, iigid qafqazlı zabitini 1844-cü ildə imператор birinci Nikolay və onun arvadı Mariya Aleksandrovna kaç suyuna çəkib oğulluğa qəbul etmişdilər.

Uzun müddət Peterburqda xidmət edən padşahın sevimli

Fərəc bəy Ağayeva Qafqaza qayıtdıqdan sonra yaxın qohumları belə yaxşı münasibət bəsləməmişlər. Hətta Həsən bəy Zerdabi məktublarından birində yazar ki, atam el arasında xəcalet çəkirdi ki, dayısı rus adını qəbul edib. Ona görə də ondan üz döndərib küsmüşdü. Get-gelişimiz belə yox idi. Ömrünün sonlarında Tiflisdə yaşayış generala hamı “rus Ağayev” deyərmiş. Şübhəsiz ki, sonralar səhvini başa düşən general vəsiyyət etmişdir ki, nekroloqunda ad-familiyası Fərəc bəy Ağayev kimi göstərilsin. Onun bu vəsiyyətinə əməl olunmur.

General-leytenant Fərəc bəy Ağayev füsunkar Qarabağın Şuşa şəhərində 1811-ci ilde adlı-sanlı bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis Kadet Korpusunda alıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb. Xidmətinin yedinci ilində en yaxşı qvardiya rotmistrı Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilir. Peterburqda o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leyb-qvardiya komandiri vəzifəsinə təyin olunur. Elə burada da o, imperatorun və onun arvadı Mariya Aleksandrovnannan sevimliş olur.

Fərəc bəy Ağayev özünün qeyri-adi hərbi qabiliyyəti və igidiyi sayesində xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər Peterburqda, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polkovnik F. Ağayev həmin il Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir.

1853-cü ildə Krim müharibəsi başlanğıcında polkovnik Fərəc bəy Ağayev Qarabağın azərbaycanlı igidişlərindən ibarət süvari alayı təşkil edib, özü də onun komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlıqla göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürək-

dərə uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı dönməz bir iradə ilə vuruşmuşdur. 1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin alayına təhkim edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə daşıyan eloğlumuz hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlıq görə üstündə “Cəsurluğa görə” yazılış qızıl xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin imperator tacı ilə bəzədilmiş birinci dərcəli “Müqəddəs Anna” ordeni və ikinci dəfə birinci dərcəli “Müqəddəs Anna” (qılıncla birgə) ordenləri ilə təltif olunmuşdur.

1853-56-ci illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-major kimi fəxri rütbəyə layiq görülür.

Mühərrih yenica başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ Azərbaycan süvari dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf Vorontsov qeyd edirdi ki, polkovnik Fərəc bəyin sayəsində könlüllü dəstələr tezliklə yığıldı. Döyüşçülər yürüşə məşhur Qarabağ kəhərlərində və layiqinçə silahlanmış halda başladılar.

Qırı ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-leytenant rütbəsində istəfaya çıxmış, ömrünün sonuna kimi Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətində çalışmışdı.

General-leytenant Fərəc bəy Ağayev 1891-ci il noyabrın 26-da səksən yaşında Tiflisdə vəfat etmişdir.

YAZICI-JURNALİST MAHİR NEMƏTOĞLUNUN DEDİKLƏRİNDƏN:

- Şəmistan Nəzərli Azerbaycan hərb tariximizi araşdırın çox deyərlə bir tədqiqatçıdır. Onu 1970-ci illərdən tanıyıram və o vaxtdan da yaradıcılığını izləyənlərdən biriyəm. İnanıram ki, men Şəmistan müəllimin yanında qalam. Niyəsini deyim.

1975-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində oxuyurdum. 21 yaşım vardi. Amma o vaxtkı respublika mətbuatında müntəzəm çap olunurdum. Daha sonra 134 Azərbaycan Dövlət Radio və Televiziya Verilişleri Komitəsinin (onda qurum belə adlanırırdı) müxtəlif redaksiyaları ilə əməkdaşlıq etməyə başladım. O vaxt herbi-vətənpərvərlik redaksiyasına gözəl insan, istedadlı şair və publisist Məmməd Kazım rəhbərlik edirdi. Çox nüfuzlu şəxslərdən biri idi və deyim ki, atam uzun iller rayon qəzetinə başçılıq edəndə, gənc istedad kimi ona xüsusi qayğı ilə yanmışdı.

“Hünər” verilişində əsasen herbi-vətənpərvərlik mövzusunda söhbətlər açılar, süjetlər təqdim olunardı. Məhz Məmməd Kazımın qayğısı sayesində mən də kənar müəllif kimi həmin program üçün bir neçə dəfə süjetlər hazırlamışam.

Verilişin aparıcısı şair kimi tanınan Ramiz Duyğun idi. Əs-lində o da hərbə bağlı bir adam idi (sonralar uzun illər Müdafiə Nazirliyində Mətbuat Xidmətinin rəhbəri işlədi). O vaxt Şəmis-tan Nəzərli də həmin redaksiyada çalışırdı və çox maraqlı ta-

pintilərlə tamaşaçılar qarşısına çıxırı. Demək istəyirəm ki, Şəmistan Nəzərlinin hərb tariximizlə bağlı çoxlu sayıda tədqiqat əsərləri var və bu kitabda oxuduğunuz məqalə yalnız onlardan biridir. Bir məsələ də var ki, “Hünər”də daha çox Böyük Vətən Müharibəsi iştirakçıları barədə danışıldır. Sözsüz ki, Şəmistan Nəzərlinin bir hərb tarixçisi kimi yetişməyində “Hünər”in hünəri çox böyük olub.

ƏLIAĞA ŞİXLİNSKİ

Azrbaycan Xalq Cümhuriyyətinin hansı ağır şoraitdo
A hansı hünorlор göstördiyini tosovvrı edendo, heyrotlon-
momok olmur. Homin insanlar bu gücü haradan alırdılar,
bolko do onlara Tanrı da yardım edirdi?

136

1918-ci il iyunun 26-da müsəlman horbi korpusu ayrıca Azrbaycan korpusuna çevriləndən sonra, onun komandirinə general rütbəsi verildi. Azrbaycan korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azrbaycan Silahlı Qüvvələrinin yaradılması demək idi. Homin vaxt hökumətdə horbi nazir postunu iso Xosrov Paşa boy Sultanov tuturdu. Çox keçəmodi ki, Milli Orduya soñorborlik keçirildi.

Sözsüz ki, vacib məsololordan biri Milli Ordunu formalaşdırmaq idi. Bu vəzifə 1904-1905-ci illər rus-yapon müharibəsində batareyə komandiri olmuş və böyük qohrəmənlərlər göstərmış Port-Artur qalibi Əliağa Şıxlinskiyə tapşırıldı. Azrbaycanın ilk horbi generallarından biri olan Əliağa Şıxlinski ovvəlcə Milli Müsəlman Korpusu yaratdı.

Kim idi Əliağa Şıxlinski? Onu niyo "rus artilleriyasının Allahı" adlandırdılar? Bolşeviklər hakimiyətə golondon sonra görkəmləri hərbçini niyo incidirdilər? O, möşhur Azrbaycan şairlərindən kimin nəvəsi idi? Əliağa Şıxlinski öz həyat yoldaşı, ilk azrbaycanlı horbi şəfqət bacısı Nigar xanıma həsr etdiyi şeirdə nə yazdı? Bos Nigar xanım hansı şəcorodon idi?

Azrbaycanlı general haqqında kifayət qədər yazınlara rast

gələ bilərsiniz. Güman edirom ki, tarix üzrə filosof doktoru Lötif Şüküroğlunun "Respublika" qozetində (3 aprel 2018-ci il) dorc olunmuş "Rus Artilleriyasının Allahı" - Əliağa Şıxlinski" sərlövhəli məqaləsinə oxusunuz, (kiçik ixtisarla toqdim olunur) hom yuxarıdakı suallara cavab taparsınız, hom xalqımızın tarixindən daha yaxından bolod olarsınız, hom do Əliağa Şıxlinski böyüklüyünü daha döründən dork edorsınız.

"Sizə tam artilleriya generalı böyük hərbi mütxəssis Əliağa Şıxlinskini həbs edib ÜFK-nin Qafqaz idarəxənin istənilən şəbəxi vəsiatılışla Moskvaya göndərməyi təklif edirəm".

Hərbi İnqilabi Şurənin üzvlərindən birinin 11-ci ordunun Xüsusi şöbosinin roisi Pankratova 10 may 1920-ci il, 382 sayılı bu müraciəti məmənuniyyətə yerinə yetirildi.

"Böyük hərbi mütxəssis olduğu etiraf edilən general Əliağa Şıxlinski homin günlərdə qırmızı ordunu onun kimi nadir hərbi dühələrin köməyi ilə nizamı qoşun hissəsinə çəvirməyə çalışan bolşeviklər torofindən həbsə alındı və Azrbaycanın böyük sorkordosu, müstəqil dövlətin müdafiə naziri olmuş tam artilleriya generalı Səməd boy Mehmandarovla birlikdə Moskvaya göndərildi.

Ancaq bu iki müxtəlif hadisənin baş verdiyi zaman kəsiyində onu sovet hakimiyəti oleyhino oks-inqilabi fəaliyyətdə, Gəncə qıymında iştirakda suçlayaraq, istintaq altında saxladılar. 55 yaşlı general həbsxana şoraitində komandanlığında çavuş olmaqla loyaqotı çatmayan dünənki qaragürüh nümayəndələri torofindən heysiyyətinə toxunan sorğu-sualı tutuldu.

Bələ günlərdən biri, 1920-ci ilin 31 mayı, İstintaq-arxivindəki homin tarixdə törtüb edilmiş Protokoldan aydın olur ki, Əliağa Şıxlinski may ayının 31-də işlə bağlı şahid qismində dindirilib: "Çəvrilişdən sonra Gəncə ilə damışqlar

137

aparılırdı. İngilabi Komita məsələyə kəskin yanaşırı, onlar tərəfindən əmr olunmuşdu ki, telefon vasitəsilə əmaliyyat göstərişləri verilməsin. Danışqları diviziya komandiri C.Şıxlinski və onun adyutanti Əfəndiyev aparırdı. Mən C.Şıxlinski ilə bir dəfə şəxsi məsələmə görə (24.05) söhbət etdim. O soruşdu ki, nə vaxtə qədər ehtiyata təyin edilib.

Bilmək istəyirdi əşyalarını Gəncədə qoysun, yoxsa özü ilə götürsün. Novruzov əvvəlindən bir neçə gün sonra raport yazmışdı. Ona getməyə icazə verildi. C.Şıxlinski telefonla məlumat verdi ki, gürçü zabitlər istəfa veriblər və İvorin bütün gürçüləri həbs etmək göstərişi verib.

Sonra da bütün zabitlərə elan edib ki, kim xidmət etmək istəmir, qoy silahını qoyub getsin... Bizə İrvandan xəbər verdilər ki, əvvəl diplomatik nümayəndə (Haqverdiyev), sonra parlament üzvləri Camalbay Qasimba'yov və Kazimbayov bizdə Qərargahda Şıxlinski, Şahtaxtinksı, Qədimov və familyalarının müayyənləşdirilməsi mümkün olmayan üç rus satqın var...".

Azərbaycanda milli ordu quruluğunda böyük xidmətlər göstərməsindən başqa general daha hansı "günahlar"ın sahibi idi. Bolşevik orqanının tam məxfi qrifli "Agentura məlumatdan çıxarışı"nda bu "günahlar" belə sıralanıb: "tam artilleriya generalı, hazırda Az.SSR hərbi-deniz komissarının müavini Əliağa Şıxlinski: 1) 1917-1918-ci illərdə sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün hərbi hissələr yaradımda fəal iştirak etməkde; 2) 1920-ci ildə qırmızı orduya qarşı cəbhə yaradılmasında ciddi cəhd göstərməkde; 3) Fürsətdən istifadə edərək hərbi-deniz komissarının etimadını qazanmış, fəhlə-kəndli hakimiyyətinin Gəncə və Gürcüstan-dakı düşmənleri ilə gizli olalaq saxlamaqdə davam etməkde; 4) Sovet hakimiyyətinə rəğbətgöstərən bütün Azərbaycan za-

bitlerinin hebs almaqdə və hebs edilməsinə yardım etməkdə;

5) 15-17 mayda əvvəlindən sonra çox mühüm əhəmiyyətə malik olan Könüllü ordu sonədlərinin məhv edilməsində iştirak etməkde; 6) Mayın 25-də Gəncədəki üşyan barəsində xəberi olmaqdə və onun teşkilatçıları ilə əlaqəsi saxlamaqdə ittiham olumuşdur.

Bu ittihamların her biri qaniçən rejim qullarının fikirlossenmədən istənilən şəxsin güllələnməsi üçün kifayət edərdi. 1917-1918-ci illərdə sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün hərbi hissələr yaratması və 1920-ci ilin aprel əvvəlində qırmızı ordunun Azərbaycana müdaxiləsinin dayandırılması istiqamətdə işlər görüləməsi kimi bu gün hər bir vətənpərvərde qurur hissə doğuran, generala bəslənən məhəbbəti qat-qat artırın ittihamlar iso noinki müttəhimin özünü, bütün nəşlinin məhv edilməsi üçün yetərli idi. Sovet hakimiyyətinin düşməni sayılmaqdan, qırmızı orduya qarşı çıxmadaqdan daha dehşətli bir günah ola bilirdimi? Əsla təsadüfi deyildi ki, generalın bu sahədəki fəaliyyətinin aşkarlanması və deqiqləşdirilməsi məsələsini Az.FK-nin sadri Pankratov kimsəyə etibar etməmiş, özü üzərinə götürmüştü. Həmin Protokol bu sözlərlə başlayır: "1920-ci il iyun ayının 1-de mən, Azərbaycan Fövqəladə Komissiyasının sadri Pankratov tərəfindən hebs edilmiş general Şıxlinski dindirildi.

-Şıxlinski bəyan etdi ki, hələ Qırmızı Ordunun golisiindən əvvəl Azərbaycan hüdudlarında Yusifbəyov hökuməti tərəfindən sərhədlərin hər hansı qoşun, o cümlədən Qırmızı ordunun müdaxiləsindən qorunması barədə qərar qəbul edilmişdi. Ancaq Qırmızı orduya qarşı çıxmaga silah və əsgəri güc kifayət etmədiyi və mümkün olmadığı üçün parlament iclasında vətəndaş mühərbişinin qarşısının alınması məsəlesi qoyulmuşdu. Bu məsələnin müzakirəsi zamanı

aydın oldu ki, kommunist fraksiyasiından başqa parlamentin heç bir fraksiyası öz üzərinə Azərbaycanda kortəbi hərəkətlərin qarşısını almağı görmürdü.

Onlar öz ultimatomlarında hakimiyyəti təhvil verməyi tələb etdilər. Azadlığınə təminat alan hökumət (bolşeviklərin təminatı bütün milli hökumət üzvlərinin, o cümlədən general Əliağa Şıxlinskiinin repressiyaya məruz qalmaları oldu - L.Ş.) öz səlahiyyətlərindən əl götürüb bu səlahiyyətləri kommunistlərə verdi. Azərbaycanın müdafiəsi məsəlesi hökumətdə dəfələrlə qaldırılmışdı. Ancaq sonuncu dəfə bu məsələ silahın çatışmaması və dəniz qüvvəlerinin olmamasına görə çətinləşmişdi. İngilterəyə göndərilen sorğuya cavab alınmışdı ki, Azərbaycan hökumətində qalmış silah ehtiyatı, onun say tərkibi və zəruri telebatı bərdə məlumat verilsin. Uzun cəhdlərdən sonra qırmızı ordunun Qafqaza iştirakının dayandırılması fikrine gelindiyi üçün Antanta Azərbaycan hökumətinə zəruri silahları vermək qərarına gəldi. Bu vəd sade bir səbəbə görə - qırmızı ordunun tacili hərəkəti ilə yerine yetirilməmiş qaldı.

Azərbaycan hökumətinin Dağıstan tərəfdən sərhədi möhkəmləndirməsi, yaxud Sovet Rusiyası ilə əlaqə yarandıqda sərhədlərə bağlı müqavilə şərtlərinin yerine yetirilməsinə çalışılması qəribə mövqə nümayiş etdirməkdən başqa bir şey olmazdı. Hələ Kənölli ordunun tərk-silah edilməsi və silahın alınması zamanı hökumətdə tərk-silah edilmiş zabitlərdən istifadə olunması fikri yaranmışdı. Bu barədə rəsmi qərar yox idi, ancaq məsələ özlündən həll edilmişdi. Hərbi nazirlik onları qəbul etməmişdi, ancaq hökumət tərəfindən bir neçə vədə əsasən bezi adamlar qəbul edildilər, baxmayaraq ki, rəsmi şəkildə Azərbaycan ordusunun tərkibinə daxil olmadılar. Polkovnik Qluxaryev və yüngül top bateriyasında xidmət

eden digər zabitlərlə de belə oldu. Bu bateriya mümkün olduğunu halda, bolşeviklərin çıxışlarının qarşısını almaq üçün ezmələnmişdi...

Ancaq əvvələşmiş yolu ilə hakimiyyəti ələ keçirmiş bolşeviklər ona ciddi ehtiyac duyduqları üçün həbs olunmasına baxmayaq, generalı ən azı müyyən müddət başqa milli hökumət üzvlərinin taleyinə yazılmış amansız qərar gözəlmirdi. Onun xeyrinə olan digər, əsasən subyektiv amillər de vardi. Bunlar arasında generalın N.Nərimanov kimi himayədarının olmasını, onun əvvələşdən az sonra Ç.Ildırım kimi nüfuz sahibi ilə bir yerde işləməsini və s. əlaqələrini göstərmək mümkündür. Ona qarşı irəli sürülen son dərəcə ağır ittihamlara baxmayaq, sağ saxlanılması və mərkəzə xüsusi məqsədə yola salınmasının biziə məlum olmayan digər səbəblərinin mümkünlüyüne şübhə ilə yanaşsaq da, bunu təmamilə istisna da etmirik.

Yəqin yuxarıda sadaladığımız amillərlə əlaqədar idi ki, onun verdiyi ifadədə özünü müdafiə çalarlarından daha çox arxayıncılıq, sənki nəyəsə ümidi olması görünməkdədir:

"...Həmin bateriyani hərbi məktəb qarınzın komandirinin müavini general Usubbeyov yerləşdirmişdi. Bu sahədə keçirilən bütün tedbirlərdən onun, sözsüz, xəbori olmağı idi.

Gürcü zabitləri barədə nə qədər düzgün məlumatlandırmışam, bilmirəm. Cavan Şıxlinski tərəfindən İngiləbi Komitəye hərbi komissar Çingiz İldirəma telefonla məlumat verilmişdi ki, gürcü zabitləri istəfa vermişlər və İldirəmin əmri ilə zabitlər həbs olunmuşlar. Bu əmr İldirəmin Hüseynovla və başqları ilə məsələnin müzakirəsi nöticəsində qəbul edilmişdi. Bu müzakirələrdə mən iştirak etmadım, ancaq o zaman təsadüfin İngiləbi Komitədə olmuşdum. Mənim fikrim belə idi ki, onları mane olan şəxslər kimi tec-

rid etmek, bununla da təhlükəni aradan qaldırmak lazımdır. Hərbi komissarlıqda olan esgorlar tərəfindən gəmidən tapılmış sənədləri müəyyən etmək üçün mon Qaytabaşa taşsıraq verdim və indi hərbi komissarlığın kvartirmeystr şöbəsində xidmət edən podporuçık Qulubeyovu ona köməkçi toyin etdim. Bu sənədlər Denikin ordusunun Azərbaycanda casusluq foaliyyətinin açılması baxımından əhəmiyyət kəsb edirdi. Orada bu sahədə iş görmüş çoxlu adamların soyadları vardı və həmin adlar barəsində məndən başqa Qaytabaşı, Kərqanteli və Qulubeyov da bilirdilər. General Mehmandarov da bilirdi. Bu sənədlərin sonrakı taleyi belədir - mənim göstərişimle onlar məhkəmə şöbəsinə verilməli idi, ancaq sonradan general Qaytabaşı mənə məruzə etdi ki, sənədlər Fövqələdə Komissiyaya verilib. Sənədlərin sonrakı taleyi mənə mölüm deyil. Həmin casuslara gəlinçə, onlar arasında Mazayev və daha iki nəşər var idi, hər üçü monim tərəfimdən həbs olunub və komendantlıqda həbsde saxlanıldılar... 1-ci Tatar, 2-ci Qarabağ qoşunlarının və 3-cü Şəmkir alayının Gürcüstan cəbhəsinə atılmasına gəlinçə, heç nə deyə bilmərom, çünki bunların heç biri ilə bağlı mən emi verməmişəm. Mən ancaq demişəm ki, eger köməklilik göstərmək mümkündürse, bunu yaxın olduğu üçün güman ki, Gəncədən etmək olar.

Ancaq mən eyni zamanda demişəm ki, bu təhlükəlidir, çünki ermoni sorhədi ilə yaxındır və Gəncə üçün təhlükə yaranı biler...

1 iyun 1920-ci il Ə.Şıxlinski."

"Elm" nəşriyyatının 1997-ci il tarixli məcmuəsində Əliağa İsmayılov oğlu Şıxlinskinin (1865-1943) qısa tərcüməyi-hal qeydlərində yazılır:

"Tiflis hərbi gimnaziyasını və Mixaylovski artilleriya mək-

təbini (Peterburq) bitirmiştir. Rus-yapon müharibəsinin (1904-1905) iştirakçısı, Port-Arturun müdafiəsində batareyaya komandirlilik etmişdir. Döyüş ordenləri ilə təltif olunmuşdur.

Çarskoselsk artilleriya məktəbində oxumuş və burada dərsləndi (1906). 1910-cu ildən etibarən artilleriya diviziyanın komandiri olmuş, sonra yenidən pedagoji foaliyyətə qaytmışdır. Birinci dünya müharibəsinin iştirakçısı kimi müxtəlif komandir vəzifələrində olmuşdur.

1914-cü ildə general-major, 1917-ci ildə general-leytenant rütbəsi almışdır. 1917-ci ilin noyabrında istəfaya çıxmışdır. Həmin il noyabrın 15-də Qafqaza qaydıraraq bir ay sonra Azərbaycan korpusunu (Gəncə) formalasdırmışdır.

Azərbaycanlılarından ibarət olan bu korpusun yaradılmasına hələ Tiflisdə başlanmışdı. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin bünövrəsi qoyulmuşdur.

Ə.Şıxlinski "Xatirələrim" memuarında bu barədə yazırırdı: "Tiflisə qaytdıqda, müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olduğu barədə əmri oxudum. Öz xalqımın, baş verə biləcək xarici təzyiqlərden və daxili qarışqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət edib, Tiflisdə öz qərargahını düzəltməyə başladım... Dekabrin otuz birində mon öz qərargahının ilk heyəti ilə Gəncəyə getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul olum".

Azərbaycan hökumətində hərbi nazirin müavini vəzifəsi postunu tutmuşdur. 1919-cu ilin iyulunda tam artilleriya general rütbəsi verilmişdir.

1920-cu il 9 martda ilk dəfə onun töşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis olunmuşdur.

1920-ci ilin avqustunda N.Norimanovun təklifi ilə S.Meh-

mandarovalı birlikdə Moskvaya göndərilmişdir. 1921-ci ilin payızından Bakıda olmuşdur. Herbi məktəbdə dərs demişdir. "Qısa rus-türk hərbi lügəti"ni (1926) tərtib etmişdir.

Əliağa Şixlinski rus-yapon və Birinci Dünya Müharibəsi cəbhələrində sərkərdəlik qabiliyyəti və rəşadət nümayiş etdirmiş bir hərbçi idi. Onun döyüslərdə göstərdiyi böyük şüaç qeyri-millətlər, o cümlədən ruslar tərəfindən desələrlə etiraf olunmuş, təkcə Port-Arturun müdafiəsinə görə 6 orden almışdır.

Ə.Sixlinski qazandığı xidməti uğurlara və döyüş əməliyatlarına komandirlilik məhərətinə görə, həmçinin "İgidliyə görə" sözleri yazılmış qılinc, 4-cü dəreccəli Anna ordəni, Qızıl qılinc nişanı, qılinc və bantla birgə Vladimir ordəni, üzərində "İgidliyə görə" sözleri yazılmış qızıl silah və Georgi ordənin 4-cü dəreccəsi ilə təltif olunmuşdur. 1908-ci ilin noyabr ayının 25-də ona vaxtindən qabaq polkovnik hərbi rütbəsi verilərək əla xidmət göstərdiyi xüsusi vurğulanmışdır.

Port-Artur döyüslərinin sahidi dənizçi rus yazıçıları - Aleksandr Stepanovun "Port-Artur" və "Zvonaryovlar", Trofim Borisovun "Port-Arturular" romanlarında Əliağa Şixlinski və Mehmandarovun qəhrəmanlıqları barədə böyük hərarət və mahabbətli səhbat açılıb.

Əliağa Şixlinskinin müstəqillik dövründə Azərbaycanda herbi nazırılıyın və milli ordunun təşkilində göstərdiyi xidmətlər barədə çox yazılıb.

Uzun müddət herbi nazirin müavini olmuş məşhur general gənc dövlətin etibarlı müdafiəsi ilə bağlı məsələlərin həllində yorulmaq bilmədən çalışmış, Azərbaycan ordusunu yüksək döyüş qabiliyyətinə malik səviyyəye çatdırılmasında şəxsi təcrübəsini, bütün biliyini və səyini əşirgəməmiş, gələcək hərbi kadrların və mütəxəssislərin hazırlanmasını da unutma-

mışdır. Hərbi nazırılıyın müvafiq strukturlarının formalasdırılması kimi son dərəcə mühüm iş Səmed bəyle yanaşı, həmçinin onun şəxsi qayğısı və gündəlik nəzarəti altında həyata keçirilmiş, artıq 1919-cu ilin ikinci yarısında bu hərbi qurum nəinki həmin, hətta hazırkı dövrün teleblərinə tam cavab verən bir orqanə çevrilmişdi. Ə.Sixlinskinin hökumətin bütün dairələrində, ölkə rəhbərliyi səviyyəsində nüfuz sahibi olması yalnız bu fealiyyətinin deyil, həmçinin onun istenilən məsələyə ümumdövlət mənafeyindən yanaşmasının, Azərbaycan namıne kimseye güzəştə getmeməsinin noticəsi idi. Ancaq o, bezen belə yüksək hörmət və nüfuz sahibi olmasından baş ağrısı da çekib, əsəb və gərginlik də keçirib. Arxiv-istintaq işində saxlanılan sənədlərdən biri buna şahidlik edir. Ə.Sixlinski hökumət səviyyəsində söz sahibi olmasından narahatlıq keçirən şəxslərin yayıldıkları sayıələrə cavab olaraq Qazax general-qubernatoru Əmir Xan Xoyskiyə yazıldı:

"Əziz Əmir Xan", qəzətdə təqrübən aşağıdakı məzmunda material gedib: "Qazaxdan provakasiya xarakterli sayıələr eşidilir ki, guya general Əliağa Şixlinski, doktor Qarabəyov və Qarabağ general-qubernatoru hakimiyəti əla keçirmək üçün hərbi çeviriliş etmək barədə düşünürər..."

Sorğular göstərdi ki, bu barədə Siz, Əmər Faiq Əsfandı və Parlamentin üzvü Mustafa Vəkilovla danışmışınız. Siz özünü bilirsiniz, yüksək hərbi məsələli hərbi adam üçün belə suiqaslırlarda iştirak etmək necə ağır cinayatdır. Cəmi bir dəfə mənə Sizi görmək nəsib olub və mən əminəm ki, tutarlı əsas olmadan Siz mənə qarşı belə ittiham irəli sürməzdiniz: görünür, Siz özünüz bu barədə etibar etdiyiniz adamdan eşitmisiniz. Sizdən xahiş edirəm tacili surətdə mənə, Sizə tendensiyali, tamamilə yalan xəbəri kimin dediyi barədə məlumat verəsiniz, bununla mən özümə qarşı qərəzli böhtənin kökünü

kəsə və günahkarı məsuliyyətə cəlb etdirə bilərəm.

Sizə hörmət edən Ə.Sixlinski".

Ə.Sixlinski Azərbaycanda zabit kadrlarının çatışmadığı bir dövrdə keçmiş çar ordusunda xidmət etmiş azərbaycanlıların, xüsusilə zabitlərin votono qayıtmaları və milli hərbi hissələrə yerləşdirilmələri ilə bağlı az iş görməmişdir. O, nəinki azərbaycanlıların, hətta vaxtilə hərbi qulluq illərindən yaxşı tanıldığı bir sırada digər xalqların nümayəndələrinin hərbi qu-ruculuq proseslərinə cəlb edilmələri üçün şorait yaratmışdır.

Əmir Xanın aşağıdakı məktubu məhz onun belə xeyirxahlıqlar göstərməsindən xəbor verən daha bir sonoddur. "Çox hörmətli, Əliağa! Mən bu gün keçmiş rus ordusundan xidmət yoldaşım və dostum tam artilleriya generalı Mehmandarovaya məktub yazdım. Əliağa sənə qarşı da eyni hissələrə müraciət edirəm, mənə Azərbaycan ordusunda hansısa vəzifə verəsiniz. Mən Könüllü orduda kiçik bir vəzifə - kazak briqadasının komandiri vəzifəsi tuturdum. Mən ailəmi dolandırmaq naməni hər cür vəzifə ilə kifayətlənərəm. Siz bilsiniz, mən hər cür vəzifənin öhdəsindən gələ bilərəm və Azərbaycan Respublikasına sədəqətlə xidmət edəcəyim barədə and içə bilərəm.

Həyat yoldaşım və qızlarım Vera və Nadejda Sizə, Əliağa və həyat yoldaşınız - Nigar xanımı səmimi salam göndərirler. Sizə sədəqətlə olan V.İrmanov. 31 mart 1920-ci il, Kutaisi şəhəri".

Zongin bir ömür tarixçösino malik general Ə.Sixlinski mil-lötin başını ucaldan şoxsiyyetlərəndir. 1920-ci il avqust ayının 1-də V.I.Leninə yazdığı məktubda "Sixlinski Nikolay ordusunda "artilleriyənin Allahı sayılırdı, "onlar hərbi müto-xossislar olmaq etibarı ilə evezsizdir", deyən N.Norimanov qotiyon mübələğə yol vermirdi. General Əliağa Sixlinski nəinki döyüş omoliyyatlarında, homçının nozori baxımdan ar-

tilleriyanın Allahı idi.

Onun 1910-cu ildə Peterburq yaxınlığında Luqa şəhərində V.M.Kuroçkinin yeni motboosında çapdan çıxmış "Sohra top-larının cəbhəde işlədiləmisi" adlı kitabı minlərlə artilleriyaçı-nın yetişdirilməsində ovozsız monbə olmaqla yanaşı, bu elm sahəsində çox yüksək elmi doyoro malik bir osordur. Belə ki, Əliağa Sixlinski artilleriya tarixində ilk dəfə gözəl görünüşün hədəfə toplardan atış açmaq texnikasını işləyib hazırla-mış və onların tokmilloşdırılması işinə yeniliklər gotirmiştir.


Ömrünün ahıl çağlarında Bakı qarnizonunun hərbi elmi co-miyyətinin sodr müavini işləyib. "Golocok mühəribədə top-lar", "Topların dağlıq yerlərə atış xüsusiyyəti haqqında", "Alay topları haqqında" və s. hərbi elm üçün böyük oha-miyyəti olan silsilə mühəzirolor oxumuşdur.

Artilleriya atoşinin aparılmasında möşhur "Sixlinski üçbu-cağı"nın böyük rolü dünəninin bir sıra ölkələrinin tanınmış hərbi mütoxossisləri torofindən etiraf edilmişdir. Belə ki, "Sixlinski üçbucağı" təkcə rus artilleriyasında deyil, Fransa, İsveçrə, Norveç və Avstriya artilleriyalarında da böyük şöhrət qazanmışdır.

"Üçbucağın otaqlı şorhi və yazılışı" ilk dəfə 1912-ci ildə çap olunmuşdur. O, homçının hava hodollorunu vurmaq üçün atış qaydalarının hazırlanması, alay və batalyon toplarının yaradılması kimi görəkli hərbi ideyaların müəllifi idi. Əliağa Sixlinski, homçının "Rusca-azərbaycanca qısa hərbi lüğət"in ilk yaradıcısıdır.

1926-ci ildə "Azərbaycan hərbi redaksiyasında noş edilmiş lüğət doğma dilimizdə hərbi nizamnamoların hazırlanmasında, hərbi elmi ədəbiyyatın tərcüməsində xüsusi rol oynayıb.

Əliağa Sixlinskinin öz hərbi və bodii əsərlərini sado, oxu-



naqli dilde yazmasını, onun çoxşaholi istedadının başlıca xüsusiyyətlərindən hesab eden görkəmli Azərbaycan filosofu Heydor Hüseynov EA-nın "Xəbərlər məcməsi"nin 8-ci sayında 1945-ci ilde yazdı: "Öliağa Şıxlinski dünyada şöhrət qazanmış rus topçuluq elmi sahəsində keşfərlərə tanış olmaqla yanaşı, dil və odəbiyyat məsələləri ilə də yaxından möşğul olurdu. O, Azərbaycan dilini təkmil biliirdi. İslah ifadə quruluşu, yeni söz yaradıcılığı ilə ciddi möşğul olmuşdur".


Öliağa Şıxlinskinin atası Şıxlinskilor noslunda ilk savadlı adam İsmayılov ağa olub. O, horbi işə də meyil göstərmmiş, süvarı dəstəsinin tərkibinə daxil edilmişdi. 1804-cü ilde Qazax-Dilican yolu üstündə şahzadə Abbas Mirzənin qoşunlarını möğləb edən süvarı dəstəsinin üzvlərindən biri olması dediklərimizə oyani sübutdur. Məhz atanının yolu ilə gedən Öliağa Şıxlinskilor noslunda Avropada tohsil alan ilk şəxs olub və horb sonetindən ondan neçə mortebələrə yüksək olaraq ucalıb. Yeri golmuşkon, Öliağa Şıxlinskinin qardaşı da süvarı zabiti adı alıb.

Şıxlinskilor noslinin molum olan en birinci nümayəndəsi Ağdodaq Mommodaşa 16-cı əsrərdə Qazax qəzasında ad çıxarmış şəxs imiş.

Ulu babalarından Əli Qazax oğlu çox dəli-dolu, iigid bir adam olub. Öliağa Şıxlinski Molla Voli Vidadinin novası idi. Şıxlinskilor noslindən çıxmış başqa məşhur şairlərdən biri aşiq şəiri və klassik üslubda yazmış-yaratmış Kazım ağa Salıkdir.

Səcərədən gelən bu fitri istedad noslin bir çox başqa nümayəndələrinin, o cümlədən onun özüne də tosirsız qalmamışdı. Öliağa Şıxlinski ara-sıra yaradıcılıqla möşğul olmuş, gözəl şeirlər yazılmışdır.

Onun həyat yoldaşına, ilk azərbaycanlı horbi şəfqət bacısı



Nigar xanımı yazdı: "Ey sevdiyim, ey dirluba" şeiri doğrudan da, istedad sahibi olduğunu göstərir.

Ey sevdiyim, ey dirluba,
Sobrim, qərərimsən monim.
Sod mərhəba, sod morhaba
Nə türfə yarımsan monim...

Monim baharda bülbülüm,
Monim qızılca sünbülm.
Gülşəndələrə zərif gülüm,
Bağlarda barımsan monim.

Nigar xanım Öliağa Şıxlinskinin anası, Vidadinin novası Şah Yəmon xanının omisi oğlu Hüseyin Əfəndi Qayıbzadonin qızıdır. Öliağa Şıxlinski tohsilini Tiflisdə, sonra qayınmasına olan Hüseyin Əfəndinin yanında almışdı. O, Nigar xanımla 1909-cu il oktyabr ayının 27-də ailə həyatı qurub. Nigar xanım 1931-ci il 15 avqustda vəfat edib.

Klassik odəbiyyatı gözəl bilən Öliağa Şıxlinski, hom də öz gənc müsəirləri S.Vurğun, O.Sarıvollinin şeirlərini rus dilinə tərcümə etmişdir.

S.Vurğunun "Böyük odib", "Sodaqt", O.Sarıvollinin C.Cabbarlının ölümüne həsr etdiyi "Yaşar şeirləri" tərcüməsi arxivində qalıb. C.Cabbarlı yaradıcılığına onun xüsusi məhəbbəti olub. Bunu "Zabitin yaddaşı" doftorcasındakı qeydlərənək aydın görmək olar.

Odəbiyyatla yanaşı, digər elm sahələrində də xüsusi maraq göstərən Öliağa Şıxlinski yüksək intellekt sahibi, əsl ziyyəli idi. Onun son doroço gözəl dilde və üslubda yazılmış "Xatirələrim" əsəri hem Azərbaycan horbu tarixinin çox mühüm



bir dövrünün öyrənilməsi baxımından son dərəcə böyük əhəmiyyətə malikdir, həm də bir sənət əsəri kimi qiymətlidir.

"Xatirələrim" SSRİ EA-nın Azərbaycan filialı tərəfindən rus və Azərbaycan dillərində 1944-cü ilə çap olunmuşdur. Əliağa Şıxlinski dövrünü Səmed bəy kimi hərbi dühalarının və bir sıra digər istedadlı sərkərdələrinin ilk portret çizgilərini yaratdığı xatirələrini görkəmli filosof H. Hüseynovun məsləheti və onun birbaşa köməyi ilə ömrünün ahl çağında qələmə almışdır. Son nəfəsinə qədər vətənə, millətə sədəqətlə xidmət göstərmiş bu nadir şəxsiyyətin həmin əsəri onun Azərbaycana sonuncu övladlıq borcu olmuşdur.

Hərbi memuarlar sırasında layiqli yer tutan "Xatirələrim" hələ Azərbaycanın neçə hərbçi nəslinin yetişdirilməsində əvəzsiz mənbələrdən biri olacaq, türk balaları üçün mərdlik, kişilik məktəbinin əbədi kitabı kimi yaşayacaqdır.

Az.FK Ə.Şıxlinskinin kimliyini, hansı imkanlara malik olmasına yaxşı bildiyi üçün onu həbsə almaqla öz nəzarəti altında saxlamağa, beləliklə də bolşevik hərbi işinin dircəldilməsində iştiraka məcbur etmeye çalışırdı. Bunun on yaxşı ve asan vəsitiətindən biri sözsüz ki, keçmiş çar və milli Azərbaycan ordusu generalının günahkar olduğunu sübuta yetirmək idi.

FK-nin növbəti dindirməsində artıq ona qarşı irəli sürülen ittihamların konkretləşdirilməsinin müşahidə olunması bu sıfarişlə bağlı idi. Onun Gəncə üsyəninin təşkilində müəyyən rol oynadığına şübhə etməyen müstəntiq bu fəaliyyətin nədən ibarət olduğunu müeyyənleşdirməyə çalışırdı:

Bütün araşdırımlar və dindirmələrdən sonra 1920-ci il iyun ayının 29-da artıq 11-ci ordu xüsusi şöbəsinin baş hərbi müstəntiqi olan Qubin tərəfindən qərar verilir:

"Az.SSR hərbi-dəniz komissarının müavini Əliağa Şıxl-

skinin əksinqləbda ittiham olunması ilə bağlı işə baxaraq, aşkar etdim: Keçmiş hərbi nazirin müavini tam artilleriya generalı Əliağa Şıxlinski özünün əks-inqləbi hökumətinin müdafiəsi, RSFSR qızılı qoşunlarının Azərbaycan ərazisində buraxılmaması üçün tədbirlər görmüş, özünün xidməti vəziyyətindən istifadə edərək, dəfələrlə birbaşa telegraf xətti və telefonla qohumu Az.SSR 1-ci piyada diviziyasının keçmiş komandiri general Cavan Şıxlinski ilə nəzarətsiz danışıqlar aparmışdır (sonuncu dəfə 24 mayda, üşyana bir gün qalmış). Bütün ciddi məsələlərdə dayısı Əliağa Şıxlinski ilə məsləhətləşən və onu yüksək nüfuz sahibi hesab edən Cavan Şıxlinski Gəncədə sovet hakimiyətinə qarşı çıxışların təşkilatçıları və rəhbərlerindən biri olmuşdur.

C.Şıxlinskiyə məsləhətlər verməsi və onu yönəltməsi halı Əliağa Şıxlinskinin üşyanda iştirak etdiyi söyləməyə tam əsas verir. Könüllü orduñun güllələnmış polkovniki Qluxarevin Ə.Şıxlinskinin sovet hökumətinin devrilməsini nəzərdə tutan tezliklə yaxşı gülərin gələcəyinə ümidi etməsi barədə ifadəsi Ə.Şıxlinskinin sovet hakimiyəti əleyhina çıxış etməyə hazırlaşması faktını təsdiq edir Mütətəhimin hərbi texnika (artilleriya) sahəsində zəngin biliyə malik olmasının və Qafqaz İnqiləbi cəbhəsinin hərbi inqləbi şurasının üzvü Y.Orconikidzenin təklifini nəzərə alaraq, qərar gəldim: Ə.Şıxlinskinin işinə baxılmaq üçün ÜFK-ya göndərmək.

Qərar təsdiq edilir. Xüsusi şöbənin raisi Pankratov, 29 iyun 1920-ci il.

Əliağa Şıxlinski Moskvaya çatdıqdan sonra onun şəxsi əşyalarını yoxlayan ÜFK Xüsusi şöbəsinin komendantlığı 1920-ci il 18 avqustda 2462 -li qəbz tərtib edir: "Əliağa İsmayılov oğlu Şıxlinskinin üstündən səksən iki min beş yüz rubl, 14 Nikolay rublu, cib saatı metal qolbağı, bir soyadlı möhür,

bıçaq, dəri pulqabı, dəri bumajnik, 10 ədəd açar çıxdı".

Əliağa Şıxlinski bir müddət Moskvada Ali topçuluq məktəbinde müəllim işlədiyindən sonra Peterburqda topçuluq Akademiyasında mühazirələr oxuyur. Bir il Rusiyada yaşadıqdan sonra N.Norimanovun xahişi ilə yenidən Bakıya qayıtmış, Bakı qərnizunun hərbi-elmi bilik cəmiyyətində topçuluq-dan mühazirələr oxumuşdur.

Ə.Şıxlinski 1943-cü ilde vefat etdi. Dünyadan sonsuz köçmosino baxmayaq, bu gün onun qoyub getdiyi zongın hərbi elmi irs etotonin neçə gənc horbçılar noslinin yetişməsində əvəzsiz monbodır. Bu gün Azərbaycan ordusunun hərbi və döyüş qabiliyyətini durmadan artırmağı, millete təmənnəsiz xidməti, mənəvi tozumızı qorumağı öz müraciətənən vəzifəsi sayan hor bir əsgər və zabit onun övladı, davamçısı adlanmağa layiqdir.

Moskvaya gedən Əliağa Şıxlinski ona verilmiş sorğu vəroqində "hərbi işə münasibəti" qrafasında yazıb: "Bütün ömrü boyu hərbi xidmətə olub — könüllü şəkilde". Bu onun bir insan kimi öz həyatının monasını toşkil edən başlıca amili müəyyənəldərdirməsi, keçdiyi ömr yoluunu qiymətləndirməsi idi. Bəli, Ə.Şıxlinski bütün ömrü boyu hərbi xidmətə oldu, çar ordusunda qulluq etdiyi vaxtda da, sonra müsteqil Azərbaycanda hərbi işin möhkəm təməlinin qoyulmasına bütün varlığı ilə çalışanda da, nohavət, sovet rejiminin ciddi nozərotu və tezyiqi altında işleyəndə də oş horbçı kimi qaldı. Əsgəri xidmətdən tam artilleriya generalı rütbəsinə qodor yüksəlmış bu insannın həyatında, taleyində çox şey dəyişdi, yalnız xidməti borca münasibəti, domir hərbi nizam-intizamı dəyişmedi. Əsgər Əliağa ilə general Əliağa arasındakı forq de yalnız daşıdıqları cindən ibarət oldu.


SƏMƏD BƏY MEHMANDAROV

Hərb tariximizdə görkəmlə simalar, nohong sərkərdələrimiz kifayot qodor olub. Xalq Cümhuriyyəti süqutu uğrayandan sonrakı sovet mərholosunda də adlarını tarixi qızıl horflorla yazdırılan yüzlərlə igid oğullarımızın adlarını çəkə bilerik. Və imkan düşdükəcə, irolidəki söhbətlərimizdə belə fürsətdən yararlanmağa çalışacaqıq. Ancaq osas mövzumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi olduğundan, sözsüz ki, dalbadal dörd hökumətdə hərbi nazir postunu tutmuş və üst-üstü ileyarım homiin vozifədə işləyərək ölkəmizin ordu quruculuğunda misil-siz xidmətlər göstərmiş general Səməd boy Mehmandarov haqqında danişmamağa mon deyordim ki, haqqımız yoxdur.

Sizlərdən hor birinç onun barosunda kifayot qodor maiteri-allar rast gəl bilərsiniz. Elo bir qodor ovvol sanballı möqələsi ilə tanış olduğunuz tarixçi alim Lotif Şüküroğlunun da görkəmlə horb xadiminin ömr və foaliyyəti ilə bağlı dəyərli araşdırılmaları var. Mülliisin "Azərbaycanın ilk Ordu generalı - Səməd boy Mehmandarov" sorlüvhəli yazısında oxuyuruq:

"Səməd boy Mehmandarovun müstəqil respublikanın hərbi naziri kimi genişməqyaslı foaliyyətini və göstərdiyi tarixi xidmətlərə şahidlilik edən yüzlərlə arxiv sonodi, zəmanəsinin görkəmlə şəxsiyyətlərinin onun haqqında yazdığı xətirolar və başqa materiallar var.

Yoqın ki, bütün bunlar barosunda golocok tədqiqatçıları dəha ətraflı söhbət açacaq, onun nosillərə nümuno olan həyatı və əməllərini doğma xalqına hortofoli çatdıracaqlar. Əlbotto, 1920-ci ilin aprel işgali ilə Azərbaycanın müstəqil dövlətinin qəsd edilməsəydi, Səməd boyin comi il yarım çökmüş nazirlək foaliyyəti davam edər, o, güclü və mütəşəkkil ordu yaratmaq




sahesindəki planlarını daha dolğun şəkildə reallaşdırıb ilərdi. Aprel işgali nəinki onun və dəstu Əliağa Şıxlinski kimi herbi dühaların, hemçinin, gənc dövlətin özü kimi gənc sərkərdələrinin da arzularını yarımqıq qoydu. Aralarında xarici ölkələrə mühacirət edənlər, bolşevik güllesinə tuş gelənlər və repressiya-nın başqa formalarına məruz qalanlar oldu. O və dəstu Əliağa Şıxlinski üçüncü qrupa düşdülər. Hər ikisi bir müddət həbs edilərlər, bolşevik çəkasının cəza üsullarını "ləzzətini" gördülər.

Səməd bəy Mehmandarov 1920-ci il iyun ayının 3-də həbs edildi. Ancaq bu gözlenilən aksiyannın reallaşdırılması üçün işgal-dan ötən müddət ərzində bir neçə hazırlıq tədbiri görülmüşdü. Bunlardan biri 11-ci ordunun 5-ci Bakı alayının herbi komissarının 11-ci ordu herbi səbəsinin reisine yazdığı məlumat idi. Həmin məlumatda deyilirdi: "Məruza edirəm ki, 1 iyun 1920-ci ildə manım tərəfimdən alayın maxfi kağızlar yesiyi açılmış və həmin kağızların arasından hələlik 399, 88, 96 sayılı kağızlar tapılmışdır. Onları sizin sərvəcəməm göndərirəm".

Bu sənədlər 5-ci alayın herbi rəhbərliyin tapşırığı ilə bolşevik tehlükəsinə qarşı hansı tədbirlər görüyüñüñ, yaxud görməyi planlaşdırıldıqını sübuta yetirirdi. Artıq yeni hökumətin utanmadan əksinqılıq adlandırdığı bu hərəkətlərin arxasında əslində, müstəqil dövlətin özünü texbir karakterli təbliqatlardan qorumaq kimi tam qanuni tələbi dayandığına açıq-aydın göz yumulurdu. Çekannıñ "bolşeviklər təqib edilərlər, deməli, qatı cinayətə yol verilib" mənətiq iştənilən şəxs barəsində iştənilən hökmün çıxarılmasına asas verirdi.

İkinci bu tipli sənəd yeni hökumətin herbi dəniz komissarı Çingiz İldırım tərəfindən 11-ci ordunun xüsusi şöbə reisi Pankratova göndərilib. Özü də birincidən fərqli olaraq, burada keçmiş herbi xadimlərin ciddi cəzalandırılmasına açıq təhrif ifadə edilib:

"Yol. Pankratova. Mənim telegramlarına və məlumatlarımı baxmayaraq, keçmiş herbi nazir Mehmandarov və Bakı komis-



sarının köməkçisi Azad Vəzirov hələ də azadlıqdadırlar. Yuxarıda göstərilən şəxsləri tacili həbs etmək, keçmiş polis Mirzəyevin qohumu qatı müsəvətçi Axundov İbrahim "Axundzadə"ni tutub saxlamaq barədə tədbir görün. Hərbi Dəniz komissarı İldirim".

İndi heç bir qüvvə Səməd bəyi həbs olunmaqdan qurtara bil-məzdı. Nə Qarnizon reisinin 18 may 1920-ci il 10 sayılı əmri ilə verilmiş şəhadetname: "Bu sənədi təqdim edən vətəndaş Mehmandarov 27139 №-li "Naqan" tapaçasını saxlamaq və üstündə daşınmış icazə verilir. Əsas: Qarnizon reisinin 18 may 1920-ci il 10 sayılı əmri", nə de onun Bakı şəhər komendantının 22 may 1920-ci ilde aldığı vəsiqə: "... vətəndaş Mehmandarov mənim tabeliyimdə olan idarəde 232 №-li qeydiyyat kitabçasında qeydiyyatdadır. Bakı şəhəri və onun rayonlarının komendantı herbi komissar".

Artıq daha yüksək möqamdan başqa tələb irəli sürülmüşdə və komissarın bu tələbi Azərbaycan SSR Fövqələdə Komissiyanı tərəfindən məmənuniyyətlə yerinə yetirildi. 226 sayılı orderlə 3 iyun 1920-ci ildə: "Komissar Vekəşpevə Mehmandarovun mənzilinin axtarışı və həbs edilməsi həvalə olundu".

Sənədin arxasında həmin komissarın qeydi var: "Məhbusu qəbul etdim".

4 iyun 1920-ci ildə Kains Vekəşpev tərəfindən həbs edilmiş 64 yaşı Azərbaycanın herbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov həbsxanada Safronov tərəfindən qəbul edilir və Az.SSR FK-nın 953 sayılı həbs kağızı təqdim olunur.

Elə həmin gün 226 sayılı order əsasında Orlovsk küçəsi 116 №-li evdə yaşayan Mehmandarovun mənzilində "yol. Kamyatina və Feoktitovun iştirakı ilə" axtarış aparılıb və axtarış zamanı aşağıdakılardır aşkarlanaraq FK-ya aparılıb: "Brauning" tapaçası №19294, "Naqan" №27139, yeddi ədəd gülə ilə bir-



likdə müxtəlif cür sənədlər və yazılmalar, foto kartoçkası və paqonlar".

Bu gün DTX arxivində saxlanılan Səməd bəy Mehmandarov haqqında istintaq işində belə bir qeyd var: "Azərbaycanın keçmiş hərbi naziri Mehmandarov Səməd Sadıq oğlunun işi № 485, 11-ci ordunun Hərbi İnqilabi Şurası yanında xüsusi şöbə. 4 iyun 1920-ci il. 30 iyun 1920-ci il".

Başqa sənədlərdən isə aydın olur ki, istintaq işi həbs aksiyasından 14 gün sonra, 17 iyun 1920-ci ildə Az.SSR FK-nin 577 sayılı işi kimi başlamış, 18 avqust 1920-ci ildə isə indiki sayla qeydə alınaraq, davam etdirilmişdir.

Əslində, Səməd beynin və keçmiş hökumətdə yüksək vəzifə postu tutmuş bir neçə başqa görkəmli hərbi və siyasi xadimin həbsində təcəccübü heç ne yox idi. Bu, hakimiyət deyişikliyi ilə əlaqələndirilməkden başqa həmin ərefədə baş vermiş çox mühüm bir hadisə - Gəncə üsyani ilə də bağlı ola bilərdi. 1920-ci ilin may ayının sonlarında olmuş həmin üsyanda bolşeviklər on min nəfəre yaxın itki vermişdilər və sonrakı ərefədə belə külliəvi çıxışları başqa ərazilərdə gözənlənilərə barədəki məlumatlar həbs tədbirlərini tam əsaslandırdı. İstintaqın başlıca məqsədi Səməd beynin və başqalarının bu üsyandan nə dərəcədə əlaqlı olduğunu aydınlaşdırmaqdandır və on kiçik əlaqə ehtimalı aşkarlığındığı halda onu istenilən vəsiṭə ilə sübuta yetirməkdən ibarət idi. Əlbəttə, bu ehtimal doğrulmadığı təqdirdə ehtiyatda kifayət qədər başqa ittihamlar vardi və hökumətin hərbi naziri olmuş bir şəxsin nədəse günahkar olduğunu aşkarlamaq üçün rəsmi sənədləri bir-iki gün araşdırmaq yeterli idi. Təkcə orduda bolşevik təhlükəsinə qarşı tədbirlər görülməsinə aid belə sənədlər isə onlarda idi və onlardan bir neçəsini oxucunun diqqətinə çatdırılmışdır. Yeni faktlara, yaxud şəhid ifadelerinə gelinca isə, FK heç bir korluq çıkmadı. Müstəqil Azərbaycanın dövlət adamlarını ittiham etməyə istenilən qədər erməni, rus şahidi həvəsle ifadə verirdi. Əlbəttə, bu prosesdən əksəriyyəti bolş-

vik təbliğatına uymuş, yaxud da şəxsi-qərəzlik prinsipi ilə intiqam aldığı düşündürən bəzi azərbaycanlılar da kənarda qalmırlılar. Ancaq nədənse, Səməd bəylə bağlı bu üssullardan çox cüzi istifadə olunub. Belə də bu generalın müyyəyen müddət-dən sonra Moskvaya aparılıraq, azadlığa buraxılması ilə əlaqədar olub. Yaxud inandırıcı olmasa da, belə yüksək seviyyəli bir hərbiçiye qarşı primitiv üssullara ittiham irəli sürməkdən çəki-niblər".

Məqalədə daha sonra qeyd edilir ki, S. Mehmandarovun daha çox Gəncə üsyani ilə bağlılığının dəqiqləşdirilməsi məqsədilə həbs edildiyini iki fakt da sübuta yetirir. Bunlardan birincisi və təzkibədilən N.Nərimanovun Lenin 1 avqust 1920-ci ildə yazdığı 2 sehifəlik şəxsi məktubudur. Surəti işdə saxlanılan bu məktub 20.09.1956-ci ildə Az.KP MK-nin katibi Əfəndiyevin göstərişi ilə DTK sədri vezifəsini icra edən Səmədov tərəfindən ona göndərilmişdir: "Əziz Vladimir İliç! Gəncə üsyani zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbsə alınımdı. Bu məktubu Siza təqdim edən maşhur general Mehmandarov və Şixlinski da onların içarısında idi. Diqqətlə yoxlama natiçəsində məlum oldu ki, generalların üsyanalı əlaqəsi olmamışdır. Lakin məvqeyimiz sakitləşənə qədər və ümumi işimizə kömək məqsədilə bizi hər halda bu qərara gəldik ki, generalları qərargahda işləmək üçün Sizin sarancamınızna göndərək, cünti onlar hərbi müttəxəssislər olmaq etibarı ilə avazsızdırılar. Onlardan biri Şixlinski Nikolay ordusunda "artilleriyanın Allahı" sayılırdı. Polşa cəbhəsi qurtaranə qədər qoy, onlar Moskvada işləsinlər, sonra Siz-dən xahiş edəcəyəm ki, bizim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya göndərəsəniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır. Kommunist salamı ilə N. Nərimanov".

Göründüyü kimi, məktubda Azərbaycanın hər iki generalı Gəncə üsyانında iştiraklarının olub-olmadıqlarının müyyən-ləşdirilməsi məqsədilə həbs edildikləri göstərilir.

İkinci, istintaq işində saxlanılan Azərbaycan 1-ci piyada di-

viziyasının (general Cavan Şıxlinskinin komandanlığı altında) Qərargah reisi Vasili Nikolayeviç Sokolovun istintaq işidir. Onun hebsi ilə bağlı bağlı qorarda deyilir:

"Men 11-ci ordunun xüsusi şöbəsinin baş müstəntiqi Qubin 20-ci atıcı diviziyasının Qərargah roisi Könüllü Ordunun generalı ilə əlaqəye girməkde günahlandırılan V.N.Sokolovun istintaq işinə baxaraq müeyyen etdim: Baş qərargahın polkovnikini Sokolov bütün vətəndəs mühərbiyi ərzində daim Gəncə üşyannı təşkil və ona rehberlik edən Cavan Şıxlinskinin başçılıq etdiyi Azərbaycan ordusunu 1-ci piyada diviziyasının qərargah reisi olub. Gürcüstəndən general İrmanovun Əliağa Şıxlinski və Mehmandarovə üvənlədiyi məktub I-ci piyada diviziyasının qərargahına daxil olub, burada gerblı, sürüşçü, möhrülə məxfi xidməti məktub şəklində salmış və bu şəkildə üvənəmənə göndərilmişdir. Bu işdə möhürüñ yalnız onda saxlandığı nəzərə alınmışla Sokolovun iştirakı şübhəsizdir. Ona görə də Sokolova qarşı irəli sürülmən ittihamı qüvvəde saxlamağı düzgün sayıram. Müttəhim Sokolovun ÜFK XŞ-nə göndərilən Mehmandarovun və Şıxlinskinin fəaliyyəti ilə tanışlığını və hərbi işi bildiyi halda 11-ci orduda vo Azərbaycan qırmızı hissələrində xidmət göstərmək istəmədiyini nəzərə alaraq, qərara geldim: Vasili Nikolayeviç Sokolov 575 №-li işlə birlikdə UFK-nin sərəncamına göndərilsin". Sonodin üstündə 11-ci ordu xüsusi şöbəsinin rəisi Pankratovun razılaşdığını bildirən qeydi var.

Müstəntiq Qubinin 1920-ci il 29 iyun tarixində casusluqla bağlı ittihəm olunan Şahtaxtinski İlyas Əliqulu oğlunu dindirərək torib etdiyi protokolda belə bir qeyd var: "Hərbi nazir Mehmandarov haqqında deyə bilsəm ki, o da bolşeviklər və sovet hökumətinə pis münasibət baslıyır. Mən bunu onunla bağlı deyirəm ki, man bolşevikləri Mehmandarovun şaxsi amri ilə həbs etmişəm və onları tak cörəkli suyun üzümdinə qoymuşam. Həmçinin, Mehmandarovun amri vardi ki, bolşevik fəaliyyəti ilə azəcəq əlaqəsi olanları həbs edib ciddi rejim altında saxlamaq..."

Bütün bunlardan sonra elində kifayət qədər dəlil-sübüt top-ladığını güman edən müstəntiqi Qubin iyul ayının 29-da 11-ci ordu xüsusi şöbəsinin istintaq materialları esasında qərar verir: "Mən keçmiş Azərbaycan Respublikası hərbi naziri, tam artilleriya generalı 64 yaşı Səməd Sadıq oğlu Mehmandarovun işinə baxaraq müeyyen etdim: yuxarıda adı çəkilən vətəndəs Mehmandarov eksiinqilabi Müsavat partiyasının vəzifəyə qoysuğu adamdır ve 399 №-li emrənə göründüyü kimi, onu müdafiə etməkə, ordunda bolşevizmin aradan qaldırılması üçün homin partiyanın qarşısında duran vəzifələri həyata keçirmişdir. Mehmandarovun eksiinqilabi fəaliyyəti, yaxud Azərbaycanda sovet hakimiyyətinin devirilməsi məqsadılıq tərdilən hadisələrə aidiyəti barədə digər məlumatlar yoxdur. Bunu nəzərə alaraq qərar geldim: vətəndəs Səməd Sadıq oğlu Mehmandarov keçmiş hərbi nazir kimi ÜFK xüsusi şöbəsinin sərəncamına göndərilsin".

Sonodin üstündə Pankratovun qeydi var: "Qərar təsdiq olunur, eksiinqilabi hökumətin naziri kimi göndərilsin".

Moskvaya göndərilən Mehmandarov doldurduğu Sorğu vəroqində 1914-cü il mühərbiyə qədər no ilə möşgül olub sualına cavabda: "21-ci piyada diviziyasının roisi olduğunu", mühərbiyən fevral inqilabına qədər "2-ci Qafqaz korpusunun komandiri və dəfələrlə birləşmiş korpuslar komandiri olduğunu", 1917-ci ilin avqustundan 1918-ci ilin yanvarın 1-nə qədər Alekseyevski yaralılar komitəsinin üzvü olduğunu" göstərir, gedisiñin sebəbi kimi "Az.SSR hərbi komissarı tərəfindən RSFSR İngilab Şurasına ezam olunduğu" bildirir və bütün bunlardan sonra isə yazarlığı: "Sonodırım Xüsusi Şöbədədir".

Əlavə şərhə ehtiyac yoxdur.

Moskvaya göndərilərkən Səməd bəyə və ailə üzvlərinə İngilabı Komitenin müvafiq vəsiqələri təqdim edilir. Cənubi on qısa müddət ərzində bolşeviklər ölkədə eš sort tədbirlər görmüş-

dülər ki, vətəndaşlar əllərində pasportları, başqa sənədləri ol-
duğu halda, bu komitə tərəfindən şəxsiyyətini təsdiqləyən və-
siqələr olmadan daimi yaşayış yerini dəyişə, başqa yere gedə
bilməzdilər. Artıq o qədər de uzaq olmayan gelecekdə dünyə-
nin 6-də birində tətbiq ediləcək əhalinin ümumi nəzarət altında
saxlanılması, kütlevi izlenilməsi kimi repressiv metodlar həyata
ilk vesicəsinə almaqda idi.

S.Mehmandarov ÜFK Xüsusi İdarəsi komendantlığı tərəfin-
dən 18 avqust 1920-ci ildə qəbul edilib və bu vaxt onun
üstündən hansı əşyaların çıxığı barədə qeydə "qızıl qolbağı
ile birlikdə, qızıl saat" olduğunu göstərilir.

1 oktyabr 1920-ci ilə aid 346 sayılı agentura qeydindən isə
aydın olur ki, her iki general Moskvaya hərbi müşayiətə deyil,
sərbəst gəlmışlər. "Alınmış arayışlara görə, vətəndaşlar Meh-
mandarov və Şixlinski Moskvaya gələn kimi həbs edilib, Bu-
turş turməsinə göndərilmişlər. Hazırda onların harada olduğunu
bilinmir."

Onlar isə ÜFK Xüsusi Şöbəsində saxlanılırlılar və bunu 10
oktyabr 1920-ci ildə homin şöbəye Az.SSR-in fəvqələdə nüma-
yəndəsi tərəfindən göndərilen məktub da səbüt edir: "Xahiş
edirəm, mənim katibim Şahbazova hərbi işin mütəxəssisi kimi
Bakıdan Moskvaya göndərılan Az.SSR vətəndaşları Əliağa Şix-
linski və Səməd Mehmandarovun işlərinin vəziyyəti barədə mə-
lumat vermekdən imtina etməyəsiniz. Fəvqələdə Səlahiyyətli
nümayəndə B.Shahtaxtinski".

Haşiye çıxıb qeyd edək ki, bir diplomat kimi tanınmış Beh-
bud ağa Shahtaxtinski 1881-ci ildə məşhur Şahbatlı kəndində
anadan olmuşdur. 1917-18-ci illerde Bakı soveti icraiyyə Ko-
mitesinin, Bakı XDS fəvqələdə komissiyasının üzvü, "Hümmət"
teşkilat mərkəzi komitəsinin sədri olmuş, sovetləşmədən sonra
Xalq ədliyyə komissarı, eyni zamanda, Azərbaycanın RSFSR-
dəki fəvqələdə səlahiyyətli nümayəndəsi işləmişdir. Daha sonra
isə Türkiyəde Azərbaycanın səlahiyyətli nümayəndəsi və

Sovet-Türkiyə danışçılarında Azərbaycan nümayəndə heyətinin
başçısı olmuşdur. 1920-ci il sentyabrın 30-da RSFSR və Azər-
baycan arasında hərbi iqtisadi ittifaq haqqında müqaviləni Le-
ninin birgə B.Shahtaxtinski imzalamışdır.

Bəli, başqa cü də ola bilməzdi. Azərbaycan milli hökumə-
tində hərbi nazir və onun müavini işləmiş şəxslər onların ordu
quruculuğunda ister nəzəri, ister təcrübə baxımdan əvvəziz hərbi
dühələr olduqları etiraf edilsə belə, səviyyələrindən qat-qat
əşəği vəzifələrin etibarı mümkün deyildi. Səməd bəy Mehman-
darov həbsxanada saxlanılırlar guya ona hörmət eləməti olaraq
mundırının və ordenlerinin getirilməsinə, xalça verilməsinə
mane olmamışı tapşırmaqla bu şəxsiyyətin böyükülüyü qarşı-
sında ne qədər cılız göründükənləri başa düşürdülər. Ancaq Azərbaycanın müstəqilliyi yolundakı tarixi xidmətləri barədə
düşünəndə, yeni hakimiyətin nəzərində Səməd bəyin bolşevik
düşməni olduğunu dəlil-sübutus təsdiqləyən bu faktı yada sa-
landa onu nəinki vəzifələrə yaxın buraxmaq istəmir, hətta ol-
lərində imkan olsa, on ağır cəzaya layiq görmək istəyirdilər.
Ela bunun neticesi idi ki, Səməd bəy dünyasını dayışdırıldığın
xeyli sonra da onun yeganə oğlu İqorun icidir, sanki atasının
intiqamını almaqlarından həzz duyurdular. Halbuki Azərbaycan
milli dövləti çar ordusunda xidmət göstərmiş generala etibar
edib, ölkənin müdafiəsi sahəsində on məsul postu ona tapşır-
mışdı.

3-cü Sibir korpusunda artilleriya rəisi təyin edildiyi 1908-ci
ilin 18 noyabrında oğlunun dünyaya gəlməsindən hədsiz şad
olan S.Mehməndarov onun adını Pir qoyub, sonra isə bu ad
deyişdirilərək İqor edilib. Səməd bəy 1915-ci ildə 2-ci Qaflaz
korpusunun komandanı təyin edildən sonra İqorun yeddi yaşı, Azər-
baycanın ikinci hökumətində nazir olunda 10, həbs olunanda
isə cəmi 12 yaşı və təbii ki, bu yaşda uşağın atasının fo-
liyyətində hansı şəkildəsə iştirakı qeyri-mümkün idi. Ancaq
çəka, "NKVD" cəlladları üçün bütün bunların heç bir əhəmiyy-

eti yox idi, əhəmiyyətli olansa, onun kimin oğlu olması, yeri gəlse, hətta əsl-i-köküydü.

Pirin xatirələrində: "Atamdan sonra tez-tez anamı və məni çekaya çağırırlar. Min cür hədələyici suallar verirdilər. Suallara düzgün cavab versək də, verməsək də, bizi döyüb incidirlər. Bir dəfə lap cana doyub ağlaya-ağlaya soruşdum ki, axı məni niyə döyrüsünüz? Verdiyiniz sualların cavabını mən həqiqətən də bilmirəm, yalandan nə deyim? Mənim günahım nədir?

- Günahınız ondan ibarətdir ki, özünüzü yaxşı valideynlər seçməmişsiniz".

Butırsk höbsxanasının reisində 3 noyabr 1920-ci ildə 1512 sayılı talon gönderən ÜFK-nin xüsusi şöbəsi "bu sənədi alan kimi Səməd bəy Mehmandarovu təcili höbsdən azad edəsiniz" tapşırığı verir. Höbsdən buraxılan keçmiş herbi nazir 1921-ci ilin payızında Moskvadan Bakıya qaydır. Elə həmin il Səməd bəy Mehmandarov Azərbaycan SSR herbi-deniz komissarlığında məsləhətçi vəzifəsində işləmiş, 1924-cü ildən 1927-ci ilin axırına qədər isə Azərbaycan herbi məktəbində və Zaqafqaziya herbi-piyada məktəbində dərs demiş, həmçinin, Bakı Zabitlər evində fəaliyyət göstərən "Herbi-elmi cəmiyyət"in sədrini olmuşdur. 1928-ci ildə istefaya buraxılan Azərbaycanın ilk və son ordu generalı, dalbadal dörd hökumətdə herbi nazir postunu tutmuş Səməd bəy Mehmandarov 1931-ci ilin fevral ayında Baku'da vəfat etmişdir.

Xalqımız qarşısında müstəsna xidmətlər göstərmmiş, hərb tariximizə parlaq sehifələr yazmış Səməd bəy Mehmandarovun 160 illik yubileyi 2015-ci ildə dövlət soviyyəsində qeyd olunmuşdur.

CUMHURİYYƏTİN ORDU QURUCULUĞU HAQQINDA MÜLAHİZƏLƏR

Tarix elmləri doktoru Mehman Süleymanov "Polkovnik İsrafil bəyin "Azərbaycan ordusu haqqda xatirələri" nə sözardı" məqaləsində çox mühüm tarixi məqamlara toxunur:

Son zamanlar kültəvi informasiya vasitələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı çoxlu sayıda maraqlı yuzalar işıq üzü görməkdədir.

Həmin yazıldarda Cümhuriyyət tarixinin gizli və şərəfli anılarına işıq salınaraq oxucuların diqqətinə təqdim olunur. Azərbaycanın tanınmış alimlərinin, tədqiqatçılarının və ziyahlarının qələm məhsulu olan belə yazıların oxuculara çatdırılmasında "525-ci qəzet"in (həm də saytin) fəaliyyəti də minnətdarlıqla anılmağa layiqdir. Belə yazıldan biri də hörmətli ziyalımız Vilayət Quliyev tərəfindən təqdim olunmuş Polkovnik İsrafil bəyin "Azərbaycan ordusu haqqda xatirələri" adlı xatirə-memuarıdır. Bu xatirə-memuarda milli tərkibli ilk hərbi hissələrin və Cümhuriyyət ordusunun qurulması ilə bağlı doğrudan da elmi-tarixi maraqlı doğuran və elmi dövriyyəyə ilk dəfə çıxarılan xeyli dəyərli məlumatlar mövcuddur.

Bu xatirə-memuarın daha da tamamlanması və oxucularda Cümhuriyyətin ordu quruculuğu haqqında daha tamamlanmış təsvəvrürün yaradılması üçün müəllifin toxunduğu bir sərə-

sələllerin daha ətraflı işıqlandırılmasına, onların tarixi dəyərinin açılmasına ehtiyac vardır. Bununla Cümhuriyyət ordusunun kuruluşunun daha mükemmel bir mənzərəsi yaradılmış olardı. Eyni zamanda, İsrafil bəyin xatirələrində mövcud olan bəzi qeyri-dəqiq faktların dəqiqləşdirilməsi həm tarixi faktların bərpası, həm də İsrafil bəyin xatirələrinə istinad zamanı daha düzgün nəticələrin əldə edilməsinə imkan vermiş olardı. Təqdim olunan aşağıdakı qeydlərdə bu məqamlara diqqət yetirilmişdir.

Bəzi məsələlərə səthi toxunulmasını və qeyri-dəqiq faktların mümkünliyünü, əslində, İsrafil bəy özü də etiraf etmiş və bildirmişdir ki, xatirələrini yazarkən onun əlinin altında lazım olan sənədlər mövcud olmamışdı.

164 Müəllif daha sonra yazar ki, Cümhuriyyət hərbçiləri arasında memuar yaradıcılığı da də zəngin deyildir. Əslində, bu da başa düşüləndir. Çünkü Cümhuriyyət ordusunun zabitlərinin böyük hissəsi bolşevik terroruna məruz qaldı və onlardan çox az hissəsi həyatlarını xilas edərək digər ölkələrə mühacirət edə bildilər. Onların arasından da hələlik elm aləminə polkovnik Cahangir bəy Kazimbeyovun, polkovnik İsrafil bəy İsrafilovun, Cümhuriyyətin süqutu ərəfəsində Azərbaycan Hərbiyyə məktəbini yenicə bitirərək Türkiyəyə mühacirət etmiş gənc zabit Əjdər Qurtulanın, Müsəlman korpusunun Müsəlman atlı divizionunda xidmət etmiş Miroziz Seyidli adlı könlüllünün xatirələri məlumdur. Sovet hakimiyyəti illərində Türkiyədə nəşr olunan "Azərbaycan" dərgisində də memuar xarakterli kiçik yazıların çap olunması istisna deyildir. Polkovnik İsrafil bəyə göldükda isə onu demək lazımdır ki, onun Cümhuriyyət ordusu ilə bağlı ilk xatirələri hələ 1923-cü ildə

"Yeni Qafqazi" jurnalında işıq üzü görmüşdü (bu xatirə "Hərbi Bilik" jurnalının 1996-cı il 4-cü nömrəsində təkrar çap olunmuşdur). Həmin xatirə həcməcə kiçikdir. Çox güman ki, bu kiçik xatirəni oxuduğdan sonra M.Ə.Rəsulzadə müəllifdən xatirələrini daha geniş şəkildə yazmağı xahiş etmiş (bu barədə İsrafil bəy öz yazısında xatırladır) və nəticədə Vilayət Quliyevin təqdim etdiyi yazı meydana gəlmİŞdir.

Vilayət Quliyev tərəfindən Cümhuriyyət dövrü istisna olmaqla İsrafil bəyin heyati haqqında geniş malumat verilmişdir. Onun Cümhuriyyət dövrü fəaliyyəti ilə bağlı isə aşağıdakılardır demək mümkündür.

İsrafil bəyin özünün də yazdığı kimi, çar Rusiyası ordusı sıralarından xidmətdən Azərbaycana qayıdışı Müsəlman korpusunun təşkili ilə bağlı idi. Bu korpusun təşkilinə hələ Azərbaycanın müstəqilliyinin qazanılmasından əvvəl, 1917-ci il dekabr ayının 11-də başlanılmışdı. 1917-ci ilin oktyabrında Peterburqdə baş verən bolşevik çevrilişindən sonra Cənubi Qafqaz Rusiyadan qopmuş və bu bölgənin idarə edilməsi üçün Zaqafqaziya Komissarlığı adlı bir qurum yaradılmışdı. Konkret tarixi şəraitdə Azərbaycan xalqını real hərbi təhlükələrdən və təcavüzlərdən qorumaq üçün milli qüvvələrin tekidi ilə Zaqafqaziya Komissarlığı azərbaycanlılardan təşkil ediləcək Müsəlman korpusunun yaradılmasına rəsmi olaraq icaza vermişdi və tanınmış generalımız Əliağa Şıxlinski bu korpusun komandiri təyin edilmişdi. Doğrudur, Əliağa Şıxlinskini rəhbərliyi altında toplanmış olan azərbaycanlı zabitlər və könlüllər bu korpusun formalşaması üçün fədakar xidmətlər göstərdilər. Lakin ordu quruculuğu üçün milli bazanın, iqtisadi imkanların və infrastrukturunun olmadığı bir vaxtda bu təşkilatlanma prosesi çox

lang getdi ve Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə bu korpus Azərbaycanın müstəqilliyini müdafiə etməyə qadir olacaq bir vahidə çevrile bilmədi. Müselman korpusu tərkibində təşkilatlanmış hissələrdən biri Tatar süvari alayı idi ki, İsrafil bəy də bu alayın adını çəkmışdır. Azərbaycanlılardan ibarət olan Tatar süvari alayının yaradılmasına hələ 1914-cü ildə başlamış, bu alay Birinci dünya müharibəsi cəbhələrində uğurlu döyüş yolu keçmiş və Peterburqdakı bolşevik çevrilişi ərefəsində Qafqaza köçürülmüşdü. Müselman korpusunun təşkiline başlananda isə bu alay korpusun süvari briqadasının alaylarından birinə çevrildi. İsrafil bəy öz xatirələrində Müselman korpusunun tərkibində tələbələrdən və ziyanlılardan təşkil olunmuş "Yaşıl qvardiyadan" da söz açmışdır ki, bu qvardiyanın nəden ibarət olduğunu söyləmək çətindir. İsrafil bəy özü də bu barədə açıqlama verməmişdir. Ona görə "Yaşıl qvardiya" hələlik bizim üçün də açılmamış bir məsələ olaraq qalmaqdır. İsrafil bəy eyni zamanda onu da bildirir ki, süvari dəstəsinə polkovnik Səməd bəy Rəfibəyov rəhbərlik edirdi. Səməd bəy Rəfibəyov Müselman korpusunun təşkili zamanı polkovnik rütbəsində ola bilməzdi. Həmin vaxt o, hələ kiçik zabit idi. S.Rəfibəyov, İsrafil bəyin öz xatirələrini yazdığını vaxt artıq polkovnik idi və çox güman ki, İsrafil bəy də mehz bunu nəzərdə tutmuşdu.

1918-ci ilin martında Bakıda baş verən milli qırğınlardan dəhşətli noticelerindən ilhamlanan bolşevik-dəsnak qüvvələri hərbi güclərini toplayıb qərbə - Gəncəyə doğru irəliləməyə başladılar. Bütün Azərbaycanı azərbaycanlılardan təmizləyərək erməniləşdirmək ümidi ilə ilhamlanan erməni millətçi-dəsnak qüvvələri də Stepan Şəumyanın rəhbərliyi altında olan və əksəriyyətini ermənilər təşkil edən Bakı Soveti qüvvələrinin et-

rəfında sefərbər olaraq milli qırğınların coğrafiyasını genişləndirməyə qərar verdilər. Bu məqsədə onlar Gəncə üzərinə hücumu başladılar. Həmin qüvvələri Hacıqabul ətrafında Müselman korpusunun çox da böyük olmayan dəstələri qarşılıdları. İsrafil bəyin xatirələrində belə məlum olur ki, o da Hacıqabula qədər irəliləmiş Müselman korpusunun azsaylı qüvvələrinin tərkibində idi. Erməni və erməniləşmiş bolşevik qoşunları ilə Müselman korpusunun azsaylı qüvvələri 1918-ci ilin aprel ayında Hacıqabul ətrafında qarşılaşmalı oldular. Bakı Soveti rəhbərləri burada üstünlüyü əldə etmək üçün döyüşün aparılmasına hətta teyyarələr də cəlb edə bilmisdilər. Mənbələrdə Müselman korpusunun azsaylı qüvvələrinin fədakarlıqla vuruşması haqqında bəzi qeydlərə rast gəlmək mümkündür. Lakin qüvvələr nisbətində dəsnak-bolşevik qoşunları üstünlük təşkil edirdilər və ona görə də Müselman korpusunun bölmələri geri çəkilmək məcburiyyətində qaldılar. Stepan Şəumyanın ətrafında birləşmiş erməni millətçiləri və dəsnakları bolşevik bayraqı altında həm Hacıqabul-Gəncə dəmir yolu xətti boyunca, həm də Bakı-Şamaxı-Göyçay şosse yolu boyunca Gəncəyə doğru hücumu başladılar. Bu qüvvələrin məqsədi Gəncə şəhərini tutmaqla bütün Azərbaycana sahib olmaq, Azərbaycan əraziləsini azərbaycanlılardan təmizləmək, Azərbaycan ərazilərini dəsnakların və dəsnaklaşmış bolşeviklərin at oynatdığı bir məkana çevirmek idi.

İsrafil bəyin də qeyd etdiyi kimi, Azərbaycanı bolşevik-dəsnak qoşunlarının bu dəhşətli niyyətlərindən Qafqaz İslam Ordusunun qətiyyətli mübarizəsi xilas etdi. Xatirələrdə Qafqaz İslam Ordusunun təşkili haqqında geniş məlumat verilməsə də, İsrafil bəy qeyd edirdi ki, çətin durumda hökumətimiz

esgəri qüvvə göndərilməsi üçün Türkiyəyə müraciət etdi və Türkiyə qartalları da ən böhrənlə anlarda özlərini yetirdilər.

İstiqlaliyyət tarixindən məlumdur ki, 1918-ci il iyun ayının 4-də Azərbaycanla Osmanlı Türkiyəsi arasında dostluq müqaviləsi imzalandı və həmin müqavilənin şərtlərinə əsasən, Azərbaycan hökuməti hərbi yardım göstərilməsi üçün rəsmən Osmanlı dövlətinə müraciət etdi. Bir neçə gündən sonra Osmanlı ordusunun 5-ci Qafqaz diviziyası Azərbaycana daxil oldu və Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələri bazasında Qafqaz İsləm Ordusu təşkil edildi. İyun ayının sonlarına yaxın bolşevik-daşnak qüvvələri ilə Qafqaz İsləm Ordusu qüvvələri arasında Qaraməryəm ətrafında həlledici döyüş baş verdi və Qafqaz İsləm Ordusu təxminən ay 168 yarımlı ərzində Qaraməryəmdən Bakıya qədər uğurlu bir yol keçdi.

İsrafil bəy Qaraməryəm ətrafında olan döyüslərdən də məlumat verməmişdir. Bu da təbiidir. Çünkü özünün də yazdığı kimi, o, həmin vaxt dəmir yolu xətti ilə irəliləyən zirehlə qatarda xidmət edirdi. Bu istiqamətdə Bakıya doğru irəliləyən Qafqaz İsləm Ordusu qüvvələrinin əsasını Azərbaycanın milli qüvvələri təşkil edirdi və bu istiqamətdəki döyüslərə podpolkovnik (sonradan polkovnik olmuş) Həbib bəy Səlimov rəhbərlik edirdi.

1918-ci il sentyabr ayının 15-də Qafqaz İsləm Ordusu tərəfindən Bakı şəhərinin azad edilməsini Israfil bəy böyük sevincə qeyd etmişdir. Sonra isə o, öz xatirələrində Türkiyə hərbi qüvvələrinin Azərbaycanı tərk etməsini, Səməd bəy Mehmandarovun rəhbərliyi altında Hərbi Nazirliyin təşkil ediləsini, bu Nazirliyin Gəncəyə köçməsini və bundan sonra

Milli ordunun təşkilinə başlanmasını qeyd etmişdir. Mudros müqaviləsinin şərtlərinə əsasən, Türkiyə qüvvələri Azərbaycanı tərk etməli olanda, 1918-ci il noyabr ayının 1-də Azərbaycanda Hərbi Nazirlik bərpə edildi. İlk vaxtlar Fətəli xan Xoyski hərbi nazir vezifəsini öz üzərinə götürdü. Bununla belə, Hərbi Nazirliyin, müstəqil Azərbaycan ordusunun formalasdırılması hərbi nazirin müavini (1918-ci il dekabr ayının 25-dən isə hərbi nazir) Səməd bəy Mehmandarovə həvalə olundu. Birinci Dünya Müharibəsində qalib gəlmış müttəfiq dövlətlər adından Bakıya daxil olan ingilis qoşun dəstəsinin komandanı general Tomson Azərbaycan hökumətinin digər nazirliklərindən fərqli olaraq Hərbi Nazirliyin Bakıda yerləşməsinə razılıq vermedi. Belə olanda İsrafil bəyin də qeyd etdiyi kimi, Hərbi Nazirlik Gəncəyə köcdü və çətin olmasına baxmayaraq, öz fəaliyyətini burada qurmamalı oldu. İsrafil bəy öz xatirələrində Milli ordunun təşkilinə bu vaxtdan başlandığını qeyd etmişdir. Burada bir həqiqət vardır. Çünkü Qafqaz İsləm Ordusunun mövcudluğu dövründə əsas diqqət erməni-daşnak-bolşevik-eser qoşunlarına qarşı mübarizəyə ayrılmışdı. Ona görə də Milli ordunu lazımi səviyyədə təşkilatlandırmaq mümkün olmamışdı.

İsrafil bəy daha sonra Hərbi Nazirliyin aparatının, Ümumi Qərargahın, 1-ci piyada diviziyasının və digər hissələrin təşkilatlanmasında rolü olan zabitlərin və generalların adlarını çəkməmişdir. O, doğru olaraq qeyd edir ki, general-leytenant Əliqə Şıxlinski hərbi nazirin müavini, Həbib bəy Səlimov Ümumi Qərargahın rəisi (Qlavny ştab), Həmid bəy Qaytabaşı növbətçi general, Şirin bəy Kəsəmənli hərbi məktəbin rəisi, general-major İbrahim ağa Usubov qərargahi Ağdamda yer-

ləşən 1-ci piyada diviziyanın komandiri, polkovnik Səməd bəy Rəfibəyli bu diviziyanın qərargah reisi, İsrafil bəy özü isə 1-ci Cavanşir alayının komandiri vəzifəsinə təyin edildilər. İsrafil bəyin bu qeydlərində dəqiqləşdirilməsi lazımlı olan bəzi məqamlar vardır. Məsələn, Həbib bəy Səlimovla, H.Qayıtabaşı adları çəkilən vəzifələrə təyin ediləndə polkovnik rütbəsində idilər və onlar general-major rütbəsini sonradan almışdır. İsrafil bəyin fikrincə, Ş.Kəsəmənlinin rəis təyin edildiyi hərbi məktəb türkərin Azərbaycanda olduğu vaxt fealiyyətə başlamışdı. Əslində isə bu məktəbin əsası 1918-ci il martın 1-də Ə.Şıxlinski tərəfindən qoyulmuşdu və həmin tarix Azərbaycanda hərbi təhsilin əsasının qoyulduğu tarixdir. S.Rəfibəylinin 1-ci piyada diviziyanın qərargah rəisi təyin edilməsi bare-

170 sindəki fakt da düzeliş tələb edir. S.Rəfibəyli hərbi nazirin əmri ilə 1919-cu ilin yanvarında 1-ci piyada diviziyanına baş yaver təyin edilmişdi və həmin vaxt polkovniñ yox, poruçık rütbəsində idi. İsrafil bəy xatirələrinin bir yerində S.Rəfibəylinin 1-ci piyada alayının komandiri olmasına xatırladır. Qəribə də olsa onun bu faktı da doğru deyil. Hərbi nazirin əmrlərinin izlenmesi bunu deməyə bir əsasdır. Səməd bəy Rəfibəyov 1919-cu ilin yayında Lənkəran ehtiyat taborunun komandiri, hərbi nazirin 1 dekabr 1919-cu il taixli əmri ilə isə 7-ci Şirvan piyada alayının komandiri təyin edilmişdi. Bu vəzifədə də o, Cümhuriyyət ordusunda da xidmeti başa vurdu.

İsrafil bəyin özünə gelince isə o, hərbi nazirin 14 yanvar 1919-cu il tarixli 22 N-li əmri ilə ona kapitan rütbəsinin verilməsi elan olunmuş və polkovnik Vəkilovun yerinə 1-ci Cavanşir piyada alayının komandiri təyin olunmuşdu.

İsrafil bəy Cümhuriyyət ordusuna tərkibində formallaşmış bir

sıra hissələrin adlarını sadalamışdır. Ümumiyyətlə, Cümhuriyyətin süqutu ərəfəsində Azərbaycan ordusunun aşağıdakı əsas hissələri və birləşmələri var idi: 1-ci piyada diviziyanın tərkibində 1-ci Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə piyada alayları, 2-ci piyada diviziyanın tərkibində 4-cü Quba, 5-ci Bakı və 6-ci Göyçay piyada alayları, Süvari diviziya tərkibində 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü Şəki süvari alayları birləşmişdi. Bundan başqa, ayrıca 7-ci Şirvan piyada alayı, 8-ci Ağdaş piyada alayı təşkil edilmişdi. Nəzərdə tutulmuşdu ki, 9-cu piyada alayı yaradılması ilə bu üç piyada alayının bazasında 3-cü piyada diviziyası təşkil edilsin. Eyni zamanda, iki topçu briqadası, bir-neçə əlahiddə hissə və bölmələr də təşkil edilmişdi.

İsrafil bəy 1-ci piyada diviziyanın komandirləri kimi İ. Usubovun (İbrahim ağa Usubov), M.Əfəndiyevin (əslində isə Süleyman bəy Əfəndiyev) və C.Şıxlinskinin (Cavad bəy Şıxlinskinin) adlarını çəkmışdır. Cavad bəy Şıxlinski diviziya komandiri vəzifəsinə 1919-cu ilin fevralında təyin edilmiş və Cümhuriyyətin sonuna qədər bu vəzifədə xidmet etmişdi. İ.Usubovla S.Əfəndiyev isə har biri qısa müddətdə 1-ci piyada diviziyanın komandiri vəzifəsini icra etmişdilər. Onların bu vəzifəyə gəlmişinən və gedişinən də maraqlı tarixçəsi vardır.

Qafqaz İsləm Ordusunun leğvi ərəfəsində 1-ci piyada diviziyası Qarabağda erməni tecavüzüne qarşı döyüşlər aparırdı və bu diviziyanın komandırı sonralar Türkiyənin müdafiə naziri vəzifəsinə qədər yüksəlmış Osmanlı zabiti Cəmil Cahid bəy idi. Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qalandı 1-ci diviziyanın komandırı vəzifəsinə general-major İbrahim ağa Usubov təyin edildi.

Osmanlı hərbi qüvvələri geri qayıtmaga başlayanda müttəfiq qoşunlar komandanlığı Osmanlı zabitlərindən kiminsə Azərbaycanda qalmasını qadağan etdi. Bu zabitlər heç bir şərtlə, heç bir ad altında Azərbaycanda qala bilməzdilər. Amma gizli şəkilde bir sıra türk zabitləri və əsgərləri Azərbaycanı özlərinə Vətən secdilər və belə zabitlərdən bir neçəsi 1-ci piyada diviziyanın tərkibində Azərbaycan vətəndaşı kimi xidmətlərini davam etdirirdilər. Amma müttəfiq qoşunların Azərbaycanı nəzərat altına alması, Azərbaycan ordusuna qeyri-millətlərdən olan zabitlərin xidmət cəlb edilməsi türk hərbçilərinin nəzərində Azərbaycanın maraqlarına cavab vermirdi. Onlar azərbaycanlı zabitlər arasında da özlərinə tərəfdar toplayaraq 1-ci piyada diviziyanın komandanlığının qarşı ita-
ettsizlik göstərdilər, hətta diviziya komandiri İ.Usubovu girov götürdüler. Bundan sonra həmin zabitlər ingilis qoşunlarının Azərbaycandan çıxarılması, Cümhuriyyət ordusu sıralarında qeyri-azərbaycanlı zabitlərin xidmətinin dayandırılması tələbini ireli sürdürlər. 1918-ci ilin son günlerində 1-ci piyada diviziyası əslində, Hərbi Nazirliyin tabeliyindən çıxdı və idarəolunmaz bir hala geldi. Həmin günlərdə S.Mehmandarov Bakıda idi. O, baş verən hadisəyə qarşı çox qətiyyətli bir münasibət göstərdi, ordu daxilində belə bir halın baş verməsinə kəskin barışmazlıq nümayiş etdirdi. S.Mehmandarov dərhal Gəncəyə qayıtdı və 1-ci piyada diviziyasında baş vermiş itaetsizlik halının aradan qaldırılmasını yenice general-major rütbəsi almış Süleyman bəy Əfəndiyevə tapşırıldı. O da Ağdamə yollandı və həyata keçirdiyi qətiyyətli tədbirlərlə 1-ci piyada diviziyası daxilində qanunçuluğu və intizamı bərpa etdi. Sonra isə o, hərbi nazirin 22- N-li 14 yanvar tarixli əmri

ilə 1-ci piyada diviziyanın komandiri təyin edildi.

S.Əfəndiyevin rəhbərliyi altında 1-ci piyada diviziyası daxilində mənəvi atmosfera tamamilə yenidən quruldu və bu diviziya güclü bir birləşməyə çevrildi. Amma 1919-cu ilin yanvar ayının sonları və fevral ayının əvvellərində diviziyanın şəxsi heyeti arasında tif xəstəliyi yayıldı. Bu da xeyli sayıda hərbi qulluqçunun həyatla vidalaşmasına götərib çıxardı. S.Əfəndiyev belə ağır günlərdə öz əsgərlərini tərk etmədi, hər zaman onlarla oldu, onların dərdini yüngülləşdirməyə çalışdı. Diviziya daxilində tif xəstəliyinin tufan etdiyi günlərdə Süleyman bəy Əfəndiyev Qazaxda yaşayan böyük oğlunun vəfat etməsi haqqında məlumat aldı. Bununla belə, Süleyman bəy çətin durumda olan əsgərlərini tərk edib bir neçə günlüyü də olsa diviziyanın uzaqlaşlığı özünə rəva bilmədi. O, həyatını bağladığı əsgərlərinin yanında qalmağı lazımlı bildi və hayatını da bu yolda qurban verdi. Bir neçə gündən sonra S.Əfəndiyev özü də tif xəstəliyinə tutuldu və dünəsini dəyişdi. Onun vəfatından sonra polkovnik (son-radan general-major) Cavad bəy Şıxlinski hərbi nazirin 98 nömrəli 24 fevral 1919-cu il tarixli əmri ilə 1-ci piyada diviziyanın komandiri vezifəsinə təyin edildi.

İsrafil bəy xatirələrinin bir yerində qeyd edir ki, 1-ci Cavanşir piyada alayının komandırlığı vəzifəsi ilə vidaladım və 5-ci Bakı piyada alayının komandiri vəzifəsini təhvil aldım. Amma 5-ci piyada alayına təyin edilənə qədər İsrafil bəy Cümhuriyyət ordusunda bəzi başqa vəzifələri də icra etmişdi. O, hərbi nazirin 14 mart 1919-cu il tarixli əmri ilə Hərbi Nazirliyin tapşırıq zabiti, 2 aprel 1919-cu il tarixli əmri ilə 5-ci Bakı piyada alayının komandırı vəzifəsinin icraçısı, 08 aprel

tarixli əmri ilə həmin alayın komandır müavini, 26 may 1919-cu il tarixli əmri ilə yenidən Hərbi Nazirliyin tapşırıq zabiti, 13 iyunda 4-cü Zaqatala (sonradan 2-ci Zaqatala) alayı komandır vezifəsinin icraçısı vəzifələrinə teyin edilmişdi.

Bakı piyada alayının formalasdırılmasına 1919-cu ilin ilk aylarından başlanılmışdı. Əvvəlcə bu alay 2-ci Bakı piyada alayı adlandırdı və 1919-cu il aprel ayının 8-də hərbi nazirin əmri ilə polkovnik Şirin bəy Kəsəmənli bu alayın komandırı teyin edilmişdi. Amma tezliklə Ş.Kəsəmənli xəstəlikdən dünyasını dəyişdi və onun yerinə Bakı alayının komandırı vəzifəsinə hərbi nazirin 23 iyun 1919-cu il tarixli əmri ilə İsrafil bəy İsrafilov teyin edildi. Bu zaman Bakı alayının adı dəyişdirilərək 5-ci Bakı piyada alayı adlandırıldı. İsrafil bəy bu 174 alayın təşkilatlandırılmasında tabor komandirləri vəzifəsinə teyin edilmiş gürcü zabitləri podpolkovnik Kutetaladzenin və podpolkovnik Siamanişvili (onun soyadı Siamavşvili olmuşdur - M.S.) xidmətlərini xüsusi qeyd etmişdir. Bu zabitlər hərbi nazirin 15 iyul 1919-cu il tarixli əmri ilə doğrudan da 5-ci Bakı alayının tabur komandirləri vəzifələrinə teyin edilmişdilər. Ümumiyyətə, Cümhuriyyət ordusu sıralarında çoxlu sayıda gürcü zabiti xidmət edirdi. Onların arasında hətta Azərbaycan hökumətinin qərarı ilə general-major rütbəsi alanlar da var idi. Məsələn, Cümhuriyyət ordusunun general-kvarṭırmeysteri karqaleteli və Hərbiyyə məktəbinin rəisi Çxeidze bələ zaitlərdən idi.

İsrafil bəy xatirələrində 5-ci Bakı alayının Lənkəran yürüşündə iştirak etməsi ilə bağlı maraqlı qeydlər etmişdir. Bu qeydlərdəki bəzi məqamlar ilk dəfədir ki, ictimai ləşdirilir və bu baxımdan elmi-tarixi əhəmiyyət kəsb edir. İsrafil bəy

yazır ki, alayın Lənkəran yürüşünə yola düşməsi ərefəsində baş nazir Nəsib bəy Yusibbəyli, Milli Şuranın sədri, Müsavat partiyasının rəhbəri Məhəmməd Əmin Rəsulzadə və hərbi nazir Səmed bəy Mehmandarov alayı vəziyyəti ilə tanış olmağa geldilər. Bu hörməti qonaqlar alayda milli marşın sədaları ilə qarşılandı və alayın şəxsi heyəti onların qarşısında rəsmi-keşid icra etdi. Sonra baş nazirle hərbi nazir alayı şəxsi heyəti qarşısında çıxış etdi. Hərbi nazir S.Mehmandarov Lənkəran yürüşünün Azərbaycan ordusunun ilk döyüş tapşırığı olduğunu və ona görə də alayın bu yürüş zamanı eldə edəcəyi uğuru bütün Cümhuriyyət ordusu üçün son dərəcə böyük əhəmiyyət kəsb edəcəyini bildirdi. Alayı hərbi tapşırığın icrasına yola düşməsini İsrafil bəy belə xatırlayır: "Ertəsi gün sübh saat 5-də alay yola çıxdı. Adamda elə tövəsürat yaranırdı ki, sanki həmin gecə şəherin əhalisindən bir nəfərin də gözüne yuxu getməyib. Küçələr insanlarla dolu idi. Kişiər, qadınlar, uşaqlar hərbi hissələri alçıqlarla yola salırdılar. Hər tərəfdən "Yaşasın!" sədaları ucalırdı. Açıq pəncərələrdən gənc əsgərlərin başına gül ləçəkləri səpələyirdilər".

Cümhuriyyət ordusu, doğrudan da, xalq arasında belə böyük bir məhəbbətə malik idi. Ordu bölmələrinin şəhərdə hər görünüşü xalqın belə böyük sevinci ilə qarşılaşırırdı.

MÜHARİBƏ VETERANLARI - QIZIL FONDUMUZ

"Azərbaycan dövləti öz veteranlarına böyük qayğı və diqqət göstərir. Veteranlar yüksək mükafatlarla təltif olunur, onlara minik maşınları, mənzillər, pul mükafatı verilir. Onu da qeyd etməliyəm ki, MDB məkanında on yüksək pul mükafatı məhz Azərbaycanda verilir. Siz buna layiqsiniz. Siz Vətəni müdafiə etmisiniz, qohromanlıq göstərmisiniz və Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin siyaseti də məhz ondan ibarət idi ki, biz mühərribə veteranlarına daim diqqət göstərək.

176 Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illöründə o vaxt həkimiyətdə olan AXC-Müsavat cütlüyü Qələbə Günüñü bayram günləri siyahısından çıxarımdı. Yeni, bu bayram loğv edilmişdi. Onlar elo bil ki, sizin qohromanlığınızı tarixdən silmək isteyirdilər. Ancaq onların özleri tarixdən və siyasi səhnədən silindi. Azərbaycan xalqı o antimilli həkimiyətə dəzə bilmədi. Xalqın toləbi ilə ulu öndər Heydər Əliyev həkimiyətə goləndən sonra tarixi ədalət bərpa edildi, 9 may - Qələbə Günü rosmi bayram kimi tösdik olundu və o gündən bu günə qədər biz bu bayramı qeyd edirik. Bu, bizim dövlət bayramımızdır, əziz bayramımızdır".


*İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
(7 may 2015-ci ildə Böyük Vətən Müharibəsi
iştirakçıları ilə görüşdəki çıxışından)*

ONLAR TARIXI ŞÜĆÄTLƏR GÖSTƏRİBLƏR

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Milli Ordu öz fəaliyyətini dayandırmadı oldu. SSRİ tərkibində yaşamalı olduq. Bu, bizim iradəmizdən asılı deyildi, istəsək də belə idi, istəməsək də. Və çox keçmədi ki, Stalin rejimi işə düşdü. Sovet rəhberləri marksizm-leninizm nəzəriyyəsini irəli verib insanları qorxa altında yaşamağa möhkəm etdilər. Artıq 1937-1938-ci illərdə "repressiya maşını" var gücü ilə işləyirdi. Azərbaycanın da yuzlərlə qiyamətli elm, sənət, ədəbiyyat, bir sözü, yaradıcı adamları bu repressiyaların qurbanı oldu. Və nəhayət, ikinci Dünya Savaşı, ardına da Böyük Vətən Müharibəsi başladı. Azərbaycan oğulları da faşizmə mübarizəyə qalxdılar və kim olduğunu səbūta yetirdilər.

Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin qazandığı tarixi Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüslərdə həlak olub. Həmin mühərribə zamanı göstərdikləri igidliyə görə 123 noşer azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görürlüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yuzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Mühərribə illöründə Sovet İttifaqında hasil olunan nefətin dörddən üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşüb.

Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leningrad,




Kiyev, Stalingrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. Azərbaycanlılardan ibarət 416-ci, 402-ci, 396-ci, 223-cü, 77-ci milli diviziyalar Simferopolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakıyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda feal iştirak ediblər.

İkinci Dünya müharibəsində şərəflü döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir. Bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyətə qayıdanın sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları "Xalqımızın qızıl fondu" adlandırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır. 9 May - Qələbə bayramı ərefəsində onlara birdəfəlik maddi yardımalar göstərilir. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir.

İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Büyük Qələbənin qazanılmasından 73 il keçəsə də, ikinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmetləri heç vaxt öz əhəmiyyətini itirmir.

"Xalq" qəzetində 9 may Qəlebə Gününe həsr edilən məqalədə qeyd olunur ki, Azərbaycanda yaradılmış 416, 77, 223, 396 və 402-ci diviziyaların döyüş yolu Şimali Qafqazdan başlamış, Berlinə qədər davam etmişdir. Mühərribəni ən ağır illərində azərbaycanlı əsgər və zabitler Moskva, Leningrad, Kiyev, Stalingrad uğrunda döyüslərde Ukrayna, Belarusiya və Baltıkilyanın respublikaların azad edilməsində böyük hünər göstərmişlər.



1941-ci ilin payızında Leningrad şəhərinin müdafiəsi uğrunda döyüslərə ön cəbhədə dayanmış azərbaycanlı əsgərlərin məlki əhalinin təhlükəsizliyinin müdafiəsində şücaət göstərmələri ilə də tarixə düşmüşlər. Azərbaycanlı təyyarəçi Hüseynbala Əliyevin qəhrəmanlığı bu gün şücaət rəmzi kimi böyük nəslə nümunə göstərilir. O, Leningradı düşmənin hava hücumundan qoruyan zaman 17 ölçümlik yaramasına baxmayaraq, təyyarəsini yerə endirməyi bacarmışdı. Bu şücaətinə görə Hüseynbala Əliyev ölümündən sonra Leniñ ordeni ilə təltif olmuşdu. Daha bir igid soydaşımız İsrafil Məmmədov 1941-ci il dekabrın 8-də Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında döyüslərde komandir olduğu desənən 20 nəfər döyüscüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin hücumunun qarşısını almışdı. Bu döyüşdə İsrafil Məmmədov 70-dən çox faşist əsgərini mahv etdiyi üçün dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O, bu yüksək ada layiq görülmüş ilk azərbay-canlı kimi tarixə düşmüştü. Ümumiyyətə, Moskva uğrunda döyüslərdə 1000 nəfərdən çox azərbaycanlı döyüşü iştirak etmiş və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Keçmiş SSRİ-nin digər böyük şəhərlərinin müdafiəsində de soydaşlarımız işgalçıların darmadığın edilməsində fərqlənmisidilər.

İkinci dünya müharibəsinin tarixində miqyasına görə dünya döyüş tarixinə düşməş Stalinqrادın müdafiəsi uğrunda vuruşmada Həzi Aslanovun tank alayı və Baloğlan Abbasovun snayperlər dəstəsi xüsusi igidlilik göstərmış və düşmənə ağır zərbələr endirmişdilər. Faşistlər döyüslərde göstərdikləri böyük qəhrəmanlıqlara görə hər iki soydaşımız Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü. General Həzi Aslanov Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin faşistlərdən təmizlənməsində göstərdiyi xüsusi xidmətlərinə görə



İkinci dəfə Sovet İttifaqı Qohrəmanı adını almışdı.

Bundan başqa, soydaşlarımızdan ibaret 416-ci, 402-ci, 396-ci, 223-cü, 77-ci və digər milli diviziylar Ukrayna şəhərlərinin, xüsusilə də Simferopolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakıyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olummasında fəal iştirak etmiş, 416-ci diviziya isə Berlinə qədər irolılımış və faşist rejiminin süqutu yetirilməsinə öz töhfəsini vermişdi.

77-ci diviziyanın döyüş yollarında Heybot Heybətov, Tərlan Əliyarboev, Mahmud Əbilov, Məmmədbəyir Bağırov, Hacıbaba Zeynalov, Hüseyn Məmmədov kimi generallar formalışmış və nümayiş etdirdikləri böyük sorkordelik məharəti ilə keçmiş sovet rohborliyinin müvafiq mükafatlarına layiq görülmüşdülər. Burada qeyd etmək yerinə düşər ki, məharibə illorunda general rütbəsi almış Həzi Aslanov və Yaqub Quiliyevlə yanaşı, Heybot Heybətov da bu yüksək hərbi rütbəyə layiq görülmüş üçüncü azərbaycanlı generaldır. Azərbaycanlı generalın komandanlığı altında diviziyanın Mozdokdan Millerova şəhərine qədər döyüş yolu keçdiyi məlumatdır və Azərbaycan hökumətinin ardıcıl köməyi neticəsində diviziya məharibənin sonuna qədər öz milli tərkibini saxlaya bilməşdi. 402-ci milli atıcı diviziyanın da Böyük Vəton məharibəsinin uğurla başa çatmasına özünəməxsus rol olmuşdur.

416-ci diviziyanın keçdiyi döyüş yolu böyük qohrəmanlıq salnaməsidir. Belə ki, Kyustrin şəhərinin alınmasında iştirak etmiş bu diviziyanın 1373-cü alayı Berlinin müdafiə xəttini yararaq, aprelin 21-de şəhərin konarına daxil olmuşdu. 416-ci diviziyanın Berlindo keçirdiyi döyüş eməliyyatları hərbi rohborlik torofından yüksək qiymətləndirilmişdi. 30 ay fasiləsiz döyüşlər apararaq, Bakıdan Praqaya qədər beş min kilometr məsafə qət etmiş 416-ci diviziyanın zabit və

oşgörələrindən 5 nəfərinə Sovet İttifaqı Qohrəmanı fəxri adı verilmiş, diviziyanın özü Qırmızı Bayraq və II dördüncü Suvorov ordenləri ilə təltif edilmişdi. Bir sözə, Azərbaycanın oğul və qızları faşistlərin möhv edilməsində böyük şücaət göstərmiş və qanlı məharibənin qəlebə ilə başa çatmasında yaxından iştirak etmişdilər. Azərbaycanlı döyüşçülərin partizan dəstələrinin tərkibində Avropanın bir sıra ölkələrində faşistlərə qarşı müqavimət hərəkatında fəal iştirak etmələri və bu prosesdə böyük qohrəmanlıq göstərmələri də məlumatdır. Bu gün də antifaşist mübarizəsində Mehdi Hüseynzadənin, Mirdamət Seyidovun, Cavad Hökimlinin və başqalarının xidmətləri böyük hörmətlə yad edilir.

Azərbaycan xalqının ikinci dünya məharibəsinin müsbət sonluqla yekunlaşmasında iştirakı tokco iğid oğul və qızlarının döyüş meydənına göndərməsi ilə möhdudlaşmadı. Faşistlərin tarix sehnəsindən silinmişində Bakı neftinin də misilsiz rolu oldu. Bu gün tarixçilər etiraf edirlər ki, Bakı nefti olmadan sovet orduyu məharibədə qəlebə qazana bilməyəcəkdi. Məharibə illorunda sovet ordusunun yanacağa olan tələbatının 80 faizini möhz Azərbaycan ödəmişdi.

BAHAR MURADOVADAN AÇIQLAMA

"Prezidentin ölmüş və itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafiisinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır"

Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, bu məsələ həm parlamentin, həm də vətəndaş cəmiyyətinin gündəliyində idi: "Cənab Prezident bu məsələni çox asanlaşdırıldı. Biz parlament olaraq düşünürük ki, mövcud qanun layihəsinə müəyyən dəyişikliklər etməklə bunu həyata keçirə bilərik, lakin cənab Prezidentin fərmanı bu məsələni yoluna qoydu".

Vitse-spiker bildirib ki, bu fərman Azərbaycan vətəndəsına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş, sağlamlığını itirmiş insanlara olan münasibətin bir göstəricisidir.

Qeyd edək ki, Prezident İlham Əliyev ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyüñə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiisinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.

Sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyüñə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) vəresələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.



LEYLA ƏLİYEVADAN VƏTƏNPƏRVƏR ADDIM

Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Büyük Vətən müharibəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçü İbrahim Vəliquliyevin qohumu ilə görüşüb.

Görüş zamanı Leyla Əliyeva 1942-ci ilin payızında Leninqrad (Sankt-Peterburg) şəhəri yaxınlığında itkin düşmüş həmvətənimizin əşyalarını onun yaxın qohumu - qardaşı oğlu Abay Abbasova təqdim edib.

Qeyd edək ki, İbrahim Abbas oğlu Vəliquliyevin cəsədinin qalıqları Rusyanın "Dobrovolets Politex" axtarış qrupu tərəfindən Neva çayı yaxınlığında təpilib. Əslən Şamaxı rayonunun Dağkolanı kəndindən olan igid həmvətənimizin cəsədinin qalıqları Sankt-Peterburg yaxınlığında yerləşən "Nevskiy Pyataçok" memorialında dəfn edilib. Onun üzərində təpilən medal və sənədlər Azərbaycanın Sankt-Peterburqdakı

baş konsullüğuna təqdim olunub.

Tapılan eşyalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə mərhumun Azərbaycandakı qohumuna təqdim edilməsi üçün ölkəmizə getirilib.

Söhbət zamanı Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı heyatlarını qurban vermiş azərbaycanlıların xatiresinin qəlbimizdə əbədi yaşayacağını bildirib. O, həmin müharibədə 300 min övladı helak olmuş Azərbaycan xalqının faşizm üzərində Qələbəyə böyük töhfə verdiyini vurğulayaraq, bütün şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əydiyini bildirib.

HEYDƏR ƏLİYEV MÜASİR ORDUMUZUN QURUCUSUDUR

Ümummilli liderin Azərbaycanın təhlükəsiz gələcəyinə təminat verən çoxşaxəli fəaliyyətinin esas istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. Bəlli olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra ölkəmizdə ordu quruculuğu prosesi davam etmişdir.

Sovet imperiyası uzun illər ərzində Azərbaycanda hərb sənətinin dirçəlməsinə qoşdən imkan verməmiş, xalqımızın döyüşkən və mübariz ruhunu sindirməyə cəhd göstərməmişdi. Lakin ulu öndər Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyətə gəlmişdən sonra, köhnə stereotiplər dağıdılmağa başlandı, bu sahədə yeni və casarətli addımlar atıldı. Ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesine start verildi. Bu, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasetinin nəticəsi idi. Nəzərə alaq ki, sovet imperiyasının ən güclü dövrlərində bunu etmək böyük casarət tələb edirdi. Dahi şəxsiyyətə çoxlu maneqələr tərəfdilsə də, Heydər Əliyev məqsədine çatdı. Mehəz ümummilli liderin casarətli addımları sayəsində 1971-ci il Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı. Yeri gəlmışkən, Füzuli rayonunun Horadız qəsəbəsinin və 22 kəndin düşmən tapdağından təmizlənməsindən 24 il ötür.

Azərbaycan Ordusunun əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadız qəsəbəsi və 22 kənd düşməndən təmizlənib.

1994-cü il yanvarın 5-de Qarabağda Ermənistanın işgalçi qoşunları ilə müharibədə əks-hücumu keçən Azərbaycan Milli Ordusunun birləşmələri Füzuli rayonunun Aşağı Yağ-

lived, Kerimbeyli ve Şükürbeyli kəndlərini erməni işgalindan azad edərək, bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsinə nəzarət altına almışlar.


Qeyd edək ki, 1993-cü ilin avqust ayında cəbhənin bütün istiqamətlərində eks-hücumu keçən ermənilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb, Füzuli şəhərini işgal etmişlər. Bundan sonra düşmən qüvvələri bir neçə istiqamətdə Arazboyu yaşayış məntəqələrinə doğru irəliləyərək, regionda strateji cəhətdən ən əhəmiyyətli, regional kommunikasiyaların kəsişdiyi Horadiz qəsəbəsini ələ keçirmişdir. Bununla da, Əhmədbeyli kəndi istiqamətində "Dörd yol" deyilən əraziyə çıxan düşmən Cəbrayıllı, Qubadlı və Zəngilan rayonlarının işğalına zəmin yaratmışdır. O zaman Ermənistən işgəlçilərinə qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədə Ulu Önder Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etmiş, ciddi hərbi-təşkilati tədbirlər hayata keçirilmişdir. Bunun nəticəsində Azərbaycan xalqının işğalçıları qarşı ədalətli mübarizəsində döñüs yaratmaq mümkün olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə əraziyə Azərbaycan Ordusunun əlavə qüvvələri dislokasiya olunmuş, noyabrın ortalarında Ermənistən silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırılmışdır. 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələri Araz boyunca və Əhmədbeyli-Kürdmahmudlu-Alxanlı kəndləri istiqamətində eks-hücum təşkil etmişdir. Azərbaycan Ordusunun müvəffəqiyətli əməliyyatları nəticəsində, 1994-cü il yanvarın 5-de Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən temizləndi. Bunun ardınca Cəbrayıllı rayonu ərazisinin bir hissəsi, Kəlbəcər

rayonunda Bozlu, Təkəqaya, Babalar, Qanlıkənd, Çaplı, Su-suqluq, Qasimbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağlılı yaşayış məntəqələri də düşməndən azad edilmişdir. Çığlı dağı və başqa strateji yüksəkliklər əla keçirilmiş, Kəlbəcər-Laçın yolu tunel qəderki hissəsi nəzarət altına alınmışdır.

Azərbaycanın müharibədə dönüş yaratmaq, işgal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi bu ciddi uğurlar, nəinki Ermənistəni, həmçinin, onu müdafiə edən qüvvələri də teşviş salmışdır. Ermənistənin himayəçilərinin hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi xətti dənə da gücləndirilmişdir. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində cəbhədə atəşkəsə nail olunmuşdur.


"Böyük sərkərdə" məqaləsinin müəllifi İsmayıllı Qocayev çox haqlı olaraq qeyd edir ki, Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin varlığı SSRİ rəhberliyinin qətiyyən arzulamadığı hadisə idi. Həmin dövrde biri-birini ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmışa çalışsa da, Heydər Əliyevin mahir diplomatiyası, qətiyyəti və uzaqgörən siyaseti bu cəhdlərin qarşısını almağı bacardı. Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda herb sənətinə marağın dənə da güclənməsinə böyük təkan verdi. Həkimiyəti dövründə Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birleşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəb-



lərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərle qəbul edilməsinə də nail oldu. Tesadüfi deyil ki, müstəqillik illərində C.Naxçıvanski adına hərbi məktəb Azərbaycanın ordu quruculuğunda esas bazalardan birinə çevrildi. Qarabağ müharibəsində Naxçıvanski hərbi məktəbinin 1500 nəfərdən çox məzunu erməni işgalçılara qarşı vuruşlarda əsl qəhrəmanlıq nümunələri göstərdilər.

Ulu öndərin milli ordunu gücləndirməsi erməni işğalının ömünü kəsdi...

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qarar qəbul olunsa da bu, sadəcə olaraq kağız üzərində qalmışdı. O zamankı iqtidarıñ yaratdığı xaos ve özbaşınalıq ordu quruculuğuna da öz mənfi təsirini göstərirdi. Düşmən torpaqlarımızın işğalını davam etdiriyi halda silahlı birləşmələrimiz ayrı-ayrı insanların, separatçı qrupların maraqlarına xidmət edirdi. Əfsuslar olsun ki, ordumuzdakı bu acınacaqlı vəziyyət torpaqlarımızın 20 faiziñ işğalı, bir milyon yaxın vətəndaşımızın didərgin düşməsi ilə nəticələndi. Lakin hər zaman çetin məqamlarda düzgün və qatılıyethi qərarlar qəbul etmiş xalqımız bu dəfə də öz iradesini ortaya qoyaraq, ən bacarıqlı lideri hakimiyətə göttərdi. Ümummilli liderin hakimiyətə qayğısı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni mərhələnin teməli qoyuldu. Ulu öndərin yüksək sərkərdəlik bacarığı və hərb işinin incəliklərinə peşəkar yanışma qabiliyyəti ordumuzdakı mürekkeb problemləri həll etdi. Dahi sərkərdə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəse nail olduqdan sonra ordu quruculuğu ilə bağlı geniş-miqyaslı islahatlara başladı. Qısa müddədə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalasdırılması tam başa çatdı-





rıldı. Orduya çağışış, fərariilik halları ilə bağlı bütün problemlər öz hellini tapdı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmayış şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi.


Ümummilli lider ordumuzu NATO səviyyəsinə qaldırdı.

1994-ci ildən başlayaraq Azərbaycan və NATO arasında sıx və səmərəli əməkdaşlığın yaradılması ordu quruculuğu prosesinin sürtətə təkmillesdirilməsinə, Silahlı Qüvvələrimizin modernleşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına götərib çıxardı. Ulu öndərin uzaqgörən siyaseti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sühl naminə tərəfdəşləq" programına, bu əməkdaşlığın davamı olaraq 1996-ci ildə "Planlaşdırma və analiz prosesi" programına, 2001-ci ildə isə "Fərdi Tərəfdəşləq üzrə Əməliyyat Planı"na qoşuldu. 1997-ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçdi. Heydər Əliyevin tez-tez öz cəbhəyə getməsi, döyüşən əsgərlərlə səngərlərdə olması şəxsi heyətə yeni ruh verirdi. 2001-ci ildə milli ordunun yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən ümummilli lider deyirdi ki, ordu yaratmaq asan iş deyil, çünki sovet dövründə bunun əsası olmayıb. Ona görə də ordu quruculuğuna dövlətin və bütün hakimiyət orqanlarının xüsusi qayğısı olmalıdır: "Ali Baş Komandan olaraq mən bu qayığını göstərecəm. Ancaq bu məsələ tekce məndən asılı deyil. Dövlət qurumları və hər bir vətəndaş ordunun güclənməsinə öz töhfəsini verməlidir. Cünki ordu xalqındır".

Dahi sərkərdə gəncləre ordunu və hərbi xidməti sevdirdi.

Ümummilli liderin 95 illik yubileyi münasibətələ keçirilən konfransda çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəi-








sinin müavini, general-leytenant Nizam Osmanov bir daha bəyan etdi ki, Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. General bildirdi ki, Azərbaycan dövlətinin rıfahının, təhlükəsizliyinin temin olunması ulu öndərin ordu quruculuğu sahəsində uzaqgörən fəaliyyətinin bəhrəsidir: "Heydər Əliyev respublikamıza ilk dəfə rəhbərlik etdiyi illərdə tez-tez hərbi təhsil müəssisələrinə baş çəkir, zabit və kursantlar arasında azərbaycanlıların azlıq təşkil etməsi ilə barışmırıdı. Bu baxımdan ümummilli liderin birbaşa təşəbbüsü ilə Bakıda ilk ibtidai hərbi məktəbin yaradılması respublikamızın həyatında olduqca mühüm hadise oldu. Sonrakı illerin təcrübəsi də göstərdi ki, həmin təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynayıb". Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-major Fizuli Salahov da ulu öndərin müasir mütəşəkkil ordumuzun yaranmasında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri arasında Azərbaycan Ordusunun formalaşması və inkişafı xüsusi yer tutub.

2003-cü ildən isə Silahlı Qüvvələrimizin qüdrətli İlham Əliyev mərhəlesi başladı.

Bu gün regionun on qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhmeramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyətlər qazanır. Bunun əsas səbəbi ulu önder Heydər Əliyevin əsasım qoyduğu ordu quruculuğu strategiyasının Ali Baş Komandan, Prezident İlham Əliyev tərefindən uğurla davam etdirilməsidir. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən etibarən ordumuz sürətli inkişaf yolu keçib.



Yeri gəlmışkən, dövlət başçımız Rusyanın TASS İnformasiya Agentliyine verdiyi müsahibəsində bildirib ki, müxtəlif reytinglər tertib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir: "Biz silahların yenilənməsi prosesini praktik olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyi malik texnoloji silahlara təchiz olunub". Mehəz bu uğurlu siyaset nəticəsində Azərbaycanın müdafiə xərcləri üçün ayrılan vəsait ardıcıl olaraq Ermənistanın ümumi bütçəsini tövb. Prezidentin Fərmanı ilə yaradılan Müdafiə Şənayesi Nazirliyində istehsal olunan yüzlərlə yerli silah-sursat ölkəmizin hərbi qüdrətini artırıb. Yerli istehsal Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkan yaradıb. Düşəmoni lərzəyə gətirən "İstiqlal" snayper tüfəngi düşməni qorxutmağa kifayət edib. 2008-ci ilde Azərbaycan ordusunun yaranmasının 90 illik, 2013-cü ilde 95 illik 2018-ci ilde isə 100 illik yubileyləri münasibəti ilə təşkil edilmiş paradlarda Azərbaycan ordusunun qüdrəti bir daha dünyaya nümayiş etdirildi. Hərbi paradlarda sərgilənən silah-sursat işğalçı Ermənistani ciddi teşviş saldı. Müdafiə Şənayesi Nazirliyinin istehsalı olan "Gürzə" patrul maşını, "Matador" və "Marauder" tipli minaya qarşı nəqliyyat vəsili tərəfindən böyük maraqla qarşılandı...





APREL DÖYÜSLƏRİ ORDUMUZUN GÜCÜΝÜ GÖSTƏRDİ

Aprel döyüsləri ordumuzun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, Azərbaycan əsgərinin qəhrəman obrazını nümayış etdirdi.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmənin kəşfiyyat-təxribat qrupu Talış istiqamətində qəfəstan mövgələrimizə soxulmağa cəhd etdi. Lakin Azərbaycan əsgərinin aylıq-sayıqlığı nəticəsində, düşmənin kəşfiyyat qruplarının karşısına alındı və ermənilər qaçmağa məcbur oldular. Ermənilər bütün silahlарını və texnikalarını qoynub qaçırdılar. Bu da, onu göstərirdi ki, düşmən əsgəri öz torpağında xidmət

etmir və ona görə də, onun qədrini heç vaxt bilməz. Döyüslərdə düşmən qruplarının, kəşfiyyat dəstəlerinin qarşısı layiqince alındı və onların xeyli canlı qüvvə və texnikası məhv edildi. Talış-Madagiz istiqamətində bir çox strateji yüksəkliklər, o cümlədən, Lələtepe ələ keçirildi.

Göründüyü kimi, aprel hadisələri Azərbaycanın hərb müstəvisində də işgalçı Ermənistanda müqayisədə kifayət qədər böyük üstünlüyə malik olduğunu faktiki olaraq təsdiqledi. Digər tərəfdən, işgal altında olan ərazilərin bir qismi yenə aprel döyüsləri nəticəsində yağı tapdağından azad oldu. Məhz qeyd edilənlərin nəticəsidir ki, sözügedən döyüslər Ermənistanda indinin özündə də böyük qorxu ilə xatırlanır.

Ermənistanda açıq etiraf olunur ki, iki ili tamam olan aprel döyüslərinin yenidən təkrarlanma ehtimalı yüksəkdir və bu, baş verərsə, kifayət qədər hərbi güce malik Azərbaycan işgal altında qalan digər əraziləri da azad edəcək. Belə vəziyyət həm də ölkəmizin Ermənistanda manevi-psixoloji qələbəsinin konkret təzahürüdür. Aprel döyüsləri ordumuzun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu və Azərbaycan əsgərinin qəhrəman obrazını nümayış etdirdi. Bu döyüslər zamanı Azərbaycan Ordusu Ermənistana silahlı birləşmələrinin təxribatlarına tutarlı cavab verərək neyə qadir olduğunu göstərdi. Düşmənə aydın oldu ki, Azərbaycan Ordusu döyük qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüslərindən sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə köçmək istəyən vətəndaşlarımızın sayının artması ermənilərin dünya ictimaiyyəti qarşısında "azərbaycanlılar öz doğma

torpaqlarına qayıtmaq istəmir" kimi yalanlarını da ifşa etdi. Dünya ictimaiyyəti bu mifin Ermənistənin cinayətkar həkimiyəti tərəfindən yaradıldığından, Azərbaycan gənclərinin öz torpaqlarını umutmadıqlarının və hər an döyüşə hazır olduğunu şahidinə çevrildi.

Aprel döyüşləri, demək olar ki, Ermənistən ideoloji əsaslarını daşıdı, Ermənistən rəhbərliyi aprel döyüşləri zamanı özlərini tamamilə ifşa etdi. Onlar həm döyüş meydandasında acı möğlubiyyyətə uğradılar, həm de siyasi meydanda heç bir dəstək almadılar. Ermənistən iqtidarıdan fərqli olaraq, bu ölkədə əhalinin böyük əksəriyyəti, o cümlədən, müxalif qüvvələr, açıq etiraf edirlər ki, aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonun deyişməsinin yeni başlangıç nöqtəsi olub. Eyni zamanda, məhz aprel döyüşləri ilə ərazilərin bir qismini işğaldan azad edən Azərbaycan düşmənin hərəketlərini izləmek və daha böyük məsafədə ona zərər verümaq üçün elverişli mövqelərin sahibinə çevrilib. Elə, bu səbəbdəndir ki, ermənilərin əsas istəyi Azərbaycana la yeni mümkün hərbi toqquşmaların qarşısının alınmasıdır. Amma bu da çətin ki, düşmənə uzun müddət kömək etsin. Çünkü Azərbaycan işgalindəki ərazilərini, lazım gələrsə, güc yolu ilə azad edilməsi hüququndan istənilen vaxt istifadə edə biləcəyini on yüksək seviyyədə bildirib. Azərbaycan Prezidenti İlham Əliyev bu xüsusda düşmənə konkret mesajlar da verib: "Aprel döyüşlərində Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistən uzun illər öz ordusunu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu

var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşgal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün bizi onu məhv edə bilməyək. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa də Azərbaycandır, Xankəndi də Azərbaycandır".

Adları çəkilən bu yerlərdə tezliklə Azərbaycan bayraqının dalgalanacağı da şübhəsizdir. Çünkü 2016-cı ilin aprelində cəmi bir neçə gün davam edən döyüşlərdə düşmənin ağır möğlubiyyyətə uğradılması Azərbaycan Ordusunun gücünün sübutu olmaqla yanaşı, düşmənin miskinliyinin, ağır vəziyyətdə olmasının da göstəricisidir. Aprel döyüşlərindən sonra azad olunan torpaqlarımıza səfər edərək, əsgərlərin yaşış şəraiti ilə tanışlıq zamanı görünən mənzərə Ermənistən hərbiçilərinin olduqca ağır, acınacaqlı şəraitde xidmət etdiklərini ortaya çıxardı. Təkcə bu fakt Ermənistən Azərbaycan ilə mühabibə etməkdə gücsüz olduğunu açıq nümayiş etdirir. Aprel döyüşlərinə qədər, ermənilər iddia edirdilər ki, işgal olunmuş torpaqlarda yaratdıqları "Ohanyan xətti" sarsılmazdır və keçilməsi mümkün deyil. Ancaq Azərbaycan Silahlı Qüvvələri cəmi bir neçə saatda bu mifi darmadağın etdi. Düşmən diversiyasının qarşısını alan ordumuzun əks-hücumu zamanı Ermənistən ordusunun müdafiə xətti bir neçə saat ərzində dağıldı.

Aprel döyüşlərinin digər mühüm neticəsi Azərbaycan və Ermənistən cəmiyyətləri arasında üzə çıxan fərqli bağlıdır. Məlumdur ki, həmin hadisələrdən sonra ölkəmizdə müvafiq dövlət qurumları və ölkə ictimaiyyəti aprel döyüşləri zamanı

ən yüksək səviyyədə həmçəriliyik nümayiş etdirdi. Şəhidlərimiz yüksək ehtiramla son mənzilə yola salındı. Halbuki çoxsaylı itkilərini cəmiyyətdən gizlədən Ermenistan hakimiyəti bunun eksini etdi. Ermənistanda rəhbərliyi cəbhədəki ağır itkilərin sayıni və cəsədləri gizlətməklə öz vətəndaşına və hərbçisine zərrə qədər də hörmət etmədiyini göstərdi. Azərbaycanda isə şəhidlərin dəfnində əsl izdiham yaşandı, xalqımız onların ruhuna ən yüksək hörmət və ehtiram nümayiş etdirdi. Erməni cəmiyyəti bir daha gördü ki, Azərbaycan xalqı Vətən torpağı uğrunda şəhid verməyi ölümsüzlük və qəhrəmanlıq hesab edir.


Aprel qələbəsi Azərbaycanda hakimiyət və xalq arasında sıx birliyi göstərdi. Bir daha təsdiq etdi ki, tecavüza son qoyulması məsələsində Azərbaycan xalqının və dövlətin mövqeyi eynidir. Azərbaycan vətəndaşları dövlətin bu istiqamətdə siyasetini, birmənəli olaraq, müdafiə edirlər və onun yanındadırlar. Azərbaycanın qələbəsi Ermənistanda olan ümumi böhranı daha da dərinləşdirdi. Erməni əsgərinin anası oğlunun başqa dövlətin ərazisində nə üçün öldürünü Sarksian rejimindən daha çox soruşmağa başladı. Azərbaycanın kiçik bir əks-hücumu nəticəsində, nəinki işgal edilmiş ərazilərdən, o cümlədən, Ermənistandan adamlar qaçmağa başladılar. Aprel döyüslərində xəsəret alanlara da münasibət fərqlidir. Öləkəmizdə bu qəbildən olan insanlara yüksək ehtiram olduğu halda, Ermənistanda bunun tamamı əksidir. Elə belə vaxtda məlum olub ki, 2016-ci ilin aprel döyüslərində Azərbaycan əsgərindən layiqli cavabını alan erməni döyüşçüleri dövlətdən yardım ala bilməmələrindən gileyənlər. Üstündən uzun müddət keçməsinə baxmayaraq, aprel döyü-

lərinin iştirakçısı olan erməni hərbçilərinin üzləşdikləri çətinliklər və problemlərlə bağlı, mütəmadi olaraq, mətbuatda məlumatlar yayılır.

Bütün bunlar göstərir ki, həqiqətən, aprel döyüsləri işgalçi ölkədə böyük qorxuya səbəb olub. Çünkü ermənilər artıq Azərbaycanın ərazilərini azad etməsində nə qədər qətiyyətlə olduğunu bir daha görür. Ermənistana açıq mesajlar verilir ki, Dağılıq Qarabağ münaqışının həlli tezlepdirilməlidir. Əks halda, işgalçi ölkə Azərbaycan Ordusunun yeni və sərt zərbələrinə tuş göləcək. Bu isə ərazilərimizdə olan işgalçi ölkə üçün əsl dehşət deməkdir.



Artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkləşməsini anlamağa başlayıblar. Çünkü elə aprel döyüsləri Azərbaycanın ötən dövrde uğurlu xarici siyaset yeritdiyini göstərdi. Döyüslər zamanı beynəxalq təşkilatlar, xarici ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları barədə bəyanatlar verdilər. Hətta Ermənistananın müttəfiqləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqında tərəfdəşəllər belə bu işgalçi dövləti dəstekleməkdən imtina etdilər. Ermənistanda eyni hərbi-siyasi və iqtisadi blokda olan Qazaxistən və Belarus açıq formada Azərbaycanı dəstekləyərək, ölkəmizin ərazi bütövlüyünü tanıqlarını bildirdilər. Bu isə, erməni ictimaiyyətində ciddi suallar doğurdu. Bütün bunlar Azərbaycan rəhbərliyinin uğurlu xarici siyasetinin nəticəsi idi.

Aprel döyüslərində qələbə həm də Azərbaycan üçün yeni bir şərait yaratdı. Dövlətimizin nüfuzu daha da artdı və beynəxalq mövqeləri gücləndi. Bir daha təsdiq edildi ki, diplo-



matiya gücü arxalanmalıdır. Ölkcə rəhbərliyinin yürütüdüyü qətiyyəli, prinsipial və xalqın milli maraqlarına cavab verən siyaseti sayesində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistən rəhbərliyinin mürekkeb vəziyyətə düşməsi ilə nəticələndi. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsəndləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqə ifadə edir, mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə ümumi rəy bildirirlər. Bu isə, beynəlxalq aləmin və dünyanın aparcı dövlətlərinin Dağılıq Qarabağ münaqişəsinin həlli zamanının artıq çatmasına və bundan sonra mövcud status-kvonun saxlanmasıının mümkünüslüyünə dair açıq mesajlar oldu. Ermənistandan fərqli olaraq, Azərbaycan dünyanın bütün dövlətləri ilə dost və tərəfdəşlıq münasibətləri qurub, balanslaşdırılmış siyaset həyatı keçirərkən, xarici ölkələrlə qarşılıqlı faydalı tərəfdəşliq edir. Bu siyasetin nəticəsidir ki, bu gün dünyada Azərbaycan sülh-pərvər, tolerant Ölkcə kimi tanınır və her cəhətdən böyük nüfuz qazanıb. Ermənistanda isə bütün bunların əksi müşahidə olunur.

İndi işgalçi Ölkcədə çox yaxşı başa düşürər ki, aprel hadisələri yenidən tekrarlanacağrı halda, Azərbaycan Ordusunun herbi əməliyyatı Ermənistən silahlı qüvvələrinin tam darmadağın edilməsi ilə nəticələnəcək. Azərbaycan Ordusunun regionun ən güclü ordusu və təchizat baxımından ən müasir tələblərə tam cavab verəməsi bir çox beynəlxalq hərbi araşdırma mərkəzləri və ekspertlər tərəfindən də dəfələrlə qeyd edilib. Milli ordumuzun Naxçıvandakı son zəfəri dediklərimizi bir daha isbatlayır.



AZƏRBAYCAN DÖVLƏTİ HƏÇ VAXT İŞGALLA BARİŞMAYACAQ

Prezident İlham Əliyevin apardığı siyasetin nə qədər doğru olduğu ötən il bir daha təsdiqləndi. Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza ataraq, qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədi. İstər siyasi, istərsə də sosial-iqtisadi uğurlarla zəngin olan 2017-ci il həm də illərdir yurd, torpaq həsrəti ilə yaşıyan soydaşlarımızın qəlbindəki ümidi çəräğının yenidən alışdırı, Qarabağa, doğma yurda qayıdışın başlığı ilə oldu. Azərbaycan dövləti ötən ilin iyun ayından Böyük Qayıdış planının icrasına başladı. Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndi məcburi köçkünlərin öz yurdlarına qayıtdıqları ilk yaşayış məskəni kimi tarixə düşdü.

İllərdir xalqımızın gözü Qarabağa gedən yoldadır. Hər kas doğma torpaqlara qayıdacağımız günü sebirsizliklə gözləyir. 2016-ci ilin aprel döyişlərindən sonra böyük qələbənin bizi nə qədər yaxın olduğuna bir daha əmin olduq. Çünkü Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsərətlə və qətiyyəli mövqeyi ortadadır. Həm aprel döyişlərində ordumuzun göstərdiyi şücaət, həm də Cənab Prezidentin prinsipial mövqeyi hər kesdə eminlik yaradır ki, böyük qələbə yaxındır. Beləliklə, şanlı aprel zəfərindən sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kədinin bərpası üçün Qaçıncların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitesinə, ilkin olaraq 4 milyon manat, sonra isə kəndə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncama uyğun



olaraq, 4,3 milyon manat vəsait ayırdı.

Sevincinin həddi-hüdudu olmayan 250-dən çox Cocuq Mərcanlı sakini doğma kəndlərinə qayıtmak üçün əriże ilə müraciət etdi. Bütün bunlar isə, bir milyondan çox məcburi köçkündə öz ata-baba yurdlarına dönməklərinə ümid və inam hissini gücləndirdi.

Ermənilər tərəfindən darmadağın edilərək, xarabalığa çevrilən Cocuq Mərcanlı kəndində tikinti-quruculuq işlərinin aparılması üçün tapşırıq verildi. Ötən il martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırıldı. Cəmi iki ayda, plana uyğun olaraq, ərazidə ilkın mərhələdə 50 (ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20 ikiotaqlı, 25 üçottaqlı və 5 dördətaqlı) fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr və eni 12 metr olan avtomobil yolu çəkildi. Strateji əhəmiyyəti ilə seçilən bu yolu inşası zamanı zəruri olan yerlərdə su keçidi təkildi və uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edildi. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırıldı, piyada zolaqları, yol-cizgi və yol göstərici xətləri çəkildi.

Subartezian quyusu qazıldı, 100 kubmetrlik su anbarı inşa edildi. Yeni komplekt transformator məntəqəsi, əhəminin, subartezian quyusuna xidmət edəcək transformator quraşdırıldı. Azərişiq" ASC tərəfindən 3510 kilovatlıq böyük yarımsənəsi inşa olundu. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Cəbrayıllı rayonunun ləğv olunmuş avtomobil yolları idarəsinə bu kənddə bərpa etdi. Daxili İşlər Nazirliyi polis idarəsi üçün, Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyi bütün rabitə-kommunikasiya xidməti üçün bina

tikdi. Sakinlərə operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə kənddə "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin Cəbrayıllı Sukanal idarəsinin Cocuq Mərcanlı sahəsi yaradıldı.

"Aztelekom" tərəfindən kənddə 10 kilometr məsafədən optik kabel çəkildi, 64 nömrə tutumlu elektron Avtomat Telefon Stansiyası, kənd daxilində telefon kabellərin yeraltı çəkilişi üçün kabel-kanalizasiya qurğuları quraşdırıldı, 1200 metrədək məsafədə daxili şəbəkə quruldu. Cocuq Mərcanlıda inşa edilən 50 yeni evin hamisi, əhəminin, məktəb telefonlaşdırıldı və internetlə təmin edildi.

İyunun 14-da, Qurtuluş Günü ərəfəsində Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinə səfəri ilə Böyük Qayıdış Konsepsiyasına start verildiyi gün kimi tariximizə yazıldı. Elə dövlət başçısı da bu tarixi günü belə qiymətləndirdi: "Cocuq Mərcanlı kəndinin bərpası, doğrudan da, tarixi hadisədir. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlıını tanır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır". Dövlət başçısı Cocuq Mərcanlıya səfəri zamanı işlərin bununla bitmədiyini vurgulayaraq, növbəti mərhələdə kənddə təqribən 100 əlavə ev, tibb məntəqəsinin tikiləcəyini və iş yerlərinin yaradılacağı ilə bağlı əlavə tədbirlərin görüleceyini söyledi. İyunun 15-də Prezident İlham Əliyev daha bir Sərəncam imzalayaraq, Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən, 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət bütçəsində nəzərdə tutul-

muş Prezidentin Ehtiyat Fondundan Qaçınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat vəsait ayırdı. Beləliklə, kənddə tikinti-quruculuq işlərinin ikinci mərhəlesi başlanıldı.

Sentyabrın 13-da isə, dövlət başçısı "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ekin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, Cocuq Mərcanlı kəndində ekin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 2017-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azerbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Şəhəmdar Cəmiyyətinə 1,5 milyon manat ayrıldı.

17 hektar ərazidə 100 fərdi yaşayış (14-ü birotaqlı, 38-i 202 ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı) evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparıldı. Hər bir aile üçün 10 hektar torpaq sahəsi ayrıldı. Qəsəbedaxılı yollara asfalt örtük salındı, elektrik, su və qaz xətləri çəkildi. İlin sonunda bütün tikinti işləri başa çatdı. İkinci mərhələdə fərdi yaşayış evlərindən savayı Klub-İcma Mərkəzi, 50 yerlik uşaq bağçası inşa olunub. Klub-İcma Mərkəzinin binası 150 yerlik geniş zaldan, kitabxana və digər otaqlardan ibarətdir. Bina lazımi inventar və avadanlıqlarla təmin edilib. Müasir istilik sistemi və zəruri avadanlıqla təchiz olunan bağçada isə iki qrup fəaliyyət göstərəcək.

Əlbette ki, bu gün Azerbaycan Ordusunun aprel qəlebəsindən sonra Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda və Lələtəpədə Azerbaycan bayrağı

dalğalanır. Cocuq Mərcanlı məscidinin minarəsindən verilən azan səsi həm şəhidlərimizin olməz ruhunu şad edir, həm də düşmənin canına vəlvələ salır.

Prezident İlham Əliyev bunu belə qiymətləndirib: "Azərbaycan dövləti Cocuq Mərcanlinin timsalında bir daha göstərib ki, heç vaxt işgalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayitsınlar. Cocuq Mərcanlinin, qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərda biz, qısa müddət ərzində, bütün təmir-bərpa işlərini aparacaqıq, şəhərləri, kəndləri yenidən quracaqıq və bu gün ağır vəziyyətdə, dağlımış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq".

ORDUMUZA VERİLƏN BEYNƏLXALQ QİYMƏT

Ilham Əliyevin töşəbbüsü ilə ölkənin hərbi sənaye kompleksində irimiqyaslı layihelerin reallaşdırılması ordu quruculuğunda esaslı dönüs yaratırdı. Hazırkıda 1200-dən çox adda hərbi teyinatlı möhsulun istehsalı qaydaya salınıb. Buraya müxtəlif hərbi teyinatlı silah-sursat, o cümlədən, döyüş texnikası daxildir. Tez-tez sərhəd bölgələrinə səfərlər edən, cəbhədə eşqər və zabitlərə görüşən, onların döyüş hazırlıqları ilə yaxından tanış olan Ali Baş Komandanın defsələrə bəyan etdiyi kimi, hazırkı ölkəmizin hərbi potensialı yüksək səviyyədədir. Ordu quruculuğu prosesi uğurla gedir və bu reallıq dünya ictimaiyyəti tərəfindən təsdiq olunur. Son vaxtlar dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan ordusunun getdikcə güclənməsindən, bu sahəyə diqqətin artırılmasından bəhs edən məqalələrin dərc olunması ordu quruculuğunun inkişafının göstəricisidir. ABŞ-də noşr olunan "U.S. News and World Report" nəşri Azərbaycan ordusunun ən güclülərdən olduğunu yazıb. Qeyd edib ki, Azərbaycan ordusu Macarıstan, Rumuniya, Çexiya, Malayziya kimi ölkələri geridə qoyub. Aparıcı reyting agentlikləri də təsdiq-ləyiblər ki, bu gün Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Yerli istehsal silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Şənli aprel qələbəsinə və bu yaxınlarda Naxçıvanda orдумuzun daha bir zəferini Milli Ordumuzun gücünün göstəricisi kimi

qəbul etmək olar.

Bu gün qeytiyyətlə deyə bilerik ki, tək silahlı olma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işgaldən azad etməyə qadirdir. Ordumuzun eks-hücum əməliyyatı zamanı düşmənə sarsıcı zərbələr vurması, tariximizə şanlı aprel qələbəsini yazması dediklərimizin tesdiqididir. Dörgünlük müharibədə Azərbaycan Ordusu 20 ilden artıq müddətde düşmən işgalində olan ərazilərimizin 2 min hektarı azad etdi və erməni silahlı qüvvələrinə sarsıcı zərbələr endirdi. Ermənilərin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusunu sıradan çıxarıldı. Silahlı Qüvvələrimiz tərəfindən Ağdərə-Çəbrayıllı istiqamətindəki strateji yüksəkliklər nozareti alındı. Düşmənin hərbi-siyasi strategiyası iflasa uğradı. Ermənistən hərbi strukturundakı problemlər və boşluqlar ortaya çıxdı. Məhz bu uğurlu döyüşün nəticəsi olaraq, işgal ərazisində "Böyük Qayıdış"ın esası qoyuldu. Hazırda Çəbrayıllı rayonunun Cucuq Mərcanlı kəndinin sakinləri öz dədə-baba torpaqlarında hər cür infrastruktura malik evlərdə tohlükəsiz yaşayırlar. Artıq düşmən tərəfi tam əmindir ki, Azərbaycan bütün sahələrdə, o cümlədən hərbi sferada Ermənistəni dəfələrlə qabaqlayır. Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimizin fəaliyyətinə ən böyük qiyməti Ali Baş Komandan İlham Əliyev verdi. Dövlət başçısı bildirdi ki, aprel savaşı bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin və ordumuzun gücünü göstərən amildir: "Aprel döyüşləri nəticəsində Füzuli, Çəbrayıllı və Ağdərə rayonlarının işgaldən azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalgalanır. Bu döyüslər göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işgalla barışmayacaq,

öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək".

Son illər hərbi qulluqçuların sərf döyüş hazırlığı ilə məşğul olmaları üçün bütün imkanlar yaradılıb. Əsas döyüş təminatını müəyyən edən vəzifelərə ixtisaslı mütexəssislərin və peşəkar hərbi qulluqçuların qəbul edilməsi orдумuzun döyüş hazırlığının yüksəlməsinə müsbət təsir göstərib. Şəxsi heyətin təsərrüfat işlərindən kənarlaşdırılması, yardımçı təminat sahələrinə mülki işçilərin qəbul edilməsi döyüş hazırlığının optimallaşdırılması istiqamətində atılan ən vacib addimlardan biridir. Prioritet istiqamətlərdən biri də hərbi qulluqçuların sosial-məişət şəraitlarının yaxşılaşdırılmasıdır. Dövlətimizin diqqəti və qayğısı nəticəsində son illər Bakı, Gəncə və Naxçıvanda minden çox hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə iki minden çox hərbi qulluqçu xidməti mənzillə təmin olunub. Silahlı Qüvvələrimizin şəxsi heyətinin eksər hissəsi yeni, müasir komplekslərdə, hərbi şəhərciklərə yerləşdirilib. Qısa müddədə, xüsusən cəbhəboyu zonada 20-dən çox hərbi şəhərcik tikilərə istifadəyə verilib.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu bizim üçün ən başlıca və prioritet məsələ olaraq qalmaqdır. Görülen bütün işlər də məhz bu prioritet məsələnin əhəmiyyəti nəzərə alınaraq heyata keçirilir. Müxtəlif xarici ölkələrə sefər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dünyanın qabaqcıl silah istehsalçısı olan müəssisələrde olması və eməkdaşlığı dair sazişlər imzalamaşı bunları deməyə tam əsas verir. Ali Baş Komandanın tapşırıqına əsasən, 2018-ci ildə də ordu quruculuğu prioritet

sahəlerden biridir. Əminliklə deyə bilerik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətən-pərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu hər bir əmri dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır. Qarşıda duran ən mühüm vəzifə isə işgal altındakı torpaqlarımızı tezliklə azad edərək xalqımız və dövlətimiz tərəfindən Silahlı Qüvvələrə göstərilən etimadı doğrultmaqdır. Azərbaycan Ordusu gecə-gündüz əzmələ çalışmaqla bu hədəfə doğru inamlı yaxınlaşır.

100 İLLİK ŞƏRƏFLİ YOL

1918-ci il may ayının 28-de öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətin tərkibində Daxili İşlər Nazirliyi de yaratdı. Həmin dövrdə fəaliyyət göstərən polis orqanları Azərbaycan dövlətinin formalasmasında, milli maraqların qorunmasına mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarda olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Fətəli xan Xoyskinin başçılığı ilə işə başlayan yeni hökumətin qarşısında çox mürəkkəb və çətin vezifeler durdu. Təbii ki, asayışın qorunması da bu sıraya aid məsələ idi. Ona görə də iyulun 2-de Gəncədə ilk polis orqanları təsis edildi, onların kadr və məvacib məsələlərinə baxıldı.

Fətəli xan Xoyski ilk hökumətin sədri olmaqla yanaşı, bir müddət həm de daxili işlər naziri kimi də fəaliyyət göstərdi. Çox keçmedi bu vezifə Behbud xan Cavanşirə həvələ olundu. Cümhuriyyət qurucuları o illərdə əsl fədakarlıq göstərildilər, mümkin olan bütün işləri gördülər. Təessüf ki, erməni-bolşevik daşnakları xalqımızın azadlıq eşqinin alovlanmasına imkan vermedi.

Buna baxmayaraq, 1920-ci il aprelin 28-de Azərbaycan Xalq Cümhuriyyətinin süqtündən sonra, yeni, SSRİ dövründə Moskvadan tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyi təmin edən orqan kimi püxtələşdi, xeyli təcrübə qazandı və bir struktur kimi özünü təsdiqledi.

Daxili işlər, keçmiş milis, indiki polis orqanlarının tarixinə nəzər salıqda, ilk növbədə, taleyini bu çətin, məsul və şe-

rəflı peşəyə bağlayaraq, cinayətkarlıq qarşı mübarizədə, həmçinin vaxtılık ikinci Dünya və Böyük Vətən müharibələrində, sonralar isə müstəqil dövlətimizin ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş polislərimizin xatirəsini ehtiramla yad etmək mənəvi borcumuzdur.

Sovet hakimiyəti illərində respublikamızın daxili işlər orqanlarının fəaliyyətinin köklü şəkildə yenidən qurulmasında və milli mənafələrimizə uyğun bir müstəviyə keçirilməsində, xüsusən, kadr potensialının xalqımızın vətənpərvər övladları hesabına milliləşdirilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhz onun 1969-cu ildə respublika rəhbəri seçilməsindən sonra daxili işlər orqanlarının həyatında yeni dövr başlanmış, şəxsi heyətin ideya-mənəvi cəhətdən saflaşdırılması, telim-tərbiyə işinin milli deyərlər əsasında qurulması, peşə hazırlığının yüksəldilməsi isiqtiqamında mühüm addımlar atılmışdır. Məlum olduğu kimi, həmin dövrdə ulu öndərin respublikada haqq-ədalətin öz yərini tutması, vətəndaşların hüquq və mənafələrinin etibarlı şəkildə qorunması, cinayətkarlıq qarşı mübarizədə cəmiyyətin roluñun artırılması məqsədilə həyata keçirdiyi tədbirlər keçmiş SSRİ miqyasında rəğbətlə qarşılanmış, onun "Qoy ədalət zəfər çəlsin!" şüarı diller əzbəri olmuşdur. Respublikada ali hüquq təhsili sahəsində aparılan islahat nəticəsində isə adı fəhlə-kəndli ailəsində çıxmış yüzlər gəncin gələcəkdə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında yüksək vəzifə tutmasına imkan yaranmışdır.

Məhz Ulu Öndərin rəhbərliyi dövründə əsl vətənpərvərlik və peşəkarlıq keyfiyyətləri əzx etmiş daxili işlər orqanları əməkdaşları xalqımızın azadlıq mübarizəsinə güclü destək verməklə yanaşı, 1988-ci ildən Dağlıq Qarabağda azərbayc-

anlı əhalinin mühafizəsində, sonralar isə Ermənistanın hərbi təcavüzüne qarşı döyük emalıyyatlarında hüner və igidlik nümunələri göstərmişlər. Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri elil olmuş, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülmüşdür. Onların peşə borcuna, dövlətə, vətəne sədaqəti gənc polis əməkdaşları üçün ən yaxşı örnəkdir. Ulu Öndər Heydər Əliyev sovet dövrü ilə müstəqillik dövrünün daxili işlər orqanlarını müqayisə edərkən demişdir ki, indi Azərbaycan polisi Azərbaycan əvladlarının polisidir, milli polisidir və bununla fəx etmək lazımdır.

Qeyd etmək lazımdır ki, dövlət müstəqilliyyinin bərpasından sonrakı ilk illərdə ölkədə yaranmış ağır böhran, bütün sahələr kimi, hüquq-mühafizə orqanının da fəaliyyətinə mənfi təsir göstərmiş, respublikada hökm sürən anarxiya, özbaşınlıq kriminogen væziyyəti daha da ağırlaşmışdı. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyi qayıdı ile ölkə vətəndaş müharibəsi və parçalanmaq tehlükəsindən xilas oldu, eyni zamanda hüquq-mühafizə sisteminde, polisdə esaslı dönüş yarandı. Məhz dahi rəhbərin təşəbbüsü və rəhbərliyi ilə qısa vaxtda polis orqanlarının fəaliyyətində köklü dəyişikliklər aparıldı, siyasi konvukta nəticəsində bu orqana göstirilmiş çoxlu sayıda təcrübəziz və səriştəsiz adamlar xidmetdən xaric edilərək, şəxsi heyətin peşəkar və səbatlı, xalqa və dövlətə sədaqətli kadrlarla möhkəmləndirilməsinə başlanıldı. Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərمانı respublikada hüquq-mühafizə sisteminin yeni demokratik prinsiplər əsasında qurulması, qanunçuluğun möhkəmləndi-

rilməsi və cinayətkarlıqla qarşı mübarizənin gücləndirilməsi sahəsində dövlət siyasetinin əsas istiqamətlərini müəyyənleşdirmişdir. Ümumiyətə, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhberlik etdiyi dövrə daxili işlər orqanlarının fəaliyyətinin hüquqi əsaslarını müyyən edən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalılmışdır. Nəticədə cəmiyyətdə xüsusi narahatlıq doğuran və gərginlik yaradan cinayətkarlıq hallarının aradan qaldırılması sahəsində ciddi uğurlar əldə edilmiş, ən başlıcası, dövlətçiliyə sədaqətli, mətin, mübariz, peşəkar Azərbaycan polisi formalaşmışdır. Həmin dövrü dəyərləndirərkən ulu öndərin 2002-ci ildə polis işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli mərasimdə söylədiyi fikirləri xatırlamaq yerinə düşür. O, deymişdir: "Ölkəmizdəki möhkəm sabitlik bir tərəfdən cinayətkarlıqla mübarizə, sizin öz vəzifələrinizi layiqincə yerinə yetirməyiniz, ikinci tərəfdən də insanların, vətəndaşların hüquqlarının qorunması üçün dövlətimizin yaratdığı təminat nəticəsində mümkün olmuşdur. Əgər vətəndaş istədiyi vaxt evindən rahat çıxıb harasa gedirə, axşam haradada istirahət edə bilirsa, şəhərin hər hansı hissəsinə rahat gedə bilirsa, demək, bəli, bizim polis, Daxili İşlər Nazirliyi sabitliyi, asayışı, eyni zamanda, insanların hüquqlarını təmin edirlər. Sizin vəzifəniz budur və bu vəzifəni layiqincə yerinə yetirmək lazımdır".



212

BİRİNCİ VİTSE-PREZİDENT MEHİRİBAN ƏLİYEVANIN MDB ÖLKƏLƏRİNİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ İLE GÖRÜŞÜ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.

MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsindən məmənunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva Şurənin artıq 5-ci toplantısının ölkəmizdə baş tutduğunu qeyd etdi.

Azərbaycanın MDB-nin fəal üzvlərindən biri olduğunu deyən Mehriban Əliyeva əsas vəzifənin müxtəlif sahələrdə - ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərəkətlişli əməkdaşlığı, kooperasiyanı

inkişaf etdirmək olduğunu vurguladı. Bildirdi ki, MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir. "Sabitlik, ictimai asayış, qanunun alılıyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir", - deyən Birinci vitse-prezident ölkəmizdə Şurənin işinə böyük əhəmiyyət verildiğini vurguladı, Azərbaycanın regionun təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırıldı. Ölkəmizdə cinayətkarlığın səviyyəsinin aşağı olduğunu, baş vermiş cinayətlərin çoxunun açıldığı, ağır və xüsusilə ağır cinayətlərin sayının 30 faiz azaldığını müsbət hal kimi xarakteriza eden Mehriban Əliyeva Şurənin fealiyyətinin gələcəkdə bu meyllərin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının operativ informasiya mübadiləsi, risklərin minimuma endirilmesi, mütəşəkkil cinayətkarlıqla, narkotrafik, terrorizm, ekstremizmle birgə mübarizə üçün çox gözlə platforma olduğunu deyən Birinci vitse-prezident Mehriban Əliyeva qloballaşmanın doğdurduğu yeni təhdidlər və çağırışlarla səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın zərurılığının vurguladı.

Birinci vitse-prezident İnterpolun baş katibi Yurgen Ştoku salamlayaraq onu bu mühüm vəzifəyə təyin olunması münasibətə təbrik etdi. Ümidvar olduğunu bildirdi ki, İnterpol gələcəkdə də bu regionda təhlükəsizliyin təmin olunmasını dəstekleyecək.

Azərbaycanın Birinci vitse-prezidenti deyib: "Sizin diqqətinizi Azərbaycanın Dağılıq Qarabağ bölgəsində bir sira xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istardım. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi

213

səxs aşkar edilib. Bununla yanaşı, 710 xarici vətəndaş işgal olunmuş ərazilər gəlib. Dağılıq Qarabağ Azərbaycanın ayrlırmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünyaya taniyib. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becəriləməsi və sonradan tرافiki üçün istifadə olunması faktları mövcuddur. Bu da səzsiz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər tərəfindən, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz hamim hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Əlbəttə, bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq. Mən bir daha təcrübəni bölüşdürüñüzə, bizim birgə işimizə görə təşəkkür etmək istəyirəm və əminəm ki, gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik".

Birinci vitse-prezident Mehriban Əliyeva bir daha Azərbaycanın MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının işini yüksək qiymətləndirdiyini dedi və Şuranın işinə uğurlar arzuladı.

Rusyanın daxili işlər naziri, MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının sədri Vladimir Kolokoltsev Şuranın budefəki iclasında bir çox vacib məsələlərin müzakirə olunacağı və mühüm qərarların qəbul ediləcəyini bildirdi. Vladimir Kolokoltsev birgə söylerin əhemmiyyətini vurgulayaraq qəbul edilən qərarların vətəndaşların təhlükəsizliyinin təmin olunmasına yönəldiyini diqqətə çatdırdı.

İSTEFADA OLAN GENERALLA SÖHBƏTDƏN

Mən bu yerde jurnalist Səyyad Ağbabalının "İstefada olan generalla səhbətdən doğan yazı"ını oxuculara təqdim etmək istərdim:

Bir hadisə heç vaxt yadimdə çıxmır. 1995-ci ilin mayında Bolqarıstanın rəsmi səfər edən Azərbaycan prezidenti Heydər Əliyevi müşayiət edən mətbuat işçiləri ilə səhbət edən bolqar mütəxəssis bizi əməlli-başlı çəşqin vəziyyətə salmışdı. O, Azərbaycan, onun tarixi, coğrafiyası, mədəniyyəti, təbii sərvətləri haqqında biza bəzi suallar verib cavablar aldıdan sonra zəndələ üzümüze baxıb sanki demək istəyirdi: tarixinizi yaxşı-yaxşı öyrənin. Rus dilində serbest danışan həmin bolqar Cənubi Qafqaz üzrə mütəxəssis idi və etiraf edim ki, onun ölkəmiz haqqında biliyinə heyran qalmamaq mümkün deyildi. İki mən qarşıq bezilərimiz ona həsəd apara bilərdi.

Oxşar vəziyyətlə mən bir də 15-20 gün əvvəl Yessentuki şəhərində rastlaşdım. Sanatoriyada tanış olduğum, ünsiyyət qurdugum İvan Sergeyeviçin yaşı 75-i keçə də, sağlam bədəni, MDB məkanında baş verən hadisələrə özəl münasibəti və dəmir məntiqi ilə məni hər dəfə, az qala, künce qısnayırdı. O, keçmiş SSRİ Daxili İşlər Nazirliyində kifayet qədər sanballı vəzifə tutmuş istefada olan general-major idi. Artıq üçüncü axşam idi ki, biz gözətti zamanı Rusyanın NTV kanalı ilə hər gün saat 19:30-da yayımlanan "Şef" kinoserialının müzakirə edirdik. Bu film Moskvadan Sankt-Peterburqa ezam olunan polis polkovnik Rostarquyevin və onun komandasının fealiyyətinə həsr olunub. Filmin yaradıcı heyəti Piterin şöbə rəisiindən biri olan polkovnik Rostarquyevin timsalında Rusiya polisinin qəhrəman obrazını çox mükəmməl yaradıb.

Polkovnikin mübarizə apardığı obyektlər mənşeyinə, formasına, fəaliyyətinə görə çox müxtəlifdir. Narkobaronlar, qanunsuz fəaliyyət göstərən kazinolar, əhalini və dövləti çapıl-talayan ofşor banklar, böyük bizneslə məşğul olan firildaqçı firma və evtikmə şirkətləri, kütləvi iqtisad törədənlər və onların təşkilatçıları, müxtəlif vasitələrlə mehkumluqdan vaxtından tez azadlıqqa çıxan "yeraltı dünya"nın məşhur isimləri və sair. Söhbət əsnasında mən istefada olan general-majorun diqqətinə çatdırıldım ki, polkovnik Rostarquyev filmin mülliiflərinin xəyallarında yaratdıqları obradır və reallıqdan çox-çox uzaqdır. İvan Sergeyeviç meni zəndələ süzbü dedi:

- Rostarquyev kimiləri Rusiyada yüzlərdir. Əfsus ki, biz onları vaxtında tanıyıb qiymətləndirə bilmirik. Bir də ki, jurnalist, ümumiyyətə sən polisin fəaliyyəti ilə bağlı məlumatlaşın?

- Müəyyən qədər.

- Elə isə keçmiş SSRİ-nin daxili işlər nazirlərindən kimi və necə tanıyırsan?

- Puqo vaddasında qalıb. O özünü kabinetində güllələdi. Brejnev'in daxili işlər nazirinin müavini olan kürəkəni haqqında da o vaxtlar yaxşı söz-söhbət gəzmirdi - deyib fikrimi tamamladım.

İvan Sergeyeviç qəfil söhbətin mövzusunu dəyişib soruşdu:

- Sizlər Heydər Əliyevin avtobiografiyasını və fəaliyyətini yaxşı öyrənmisiniz?

- Əlbəttə, o, Azərbaycan xalqının ümummilli lideri və ölkəmizin real müstəqilliyinin təminatçısıdır. Bu gün Azərbaycan Respublikasının əldə etdiyi bütün uğurlar onun strategiyasının təntənəsidir.

Fikrimi davam etdirmək istəyirdim ki, general sözümüz

keşdi:

- Əzizim, mənə elə gelir ki, bu gün Rusiyada yaşayış nəsil və sovetlər dönməndə rəhbər vəzifələrdə çalışanlar Heydər Əliyevi daha yaxşı tanıırlar. O, seçilən sovet rəhbərlərindən biri kimi yaddaşlara hopub və Rusiya üçün heç də az iş görməyib. Heydər Əliyev xüsusi istedad sahibi, böyük rəhbər idi. Bizlər - keçmiş Sovet İttifaqının hüquq-mühafizə orqanlarının rəhbərləri həmişə ondan öyrənməyə çalışır ve açığını deyim ki, əməlli-başlı çəkinirdik. Azərbaycanda hələ sovetlər dönməndə, sonra da müstəqilliyin barpa olunanndan sonra qayda-qanunu yaradan o oldu. Başda Daxili İşlər Nazirliyi olmaqla, digər hüquq-mühafizə orqanlarının gücü ilə Moskva, mərkəzi hakimiyət Heydər Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin seçimində zərgər dəqiqliyinə həmişə həsəd aparırdı.

Söhbətin bu yerində general mənə daha bir sual ünvanladı:

- Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki uzun zamanda neçə daxili işlər naziri ilə işləyib?

Anı fikirleşib suala cavab vermək istəyirdim ki, general mənən aralındı. "Sabah görüşərik" - deyə Kurort Parkının sol səmtində yerləşən imperator II Nikolayın vanna qəbul etdiyi binaya bir daha tamaşa etməyə yollandı. Mənəsə otağa dönüb yaddaşımı təzələməyə başladım. Azərbaycan polisinin tarixi, onun fəaliyyəti haqqında çoxsaylı yazılarını xəyalında canlandırmışa çalışdım. Böyük öndərin söylədiyi bu fikirləri xatırladım: "1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçiləndən sonra həmin ilin sonunda mənim ilk addımlarından biri DİN-də yaranmış ağır vəziyyəti aradan götürmək oldu. DİN rəhbərliyində dözlülməz bir vəziyyət yaranmışdı. Onlar əhali arasında hörmətlərini itirmişdilər. Alınan şikayətlər həd-

dindən artıq çox idi və mən DİN rəhbərliyində ciddi dəyişikliklər etmək zəruriyyətində idim. Mən bu addımı atarkən şübhəsiz ki, həmin vəzifəni, o sahəni - dövlət üçün mühüm olan sahəni etibarlı, bu işi apara biləcək, sədaqətli bir adama tapşırımlı idim. Mən Arif Heydərova çox inanurdum, etibar edirdim. Ona görə də mən onu daxili işlər naziri təyin etdim. Mən o vaxt Azərbaycanda rəhbər olarkən o, əsas dayaglırmışdır biri olub".

Daha sonra mən ümummilli liderin xalqın tölebi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra DİN-in rəhbər işçilərinin iştirakı ilə Prezident Aparatında keçirdiyi müşavirə zamanı səyliydi fikirləri yadına saldım. O vaxt prezident belə deyib: "Respublikanın bu ażır vəziyyətində qarşısında duran vəzifələrin yerinə yetirilməsi, DİN-in, onun orqanlarının fəaliyyətindən çox asılıdır. Məni şəxşən bir prezident kimi narahat edən odur ki, DİN böyük qüvvəyə malik olsa da, qarşısında qoyulan vəzifələri yerinə yetirə bilmir. Cinayətkarlıq həddən çox artıb. İnsانların hüquqları tapdanır. DİN-in, onun orqanlarının ətrafında qeyri-sağlam mühit var. Bu orqanın bəzi idarələri nazirliyin rəhbərliyi tərəfindən nə üçün idarə oluna bilmir?"

Dövlət başçısı bəzi mülahizələri və çıxışları dinleyir, öz qərarını belə açıqlayır: "Daxili işlər naziri vəzifəsinə Ramil Usubovu təyin edirəm. Ramil Usubova tam inanıram, prezident kimi ona etimad göstərirəm".

Realliq odur ki, ümummilli lider Azərbaycana rəhbərlik etdiyi her iki döndən daxili işlər naziri vəzifəsinə təyin etdiyi şəxsləri əvəzləmeyib. Cəfər Vəliyevin daxili işlər naziri vəzifəsinə təyin edilməsi isə Arif Heydərovun qətlə yetirilməsindən sonra baş verib.

Mən generala verəcəyim cavabda ümummilli liderin daxili

işlər naziri vəzifəsinə təyinatda əsas götürdüyü prinsipi də müyyəyenləşdirdim: etibar, sədəqət, peşəkarlıq.

Ivan Sergeyeviçlə növbəti görüşümüz zamanı onun daha hansı istiqamətdən "atəş açacağı" bilmədiyimdən Azərbaycan polisinin tarixi fəaliyyəti ilə bağlı bəzi məqamları da özüm üçün bir daha yəqinləşdirdim. Yəqinləşdirdim ki:

- Azərbaycanda ilk uyezd polis idarələrinin əsası 1840-ci ildə qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrlə fəaliyyət göstərməkən tədricen ölkə ərazisini bütövlükde əhatə edib. Belə vəziyyət 1918-ci ilin aprelindən davam edib. Daşnak Şəumyanın rəhbərliyi ilə Bakı Xalq Komissarları Soveti yarananдан o, özünün Daxili İşlər Komissarlığını da təsis edib. Bolşevik Alyoşa Caparidze onun ilk rəisi olub.

- Azərbaycan Xalq Cumhuriyyəti dövründə - 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Cumhuriyyətin ilk baş naziri ve daxili işlər naziri vəzifəsini Fətəli xan Xoyski tutub. Xoyskiden sonra dəbaş nəfər - Cavanşir Behbudov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbeyov, Məmmədhəson Hacınski, Müstafa bəy Vekilov daxili işlər naziri vəzifələrində çalışıblar.

- 1920-ci ilin aprelində bolşevik Rusiyası Azərbaycanı işğal edəndən sonra ilk daxili işlər naziri vəzifəsinə Həmid Sultanov təyin edilib. Sovet Azərbaycanı dövründə 14 nəfər bu vəzifəni tutub. Onlardan üçü milliyyətcə rus olub - Stepan Fyodoroviç Yemelyanov (08.1929-02.1941), Qusanov Anatoliy Mixaylovic (08.1953-25.03.1954), Buhqa İvan Yevistofiyeviç (30.04.1954-10.07.1956).

- Torpaqlarımızın azadlığı və suverenliyi uğrunda gedən döyuşlər zamanı 931 nəfər polis əməkdaşı səhid, təxminən bir o qədəri də əsil olub. 65 nəfər polis əməkdaşı Azərbay-

ann Milli Qəhrəmanı adına layiq görürlüb.

Generalla növbəti görüşə həm bu, həm də digər faktlarla özümü hazırlayıb getdim. Prezident İlham Əliyevin Azərbaycan polisinə göstərdiyi qayğı və diqqəti, bu orqanda aparılan islahatları öks etdirən bəzi məlumatları da qeyd etdiyim dəftərcəmi çıxarıb tələbə müəllimine imtahan verirmiş kimi onun qarşısında dayandım. O isə dəftərcəmi nəzakətlə büküb mənə qaytardı. "Bütün bunları Bakıya dönmənde yazar və çap etdirən. Deyəsen, sizdə iyulun 2-si Polis Günüdür. Həm də təbrik etmiş olarsan. Kim bilir, belkə yaşı zabitlərdən və DİN-in keçmiş rəhber işçilərindən meni xatırlayan oldu. Mən istefada olan polis general-majoru kimi Ali Baş Komandan başda olmaqla Azərbaycan polisinə ad günü münasibətə tebrik edirəm. Onlara cinayətkarlıq qarşı mübarizədə, ölkənin təhlükəsizliyinin təmin olunmasında, sabitliyin və insan hüquqlarının qorunmasına yeni-yeni uğurlar arzulayıram" - dedi.

Qarışqı fikirlər içərisində Bakıya döndüm. Hələ də "Şef" filminin və istefada olan generalla olan səhbətlərin tosirindən çıxa bilməmişəm. Düşünürəm, görəsən, bizdə bənzər filmlər niyə çəkilir? Azdimi Azərbaycanın qəhrəman polis əməkdaşları? Bütün hayatını cinayətkarlıq qarşı mübarizəyə həsr edən, hər an ölümle burun-buruna dayanan, içdiyi anda sədaqətlə xidmat edərək şəhidlik zirvəsinə ucalan Azərbaycan polisinin ölməz obrazı niyə on yüksək səviyyədə ekranlaşdırmasın? Hələ bir düşünün, birçə gün onlar fəaliyyətlərini dayandırsalar, nələr baş verər? Təsəvvür etmək belə çətinidir.

Bu yazıya nöqtə qoymazdan əvvəd ümummilli liderin Azərbaycan polisinin yaranmasının 84-cü ildönümüne həsr olunan təntənəli mərasimdə söylədiyi fikirləri bir daha oxuyuram: "Daxili işlər orqanları Azərbaycan dövlətinin əsas-


sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir, Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Ona görə də bu gün bizim hamımızın bayramıdır".

İyulun 2-si hamımızın bayramı olduğundan, mən də həmişə Azərbaycan polisinin tarixi və fealiyyətindən yaranın bir jurnalist kimi, bütün polis əməkdaşlarını peşə bayramı münasibətə ürəkden təbrik edir, müstəqil Azərbaycan Respublikasına və xalqına xidmətdə başuculuğu, şəxsi həyatlarında xoşbəxtlik arzulayıram.

İllerdə ki, iyulun 2-de mətbuatda Polis Günü münasibətə analistik təhlilə söykənən, əhatəli yazılarla çıxış etmişəm. Bu dəfə isə tamam başqa forma və tamam başqa səpkidə bir yazı alındı. Mənim yazılarımı izleyənlər yanaşma tərzini və formanı yanlış da hesab edə bilərlər. Belə olarsa, heç də incimərəm. "Yanlış da bir naxışdır" - deyib atalar.


Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin təhsil və peşə səviyyəsinin daim yüksəldilməsini, gənclərin irəli çəkilməsini diqqət mərkəzində saxlamışdır. Məhz onun göstərişi əsasında Daxili İşlər Nazirliyinin Polis Akademiyası genişləndirilmiş, bu xüsusi təhsil müəssisəsinə qəbul planı artırılmış, təlim-tədris prosesinin on müasir standartlar əsasında təşkili təmin olunmuşdur.

Müstəqil Azərbaycanın hərtərəfi inkişafında yeni mərhələ siyasi rəhbərliyi Heydər Əliyev dövlətçilik məktəbinin on istedadlı və qüdrətli yetirməsi cənab İlham Əliyevin gəlisi ilə başlanılmışdır. Xalqımızın yüksək etimadını və məhəbbətini qazanmış möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi




ilə aparılan genişmiqyaslı islahatlar daxili işlər orqanlarını da əhatə etmiş, polisin cəmiyyətde rolunun və nüfuzunun daha da artırılmasına münbit zəmin yaratmışdır. Dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “Azerbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin tekniləşdirilməsinə dair” Dövlət Proqramının (2004-2008-ci illər) uğurla icra ediləsi Daxili İşlər Nazirliyində struktur islahatlarının dərinleşdirilməsini, onun fəaliyyətinin daha da tekniləşdirilməsini və beynəlxalq standartlara uyğunlaşdırılmasını, maddi-texniki təminatının daha da yaxşılaşdırılmasını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsini təmin etmişdir. Görülüş tədbirlərin nəticəsidir ki, polis orqanları bu gün asayışın, təhlükəsizliyin və hüquqi qaydaların təminində ən müasir vasitə və metodlardan istifadə etməklə cinayətkarlığın profilaktikası, kriminogen vəziyyətin nəzarətdə saxlanması, baş vermiş cinayet hadisəlerinin üstünün vaxtında açılması istiqamətində ciddi uğurlar əldə edir. İnsanların həyatının, sağlamlığının, qanuni monafelerinin, hüquq və azadlıqlarının qorunması kimi şərəfli bir sahədə xidmet göstəren polis işçilərinin peşə səviyyəsi son illərdə daha da yüksəlmüşdür, hemçinin yüksək fiziki, mənəvi və intellektual imkanları olan gencərin polis orqanlarında xidmətə qəbulu sahəsində mütəmadi iş aparılır.

Hazırda ictimai asayışın və emin-amanlığın qorunması sahəsində Azerbaycan dünyasının öncül dövlətlərindən biridir. Belə ki, bizdə əhalinin hər 100 min nəfərine düşen cinayətin sayı dünya ölkəleri ilə müqayisədə dəfələrlə az, açılma faizi isə xeyli yüksəkdir. Qeydə alınan cinayətlərin strukturunda isə ağır və xüsusiətə ağır cinayətlərin payı isə, texminən, 11 faiz teşkil edir ki, bu da dünya ölkəleri ilə müqayisədə aşağı göstəricilərdən sayılır. Bu gün bütün dünya müxtəlif xarakterli terror hadisələrindən, sözün heqiqi mənasında, dəhşətə



gelməkdədir, Avropa ölkələrində, elcə də qardaş Türkiyədə son vaxtlar baş verən iri terror hadisələrində yüzlərlə günsüz insan həyatını itirir və ya ağır xəsəretlər alaraq, ömürlük əli əvvərilir. Mühərbi vəziyyətində, Ermənistən xüsusi xidmət orqanlarının və erməni terror təşkilatlarının hədəfində olmasına baxmayaraq, artıq uzun illərdir ki, ölkəmizdə her hansı terror hadisələrinin baş verməməsi, belə hərəkətlərə dair planların vaxtında ifşa edilərək, qarşısının qətiyyətə alınması hüquq-mühafizə və təhlükəsizlik orqanımızın, o cümlədən Azerbaycan polisinin ayıq-sayıqlığının, terrorçuluğa və ümumən cinayətkarlıq qarşı mübarizə sahəsində səmərəli və peşəkar fəaliyyətinin çox mühüm göstəricisidir.





224

NAZİRDƏN MARAQLI AÇIQLAMALAR

Doğrudan da Azərbaycanda polis orqanlarının inkişafından və təkmilləşməsindən danışarkən bu işdə ümummilli lider Heydər Əliyevin rolunu ayrıca qiymətləndirməmək mümkün deyil. 1920-ci ildən sonra Azərbaycan milisi sovet milisinin tərkibində formalasır ve inkişaf edirdi. Burada onu da nəzərə almalıyıq ki, 1969-cu ildə keçmiş Azərbaycan SSR-in rəhbəri seçilən ulu öndər Azərbaycan polisində yaranan milli-ideoloji boşluğun aradan qalxması sahəsində tarixi qərarlar qəbul etmişdi.

Azərbaycan dövlət müstəqilliyini yenidən eldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Bu dövrün çətinliklərinin çox hissəsi həm də Azərbaycan polisinin üzərinə düşdü. Azərbaycanda nizami ordunun olmadığı bir dövrdə Ermenistanın hərbi təcavüzünün qarşısında böyük hünər və mərdliklə dayanan polis bu yolda xeyli sayıda şəhid vermişdir.

Ancaq bele itkilərimiz olmaya da bilərdi, yaxud çox az sayda olardı. Əger ulu öndər siyasi hakimiyətdən konarda qalmayıdı...

Daxili işlər naziri, general polkovnik Ramil Usubov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı mətbuatı geniş müsahibə verib ("Azərbaycan" qəzeti, 8 may 2018-ci il). Həmin müsahibəni olduğu kimi nəzərinizə çatdırırıq.

- Cənab nazir, ümummilli lider Heydər Əliyevin anım günləri xalqın böyük ehtiramı ilə qeyd edilir, onun cahanşümul fəaliyyətinin mahiyyəti bir daha yada salınır. Şübhəsiz, Azərbaycanın daxili işlər orqanlarının fəaliyyət salnaməsində də ulu öndərin silinməz izləri, böyük töhfələri var...

- Əslində, Heydər Əliyev kimi bir dühədan, qüdrətli dövlət xadimindən danışarkən onun fealiyyət istiqamətlərini yalnız bir struktur çərçivəsində qiymətləndirmək düzgün olmaz. Nəzərə alaş ki, bir neçə həftədən sonra Xalq Cümhuriyyətinin, yeni dövlət müstəqilliyimizin 100-cü ildönümünü qeyd edəcəyik. Bu dövrün isə, demək olar ki, tam yarısı Heydər Əliyev şəxsiyyətinin ebədiyyasə adı, möhtəşəm fəaliyyəti, tarixi töhfələri və ideyalarının hayata keçməsi ilə əlamətdاردır.

Bu gün tarixin in qüdrətli Azərbaycanının vətəndaşı olaraq hamımız dövlətimizin əldə etdiyi böyük nailiyyətlərlə, genişmiqyaslı yüksəliş dinamikası ilə qürur duyurub. Bir uğurların teməli məhz 1969-cu ildən qoyulub. Bir meqama da toxunum ki, mən Azərbaycanın qurtuluş tarixinin yalnız 1993-cü ildən hesablanması fikri ilə bir o qədər də razılışmiram. Hesab edirəm ki, 25 il önce Azərbaycanın qurtuluş tarixinin sadəcə ikinci mərhəlesi yaşandı. İlk mərhəle 49 il əvvəl böyük iqtisadi-sosial problemlər, ictimai-siyasi təlatüm-

225

lər, mənəvi aşınma yaşayan Azərbaycanda hakimiyətə Heydər Əliyevin goliş ilə başladı. Həmin dövrdən bu dahi şəxsiyyət dövlətinə, xalqına xilaskar missiya ilə rəhbərlik etdi və qısa müddətdə Azərbaycanın böyük intibahının müəllifinə çevrildi.

Heydər Əliyev gənc yaşılarından vətəninə, xalqına xidmət etməyi öz həyatının əsas amali seçmişdi, həm də fəvqələdə təşkilatlılıq və idarəciliq qabiliyyətinə, böyük xarizmaya, sarsılmaz milli ruha və yenilməz iradəyə malik idi. Təsadüfi deyildi ki, o, Azərbaycan Xalq Daxili İşlər Komissarlığında sıravi əməkdaşdan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlmış və xüsusi xidmət orqanlarında ilk azərbaycanlı general olmuşdur. 46 yaşında Azərbaycana rəhbər seçilmişsi Heydər Əliyevin məhz liderlik xüsusiyyətinin, dövlətçilik təcrübəsinin və təşkilatlılıq məharətinin növbəti etirafı və təsdiqi idi. Həmin dövrdə bu böyük siyaset dahisi özünü Azərbaycanın yüksəlisinə həsr edərək iqtisadiyyatın tərəqqisi, mədəniyyətin inkişafı, dövlət idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, xalqın tarixi yadlaşının yenilənməsi üçün böyük əhəmiyyətli işlər görmüşdür.

1969-1982-ci illerde respublikamızda milli gəlirlərin həcmi 2,5 dəfə artmışdı. Böyük quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, şəhərlərdə yeni mikrorayonlar, park və xiyabanlar salınır, fabrik və zavodlar tikildi. Mədəniyyət tariximizdə iz qoyan onlara görkəmlı bəstəkar, rəssam, şair, yazıçı, heykəltər və başqa sonət xadimləri yetişirdi. Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarının güclənməsi və gələcəkdə reallaşması üçün etdiyi məharətli siyasi gedisər nəticəsində Azərbaycan dili respublika konstitusiyasında dövlət dili kimi təsbit edildi. Onun gördüyü qətiyyətli tədbirlər və şəxsi qayğısı ilə ali hərbi məktəblərə qəbul olunan gənclərin

sırasında soydaşlarımızın sayı davamlı surətdə artmağa başladı, Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı.

Heydər Əliyevin ölkənin bütün sahələrini əhatə edən möhtəşəm fəaliyyəti, əlbəttə ki, daxili işlər orqanlarından da təsirsiz ötüşməmişdi. 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixində ən mühüm mərhələdir. Strukturumuzun bizim yaş nəşlini təmsil edən heyəti Heydər Əliyev döhasının yetirmələridir və bununla hədsiz qürur duyuruq. Həmin dövrə ümummilli liderimiz böyük uzaqgörənliliklə daxili işlər orqanlarının təşkilatı və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul etdi. Əməkdaşların vətənpərvəlik, milli-mənəvi dəyərlər əsasında tolim-təribyəsi bu amillər sırasında xüsusiətə aparcı mövqeyə malik idi və tam qətiyyətlə söyləmək olar ki, Azərbaycanın daxili işlər orqanlarında mahiyətə milliləşmə prosesi məhz o illərdə başlanmışdı.

- Özünüü Heydər Əliyev döhasının yetirməsi kimi dəyərləndirdiniz. Bu əlamətdar tarixdə Heydər Əliyevi yaxından tanıyanların, onun komandasında çalışanların bu böyük şəxsiyyətə bağlı xatirələri xalqımız tərəfindən xüsusi maraqla qarşılanır. Uzun illor əlu öndərin rəhbərliyi altında çalışan bir insan kimi, şübhəsiz ki, Sizin də çoxlu xatirələriniz var...

- Heydər Əliyev barədə xatirələr saysız-hesabsızdır və onlar həyatının en parlaq sohifələrini təşkil edir. Fəaliyyətinin dahi şəxsiyyətə bağlı olan, onun rəhbərliyi ilə keçən illərini böyük qürur, sənsiz ehtiramla yad edirəm. Ümummilli liderimiz barədə danışmaq isə həm şərəfli, həm də məsuliyyətliidir.

Ozamankı Almaniya Demokratik Respublikasında hərbi

xidmətde olarken - 1969-cu ilin iyul ayında belə bir məlumat eşitdim ki, Azərbaycana yeni rəhbər təyin olunub və bu insan əvvəlki dövrde ölkə DTK-ya rəhbərlik etmiş general rütbəli Heydər Əliyevdir. Hərbi xidmətdən qayıtdıqdan sonra isə artıq hər yerdə Heydər Əliyev haqqında xoş sözler eşidilir, onun əvvəlki rəhbərlərə bənzəməyən iş metodları barede çoxsaylı xəbərlər dolaşır. Bir məqamı xüsusi vurgulamaq istədim ki, Heydər Əliyevin qətiyyəti və principiallığı barədə ondan da çox danışılan, daha doğrusu, bu ezmkarlılığı daha çox hiss edən bölgelərdən biri də məhz ermənilərin kompakt şəkildə yaşadıığı Dağlıq Qarabağ idi.

Həmin dövrde vilayətdə yaşayan bir vətəndaş kimi 60-ci illərdəki acınacaqlı veziyəti yaxşı xatırlayıram. Yerevandan idarə olunan məkrli qüvvələr millətlərarası münasibətləri keskinləşdirir, bölgədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması günü-gündən daha geniş miqyas alır, onlar hətta öz doğma dillərində belə ehtiyatla danışırdılar. Yalnız Heydər Əliyevin qətiyyəti mövqeyi ve məqsədyönlü siyaseti sayesində Dağlıq Qarabağda el-qol açmış erməni millətçiliyinə siper çəkildi. Moskvadakı imperiya-pərest qüvvələrin təzyiqlərinə baxmayaraq, vilayət şovinist ünsürlərdən təmizləndi. Bölgənin dövlət qurumlarında, hüquq mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunması xeyli artdı.

Eyni zamanda, partiya-sovet orqanlarına, hüquq mühafizə strukturlarına məhz Heydər Əliyev siyasetinə tam sadıq olan, xalqlararası sağlam, mehriban əlaqələrin inkişaf etdirilməsinə çalışın, her cür şovinizm meyillərinə qarşı çıxan erməni millətinə mənsub rəhbər şəxslər gotirildi. Vilayət partiya komisyonunun birinci katibi Boris Gevorkov və onunla birgə digər rəhbər şəxslər ulu önderdən aldıqları telimatlar, göstərişlər

əsasında vilayətdə sabitliyi, içtimai asayıyi yaratdılar, ən əsası isə, resmi Bakıya birmənalı tabeçilik inzibati mexanizmini bərpə etdilər. Bəli, Heydər Əliyevin dövlət idarəciliyində bir misilsiz böyüklüyü də o idi ki, ədalətli, düzgün mövqeyə sahib, Azərbaycanı sevən erməni memurlar vasitəsilə erməni şovinizmini məhv edirdi.

Ötən əsrin 70-ci illərində Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı ehvalı-ruhiyyə aradan qalxməqla yanaşı, artıq sade ermənilər də bədnəm millətçi meyillərə qarşı açıq etirazlarını bildirir, Azərbaycan tərkibində təhlükəsiz, rifahlı və xoşbəxt yaşadıqlarını daim bayan edirdilər. Heydər Əliyevin qətiyyətli, uzaqgörən tədbirləri nəticəsində Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyətinin təsir dairəsinə qatarıldı, erməni və Azərbaycan xalqları arasında düşməncilik toxumunu səpənlər geri çəkildilər.

Bir sözlə, Heydər Əliyev 70-ci illərdə artıq itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytardı və bu, orada yaşayan soydaşlarımız üçün yeni dövrün başlangıcı oldu.

Dağlıq Qarabağ azərbaycanlıları özlərini doğma yurdularının əsl sahibləri kimi hiss etmeye başladılar. Əvvəlki dövrlerle müqayisədə həmin illərdə vilayətdə yaşayanların demografiq tərkibində azərbaycanlıların artımı da müşahidə olundu. Bölgənin sosial-iqtisadi heyatında böyük uğurlar əldə edilir, mühüm infrastrukturlar istifadəye verilirdi. 1978-ci ildə Xankəndini respublikanın paytaxtı ilə birləşdirən demir yolu xəttinin çəkilişində Heydər Əliyevin məqsədi həm də Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə bağlılığını daha da möhkəmləndirmək idi. Vilayətin en ucqar kəndlərinin də yolları abadlaşdırılır, yaşayış məntəqələrinin elektrik enerjisi və qazla təminatı yaxşılaşırı.

Ulu öndərimiz vilayətdə yaşayan azərbaycanlıların təhsil

məsələlərinə də xüsusi önem verirdi. 70-80-ci illərdə bölgədə onlarca müasir məktəb inşa edildi. 1973-cü ildə isə Xankəndidə Pedaqoji İnstututun açılması ilə vilayetdə milli ziyanlı kadrların xüsusi çəkisi əhəmiyyətli derecədə artı və onun fəaliyyəti Dağlıq Qarabağda azərbaycanlı ziyalıların formalşası prosesine ciddi təsir göstərdi. Heydər Əliyev millimənvi dəyərlərimizin qorunmasına və təbliğinə də böyük diqqət yetirirdi. Şuşada kurort kompleksinin inkişaf etdirilməsi və azərbaycanlı əhalinin kompakt yaşadığını bu şəhərin bölgənin mədəni, siyasi mərkəzine çevrilmesi prosesi məhz ulu öndərimizin xeyir-duası ile həyata keçirildi.

Ümummilli liderimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün Dağlıq Qarabağla bağlı en xarakterik xüsusiyyəti ondan ibaretdir ki, bu müddədə erməni millətliləri torpaq iddialarını heç vaxt açıq şəkildə dilə gətirməyə cəsərat etmədilər və onların iki xalq arasında münasibətləri gərginləşdirmək cəhdlərinə imkan verilmədi. Ermenistanın ölkəmizə təcavüzu, Dağlıq Qarabağda və onun ətrafında cərəyan edən negativ hadisələr də məhz ulu öndərimizin Moskuvada tutduğu yüksək dövlət vəzifələrinən uzaqlaşdırılmasından sonra baş verdi.

Bu məqamda bir zəruri həsiye çıxmış istərdim. Ötən əsrin 80-ci illərinin sonlarında Dağlıq Qarabağda sünə şəkildə qarşıdurma yaratmağa, xalqlar arasında ədəvət toxumu səpməyə çalışın M.Qorbaçov komandası və ona bağlı qüvvələr Azərbaycanda rəhbərliyi dəyişərək Moskvadan əmrlərinin icra edəcək, milli hissələri itirmiş şəxsləri vəzifəyə gətirdikləri kimi, eyni ssenarini muxtar vilayətdə də tətbiq etdilər. Kremldə anlayırdılar ki, Dağlıq Qarabağda vəzifədə olan ermənilərin mütləq əksəriyyəti Heydər Əliyev siyasetinə sadıqdır və heç vəchle milli zəmində münaqişəyə rəvac verməyəcəklər. Ona

göre də bu vəzifəli ermənilərə qarşı sünə etiraz kampaniyaları təşkil edilir, onlar "Azərbaycanın və Heydər Əliyevin agentləri", "erməni xalqının düşmənləri" adlandırılaraq təqib olunurdular. Neticədə onların hamısı vəzifələrinən kənarlaşdırıldı və təessüf ki, ozamənki Azərbaycan rəhbərliyi də bu şəxslərə sonadək sahib çıxmadi. Dağlıq Qarabağın yeni rəhbərləri Azərbaycandakı yeni hakimiyyətin sabitsizliğindən, mütiliyindən istifadə edərək vaxtılı Heydər Əliyevin böyük fədakarlıqlar hesabına yaratdığı sabitliyi, sağlam abhavani qısa müddədə darmadağın etdilər və artıq 30 ildir davam edən bu qanlı münaqişənin əsasını qoydular.

- Cənab nazir, ulu öndərlə ilk görüşünüz nə zaman olub?

- Ümummilli liderimizlə ilk canlı təməsim da məhz Dağlıq Qarabağda olmuşdur. 1982-ci ilin yanvar ayında Heydər Əliyev Molla Pənah Vəqifin məqbərəsinin açılış mərasimində iştirak etmek üçün Şuşaya gəlmişdi. Mən o zaman Dağlıq Qarabağ Müxtər Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdım və tədbirdə ictimai təhlükəsizliyin qorunmasına bilavasitə rəhbərlik edirdim. Qeyd edim ki, Dağlıq Qarabağda erməni şovinizmini susdurun Heydər Əliyevə vətəndaşlarımızı ehtiramı, rağbatı o qədər güclü idi ki, bu görüşə kütləvi axın vardi. Yeri gəlmışkən, sadə erməni əhalisi də ayrı-ayrı görüşlərdə vilayətdə erməni milliyyətçiliyini qızışdırınlara qarşı qətiyyətli mövqeyinə, bütövlükde Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına göstərdiyi daimi diqqət və qayğıya görə cənab Heydər Əliyevə minnətdarlıqlarını bildirirdilər.

Yaxşı xatirimdedir, həmin gün güclü qar yağımışdı. Heydər Əliyevi gətirən maşın Şuşanın girəcəyində, hərbi komissarlığın qarşısından qalxa bilmədi. Mən hüquq mühafizə orqan-

lərinin bir qrup emekdaşı və etrafındaki cavanlarla köməkləşib
məşini əllərimizdə yoxusu qaldırıb düz yerde qoymuşdu. Bu-
nunla, bir növ, qarabağlı gənclər qətiyyəti ilə erməni millət-
çilərə siper olan ölkə rəhbərinə öz ehtiramlarını
bildirirdilər. Həmin tədbirdə Heydər Əliyevlə ünsiyyətimiz
də oldu. Mən artıq Heydər Əliyev böyük lüknü daha dərin-
dən dərk edir, konkret faktların timsalında bu dahi şəxsiyyət
mənə öz vətəninə, xalqına neccə bağlı olduğunu gördüm.

**- 1993-cü ildən etibarən Siz artıq Heydər Əliyevin
komandasında təmsil olunmağa başladınız. O dövrü necə
xatırlayınız?**

- Bəlli, tale bizi Heydər Əliyevlə bir də 11 il sonra
görüşdü. AXC-Müsavat hakimiyəti dövründə Daxili İşlər
Nazirliyində idarə reisi vəzifəsindən azad edilmişdim və
bölümə reisi işləyirdim. Ozamankı iqtidár mənsublarının öz-
başınallıqları, haqsızlıqlar, DİN-dəki çekişmələr, qanun po-
zuntuları məni həttə o veziyətə getirmişdi ki, həmin ərefədə
daxili işlər orqanlarından təxis olunmaq üçün yazdırıbm
raportu nazirliyin rəhberliyinə təqdim etmək istəyirdim. Lakin
qəbulu düşə bilmirdim, deyirdilər ki, nazir əvvəzinin vaxtı
olanda qəbul edəcək.

Bələ bir vaxtda, 1993-cü il iyulun 2-de DİN-in qərargah
roisi mənə dedi ki, Heydər Əliyev seni nazirin kabinetində
telefona çağırır. Xatırladım ki, artıq ulu öndərimiz Prezident
səlahiyyətlərini həyata keçirirdi. Bu xəberden çox heyecan-
landdım. Telefonla danışdım. Mənə dedi ki, Naxçıvanda vez-
iyətənənəcə gərginləşib. Sən orada daxili işlər naziri
işləmisen, şəxsi heyət arasında nüfuzun var. Gedib veziyətə
nezarət edilmesi üçün tədbirlər gör. Heydər Əliyev kimi bir
dühədan bələ bir etimadı qazanmağın məsuliyyətini anlaya-
raq, təcili Naxçıvana getdim.

Əvvəlcə Naxçıvan Muxtar Respublikasının daxili işlər na-
ziri evezisi, sonra isə nazir teyin olundum. Çox böyük çətin-
liklərlə, hətta sui-qəsdle, terrorla üzləşdim. Lakin Heydər
Əliyevin tapşırığını yerinə yetirmək üçün bütün qüvvələri se-
fərber etdi və bir müddədən sonra bölgədə kövrek də olsa,
sabitliyi bərpa edə bildik. Naxçıvandakı durumla bağlı müntə-
zəm olaraq ulu öndərə məruzə edir, ondan müvafiq göstəriş-
ler, məsləhətlər alırdım.

**- Bir müddət sonra isə respublikanın daxili işlər naziri
vəzifəsinə teyin olundunuz...**

- Sözün düzü, bu teyinat da mənim üçün gözlənilməz
oldu. 1994-cü il aprelin 29-da Prezident yanında DİN-in
məsul işçilərinin müşaviri keçiriləcəkdi. İclasdan bir neçə
saat əvvəl Prezident məni qəbul etdi, Naxçıvandakı vəziyyət-
ətə, xidmet və həyat yolumla maraqlandı. İclasın gedisində
isə nazirliyin ozamankı rəhberliyinin işi kəskin təqid olundu
ve daxili işlər orqanlarının fealiyyətində ciddi dönüşün yara-
dılması teleb edildi. Sonda Heydər Əliyev gözləmədiyim
halda bildirdi ki, məni ölkənin daxili işlər naziri teyin edir.
Ümummülli liderimiz onu da qeyd etdi ki, Ramil Usubova
tam inanıram, Prezident kimi ona etimad göstərirəm və bir
de hamımızdan teleb edirəm ki, ona kömək göstərəsiniz. Bu
sözlər mənim üçün en böyük etimad və dəstək idi.

Bələliklə, mən Heydər Əliyevlə birgə işləmək, onun rəh-
berliyi altında dövlət quruculuğu prosesində iştirak etmək im-
kani qazandım. Sonrakı 9 ilda da Heydər Əliyevin misilsiz
fealiyyətini, vətəne və xalqa həsr olunan fədakar missiyasını
daha geniş miqyasda gördüm. Bütün dövrələr üçün ən ali
örnək ünvanımız kimi qəbul edilecek böyük vətəndaş, dahi
şəxsiyyət, qüdrətli lider yalnız xalqın rəfahı, dövlətin qüdrət-
lənməsi, müstəqil Azərbaycanın parlaq geleceyi naminə ya-

sayırdı. Elə onun fəaliyyət fəlsəfəsi, həyat mənası da yalnız bu idi.

- Cənab nazir, Heydər Əliyevin ikinci hakimiyət dövrü daxili işlər orqanlarının fəaliyyətində hansı uğurlu proseslərlə əlamətdar oldu?

- Sualımıza cavabı qısa olaraq belə ümumiləşdirə bilərəm: Heydər Əliyev, demək olar ki, yenidən formalasdırıldı, daxilen saflasdırıldı gələcək daxili işlər orqanlarının fəaliyyətini düzgün, müdrikcosına tənzimləyərək, ölkədə kriminogen durumun nəzarət altına alınması, cinayətkarlıqla qarşı effektiv mübarizənin təşkili, ümumilikdə isə ictmai-siyasi sabitliyin təminatı kimi tələyiklülər məsələlərin həllinə nail oldu.

Ulu öndər hələ 1994-cü il aprel müşavirəsində xidməti fəaliyyətdə yol verilmiş nöşan və çatışmazlıqları açıq şəkildə qeyd edərək, onların tez bir zamanda aradan qaldırılması üçün dəyərli tapşırıq və tövsiyələrini vermişdi. Onun şəxsi nəzarəti ilə qısa müddətdə bu vəzifələr reallığa çevrildi. Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı "Cinayətkarlıqla qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanı isə bu sahədə fəaliyyətin təşkilatı-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlerinin reyləri nəzərə alınmaqla "Polis haqqında", "Əməliyyat-axṭarış fəaliyyəti haqqında" qanunlar, "Daxili işlər orqanlarında xidmət keçmə haqqında" və "Azerbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında" əsasnamələr qəbul edildi.

Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlıq, səbətlilik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu

mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq mühafizə orqanlarına inamı daha da artdı, ictmai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü. Sabitliyin bərqərar edilməsi isə öz növbəsində islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə əlverişli zəmin yaradı. Xarici neft şirkətlərinin Azərbaycana inamını artırı və həmin ilin sentyabrında respublikamızda iqtisadi tərəqqiyə yol açan "Ösrin müqaviləsi" imzalandı.

Lakin həyat göstərdi ki, Heydər Əliyevin milli maraqlarımızın təmin edilməsindəki qətiyyəti mövqeyi və yorulmaz fəaliyyəti ölkənin xaricində və daxildə olan məlum qüvvələri olduqca narahat edir. Onlar necə olursa-olsun Azərbaycanı bu yoldan döndərmək üçün müxtəlif vasitələrə el atmağa başladılar. Niyyət bəlli idi: respublikadakı mövcud ictmai-siyasi sabitliy pozmaq, süni qarşidurmalar yaratmaq və son nöticədə ölkəni müstəqil inkişaf yoluundan döndərmək. Ancaq ümummilli liderimiz 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət cəhətlərinin karşısını öz zəkasının, müdrikliyinin gücü, onu dəstəkləyən xalqının ezmisi və iradəsi ilə aldı. Müstəqiliyin qorunub saxlandığı, silahlı yolla hakimiyətə gəlmək cəhədlərinə birdəfəlik son qoyuldu.

Xatırlatmaq yerinə düşər ki, hüquqda, o cümlədən bizim xidmətdə "Cinayət varsa, cəza labüddür" prinsipi daim fəaliyyət prioritetlərindən sayılıb. Bu baxımdan 1992-ci ilə müqayisədə 2002-ci ilə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəlmış, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adamöldürmələr 2,7 dəfa, quḍurluq və soyğunçuluqlar 3,7 dəfa, oğurluqlar 5,2 dəfa, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfa, nəqliyyat

vasitələrinin oğurluğu 25 dəfə, habelə bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı. 10 il ərzində daxili işlər orqanları tərəfindən əllerde qanunsuz saxlanılan 30 mindən artıq silah yüksəlmışdı. Hər il orta hesabla qrup halında 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirilmişdi.

Ümummilli lider tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ile bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının hayata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox ferman və sərəncam imzalandı. Nazirlilik sisteminde islahatlar aparılaraq yeni qurumlar yaradıldı.

Həle hadisələrin en qaynar dövründə - 1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə Prezident Heydər Əliyev vurğulamışdı ki, "Daxili İşlər Nazirliyinin her bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların manafeyi müdafiə olunmalıdır".

Göründüyü kimi, ölkənin müqəddərətinin həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların da himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi. Onun xüsusi qayığı sayəsində 1993-cü ilə müqayisədə 2003-cü ilde nazirliyin büdcəsi 6 dəfə artmış, bu dəyişikliyin əsas qayəsini əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitiñin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi və sair teşkil edirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmiş, o cümlədən Milli Qəhrəman adına, orden və medallara layiq görülmüşdür.

Qısa müddədə ölkəmizdə içtimai-siyasi, kriminogen durumun tam sabitləşməsi, sürətli inkişaf yoluna qədəm qoyul-

ması, bütün istiqamətlərdə mütərəqqi islahatların başlanması yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qeyriyyəti və yüksək idarəcilik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbar edən ulu önderimiz neticədə istəyinə çatdı: daxildən saflaşan, temizlənən daxili işlər orqanları və Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə heyata keçirilən uğurlu islahatların təhlükəsizliyinin təminatçılarından birinə çevrildi.

Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu önder 2002-ci ilde peşə bayramımızda şəxson iştirak edərək bir daha xidməti fealiyyətimizlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, röqsanlarımızı göstərib tövsiyelerini verdi, vəzifələrimizi müəyyənləşdirdi və nitqini bu sözlerle bitirdi: "Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanram, sizə arxalanıram".

- Heydər Əliyevin rəhbərliyi altında çalışan şəxs kimi ulu öndərin hansı xüsusiyyətini daha yüksək dəyərləndirirsiniz?

- Zənnimcə, Heydər Əliyev kimi nadir bir şəxsiyyətdən danişarkən onun xüsusiyyətlərini müqayisə etmək, hansınısa xüsusi qabartmaq düzgün deyil. Çünkü bu dahi insanların malik olduğu bütün dəyərlər, xüsusiyyətlər ali soviyyədə idi, en yüksək mənəvi həddə çatırdı. Heydər Əliyev bütün həyatını Azərbaycana həsr etmişdi və onun bütün xarakterik xüsusiyyətləri də bu missiyanın uğurla heyata keçirilməsini təmin edirdi.

Məsələn, ulu önder çox mərhəmətli idi, hətta ona xəyanət

edənləri də bağışlamışdı. Fəaliyyət müddətində səhv edənlərə güzəşt edirdi, ancaq məsələ dövlət mənafeyi ilə bağlı idisə, ən sərt tədbirləri görməkdən çəkinməzdı. Yəni onun əle bu hisləri - mərhəmət və sərtlik xüsusiyyətləri, əslində, əle bir-birinə zidd deyildi, tam mənada bir-birini tamamlayırdı.

Heydər Əliyev olduqca prinsipial rəhbər idi. İnandığı, düzgün saydığı mövqədən, Azərbaycanın maraqlarından zərrə qədər də geri çəkilməzdi. Men bu məqamda 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisəlerini xatırlayıram. Azərbaycana və şəxşən Heydər Əliyevin heyatına böyük təhlükə, qəsd var idi. Həm də həmin dövrlerdə hadisələrin nə ilə nəticələnəcəyi də, sözün düzü, bilinmirdi. Amma Heydər Əliyev şəxşən öz heyatını böyük risklər altına qoymuş, təhlükəsizliyinin təminini əslə düşünmüşdi və bu barədə təkliflərimizə birmənəli etiraz etdi. Əsl sərkərdə kimi dövlətçiliyə qəsdin qarşısında mətin dayandı, əsl lider kimi xalqını sefərber etdi, əsl vətənperver kimi da qalib gəldi.

Heydər Əliyev insanlara, o cümlədən komandasında çalışan məmurlarla baxışını onların milli dəyərlərə bağlılığı, milli hisləri necə daşımaları ilə müəyyənmişdir. Ulu öndər hər bir memurdan peşəkarlıqla, qabiliyyətlə yanaşı, fəal vətəndaşlıq, yüksək vətənperverlik də tələb edirdi. Daim Azərbaycana bağlı olmaq, xalqın və dövlətin maraqlarını qorumaq liderimizin bizden əsas istəyi idi.

Mən indi bu mövzdəda danışarkən 20 il önceki bir hadisəni xatırladım. Öten əsrin 90-ci illerinin sonları idi. Ağır dövləti cinayətlərde, o cümlədən Heydər Əliyevə qarşı sui-qəsddə ittihəm olunan general Şahin Musayev Rusiya hüquq mühafizə orqanları ilə birgə apardığımız əməliyyat tədbirləri nəticəsində həbs olunmuş və Azərbaycanın tələbi ilə onun

ekstradisiyası gündəmə gelmişdi. Lakin Rusyanın Baş Prokurorluğu bu haqqı tələbi qəbul etməmiş və Ş.Musayev həbdən azad olumuşdu. Bir müddət sonra Rusiyadakı səfirimiz Ramiz Rizayev məlumat verdi ki, Şahin Musayev hakimiyyətdən bir təmsilçi ilə görüşmək istəyir və onun arzusu odur ki, görüşdə mehz mən olum. Heydər Əliyevin tapşırığı ilə Moskvada Ş.Musayevlə görüşdüm. Ona hakimiyyətin tələblərini çatdırdım və Bakıya dönməsini tövsiyə etdim. Lakin Ş.Musayev birmənəli bildirdi ki, “mən Bakıya dönməyəcəyəm. Heç sizlər də məni ekstradisiya edə bilməyəcəksiniz. Çünkü mən Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam. Onlar məni sizə tohvıl verməzlər”.

Bakıya dönerək səhəbet barədə ulu öndər məruzə etdim. Men Heydər Əliyevə müraciətlə dedim: bəlkə mövzunu Prezident Boris Yeltsinlə müzakirə edəsiniz?! O, yaşın, ekstradisiya məsesinə kömək edərəm. Heydər Əliyev bir qədər düşündürdən sonra, hətta bir anlıq tərəddüdlə rusiyalı homkarına zəng etdi. Boris Yeltsinə mövzü barədə geniş məlumat verdi, Şahin Musayevin dövləti cinayətlərə və şəxşən ona qarşı sui-qəsddə iştirakının məhkəmədə tan təsdiq olunduğunu söylədi. Boris Yeltsinin cavabı isə əslindən elə Heydər Əliyevin gözəldiyi kimi oldu: “Heydər Əliyeviç, məsələdən xəbərdaram. Mənə Şahin Musayev barədə məlumat veriblər. O, bizim mühüm dövlət sirlərimizin daşıyıcısıdır. Bağışlayın, bu səbəbdən onu sizə ekstradisiya edə bilmərəm”.

Heydər Əliyev dosteyi yerinə qoyanadan sonra acı-acı güllərək “Ramil, görürsən ovaxtı rəhbərlik necə agentləri, əşfiyyətçiləri orдумuzun başına qoymuşdu?! Onlar bizim Qarabağdakı uğursuzluqlarımızın əsas səbəbkərləridir. Bu agentlər Azərbaycandan başqa her qüvvəyə, her kəsə xidmət etdilər” dedi.

Bəli, Heydər Əliyev, həmişəki kimi, tam haqlı idi. Təsəvvür edin, Şahin Musayev kimi xarici ölkə keşfiyyatına xidmət etməsi məlum olan birisi Azərbaycanın müdafiə nəziri səlahiyyətlərini icra etmiş, nazirliyin Baş Qərargah rəisi təyin olunmuşdu. Azərbaycan Ordusunun bütün taleyi milli hislərdən, azərbaycanlılıqdan uzaq olan adama tapşırılmışdı. Özü de bu fakt tək deyildi, belə hallar onlarla idi.

Heydər Əliyev bütün müqayisələrin fəvqündə durur və onu heç vaxt kiminləsə, o da ola tarixmizə adı qara ləkə kimi düşmüş insanlarla müqayisə etməmişəm. Amma həqiqət müqayisədə üzə çıxdığından bu açıq və səmimi səhbətimizdə hökmən bir meqama nəzər salmamışam: Heydər Əliyev 1988-1993-cü illerde ölkəyə rəhbərlik etsəydi, belə agentlər, xalqın vezifə tuta bilərdilərmi? Yaxud, ümumiyyətlə o dövrə rəhbərlikdə məhz Heydər Əliyev olsayıdı, həmin illerin təlatümləri, tənzülləri, Qarabağ münaqışası yaranardı?..

Biz Azərbaycan xalqı olaraq Heydər Əliyevlə illərimizin qururunu yaşadığımız kimi, Heydər Əliyevsiz keçən 1988-1993-cü illərin məşəqqətlərini, faciələrini də unutmurq və bunları yeni nəslə daim təlqin etməliyik.

Heydər Əliyevi hər zaman özüme müellim, həyat məktəbi kimi qəbul etmişəm, daim ondan öyrənmişəm. Əslində, ulu öndərin irsi elə bir mükemmel idarəcilik, qüdrətli liderlik və böyük vətəndaşlıq məktəbidir ki, milyonlarla həmvətənimiz də onu özünə örnək, nüməne seçib. Yeni Heydər Əliyevin malik olduğu xüsusiyətlər, daşıdığı deyerlər onun dünyannın en böyük azərbaycanlı statusuna yüksəlməsini şərtləndirməklə yanaşı, Azərbaycanın da qüdrətlənməsini, müsteqilliyinin daimi, dönməz hal almasını təmin edib. Sanki elə Heydər Əliyevin timsalında deyiblər: liderin xarakteri onun millətinin və dövlətinin taleyini müəyyənləşdirir. Bu baxımdan

dan bugünkü tarixin ən qüdrətli Azərbaycanı da məhz ulu öndərin və Prezident İlham Əliyevin xarakterik xüsusiyyətlərinin məntiqi nəticəsidir.

- Cənab nazir, Heydər Əliyevlə bağlı son görüşünü necə xatırlayınız?

- Səhbətimizin əvvəlində də qeyd etdim ki, Heydər Əliyevlə bağlı xatirelərim saysız-hesabsızdır. Onunla her görüş, verdiyi tövsiyə və tapşırıqlar yaddaşma işqli bir xatirə kimi hakkı olunub. Ancaq ümummilli liderimizlə son görüşümüzü - 2003-cü ilin 8 iyulunda keçirilən Tehlükəsizlik Şurasının iclasında aldığım təssürati indi də həyecanla xatırlayıram.

Müalicə üçün Türkiyəyə gedəcək Prezident bizi məsləhətlərini, göstərişlərini verdi. O, Azərbaycan dövlətinin, müstəqilliliyimizi göz bəbəy kimi qorumağı, xalq qarşısında daşırdığımız məsuliyyətə, öhdəliyə sadıq olmayı, vətəndaşlığımızın qeydinə qalınmasını, ən nəhayət, Heydər Əliyev komandasının hər bir üzvünün bundan sonra da daim dövlətçilik mövqeyində, bir cəbhədə, monolit siyasi platformda olmasına tövsiyə etdi. Həmin anda da onun daxili əzəməti, qətiyyəti, müdrikliyi, yənə də öz sağlamlığını yox, məhz həyatından çox sevdiyi xalqını düşünmək hissi, hətta humor duyma belə avşaklı kimi güclü idi.

2003-cü il aprelin 21-də Respublika sarayında keçirilən tedbirde çıxış edərkən aldığı xəsarətdən yaranan ağrlara baxmayaraq, yənə də tribunaya qayıdır, öz yenilmezliyini, qətiyyətli, dönməz sərkərdə qüdrətini bütün dünyaya nümayiş etdirən Heydər Əliyev mənim nəzərimdə daim zirvələrde olan və bu yüksəklikdən heç zaman emməyəcək dahi İnsan obrazını qətiləsdirdi. Budur mənim tanıdığım və həyat örnəyi kimi qəbul etdiyim ulu öndər!

- Heydər Əliyev ideyaları bəs bu gün necə reallaşır və

milli inkişaf strategiyasında hansı əhəmiyyət daşıyır?

- Prezident İlham Əliyevin liderliyində Azərbaycanın tarixinin en qüdrətli dövrünü yaşaması, qazandığı mühüm naiqliyyətlər, qlobal məqyasda əlde etdiyi böyük nüfuz, bölgənin lider dövlətinə çevrilmesi və saysız-hesabsız diger uğurlar məhz Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsinin nəticəsi və təntənesidir. Heydər Əliyev ideyaları Azərbaycanın müstəqillik kursunun, hərbi strategiyasının, sosial-iqtisadi inkişaf konsepsiyasının və digər zəruri dövləticilik istiqamətlərinin əsas xəttidir.

Respublikamız məhz Heydər Əliyev ideyalarının işğında, qüdrətli liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə inamlı irəliləyir. Ulu öndərimizin “Inanıram ki, menim axıra çatdırı bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidişəm bəsləyirəm” deyərək əmanət etdiyi şah əsərini - müstəqil Azərbaycanı bu gün Prezidentimiz böyük qətiyyət, yüksək təskilatlılıq istədi və fədakarlıqla qoruyur, inkişaf etdirir.

Prezident İlham Əliyev Azərbaycanı Avropanın əsas enerji təminatlarından birinə, qitələrəsi en səmərəli logistik məkana, kosmik dövlətə, BMT Təhlükəsizlik Şurasının üzvüne, dünyanın en mükəmməl sülh və əməkdaşlıq platformasına çevirib. Qlobal böhran şəraitində milli inkişafı qoruyub və daha da sürətləndirib, əhalinin rifahının dəfələrlə yüksəlməsini təmin edib.

Ali Baş Komandanımızın rəhbərliyi altında Silahlı Qüvvələrimiz Aprel zəfərini qazanıblar və Böyük Qayıdışın ilk ünvanı olan Cəcən Mərcanlı qısa müddədə Cənubi Qafqazın ən abad, ən müasir kəndinə çevrilib.

Dünya çox çətin dövrdə yaşayır. Son iysimi ilde onlarla

öləke bir anın içində vətəndaş mühəribəsinə sürüklənib, dövlətçiliyini, müstəqilliyini itirib, milyonlarla əhali qaçqına çevrilib. Yaşadığımız bölgenin də daxil olduğu coğrafi ərazidə terror, siyasi xaos, dini radikalizm yönündə çoxsaylı mühərbi bələr yaşanır. Bu bələlər Azərbaycanın sərhədində doğru ira iləyir və onu ölkəmizə keçirmək istəyən məlum qüvvələr uzun illərdir ki, dayanmadan fəaliyyətdədirlər. Lakin Prezident İlham Əliyevin düzgün siyaseti, müdrik qərarları nəticəsində Azərbaycan bu problemlərdən uğurla qorunur, ictimai sabitlik, kriminogen durum ciddi nəzarət altında saxlanılır.

Daxili işlər orqanlarına Prezident İlham Əliyevin böyük dəstəyi, himayədarlığı biza xidməti fəaliyyətimizdə əsaslı destək, yüksək mənəvi stimul verir. Son 15 ilde bəzilərinin təməlqoyma və ya açılış mərasimlərində cənab Prezidentin şəxsnəşitirak etdiyi yüzlərlə obyektiñ tikintisi və ya yenidən qurulması başa çatdırılıb, minlər nəqliyyat vasitəsi, xüsusi texnika alınıb. Səhə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatıb. Bu müddədə vezifə və rütbəyə görə maaşları artırılması ilə bağlı 14 sərəncam imzalanıb və nəticədə əməkhaqları orta hesabla 16 dəfə artıb. Şəxsi heyətin gərgin əməyi və fədakar xidməti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, ötən 15 ilde 626 əməkdaş dövlət mükafatları ilə təltif olunub, 44 rəhbər vəzifəli şəxs ali xüsusi rütbələrə layiq görülüb.

Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik zati-aliləri Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın genişməqyaslı inkişafının və müstəqillik kursunun əsas təminatçı amillərindəndir.

- Cənab nazir, bəs ictimai-siyasi sabitliyi formalaşdırın
əsas amil nədir?

- İstisnasız olaraq xalq-iqtidar birliyi! Vətəndaşlarımızın cənab İlham Əliyevə və onun hakimiyyətinə olan inamı ölkədə güclü həmşöyrlik və monolit ictimai birlik yaradıb. Son prezident seçkiləri də göstərdi ki, Azərbaycan xalqı cənab İlham Əliyevə alternativ görmür, onun siyasi kursunu birmənali dəstəkləyir. Qeyd edim ki, öten ay keçirilən prezident seçkilərinin nəticələri həm də Heydər Əliyev ideyalarının növbəti qəlebəsi idi.

Ümummilli liderimizin yubileyinə ən böyük töhfə məhz zati-aliləri İlham Əliyevin liderliyindəki güclü, qüdrətli Azərbaycandır! Heydər Əliyev ideyaları Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın xoşbəxtliyini təmin edəcəkdir! Bu müqəddəs vəzifənin heyata keçməsində Azərbaycanın daxili işlər orqanlarının və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların şəxsi heyəti öz Prezidentinin, Ali Baş Komandanının ən sadıq silahdaşlarından olacaq, ulu öndərimizin bizlərə əmanət etdiyi müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən layiqince gələcəkdir.

XATIRƏLƏR DİLƏ GƏLİR...

Ulu öndərimiz Heydər Əliyevin xalqımızın təleyində oynadığı mühüm rol barədə çox danışılıb və çox yazılib. Hələ çox danışılacaq və çox yazılaçaq. Doğrudan da bu dahi şəxsiyyətin hayatının her məqamı sonrası nesiller üçün bir örnəkdir. Ona görə ümummilli liderimizlə bağlı mətbuatda dərc olunan memurlar da oxucular tərəfindən maraqla qarşılanır. Bu sıra Hüquq elmləri namizədi, mühərabə və əmək veterani Xalıq Qasızmədənin ümummilli liderimizin xatirəsinə həsr olunan "Unudulmaz tarix" ("Ədalət" qəzeti, 5 may 2018-ci il) sərəlvəhəli məqaləsini də aid etmək olar. Müəllif vaxtilə polis orqanlarında işlədiyindən bəhs etdiyimiz mövzu ilə bağlı maraqlı detallara toxunur. Güman edirəm ki, həmin yazışdan təqdim olunan bir hissə sizlər üçün də maraqlı olacaq.

"...Heydər Əliyev ümumittifaq büdcəsindən İsmayılli üçün 22 milyon manat ayrılmmasına nail oldu. O zaman İsmayılli əsil tikinti meydənını xatırladırdı. Neçə-neçə obyektlər bir neçə yeni məktəb, uşaq kitabxanası və qəsəbələr salındı.

Bu məqamda bir məsələ yadına düşür.

Heydər Əliyev İsmayıllıda baş veren többi hadisənin bütün dünyaya eşitirdi, ancaq Qubadlı rayonunun Eyvazlı kəndinin ermənilər tərəfindən vəhşicəsinə yandırılması hadisəsi, o vaxtı MK-nın birinci katibi Əbdürəhman Vəzirov tərəfindən gizlədildi.

Bəli ki, erməni təcavüzü başlanandan respublikamızda demek olar ilk dəhşətli hadisə Qubadlı rayonunun Eyvazlı kəndində törədilmişdir.

Eyvazlı kəndinin ermənilər tərəfindən yandırılması xəbəri

alınan kimi dərhal respublika baş prokurorluğunun və daxili işlər nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradıldı. Əməliyyat-istintaq qrupuna rəhbərlik mənə həvələ edildi və 15 nəfərdən ibarət qrupla Qubadlı rayonuna yollandıq.

Qubadlıya çatan kimi rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə çox çətinliklə Eyvazlı kəndinə gedib çıxa bildik, çünki Qubadlı Eyvazlı yolu ermənilər tərəfindən dağdırılmışdı.

Kəndə çatarkən dəhşətə gəldik. Kənddə bir canlı belə yox idi, kənd sakinləri pərən-pərən düşmüşdü. Bütün evlər, hətta mal-qara dolu tövlələr yandırılmışdı. Kənd əhalisinin əmlakları talan edilmişdi.

Hadisə yerinin müayinəsi bir neçə gün davam etdi. Hadisə yeri müayinə edilməkə yanaşı, çəkiliş bütünlük lento yazuıldı. Lento alındı ki, Eyvazlı faciəsinin səsi bütün dünyaya çatınsın, lakin Eyvazlı hadisəsini Qubadlıdan kənarda heç kim eşitmədi, ona görə ki, gizləndildi. Özü də respublika Mərkəzi Komitəsi tərəfindən, Mərkəzi Komitənin o vaxtı ki, birinci katibi Əbdurrahman Vəzirov tərəfindən. Baş vermiş bu hadisə meni rahat buraxmadı. Daxili İşlər Nazirliyindən heç kim maraqlanmadı.

O vaxt hadisə yerinin müayinəsi zamanı əslən Qubadlıdan olan yazıçı Cəlal Bərgüşaddan xahiş etdim ki, getsin Bakıya, bu hadisəni kütləvi informasiya vasitəsilə dünyaya yaysın. O da hadisə yerinin müayinəsi vaxtı iştirak etdi, mənim narahatlığıñ hiss edib Bakıya getdi. Bir neçə gün keçdi, ondan bir xəber çıxmadi. Mən onunla telefon elaqəsi saxladım. Bildirdi ki, həmin hadisənin televiziya ilə göstərilmesinə Ə.Vəzirov icazə verməmişdir. Belə xəyanətlər bir deyildi, iki deyildi, saysız-hesabsız idi. Bu hadisədən sonra ermənilər

daha da azğınladılar. Bir-birinin ardınca tərxibartlar çoxalmağa başladı.

Göründüyü kimi, Heydər Əliyev təbii hadisəni bütün dünyaya çatdırıldığı halda, Vəzirov ermənilər tərəfindən tərədilən dəhşətli cinayəti gizlətməyə üstünlük vermişdi və demişdi ki, "bu hadisəni ictimaiətsizdər, erməni qardaşlar bizdən inciyər".

22 iyul 1982-ci il tarixdə İsmayıllı rayon Partiya Komitəsinin birinci katibi mərhum Qəşəm Aslanov zəng edərək mənə yanına dəvət etdi. Mən kabinetə daxil olarkən hiss etdim ki, onun sevincinin həddi-hüdudu yoxdur. O dərhal sözə başladı və dedi: "Respublika miqyaslı müşavirə keçirmək üçün sabah Heydər Əliyev ailəsi ilə rayonumuza galır. Mərkəzi Komitədən bildirdilər ki, Kürdəmir dəmir yolu stansiyasında Heydər Əliyevi yalnız icimiz qarşılamalıq". Ona sual dolu baxışlarla baxanda, men də səbəbini bilmirəm, get həzırlaş, sehər tezden çıxmaliyiq"-dedi.

Biz sehər Kürdəmir dəmir yolu stansiyasına getdik. Rayon fealları isə Ağsa ilə İsmayıllı sehərdində gözləməli idilər. Aslanovla men Kürdəmir dəmir yolu stansiyasında onları qarşıladıdan sonra maşınlara oturub İsmayıllıya qayıtdıq. Səhər tezden olmasına baxmayaraq Kürdəmirdən İsmayıllıya qədər yol boyu izdiham vardi. İnsanlar hər yerdə Heydər Əliyevi alqışlarla qarşılayırdılar. O, hər dəfə maşını saxladır, onu alqışlayan insanlarla mehribanlıqla görüşür, sonra yoluна davam edirdi. Ulu öndər neçə söz vermişdi, ikinci dəfə yaxşı əhval-ruhiyyə ilə respublika miqyaslı müşavirə keçirmək üçün İsmayıllıya geldi.

Müşavirənin keçirilməsi Ivanovka kəndində Kalinin adına kolxozda nəzərdə tutulmuşdu. Ona görə də Heydər Əliyevlə Zerifə xanım Kalinin adına kolkozun qonaq evində qalmaga

qərar verdilər. Qonaq evi çox gözəl bir ərazidə yerləşirdi. Orada qaldıqları iki gün ərzində men hiss etdim ki, Ulu öndərin ömür-gün yoldaşı Zərifə xanım nə qədər sadə və qayğılı bir insandır.

O, qonaq evinin həyətində kolxozçu qadınlarla gezintiyə çıxır, mənim yanımıdan keçəndə salamlışır, hal-əhvalımı xəber alırı.

Növbəti dəfə gezintidən qayıdanda yanımda ayaq saxlayıb dedi: belə görürəm siz heç istirahət etmirsiniz. Səhərdən axşama qədər sizi ayaqüstü görürəm. Onu da əlavə etdi ki, "narahat olmayın, Heydər Əliyevə heç nə olmaz.

"Bu mənim vəzifə borcumdur" dedim. Zərifə xanım gülümseyərək asta addimlarla qonaq otağına getdi.

Onu da deymək ki, həmin qonaq otağı o vaxtdan bu günə kimi necə varsa, elece, olduğu kimi qorunub saxlanılır.

248

Kolxozun ezmətli mədəniyyət sarayı vardi. Ona görə de müşavirin orada keçirilməsi qabaqcadan müyyəyen edilmişdir. Müşavire başlamazdan əvvəl Heydər Əliyev birinci kətbələrle bir neçə kolxoz ve sovxozen həm əkin sahələrinə, həm də üzüm bağlarına və fermalara baxdı. Sonra Kalinin adına kolxozun həyətinə qayıtlılar. Kolxozun həyətində insanlar Heydər Əliyevin ətrafına toplanmışdı.

O, üzünü katiblərə tutub soruşdu: Hansınızın rayonunda Kalinin adına kolxozun fərməsinə bənzər ferma var?

Heç kim səsini çıxarmadı.

Heydər Əliyev dedi: "Bax, işə belə yanaşmaq lazımdır, gördünüzmü Kalinin adına kolxozun tövlələrində olan səliqəsahmanı! Siz de çalışın belə, yeni tipli tövlələr tikəsiz, onda hamı sizin işinizdə razı qalar."

Müşavire iki gün davam etməklə yüksək səviyyədə keçdi. İşin belə təşkilində Heydər Əliyev çox razı idi. Müşavirədən

sonra Heydər Əliyev komandası ilə Bakıya qayıtmaga hazırlaşarken Kalinin kolxozunun sədrindən soruşdu:

- Nikolay Vasilyeviç, kolxoza ne kömək lazımdır?

- Çox sağlam olun, Heydər Əliyeviç, hər şey qaydasındadır, işlər öz arxında gedir, sizə minnətdarlıq.

Sonra əlavə etdi:

- Mənim bir problemim var. Yeni inşa etdirdiyim mədəniyyət sarayının damını düzəltmək üçün şifer tapmaqdə cətinlik çəkiriəm.

- Narahat olmağa dəyməz, bu məsələ tezliklə öz həllini tapar dedi, - Heydər Əliyev.

Ümummilli liderimiz Bakıya dönen günün səhəri şiferlərlə dolu maşınlar artıq kolxozun həyətində sıra ilə dayamışdı.

O zaman rayonun eməliyyat işləri ilə maraqlanan Heydər Əliyev məndən soruşdu ki, hansı cinayet işləri istintaq edilir? Mən bildirdim ki, hazırda istintaqda bir cinayet işi var.

O ne cinayətdir?-deyə soruşdu. Alimentdən boyunqaçırmaya dedim. Həmin an Əliş Lenberanski "zdorova" sözünü işlədəndə Heydər Əliyev təbəssümle ona baxdı. Kənarda dayanıb səhbətimizə diqqət yetirən rayonun birinci katibi məni göstərərək "Heydər Əliyeviç bu yoldaş rayona göləndən sonra demək olar ki, heç bir uğurlu hadisə baş verməyib, uğurluğun kökü kəsilib, hər kəs öz işi ilə məşğuldur. Onu da əlavə etdi ki, mən özüm kabinetimdə oturub işləyə bilmirdim.

İmzasız mektublardan bezar olmuşduq. Çox sağlam olsun tezliklə "anonim" məktub yazanı müəyyən etdi. Həmin adam həbs olundu. Artıq elə mektublar yazmır. Həyatın bütün yollarında sizə uğurlar arzulayıram, Heydər Əliyev. Əlbəttə, birinci katibdən belə arzunu eşitmək hamı üçün çox xoş idi.

Onu da qeyd etmək istəyirəm ki, İsləməlli camaati 1-ci

249

dəfə Heydər Əliyevi zəlzələnin qorxunc vahiməsinin təsiri altında qarşılıqlılaşdırıldı, bu dəfə Heydər Əliyev o adamlar tərəfindən sevincə, gül-çiçəkli qarşılındır. Artıq zəlzələnin vahiməsini İsləmli camaati unutmuşdu. Çünkü zəlzələnin vurduğu ziyanın nəticələri aradan qaldırılmışdı.

Onun golisindən sonra çox keçmedi ki, Girdman çayı üzərində körpü tikintisi başa çatdı, İsləmli-Muğanlı, İsləmlli-Lahic yolu çəkilib başa çatdırıldı.

O da yaxşı yadımdadır ki, həmin körpüye baxarkən Heydər Əliyev keçmiş Yollar Naziri Rafiq Xələfovə sual verdi ki, mənim gəlişimlə bu körpünü nə vaxt başa çatdırmağa söz verirsin? Nazir nəzərdə tutulan müddətdən bir neçə ay tez qurtamağı söz verdi. Heydər Əliyev çox razı qaldı. Bundan sonra İsləmli-Muğanlı, İsləmli-Lahic yolunun, həm də Girdman çayı üzərində tikilən körpü tikintisini sürətləndirmək üçün rayon rəhbərliyinin göstərişi ilə işə nəzarət mənəhəvalə edildi.

Rayonda bütün qüvvələr sefərber oldu. O dövr üçün en müasir texnikalar yolu, körpünün tikintisine cəlb edildi. Həmin texnikalar Heydər Əliyevin göstərişi ilə göndərilmişdi.

Ona görə də həm İsləmli-Muğanlı, həm İsləmli-Lahic yolu, həm də körpü həmin müddətdən də tez tikilib başa çatdırıldı. Onu da deym ki, Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələndə onun uzun illər qurub-yaratdıqlarından əsər-əlamət bele qalmamışdı.

Azərbaycan dövləti esl feodalizm ictimai-siyasi farmasiyasını xatırladı, özü də feodalizmin ilk inkişaf mərhələsi olan pərakəndəlik dövrünü. On gözəl nemət olan sabitlik məhverindən çıxmışdı və tamamilə pozulmuşdu, iqtisadiyyat

demək olar ki, məhv edilmişdi. İnsanlar acları və səfələt içərisində yaşayırdılar, dövlət xəzinəsində valyuta ehtiyatı sıfır bərabər idi. İnsanlar mal yemi yeməyə mahkum idilər. Onlar bir parça çörək dalınca rayonlardan Bakıya axışırıldılar. Bir sözənək ölkə dərin böhran girdabında boğulurdu. Artıq felaket qaćılmaz veziyət almışdı.

Hüquq-mühafizə orqanları iflic vəziyyətinə düşmüdü. Ən acıcanaklı veziyət Daxili İşler Nazirliyində hökm sürdü. Uzun illər Nazirlikdə işləyen bacarıqlı, təcrübəli işçilər, kütłəvi surətdə heç bir əsas olmadan "Partokrat" damğası vurularaq işdən kənarlaşdırıldılar. Bu səbəbdən də ölkədə cinayətkarlıq baş alıb gedirdi. Oğurluq, soyğunçuluq, qətl cinayətləri günü-gündən artmağa başlamışdı. Belə xarakterli cinayətlərin çoxu açılmamış qalırdı.

Bələ bir mürəkkəb şəraitdə ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldi. Bu o zaman idi ki, bədbinliyə qapılmış insanların artıq sabaha ümidi dəyi.

Yaxşı yadımdadır, Heydər Əliyev siyasi hakimiyyətə gələndən sonra çıxışlarının birində dedi: "Vallah, billah, xalqımızın günəşini yaxşılaşacaq, bütün çatınlıklar arxada qalacaq, siz buna emin ola bilərsiniz". Həqiqətən də ulu öndərin devidi fikirlər öz bəhrəsini verir.

Bu gün Heydər Əliyev ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılub və yüksək nəticələr əldə edilib.

O zaman Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial siyaset sayəsində respublika iqtisadiyyatının bütün sahələrinə, elm və mədəniyyətin inkişaf etdirilməsinə, xalqımızın təsərrüfatına dərindən bağlı şəxsiyyətin yüksək zəkası sayəsində nail olmaq mümkün idi.

O dövrde ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı.

Gənclərimiz elma və tehsile derindən yiylənləndilər, ölkəmizin sabahı namına peşəkar kadrların olması üçün Ulu önder minlərlə azərbaycanlının keçmiş ittifaqın ali məktəblərində təhsil almalarına geniş imkanlar yaratdı.

Ulu önder iki dəfə İsləməyilli rayonunda olduğu zaman onun yanında olmuşam. Bakıya döndən qəlben mənə təşəkkürünü bildirib, işlərimdə uğurlar arzulayıb.

Ona görə de qəleme aldiğim bu yazı mənim qəlbimdə əbədi hekk olunmuşdur.

Bu yazı unudulmaz tarix, ulu önder Heydər Əliyevə hörmət və ehtiramımın parlaq təzahürüdür.

Ulu önder özüne ən böyük abidəni elə o zaman sağlığında xalqının qəlbində ucaltmışdı.

Bu gün ona ümumxalq məhəbbəti qazandıran da məhz budur.

NAZİRLİYİN TARİXİNDE MÜHÜM MƏRHƏLƏRDƏN BİRİ (1970-1980-ci İLLƏR)

Azərbaycan polisi öz tarixində dəfələrlə çətin və mühüm mərhələlər dövrünü yaşayıb. Belə dövrlərdən biri de 1970-1980-ci illər olub. Daxili işlər naziri, general polkovnik Ramil Usubov həmin illeri belə səciyyələndirir: "Heydər Əliyevin ölkənin bütün sahələrini ehət edən möhtəşəm fealiyyəti elbəttə ki, daxili işlər orqanlarından da təsirsiz ötüşməmişdi. 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixində ən mühüm mərhələsidir. Strukturumuzun bizim yaş nəslini təmsil eden heyeti Heydər Əliyev dühasının yetirməlidir və bununla hədsiz qürur duyuruq. Həmin dövr ümummilli liderimiz böyük uzaqgörənliliklə daxili işlər orqanlarının təşkilatı və ideoloji cəhətdən möhkəmənəsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul etdi. Əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-təbiyəsi bu amillər sırasında xüsusiət aparıcı mövqeyə malik idi və tam qətiyyətlə söylemək olar ki, Azərbaycanın daxili işlər orqanlarında məhiyyətə milliləşmə prosesi məhz o illərdə başlanmışdı".

Belə bir vaxtda respublikanın daxili işlər naziri kimi çox mühüm bir posta Heydər Əliyev özünün yaxşı tanıldığı Arif Heydərovu görtirdi. Onlar Dövlət Təhlükəsizlik Komitəsində işlədikləri dövrən six temasda olmuşdu. Ulu önder SSRİ miqyasında tanınmış çekist Arif Heydərova çox inanırdı, onun şəxsi keyfiyyətlərinə vətənpərvərliyinə, prinsipiallığınə, təmkinliyinə, edalətliyinə yaxşı bələd idi.

Arif Heydərov həmin postda 8 il çalışdı (1970-1978-ci

iller) ve özündən əvvəl yiğilib qalmış xeyli problemləri həll etdi. DİO-da sağlam atmosfer yaratdı, polisin necə işləməsinin konsepsiyasını qurdu, səbirlə hazırlıq sistemində “təmizləmə işləri”ni həyata keçirdi. Danışşrlar ki, Arif Heydərovun o illər nəinki respublikada, həm də İttifaq məqyasında böyük nüfuzu vardı. Ancaq günlerin bir günü heç kimin ağlına gəlməyən bir faciə baş verdi...

Arif Heydərov heç bir günahı olmadan bir nəfərin şəxsi ambiisiyalarının qurbanı oldu, o və müavini kabinetdə gülləndi...

Bu, Azərbaycan üçün böyük itki idi. Bu, polis tariximizdə görünməmiş bir hadisə idi. Bu, Heydər Əliyev siyasetinə aradan vurulan bir zərbə idi. Bu, sadəcə insanlıqı sızmayan vəhşi bir addım idi. Cümhuriyyətin ilk daxili işlər nazirlərindən ikisisi ermənilər qətlə yetirmişdilər. Bunu mənfur qonşularımızdan gözləmək olardı. Ancaq Arif Heydərov kimi xalqımızın gözəl ogluna özümüzküller qıydılar, 52 yaşında həyatına nöqtə qoydular.

Heç şübhəsiz ki, Arif Nəzər oğlu Heydərov Azərbaycan tarixində görkəmlı simaldarın, bacarıqlı generallardan biri kimi qalacaq. “Mübariz keşikdə” qəzətinin 1999-cu il sayalarından birində xalqımızın unudulmaz övladı bərədə vaxtile onunla çalışılanlardan bir neçəsinin xatirələri dərc olunub. Bu xatirələri oxuyandan sonra Arif Heydərov böyüklüyünə bir daha inanmali olursan.

M.İlyasov,*təqaüddə olan polis polkovniki*

ONUNLA İSLƏMƏK XOSBƏXTLİK İDİ

Azərbaycan xalqının görkəmli dövlət və ictimai xadimlərindən biri, alovlu vətənpərvər, ədaletli və qayğılış nazir, böyük təşkilatçı və təvəzükər insan Arif Heydərov barəsində fikir söylemək həm şərəflidir, həm də məsuliyətliidir. Taleyin qismindən daxili işlər orqanlarında uzumüddətli xidmətimin 8 ili bilavasitə onun rəhbərliyi altında keçmişdir.

70-ci illerde respublikada böyük quruculuq işlərlə bərabər, qanunçuluğun və dövlət intizamının möhkəmləndirilməsi sahəsində də genişmişqayış iş aparılırdı.

1969-cu ilin dekabr ayında nazirliyin fealiyyəti Mərkəzi Komitənin Bürosunda müzakirə edildi, işdə ciddi nöqsanlara yol verdiklərinə görə rəhbərlik dayışdırıldı. Bir neçə aydan sonra dövlət təhlükəsizlik orqanlarında məsul vəzifələrdə işləmiş A.Heydərov respublikası daxili işlər naziri təyin edildi.

Bu təyinat daxili işlər orqanlarına yeni ab-hava gotirdi. Həmin dövrde nazirliyin coxşahəli xidmətlərinə, şəhər və rayon daxili işlər orqanlarında işin kökündən dəyişməsinə, tələbkarlıq və məsuliyyətin artırılmasına, kadrların seçilib-yerləşdirilməsinə, onların tərbiyəsinə, peşə hazırlığına böyük əhəmiyyət verilirdi.

Nazir vezifasına təyin edildikdən sonra onun ilk sefəri Gəncəyə oldu. O vaxt mən şəhər daxili işlər idarəsinin rəisi işləyirdim. 1970-ci ilin iyun ayı idi. Nazirin sefəri bərədə köməkçisi telefonla mənə xəber verdi, həmçinin bildirdi ki, onun təm-təraqlı görüşlərdən xoşa gəlmir və buna görə şəhər

partiya va icraiyə komitələrinə hələlik xəbər vermək lazımlı deyil. Ənənəvi Gəncə qonaqpərvərliyinə emel edərək naziri şəhərin giriçeyində qarşılıdım və o, məni öz maşınına mindirdi. İdareye gəldik.

Kabinetdə şəhərin eməliyyat şəraiti barədə nazirə məruzə etdim. Bu, təxminən 35-40 dəqiqə çəkdii. O, mənim sözümü kəsmədi və yalnız məruzə qurtardıqdan sonra bir sırə məsələləri araşdırmaq üçün əlavə suallar verdi. Sonra şəhər partiya komitasının birinci katibinə zəng vurub danışdı. 10-15 dəqiqədən sonra birinci katib milis idarəsinə geldi və üçlükdə səh-bətimiz bir saatdan çox davam etdi. Şəhəerde sosial-iqtisadi vəziyyət, ictimai asayışın və qanunçuluğun teminatı ilə bərabər milis əməkdaşlarının normal iş və yaşayış problemləri səh-bətdə əsas yer tuturdur. Sonra şəxsi heyətlə görüş keçirildi, nazir və katib çıxış etdilər, əməkdaşların suallarına cavab verdiłər.

Şəhərlə tanış olarkən Arif Heydərov uşaqlar üçün əyləncə komplekslərinin tikintisinin vəziyyətində maraqlandı. Sonra uşaq avtomobil şəhərciyinin yaradılmasını məsləhət gördü və açılışında iştirak edəcəyini bildirdi. Nazir ilə görüş, onun sadəliyi və səmimiliyi şəxsi heyəti, bizim hamımızı heyrən etmişdi.

Şəhər icraiyə komitəsi xahişimizə əsasən avtomobil şəhərciyi üçün vəsatit və şəhərin mərkəzində yer ayırdı. Təxminən 5-6 aya yaraşlı uşaq avtomobil şəhərciyi yaradıldı. Burada yol hərəkəti qaydalarını eks etdirən bütün xüsusatlar və nişanlar yerləşdirilmişdi. 10 ədəd uşaq əyləncə maşını almışdı. Şəhərciyin fotoalbomunu hazırlayıb nazirə təqdim etdim. Çox xoşuna gəldi. Göstəriş verdi ki, albomun əlavə bir nüsxəsini de hazırladım, Moskvaya göndərecək. Sonralar Tbilisiyə müşavirəyə gedəndə nazir avtomobil şəhərciyinə gelib

baxdı və bir daha razılığını bildirdi. Şəhərcikdə cədvəl əsasında dövlət avtomobil müfettişliyinin əməkdaşları uşaqlara əyanı maraqla hərəkət qaydalarını öyrədirdilər. Bu kompleks uşaqlar və valideynlər üçün ən sevimli əyləncə yeri oldu. Sonralar nazir öz emri ilə Gəncə milisinin təşəbbüsünü yüksək qiymətləndirərək respublikanın digər şəhər və rayonlarında belə şəhərciklərin yaradılmasını tövsiyə etmişdi. Bu yenilik It-tifaqın digər respublika və vilayətlərinə da yayıldı.

A.Heydərovun öz milletinə olan böyük hörmət və məhəbətinin nümunəsi kimi aşağıdakı ehvalat xatirimden heç vaxt silinməz. 60-70-ci illərdə respublikanın ali partiya və sovet orqanlarında, nazirliklərdə olduğu kimi o vaxt Kirovabadda da yerli partiya və sovet orqanlarında rəhbər işçilərdən biri mütləq erməni, yaxud rus olmalı idi. Kirovabad şəhər partiya komitasının üç katibindən biri, icraiyə komitəsi sədrinin iki müavinindən biri, daxili işlər idarəsi raisinin yeganə müavini erməni idi. Bu nomenklaturanı dəyişmək barədə fikir söylemek on azı partiya biletini və vəzifəni itirməklə nəticələnə bilərdi.

Yeri gəlmışkən deyim ki, Gəncə milisinin veteranları ilə mənim aramada səmimi münasibət yaranmışdı. Biz vaxtaşırı görüşüb işimizlə əlaqədar onların, ictimaiyyətin fikrini öyrənirdik. Bir gün veteranlardan 2-3 nəfəri idarəyə gəldilər. Digər məsələlərlə yanaşı, müavinim barədə əsaslı fikirləşməyimi və onun imkan dairəsində azərbaycanlı kadrla əvəz olunmasını xahiş etdilər. Doğrusu, konkret bir cavab vermekdən çəkindim. Təxminən 2-3 ay sonra nazirin yanında olarkən bir sırə xidməti məsələlər barədə məsləhətləşdim. Ona olan inam və hörmətime güvenib çəkinmədən müavin məsələsini də açıqladım. O, gülümseyərək "Odla oynayırsan", - dedi. Sonra səbri olmağımı məsləhət gördü və bu barədə fikirləşəcəyini bildirdi,

menim üçün ümidi yeri qoşdu.

Bu söhbetdən 4-5 ay keçmişdi. Məzuniyyətdə idim. Müavinim cinayet-axtarış şöbəsinin iki əməkdaşının guya bir ermənidən balıq tutub, sonra da rüşvət alıb buraxdıqları barədə saxta material tərtib edib nazirliyin inspeksiyasına göndərmişdi. Bununla əlaqədar mən Gəncəyə qayıtdım və nazirliyin əməkdaşları ilə yoxlama apardıq. Milis işçilərinin hərəkətərində qanunsuzluq, intizamsızlıq aşkar edilmədi. Nazirimin qəbulunda oldum və məsələ barədə ona geniş məruze etdim. Arif Nəzər oğlu mənni dinlədikdən sonra bir daha bu barədə fikirləşəcəyini bildirdi. Yaxşı bilirdim ki, məsələni həll etmək çox çatın və risqlidir. O, bir çox məsələləri bilavasita Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevlə həll edirdi. Söhbetimzdən 3-4 gün sonra erməni müavinimi nazirliyə çağırıldılar və bu, onun Gəncədən son gedisi oldu. Yerinə azərbaycanlı təyin edildi. Bu təyinat Gəncədə şəxsi heyətin böyük razılığına səbəb oldu. Sonralar həmin məsələ ilə əlaqədar şəhər partiya komitəsinin rəhbərliyi ilə aramızda xoşagelməz söhbet oldu...

258

A.Heydərovun vətənpərvərliyi hamımız üçün nümunə idi. O, respublikamızın elmi, iqtisadi, mədəni və digər quruculuq nailiyyətlərini İttifaqın digər regionlarına çatdırmaq üçün bütün imkanlarından istifadə edirdi. 1974-cü ilin yekunları ilə əlaqədar nazir SSRİ DİN-nin Kollegiya iclasında çıxış edərək ölkədə cinayatkərlığın qarşı mübarizənin tohlilini vermişdi, Azərbaycanda vəhiyyətin heç də pis olmadığını qeyd etmiş, bəzi sahələrdə isə bizim iş təcrübəmizin nümunə ola biləcəyini bildirmişdi. O vaxt mən nazirliyin Qerargahında işləyirdim. Tecrübə mərkəzinin yaradılması qərargaha tapşırılmışdı. Bu məqsəd üçün nazirliyin binasında bir mərtəbə ayrılmışdı və 7-8 ay ərzində bütün xidmet sahələrinin qabaqcıl iş təcrü-

bəsini nümayiş etdirən ekspontalar tərtib edildi. Nazir kollegiya üzvləriyle bir neçə dəfə təcrübə mərkəzində oldu, bir sira faydalı məsləhətlər verdi.

A.Heydərov əməkdaşların sosial problemləri üzərində yoluñmadan çalışırdı. Nazirliyin nezdində nəhəng tikinti təstiç yaradıldı. Qısa müddətdə Bakıda əməkdaşlar üçün 5 mərtəbəli yaşayış binası, hospital, avtomobil müfəttişliyi üçün yarışlı bina, rayon milis şöbələri üçün müasir tələbata cavab verən binalar inşa edildi.

Təessüf ki, xalqımızın görkəmli oğlunu, sərkərdəmizi qoruya bilmədi. Onunla işləyənlər bunu özlərinə bağışlaya bilmirlər.

259

**Məmməd Yaqubov,
daxili xidmət polkovniki,
mühərbi və əmək veterani**

ÖZÜ BİR MƏKTƏBDİR

Arif Nəzər oğlu Heydərovu respublikanın daxili işler naziri vəzifəsinə təyin olunandan sonra tanışdım. O vaxt mən Naxçıvan MSSR daxili işler naziriydim. Birgə isimizle bağlı onunla dəfələrlə yol yoldaşı olmuşum. O vaxt SSRİ Daxili İşlər Nazirliyinin keçirdiyi Ümumittifaq müşavir勒lərində birləkde iştirak edirdik. Belə müşavir勒lər ilə bir neçə dəfə Moskva, Leninqrad, Qorki, Kiyev və digər şəhərlərdə keçirildi. Hamımız eyni mehmanxanada qalıb nahar da bir yerde edərdik. Bizim Arif Nəzər oğlu ilə yaxın ünsiyyətimiz get-gedə dərin, qarşılıqlı hörmət və ehtirama əvərildi.

Arif Heydərov hündürboylu, qəddi-qəmetli, cəzibədar, üz-gözündən nur yağı, əməli saləh, şirin dilli, rəhmli, yumşaq üzrəkli, yüksək mədəniyyətli, sade, nəcib bir insan idi. O, bir neçə dil bilirdi. Xüsusilə rus dilində çox gözəl, rəvan danışındı. Hətta ruslar da ona həsəd aparırdılar.

Arif Heydərov nəinki respublikamızda, hətta keçmiş SSRİ miqyasında on hörmətli nazirlərdən sayılırdı. Ümumittifaq müşavir勒lərində müttəfiq respublikaların nazirləri arasında Arif Nəzər oğlu ona çox yaraşan general libasında öz əzəməti ilə seçilirdi. Biz nazirimizlə fəxr edirdik.

İşlər tabeçiliyindəki işçilərə, istərsə də başqalarına səsini ucaltmaz, onları tohqır etməz, hətta kobud söz işlətməzdi. Kimliyindən asılı olmayaraq, ona müraciət edən şəxslərin bu və ya

diger xahişlərinin qanun çərçivəsində həll edilməsi üçün çalışardı.

Arif Nəzər oğlu ilə işləmək esl tərbiyə məktəbi idi. O, bir müəllim kimi ətrafındakıları insan kimi yetişdirməyə çalışırdı.

İslah Əmək Müəssisələri idarəsinin rəisi vəzifəsində işləyərkən şahidi olduğum hadisəni danışmaq itirdim.

1978-ci ilin aprel ayı idı. Nazir bu sahəyə hamilik edən müavini Səlahəddin Kazimovla 6 nömrəli müəssisənin tikinti-təsərrüfat işlərinə baxmaq üçün buraya gəlməşdi. Birləkde bütün obyektlərə baxdıq. Məhbuslar olan sahədən keçərkən bir nəfər hönkür-hönkür ağlayıb ucadan dedi: "Mən artıq dözə bilmirəm, mənə çare edin". Məhbusun ağlaması Arif Nəzər oğluna çox pis təsir etdi. Hamımız kövrəldik. Nazir məhbusa yaxınlaşıb "Ağlama bala, ağlama", - dedi: "Bu günlərdə müəssisəye gəlib səni və digər məhbusları qəbul edəcəyəm". Sonra nazirle müavini maşına minib getmək istəyirdilər ki, darvazanın qabağından keçən dəmir yolunun üstündə qəflətən yüksək daşyan parovoz gelib nazirin maşınına dəydi və onu təxminən 10 metr irəli itəldi. Mən bərkədən çıçırdım, maşının parovozu dayandırdı. Maşın möhkəm eziilmişdi. Əgor maşinist bir az da gecikseydı, maşındakılar sağ qurtara bilməzdilər. Baş vermiş hadisəyə görə onların hər ikisi pərt oldu. Mən Arif Nəzər oğluna dedim ki, başınızda bir qara kabus fırlanmış, ancaq etdiyiniz yaxşılıqlar onun qarşısını aldı və Allahın köməyiyle ölümdən qurtardınız. Görünür, indicə ağlayıb sizə müraciət edən məhbusun könlünü almayıınız Allahın rəhminə səbəb olub. Nazir sözümüz təsdiqləyib dedi: "Sabah yenidən bu müəssisəyə gelib, həmin məhbusu qəbul edib tədbir göre-

cəyəm". Sonra mən onları öz maşınınla şəhərə yola saldım. Ertəsi gün nazir İƏM-nə gəlib həmin məhbəsu qəbul etdi, onunla geniş səhəbət apardı, qalan 3 ilinin əvvəlindən əvvələsi barədə müvafiq sənədləri toplatdırıb, öz əliylə Azərb.SSR Ali Soveti Reyasət Heyətinə təqdim etdi. Beləliklə, həmin məhbəbus azadlıqla buraxıldı...

Namur Tahbov,
polkovnik

ƏBƏDİYYƏT QƏDƏR BİR ÖMÜR

Onun rəhbərliyi altında işləmek seadəti nəsib olmuş, onunla mütemadi təmasda olmuş adamların xatirində Arif Heydərov şəxsiyyəti, o gözəl insanla bağlı xatırələr əbədi yaşayır.

Mən də onlardan biriyəm. A.Heydərovun nazir işlədiyi illər respublikanın, eyni zamanda DİN-nin fealiyyətində çox ağır dövr idi. Cinayət halları artırdı, cinayətin üstündən açılması qeyri-qənaətbəxş idi. Cox mürəkkəb bir problem isə kadr məsəlesi idi. Bizim eməkdaşlar tərəfindən qanun pozuntuları halları geniş miqyas alımdı. Arif Nəzər oğlu nazirliyə rəhbərliyə başlayanda - 1970-ci ildə ümumi vəziyyət belə idi.

Ancaq bu zaman Azərbaycanda həyatın bütün sahələrində ciddi nöqsanları aradan qaldırmaq üçün çox böyük siyasi təşkilat iş aparıldı. 1969-cu ilin avqustundan respublikaya Heydər Əlirza oğlu Əliyev rəhbərlik etməyə başlamışdı. O vaxtlar biz hələ bilmirdik ki, Heydər Əliyevlə Arif Heydərov uzun zaman dövlət təhlükəsizliyi orqanlarında birgə işləmişlər. Mehə buna görə də bu çox böhrənlə vaxtda Heydər Əliyev DİN-ə rəhbərliyi təhlükəsizlik komitesinin təcrübəli işçisini, bülər kimi temiz, yüksək mənəviyyata malik Arif Nəzər oğlu Heyderova təpsirilmişdi. Həyatının 26 ilini həsr etdiyi çəkistlik fealiyyəti daxili işlər naziri kimi ağır vəzifədə onun çox karına geldi. Bu yüksək, mesul və mürəkkəb vəzifədə işlədiyi müddədə Arif Heydərov təcrübəli, işə dərin-

dən beled olan, geniş biliyə sahib mütexəssis kimi qanunçuluğun və qayda-qanunun möhkəmləndirilməsində özünün ən yaxşı cəhətlərini göstərdi. Onun gəlisi ilə nazirliyin aparatında və onun orqanlarında dönüş yaradığına şəxsən mən özüm şahidim. Bütün şəxsi heyətin fealiyyəti başlıca vəzifəyə - cənayətkarlıqla qarşı mübarizəyə yönəldilmişdi. Nazirliyin kollegiyalarının necə dəqiq, operativ, işgüzar keçirildiyini, nazirimizin yüksək tələbkarlığını bildiyimizdən iclaslara ciddi hazırlaşdırdı.

O, DİN-ni nüfuzdan salmış, bu sahədə işləməyə layiq olmayan kadrlardan təmizləmək üçün şəxsən çox böyük əmək sərf edirdi. Bu, zor yolu ilə edilmirdi, milisli keyfiyyətcə yaxşılaşdırmaq, onun əhali arasında nüfuzunu artırmaq üçün düşünlülmüş kadr siyaseti aparılırdı. Kadrlara tələbkarlıq artırılmış, tapşırılmış sahənin işi üçün onların məsuliyyət hissi yüksəldilmişdi.

İndi bütün bunları xatırlayanda bir daha bizde yaqınlık hasil olur ki, o, zəngin həyat təcrübəsinə və dərin nəzəri biliyə malik böyük dövlət xadimi idi. Eyni zamanda təbiətən ən mülayim, xeyirxah, həssas, ziyanlı bir şəxs idi. Biz hamımız görürdük ki, o, işde de, adı hallarda da necə təvazökar, sadə və sözün həqiqi mənasında İnsan idi.

Arif Heydərovun gözəl görkəmi, qəddi-qaməti vardi, sisindən mərdlik yağdırdı, sıfəti nurlu, səsinin ahəngi xoş idi. Biz, daxili işlər orqanlarının ahlı işçiləri Arif Heydərovu Daxili İşlər Nazirliyinin fealiyyətinə göttirdiyi tezelik, temizlik üçün dərin hörmətlə, minnetdarlıqla yad edirik. Biz hemçinin 28 iyun 1978-ci ili də dehşətlə xatırlayıraq. Həmin gün nazirimizin son iş günü oldu. Bir gün əvvəl isə ad gününü qeyd etmişdi. Baş verən faciə hamimizi sarsıldı. Ağlımiza be-

le gəlmirdi ki, general-leytenant Arif Nəzər oğlu Heydərova kimsə qıya bilər, bir insan övladı ona əl qaldırar.

Arif Heydərovun bütün həyatı, fealiyyəti xalqına həsr olunmuşdu. O, bütün varlığı ilə, son nəfəsinədək Azərbaycanın daxili işlər orqanlarının möhkəmlənməsinə xidmət etdi. Nə qədər qəribə və ağırli olsa da etiraf edək ki, o, öz ölümündən sonra da bu xidmətini davam etdirir. Arif Heydərovun işqli xatirəsi, fədakarlığı da elə zəngin, ölməz bir məktəbdir...

CAVİD SEVGİSİ

Qəhrəmanlıq, hüner tekçə müharibə və döyüş meydanlarında göstərilmir. Tarixin elə məqamları var ki, şəxsiyyətin üzə çıxmışında böyük önəm daşıyır. Belə bir dövrü sovet repressiyasının günahsız qurbanı olan dahi Azərbaycan şairi Hüseyin Cavid da yaşayıb. Əqidəsinə uyğun gəlməyən mövzularda yox, bəşəri möv-zularda əsərlər qələmə alıb. O əsərlər ki, dünya durduqca yaşayacaq.

Hüseyin Cavidi Stalin, Beriya, Mircefer Bağırov rejimi uzaq Sibire sürgünla cazalandırdı. Onlar anlamadılar ki, bununla böyük sonətkarı tarixdən sile bilməyəcəklər. Cavid eşqi xalqımızın üreyində həmişə olub, bu gün də var, sabah da olacaq.

1982-ci ildə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü, xeyir-duası, qayğısı ilə uzaq Sibirdən Cavidin cənəzəsinin qalıqlarının doğma yurdu Naxçıvana getirilməsi də böyük şairə olan sevginin təzahürü idi. Heydər Əliyev hələ o illərdə bu hərəkəti ilə bir daha hüner, əsl vətənpərvərlik nümunəsi göstərmişdi. Amma belə bir prosesin heyata keçirilməsi zamanı görə çox çətin və mürekkeb bir icra mexanizmi tələb edirdi. Ona görə dahi Heydər Əliyevin atlığı bu cəsareti addımı reallığća çevirəcək daha bir neçə hünərvər vətən oğulları lazımlı idi. Əslində bu, sıradan sade bir iş deyildi və Cavid dəhlycan uzaq Sibire getmekdən hətta müxtəlif bəhənələrlə yayanınlar da olmuşdu. Elə tarixin məqamları da məhz belədə üzə çıxırdı...

Sovet dövründə kifayət qədər populyarlığı olan filosof-şair Rəfiq Zəka Xəndən yazdı:

Kəsdi yollarını boran Cavidin

Meskəni güñəsiz zindanlar oldu,
Dühası zülməti yaran Cavidin.
Qələmli qoluna zəncir vuruldu,
Paslı zəncirləri qıran Cavidin.

Başının üstünə duman çöküldü,
Aldı gözlərini toran Cavidin.
Sualı cavabsız suala döndü,
Ədalət nerdədir soran Cavidin.

Həmid Qaraoglu dadına yetdi,
Sarlar üzərini saran Cavidin.
Qırj birinci ilin beş dekabrı
Ürəyi Tayşətdə duran Cavidin.

Mezarı əbədi yurduna goldı
Ruhu Naxçıvana varan Cavidin.
Dolu gözlərində şəfəq parladi
Cavidin yavrusu Turan Cavidin!..

Həmid Qara oğlunun hünəri, qeyrəti qarşısında çox-çox oğullar borcludurlar. Bu çətin səfərdən neçələrinin imtina etməsi çıxalarımıza bəllidir. Eşq olsun Həmid müəllimə!

Cavidi qürbətdən yurda döndərən,
Ulusa umulmaz mühđe göndərən,
Yenmiş alçaqları bir də yenidən,
Yenə başlarına zərbə endirən,
Düşmən damğalayan, dəst sevindirən,

Köñül ovunduran, can isindiren,
Rübabı dindiren, ruhu dindiren,
Eloğlum Həmid bəy Qara oğluna;
Sənətə, sevgiyə, hüsna vurğuna,
Bu ömür kitabım yadigar olsun,
Daima həyatda bəxtiyar olsun!

Kimdir Həmid Qara oğlu Cəfərov? Gelin, onun ömür yolu qısaca nezər salaq:

1938-ci il fevralın 8-də Naxçıvanda anadan olub. Əmək fəaliyyətinə neft mədənlərində çıllıq kimi başlayıb. 1960-1962-ci illərdə "Neft daşlarında" komsomol komitəsinin kətibi vəzifəsində işləyib.

268 1964-1976-ci illərdə Bakı şəhər Oktyabr (indiki Yasamal - red.) rayonunda mesul komssomol, partiya komitələrində rəhbər vəzifələrde çalışıb.

1976-1983-cü illərdə Naxçıvan Muxtar Vilayəti Partiya Komitəsində şöbə müdürü və ideoloji işlər üzrə katib vəzifələrində işləyib, həm də büro üzvü olub.

1983-1993-cü illərdə Respublika Daxili İşlər Nazirliyinin kollegiya üzvü, siyasi şöbənin rəisi və şəxsi həyatla iş idarəsinin rəisi işləyib.

Ali təhsilli - Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini, Bakı Ali Partiya Məktəbini, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının əsas şöbəsini fərqlənmə ilə bitirib.

31 dekabr 1993-cü ildən ehtiyatda olan daxili xidmət polkovnikidir. Mühraribə veteranıdır.

Əmək fəaliyyəti yüksək qiymətləndirilir: "Qırızı Əmək Bayrağı" ordeninə, SSRİ DİN-nin "Əlaçı təbliğatçısı" adına və Hacı Zeynalabdin Tağıyev adına fəxri diploma (1993) və

"Vətən" (1997) diplomu mükafatlarına layiq görünlüb. Müxte-lif illərdə Naxçıvan MR Ali Sovetinin deputati, Bakı şəhər Partiya Komitesinin Plenium üzvü və Bakı şəhər Sovetinin deputati seçilib.

Ailəlidir. Bir qızı var.

Müsahibələrindən birində ehtiyatda olan polkovnik həmin gülənləri belə xatırlayır:

"Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə asan iş deyildi. Bütün bunları millətine bağlı, qəlbində xalqının tarixi və mədəniyyətinə sonsuz sevgi hissələri olan rəhbər vəzifədə işləyən şəxs edə bilerdi. Bu məsələni həlli etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuzu sahib olmaq və onun icazəsini almaq vacib idi. Xoşbəxtlikdən Ulu Tanrı belə bir şəxsiyyəti Azərbaycana bəxş etmişdi. O, Heydər Əliyev idi. Ədəbiyyatımızın böyük qay-ğikeşə olan Heydər Əliyev "Bakinski raboçi" qəzətinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o Cavidin cənəzasının qalıqlarının uzaq Sibirdən Azərbaycana gatırılması üçün SSRİ kimi nəhəng bir dövlətin "birinci şəxsinə" - Sov.İKP MK-nin Baş katibi Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sedri Andropovaya müraciət etmişdir.

Məhz ümummilli liderimiz Heydər Əliyevin xeyir-duasından, dəyərli göstərişlərindən sonra - 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyin Cavidin məzarının tapılması, cənəzesinin qalıqlarının Azərbaycana gatırılması ilə bağlı tarixi bir qərar qəbul etdi və belə bir şərflə işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi mənə həvələ olundu.

Naxçıvan Vilayət Partiya Komitəsinin qərarından sonra muxtar respublikanın daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin en cavan deputati olan Zakir Nəsimrovla Sibira yollandıq. 1982-ci il oktyabrın 15-də Moskvadan İrkutska üçdü. Uzaq Sibirdə Cavid səraqlı bir sıra arxiv sənədləri öyrənildi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayset rayonunun əllillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 sayılı qəbirde torpağa təpsirilib. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitesində görüş zamanı Cavidin məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədər İrkutsk vilayətinin Tayset rayonunun Şevçenko kəndini, 1940-ci illərdə burada yerləşen 21 sayılı kaloniyanı və əllillər xəstəxanasını tanıyan adamların tapılmasına sərəncam verildi.

270

Doğrudur, Cavidin "sakini olduğu" əllillər evinin 1956-ci ilde dağıdılması, Sibirin six meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqqda məlumatlar bizi sarsıldırdı. Eyni zamanda bildirdilər ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüzdür, həm de tehlükəlidir. Lakin bu məlumatlar bizi yolumuzdan döndərə bilməzdi - Heydər Əliyevin tapşırığı yerine yetirilməli idi.

Hüseyn Cavidin Sibir həyatı ilə bağlı arxiv sənədləri, digər məlumatlar öyrənildikdən sonra 1982-ci il oktyabrın 21-də Tayset rayon İcrayıyye Komitəsi 141 sayılı sərəncamını verdi: "Böyük Azərbaycan dramaturqu və şairi Hüseyn Cavid Rəsizadənin cənəzəsi çıxarılıb aparıla biler. Bu işi görmək Həmid Cəfərov yoldaşın rəhbərlik etdiyi nümayəndə heyətine hevələ olunur".

1982-ci il oktyabrın 21-də zirehli maşınlar yerli əhalinin

"gedər-golmez" saydıqları Tayset şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdır. Əslən Qarabağdan - Ağdamın Qaradağlı kəndindən olan Azər Musayev və Namiq Rəsulov, bərdəli Qəhrəman Qurbanov da yüksək vətənpərvərlik nümayiş etdirirək biza qoşuldular. Onlar bu çətin sahədə Naxçıvandan gələn həmyerlilərinə kömək edirdilər. Bütün ümidişlər isə 1941-ci ilde Cavidin "həbs evində" - islah-əmək düşərgəsində keşikçi dəstəsinin reisi olmuş 72 yaşı Darafiy Tradyakola idi. Yol boyu men ondan ayrı durmurdum - bu qocanın dilində eşitdiyim "Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılma'yıb" sözü mənə ümidi verirdi.

Kənd eslində 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlığa geldik. Şaxtalı havada qarın altında olan qəbirlərin arasında 59 sayılı qəbri axtarırdıq. İki saat axtarışdan sonra birdən rayon prokuroru Yelena Xaritinovanın səsi geldi: "Tapdım!" Sevinə-sevinə onun yanına qədidiq və məzarın başına vurulan taxtanı silib-təmizlədik, 59 rəqəmini gördük. Prokuror Yelena Xaritinova qəbrin açılması üçün sanksiyani imzaladı və Cavidin qəbri qazıldı... Heç nə hədər getməmişdi, Hüseyn Cavid "59"-da uyuyurdu. Hüseyn Cavid "tapılmışdı".

Məzar başında 100 yaylım ateşi açıldı. Cavidi illərlə həbsdə saxlayan Sibir indi onun 100 illik yubileyini qeyd edirdi. Sonra isə Qəhrəman Qurbanovun evində Cavidin ruhuna islam dəyərlərinə, milli adət-ənənələrimizə uyğun şəkildə ehsan verildi.

1982-ci il oktyabr ayının növbəti günləri de Hüseyn Cavidin taleyi ilə bağlı əlamətdar oldu. Hüseyn Cavid Şevçenko-

271

Tayşet - İrkutsk - Moskva - Yerevan - Naxçıvan marşrutu ilə doğma yurduna "qayıtmalı" idi. İrkutskdan Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı: "Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız".

Azərbaycan rehbərinin - Heydər Əliyevin bu tapşırığı ilə marşrut deyişdirildi. Bu, adı bir tapşırıq deyildi və bir tale yazuşı idi. Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmayıdı.

1982-ci il oktyabrın 26-da Cavid Bakıya "uçuş". Həmin günü Bakı hava limanında respublikanın rəhbər işçiləri, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri və bir dəşairin yeganə yadigarı Turan xanım Cavidi qarşılıqla mağa gəlmişdilər.

272 1982-ci il oktyabrın 27-də Elmlər Akademiyasında məsləhətləşməden sonra Hüseyin Cavidin Naxçıvanda defn olunması qərara alındı. Noyabrın 2-də Respublika Əlyazmalar Fonduñun binasında - öten əsrin 30-cu illərində Cavidin yaşıdığı evda Heydər Əliyev başda olmaqla böyük sənətkarla vida mərasimi oldu.

1982-ci il noyabrın 3-də böyük söz ustası Cavidin məzarının qalıqları Naxçıvanda - evinin karşısındı torpağa tapşırıldı.

NARKOMANIYA - SATIN ALINMIŞ XƏSTƏLİK

Narkomanlıq bu gün dünyani bürüyən ən böyük bələlərdən biridir. "Ağ ölüm"ə qarşı ne qədər mübarizə aparılırsa, onun yayılma trayektoriyası da durmadan artır. Təkcə Azərbaycanda 30 min narkoman rəsmi qeydiyyata düşüb. Nəzərə alaqlı, bu rəqəm heç də ezləhəqiqəti eks etdirmir.

Ötən il daxili işlər orqanları tərəfindən narkomanlıq, narkotik vasitələrin, psixotron maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılmış mübarizə tedbirlerinin neticələri hər birimizi ciddi düşündürməlidir. Rəsmi statistikaya görə 2017-ci ildə bu sahədə 2727 fakt aşkarlanıb. Narkotiklərlə bağlı hüquqpozmalarə görə 141 şəxs inzibati məsuliyyətə cəlb olunub. Onlardan 38-i həbs, 103-ü isə cərimə edilib. Belə burasındadır ki, onların arasında azınlıqlar da var. Ümumilikdə polis orqanları tərəfindən aşkar olunmuş 2727 faktından 914-ü əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər tərəfindən tərədir, faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 319,7 kiloqram müxtəlif növ narkotik vasitələr götürülüb.

Dərd var, dərmanı da var, deyiblər. Əgər söhbət məhz Azərbaycandan gedirse, mənə elə gelir ki, bu məsələdə daha çox valideynlər qınanmalıdır. Beleləri heç olmasa narkoman övladlarının müalicəsi ilə məşğul olmalıdır. Yeri gəlmışkən, narkoloji dispanserlərin yaradılması öten əsrin 80-ci illərinə təsadüf edir. Respublikamızda isə ilk belediye dispanser (indi mərkəz adlanır) 1986-ci ildə yaradılıb.

Açıq demək lazımdır: mentalitetimizle əlaqədar bəzi halarda valideynlər bilərəkdən övladlarının bu qorxulu yola

düşməsini gizlətməyə çalışırlar. Belələri başa düşmür ki, "ciddani cuvalda gizlətmək olmaz". Yeni, gec-tez hər şey fas olur. Əlbəttə, xəstəliyin ilkin mərhələsində belə adamları düzgün və sağlam həyata qaytarmaq daha asan, daha ucuz başa gəlir, nəinki sonrakı mərhələlərdə.

Narkomaniyaya qarşı mübarizə bu gün həm də beşəriyyəti eməlli-başlı silikəleyən AIDS-ə qarşı mübarizədir. İndi çoxlarla məlumdur ki, İİV-ə yoxulanların böyük qismi narkomallardır.

Burada efsanəvi futbolçu Diego Maradona yada düşür. Dünya şöhrəti bu idmançının, milyonların sevimlisinin və milyonların sahibinin narkomanlıqla qışqamasına ehtiyac var-dımı? Menim bildiyim qədər vaxtılı Maradona müalicə aldı və bu bələdan qurtuldu. Yaxud, götürək Azərbaycanın bir neçə tanınmış sənət ustalarını. Onlar bunu özlərinə necə yaradırlar?

Bəziləri iddia edirlər ki, narkomaniyadan müalicə yoxdur. Yalan sözdür, inanmamın. Müayine də var, müalicə də var, narkoloji mərkəz də var. Sadəcə, istək və inam lazımdır!

Yeri gölmüşkən, xarici ölkələrdən gizli yollarla Azərbaycana narkotik vasitələrin keçirilməsi hallarının qarşısının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu eməliyyat tədbiri həyata keçirilib.

DİN-dən verilən məlumatə görə, Baş Narkotiklərlə Mübərizə İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında Biləsuvar rayonunda həyata keçirdikləri eməliyyat nəticəsində Şirvan şəhər sakini Xəyal Dəmirov saxlanılıb. Onun idarə etdiyi avtomobile baxış zamanı 18 kiloqram 120 qram çəkidi narkotik vasite olan tiryek aşkar olunaraq götürülib.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində X.Dəmirovla aparılan sorğu zamanı müəyyən edilib

ki, o, təxminən bir ay əvvəl "Odnoklassniki.ru" sosial şəbəkəsində özünü "Səxavət" kimi təqdim edən İran vetəndaşı ilə tanış olub. Daha sonra həmin şəxs X.Dəmirova istintaqa məlum olmayan şəxslər vasitəsilə Azərbaycan ərazisine külli miqdarda tiryek göndərəcəyini vəd edib, satışının təşkil olunmasında ondan köməklik isteyib.

Razılıq eldə olunanın sonra aprelin 9-da "Səxavət" adlı şəxs X.Dəmirovla əlaqə saxlayaraq narkotik vasitənin Əlet-Astara magistral yolunun sağında əvvəlcədən müəyyənləşdiridləri yerdə gizlədildiyini bildirib.

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs tiryek 40000 ABŞ dollarına satıb, pulunu hissə-hissə "Səxavət" adlı şəxse göndərməli imiş.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də eməliyyat-axtarış tedbirleri davam etdirilir.

NARKOTİKİN LEQALLAŞDIRILDIĞI ÖLKƏLƏR

Bir sıra ölkələrdə narkotiklə mübarizə yönündə tedbirlərin gücləndirildiyi bir zamanda narkotikin leqallaşdırıldığı ölkələrin də siyahısı artır. 2014-cü ilden bu siyahida olan ABŞ-ın Kolorado ştatında hətta məktəblərdə tibb işçilərinə müalicə məqsədləri üçün şagirdlərə marixuana verməyə icazə verilib.

Amma, bu yalnız həkimin göstərişi və valideynlərin yazılı icazəsi əsasında həyata keçirilməlidir. Maraqlıdır ki, bu tedbirlərin məktəblilər arasında narkotikdən istifadənin qarşısını ala bileyəyi güman edilir. Qeyd edək ki, marixuananın becerilməsi, satışı və istifadəsinə icazə verilən ilk Amerika ştatı olan Koloradoda bu narkotik vasitənin tibbi göstəriş olmadıqda da, istifadəsinə icazə verilir. Koloradodan başqa Alyaska, Kaliforniya, Vaşinqton, Nevada, Oregon, Men və Massaçusetsdə de marixuananın becerilməsi, satışı və istifadəsinə icazə verilir. Aprel ayında senator Çak Şumer isə bir neçə ay önce marixuananın federal səviyyədə dekrimallalaşdırılmasını (hər hansı qeyri-qanuni əməlin cinayət qaydasında təqibini dayandırılması) təklif edib. O, bu məqsədə parlamente yeni qanun layihəsi təqdim etmək niyyətindədir.

Bəs, narkotik vasitələrin leqal olduğu digər ölkələr hansılardır?

Əvvəller uyuşdurucu maddələrin qanunsuz becerilməsinin və satışının böyük həcmi ilə məşhur olan Uruqvayda 2012-ci ildə hökümet rəsmi şəkildə yerli marixuananın satışına başlayıb. İnsanların ruhi yüksəlilişinin və inkişafının təbliğ edildiyi Yamaykada bu hərəkətin esas rituallarından biri də marixuana çəkiləməsidir. Yamayka hökümtə gələcəkdə qanunları daha da yumşaltmağa çalışır. Ölkə əhalisinin 70%-ə

qəder hissəsinin marixuana istifadəçisi olduğu haqda məlumatlar var.

Hollandyada müəyyən ölçü və dozalarda uyuşdurucuların satışı leqallaşdırılıb. Amsterdam isə dünyadan narkoturizm paytaxtı hesab olunur. Dünyada narkotik dövriyyəsinin həcmində görə ilk yeri tutan Meksikada ağır uyuşdurucu maddələr olan kokain, LSD və heroin dekrimallizasiya olunub. 2008-ci ilden Ekvadorda narkotiklərin şəxsi istifadəsi və saxlanmasına icaza verilib, amma bu qanun satış məsələsinə aid edilir. Ekvador əhalisinin 10 qram marixuana, ağı uyuşduruculara uyğun olaraq 100 milliqram heroin və 80 milliqram ekstazi saxlamasına icazə verilir.

Argentina hökuməti də narkotiklərlə mübarizədə dekrimallizasiya siyasetini seçib. Narkotik maddələrin leqallaşdırılması və liberallaşdırılması istiqamətində ilk addım atan ölkələrdən biri olan Portuqaliyada uyuşdurucudan istifadə ciyanet hesab olunmur, sadəcə sağlamlıq ziyani vasitə kimi qəbul olunur. Bu ölkədə həbs cazası reabilitasiya seansları ilə əvəz olunur. Xorvatiyada uyuşdurucu maddələrə qarşı liberal münasibətin əsas səbəbi buradakı 15-34 yaşlı əhalinin 18.5%-nin böyük həcmde marixuana qəbul etməsidir. 2012-ci ildə bu ölkədə narkotik maddələrin fasiləli istifadəsinə icazə verilib, amma onların satışı qadağandır. Avstraliyada uyuşdurucu həbələrin və maddələrin istifadəsi qanunsuz olsa da, xüsusi mərkəzlər yaranıb ki, onlarda asılılıq problemi olan şəxslər gigiyenik şəraitdə özlərinə uyuşdurucu inyeksiyaları vurdura bilirlər. Oxşar mərkəzlər Avropa ölkələrində də mövcuddur.

SAHƏ MÜVƏKKİLLƏRİMİZ

Polisin işi sahə müvəkkillərindən başlayır desək, bəlkə də yanılmayıq. Onların üzərine həqiqətən də çox böyük yük düşür. Əhalil ilə ən çox ünsiyyətdə olanlar da mehz sahə müvəkkilləridir. Bu postu tutanlardan böyük səbir, peşəkarlıq, cinayətkar ünsürlərlə ehtiyatlı davranışmaq, onları daim nəzərdə saxlamaq və təbii ki, vaxtında zərərsizləşdirmək tələb olunur. Sahə müvəkkilləri yuxarı polis orqanları ilə əlaqəli işləməyi bacarmalı, verilən şifahı, rəsmi tapşırıq və göstərişləri icra etməlidirlər. Əslində, bu, uzaqdan çoxlarına asan görünə biler. Həqiqətdə isə belə deyil.

Nümunəvi sahə müvəkkillərindən biri ilə səhbətdən sonra istər-istəməz bu qənaətə gəlməli olursan.

278

Bu yazıda sizləri peşəkar, qulluq etdiyi ərazidə insanlarla kifayət qədər mədəni və yumşaq rəftarla davranan, ayyıq-sayıq, ən çətin anlarda belə düzgün və ağıllı qərarlar qəbul etməyi bacaran bir polis zabiti ilə tanış etmək istəyirik.

Şahverənov Nizami Misir oğlu. 1 yanvar 1967-ci ilde Qubadlıının ucqar dağ kəndlərindən birində - Davudluda anadan olub. 1984-cü ilə orta məktəbi bitirəndən sonra Gəncədə kənd təsərrüfatı texnikumuna qəbul olunub. Ordu sıralarında xidmətdən sonra tehsilini başa vurub və təyinatla bir il Abşeron rayonunda agronom işləyib. 1990-ci ilde ona polis orqanlarında işlenək üçün işlediyi kollektiv zəmanət verib. 2 il Xəzər rayonunda (o vaxtki Əzizbəyov) sırvı polis nəfəri kimi çalışıb. Həmin illerde Dağlıq Qarabağda döyüşüb, o cümlədən Goranboyun Buzluq, Mənəş, Erkəc kəndlərinin ermənilərdən temizlənməsində fəal iştirak edib. Şuşanın işğalına qədər Kosalar, Canhəsən kəndləri uğrunda döyüşlərdə

hünər göstərib.

1992-ci ildə Polis Akademiyasına qəbul olunub. Tələbəlik illərində də erməni qəsbəklərlə qarşı vuruşub. Kəlbəcərin mühəsirəyə alındığı günlərdə yerli əhalinin çıxarılması üçün dəfələrlə ölümlə üz-üzə qalıb. 1993-cü ildə Gəncə hadnisi lər zamanı isə 25 nəfər tələbə yoldaşı ilə könlüllü raport yazıb və hava limanının qorunmasında iştirak edib. 3 günlük "Gəncə təəssüratları" bəlkə də üç yüz səhifəlik bir kitabə siğmaz. Çox ağır günlər olub...

1996-ci ildə Polis Akademiyasını bitirib. Təyinatla Yasa mal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə sahə müvəkkili göndərilib. 2007-ci ildə "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin serəncamından sonra 2009-cu ildə daxili işlər nazirinin əmri ilə həmin ərazi üzrə polis sahə rəisi təyin olunub. Polis mayorudur.

Ailelidir, üç oğlu var.

Yasamal rayonundakı bazarдан bir qədər aşağıda çox səliqəli, birmərtəbəli kiçik bina var. O binanın ətrafi yaşlılıqlarla, gül-cıçeklə əhatə olunub. Bu, Şirvan Cəfərovun xidmətidir. Burada İctimai Şurənin üzvüdür. Elə Nizami müəllim də, bu ərazidə yaşayanlar da ondan çox razılıq edirlər.

Polis məntəqəsi və yaşlılıq. Bəlkə də hər şey buradan başlayır. Bəlkə sahə rəisini de münasibətdə bu faktor öz rolunu oynayır. Axi, insanlar hər şəyə diqqət yetirirlər. Yaşlılıq, gülçiçek elə sakitlik, gözəllik rəmzi deyilmə?

Camaatın "uçaşqovı" adlandırdığı bu vəzifədə işləmək gerçəkdən asan deyil. Həm əhali ilə dil tapmalısan, həm də

279

reislerinle. Həm cinayətkarlarla mübarize aparmalısan, həm de yatış-çıxanlarla "balans" saxlamalısan. Belə "həm"lər çokdur, lap çok...

Nizami mülliəm isə nə az, nə çox, düz 22 ildir bu postda çalışır. Yada ister-istemzəm böyük tacik filosofu Əbdürəhman Caminin bu sözleri düşür: "Adamı vəzifə böyüdüb şərəfli edə bilməz, bəlkə adamına görə vəzifə böyük və şərəfli hesab edilir".

Eitraf etmek zorundayıq ki, bu gün əhalinin "uçaşqovı" la-
ra münasibəti o qədər də müsbət deyil. Təbii ki, bunun ob-
yektiv və subyektiv səbəbləri var. Keşkə sahə
müvəkkillərimiz Nizami Şahverənovun iş təcrübəsini öyrə-
neydilər...

Onunla söhbətdən sonra həqiqətən hiss edirsən ki, bu
280 adam heyati boyu əziyyət çəkib. Deyir ki, mən Bakıya oxu-
mağa geləndə heç kimim yox idi. Uzun illər qohumların ba-
ğında yaşamışam, onların mənə göstərdikləri qayğı və
hörməti isə heç vaxt unutmaram.

Yasamal Bakının spesifik cəhətləri ilə fərqlənən rayonla-
rindəndir. Burada məcburi köckün və qacqınlın, kirayədə
yaşayanların, o cümlədən tələbələrin, habelə əvveller məh-
kum olunmuşların sayı da kifayət qədər çoxdur. Təbii ki, bü-
tün bunlar pasport rejimində və digər məsələlərdə problemlər
yaradır. Xidmətə daxil olan erazidə isə texminen 20 min nə-
fer əhali yaşayır. Buna baxmayaraq, adıçəkilən erazidə ya-
şayanlar ictimai asayışın qorunmasından arxayındırlar: cənubi
onlar sahə reisini yaxşı tanrıylırlar.

Nizami Şahverənov söhbətin sonunda çox ibrətamız fikir
də dedi: "Hərdən elə yorulursan ki, lap bezirsən. Çox keç-
mir ki, sənki ayılırsan: vətənə, dövlətə xidmət etdiyin yadına

düşür, istər-istəməz daxilində bir qırur hissi keçirirsən. Axi,
insanların asayışı sənə tapşırılıb. Gecəyarısı baxırsan ki, şə-
hər yatıb, sən isə küçədə gəzirsən. Fikirləsirsən ki, gör nə qə-
dər adam həyatının təhlükəsizliyini sənə etibar edib. Şərəflə
və məsuliyəttə vəzifə deyilmi?"

Onun bundan sonra polis orqanlarında neçə il çalışacağını
deye bilmərik. Kifayət qədər təltifləri də var. Onu deyə bi-
lərlik ki, oğlanları belə ata ilə fəxr edə bilərlər. Və inanırıq
ki, saf kökü olan bu oğulların özləri də vətənə layiqli övlad-
lar olacaqlar.

Bir zamansa bu kitabı Nizami Şahverənovun nəvə-nəticə-
ləri de oxuyacaq və belə baba ilə öyünəcəklər. Deməli, hə-
lə yaşamışa və işləməyə dəyər!

ELBRUS ŞAHMARIN “ÖMÜRNAMƏ” KİTABINDAN

Keçən əsrin 70-ci illərinin ortaları idi. O vaxt milisin Nardaran və Bilgəh üzrə sahə müvəkkili vəzifəsində işləyirdim.

O gün qızmar iyul ayının bazar günü idi. Bir gün əvvəldən rəisin mənə təpsiridü kimi, Bilgəh əmərliliyində ictimai asayışı mühafizə etmək üçün milis libasında xidmətdə idim. Güntərətaya az qalmış rayon İcraiyyə Komitəsinin sedri zamanın “ən bərk gedən” maşını “Qaz-24”lə əmərliliyə göldi. Və mən ona yaxınlaşış salam verib məruzə etmək istedim. Başqalarının ohatəsində özünü dərtib dağın başına qoyan sədr mənim salamımı almayıb, acıqlı-acıqlı dedi: “Sən hara baxırsan, bir belə masının əmərliliyə girməsinə niyə imkan vermisən?” Mən izah etdim ki, bu işlə dövlət yol müfatişləri möşğuldur. O da qayıdib dedi ki, bilmirəm kim möşğuldur, mən sənə 15 dəqiqə vaxt verirəm, maşınların hamisini əmərlilik əraziindən çıxarmalısan.

Ancaq, bu mümkün olan iş deyildi. O vaxt əmərliliyə bir neçə istiqamətdən yol olduğundan, kim hardan istəmişə maşınla əmərliliyə gelmişdi ve çoxu da ya dənizdə idi, ya da hərdən qumda uzanmışdı, yaxud da kölgələnirdi. Ona görə də, maşın sahiblərini tapıb, onların əmərliliyin əraziindən çıxartmaq üçün ən azı 8-9 nəfər milis işçisi olmalydı. Və onu heyata keçirmek üçünə 10-15 dəqiqə yox, ən azı 3-4 saat vaxt lazımdı. Ancaq “göynən geden” sedre bir neçə dəfə “baş üstə” deməli oldum. Buna baxmayaraq sədr “əsib-sovrurdu”, Allah deyəndən demirdi. Mənse hələ ki, dözdürüm, bu havalandırılmış vəzifə sahibinin xətasını özündən uzaq etmek isteyirdim. Çox sözdən sonra, sədr xüdahafizleşmədən maşına torəf döndü, maşının qapısını açar-açmaz üzünü mənə tutub barmağını sil-

kəledi, “bilirsən səni burdan necə qovaram” dedi. Artıq bu yerdə səbr kasam daşdı. Qət etdim ki, daha bəsdi, başqalarının yanında öz “böyüklüyünü” göstərib, məni təhqir edən bu havalandırılmış havasını almaliyam.

Sədr maşına minmək istədiyi anda dedim: “Zəhmət olmasa, ayaq saxla, size yox, sənə sözüm var”. Sədr ildirim vurmış kimi oldu, donuxub üzüme baxdı. Mən sözüma davam etdim: “Əvvəla, adamın qanacığı, qabiliyyəti olar, danişığına sədd qoyar. Mənim salamımı almadın, bu öz yerində, axı, mən sənin hər sözünə “bəli, baş üstə” dedim, bəs nədən məni təhqir edir-sən, özü də xidmətdə olan bir məqamda. Sözümü qurtarar-qurtarmaz, sədr üstümə yelləndi, barmağını bir daha silkələyib dedi: “Görünür, sən bilmirsən ki, milis mənim səbəmdi. Əgər bilsəydin, belə ürkəli olmazdın”.

Sözünü keşdim, “səhvin var, milis sənin yox, rayon İcraiyyə Komitəsinin şöbəsidir, görünür bu sahədə sən məlumatlı deyilsən, yoxsa, belə yuxarıdan getməzdin”. Sözlərimdən ilan kimi fislədamğa başladı. Beləkədə sədr olduğu müddətdə birinci dəfa idi ki, belə sözler eşidirdi.

Yene barmağımı silkələdi: “Eybi yoxdu, günah məndədi, ju-lıkların, hamisini yiğmişam milisə”, dedi. Mən də əlbəhal qayıdır dedim: “Bayaq özün dənin ki, milis sənin səbəmdi. Əgər bəzə milislər sən dediyin kimi julkidirsə, demək sən julkleurin böyüyüsen”. Dedim və deməyimlə sədri “şok” vəziyyətində qoyub, ordan uzaqlaşdım və sabahı gün reportla Bakı şəhər Daxili İşlər idarəsinin adına müraciət edib başqa bir rayona deyişilməyi xahiş etdim. Elə həmin gün də əmrim eyni vəzifədə işləmək üçün Bakının Nərimanov rayonuna verildi.

Təxminən keçən əsrin 70-ci illərinin sonunda Əzizbəyov rayonunda, Bina qəsəbəsi üzrə milisin sahə müvəkkili vəzifəsində çalışırdım. Bir gün mənə və Bina qəsəbə sovetinin sədri Ağayevə dedilər ki, bəs, rayon partiya komitəsinin bürosunda

bizim məsəleyə baxılacaq. Sen demə bir neçə həftə evvəl, məhrəmlik ayında, o vaxt qapısı Allaha dua edən müslimənlərin üzüne bağlı olan, üstündə paslanmış qifil asılan məscidin qapısı, bir neçə nəfər dindarlar tərəfindən açılmış və orda zəruri olan dini ayınları icra etmişlər.

Təyin olunan gün rayon partiya komitəsinin bürosunda oldu. O vaxt birinci katib işleyən Niyazi Nəcəfov yaman hırslı görənirdi. Əvvəl qəsəbə sovetinin sadrini "yubub sərdi", sonra da o erazinin sahə müfəttişini kürsüyə gəlsin dedi. Mən şux yerisə kürsüyə yaxınlaşan vaxt, katibin dediyi sözlər iclas iştirakçılarının gülinşünə səbəb oldu. "Maşallah, pehləvana oxşayırsan, sən gərək milisdə yox, sirkdə güləşəydim". Çıxışım özümü tənqid ruhunda oldu. Onu da katibin nəzərinə çatdırıldım ki, məscidin açılıb, dini ayınların sakinlər tərəfindən icra olduğu günlərdə mən universitetin hüquq fakültəsində qiyabi təhsil alduğumdan, resmi olaraq işdən azad olunmuşam. Ancaq buna baxmayaraq yaxami kənara çəkmirəm. Görünür işimi hələ də günün tələbəleri səviyyəsində qura bilməmisiş, görünür xidmət etdiyim inzibati erazidə sakinlərlə six əlaqəm olmayıb. Ona görə də bu işdən vaxtında xəber tutma bilməmişəm. Daha sonra üzümüz Niyazi Nəcəfovuta tutub: "Xahiş edirəm mənə vaxt verəsiniz ki, işimdə olan nöqsanları aradan götürə bilim". Əslindən və yönəd mənim heç bir günahım yox idi. Ancaq dövran, zaman başqa idi. Artıq bir sözüm məni ağır cəzaya düşür edə bilerdi.

Baxışlarım katibin baxışları ile qarşılışında hiss etdim ki, xeyli yumşalıb. Və az sonra qənaətimdə yanılmadığım bəlli oldu. Üzüme sinayıcı nezerle baxan rəhmətlik Niyazi Nəcəfov bir bunu dedi: "Yaxşı, olsun, semimiyətinə inandım. Çalış xidməti işində bir daha nöqsanlara yol verməyəsən". Mən kürsüdən düşüb yerimdə oturar-oturmaz rayon partiya komitəsi bürosunun üzvlərindən vəzifəli bir şəxs katibə etiraz edib dedi

ki, ela bilirom sahə müfəttişini cəzalandırmaq lazımdır. Onun bu sözlerindən katibi od götürdü: "Sən ne danışdığını bilirsin mi? Mənə elə gəlir ki, bu yönde sahə müvəkkili özünü günahlandırsa da, əslində onda heç bir günah yoxdur. Axı, həmin vaxt o, rəsmi olaraq işdən azad olunub. Bəlkə biz bu cavan oğlanı partiyadan çıxardıb, bütün arzularının üstündən qələm çəkməliyik?"

Bu sayaq sözlərdən sonra katib üzünü bir daha sədrə tutub dedi: "Buna görə sizin cəzalanmağınız ədalətli olardı. Siz məscidin künclü-bucağında durub, ibadət edənlərin səsini gizli olaraq maqnitofon ləntinə aldırmaqdan əvvəl, məscidin açılacağı barədə əvvəlcədən məlumatlı olmaliydiniz. Əgər vaxtında bu işdən xəberiniz olsaydı, bu qədər söz-söhbət də yaranmazdı..."

Sədr dediyi sözdən yaman peşman olmuşdu. Bu hal onun sir-sifətindən oxunurdu. Rəhmətliyin oğlu durduğu yerdəcə özünə işe salmışdı deyəsən. Ona görə də, bu işin içindən quru çıxmağının yoluunu susmağında gördü.

Onu da deym ki, bu yiğincəqdan sonra rayonun bəzi vəzifeli şəxsləri yanında mənim hörmətim xeyli artdı. Çoxları elə bildi ki, lap yuxarıdan, Mərkəzi Komitədən kimse mənim xahişimi rayon rəhberliyindən eləyib. Yoxsa, Niyazi Nəcəfov mənim üstündə o boyda nüfuzlu vəzifə adəmimi "ağ yuyub, qara sərməzdi".

İndi o günlər hər yadına düşəndə Niyazi Nəcəfova rəhmət oxuyuram. Na yaxşı ki, Sovet hökumətinin o bərk gedən vaxtında, qadağaların ciddi olduğu bir məqamda Niyazi kimi, Vətənini, xalqını sevən vəzifə sahibləri vardi. Yoxsa bir çoxumuz şil-süt olardıq.

BERİYA, YOXSA QANIÇƏN?

Bəlkə də bəzilərinin polisə xoşagelməz münasibəti sovet rejiminin sərt illərinin noticəsidir. Ona görə Stalinin cəlladı kimi ad çıxaran Beriya barədə yazını da kitaba daxil etməyi məqsədəyən hesab etdim. Onun haqqında materialları həyəcansız, ağrısız və qəzəblənmədən oxumaq qeyri-mümkündür. Beriyanın cinayətkarlıq fealiyyəti ise mühəribədən əvvəlki illərdə DİXK-nin xalq komissarı işləyərkən ən yüksək mərhələyə çatmışdı. Əlavə edim ki, oxuyacağınız bu yazı rus mətbuatının materialları əsasında hazırlanıb.

"Adları təkcə ölkəmizdə deyil, həm də başqa dövlətlərin hamisində tanınan adamlar - gözəl publisist, "Pravda" qəzeti redaksiya heyətinin üzvü Mixail Koltsov, sehnəye sanballı yenilik gətirən Vsevolod Meyerhold və böyük söz ustası, yazıçı İsaak Babel ədalətsizlik qurbanı olublar. Onların hamisindən qarşı müdhiş ittiham irəli sürüldürüdül: antisovet təhlükəti, terrorçuluq, az qala bütün xarici kəşfiyyatlarla əlaqə... Bu "işlərin" necə qondarıldığıni Meyerholdun arxivdə indi de saxlanan etiraz məktubundan görmək olar. Əvvəller özünə qarşı irəli sürürlən ittihamlarla razılışsa da, o, istintaq vaxtı bütün bu sayıqlamaldardan imtina edə bilmişdi". "Məni üzü üstə uzadırdılar", - deyə Meyerhold yazırıdı. - Qamçı ilə dabanlırama, küreyime vururdular. Stulda oturanda həmin rezinlə ayaqlarımı döyürdülər. Sonrakı günlərdə qançır olmuş yerlərə yenidən zərbələr endirildilər. Mənə elə gəlirdi ki, həmin nöqtələrə qaynar su tökürdülər (ağrıdan çığırır və

ağlayırdım). Əlli ilə sıfətimə zərbələr endirirdilər. Müstəntiq həmişə hədəleyirdi: "Yazmasan yenidən döyəcəyik, başına və sağ elinə toxummayacağıq, qalan yerlərini isə formasız qanlı bir cismə çevirəcəyik". Mən də 1939-cu il noyabrın 16-dək hər şəyə imza atırdım". Sonralar aydınlaşacaq ki, Beriya görkəmli adamlar üzərində gurultulu məhkəmə prosesi hazırlayırmış. Əvvəlcədən növbəti "ziyankarların", "terrorçuların" siyahısı tutulurdu. Məşhur sovet yazıçıları, rejissorları, artistləri - Monid Leonov və Valentin Katayev, Vivalod Ivanov və Yuri Oleşa, Sergey Eyzenşteyn və Qriqori Aleksandrov, Leonid Uqyosov və bir çox başqaları özbaşınalığın yeni qurbanlarına çevrilənlər idilər. Lakin Meyerholdun, Koltsovun və Babelin "cinayətlərini" boyunlarına almamaları Beriyanın uydurduğu şirin xəyalları alt-üst etdi. Bununla belə, istintaq zamanı toplanmış "materiallar" saat mexanizmi olan bomba kimi partlaya da bilərdi, Gen-bol hazırlanmış belə "işlər" Beriyanın seyfində saxlanıldı. Onlar "rəhbər və müəllim Stalin" tərəfibdən bəyənilsəydi, dərhal onun stolu üzərinə qoyuları...

Cəllad və qanıçən Beriyanın sayesində tanınmış sovet alimləri də amansız terrorra məruz qalırdılar. "Nauka i jizn" jurnalı yazırıdı: "1940-ci il avqustun 6-da ölkədə genetika və seleksiyanın banisi akademik Nikolay Vavilovun həbsə alınmasına dair qərar şəxson Beriya tərəfindən təsdiq edildi. Onu əvvəlcə "antisovet casusluq təşkilatının rəhbəri" kimi güllələnməyə məhkum etdirilər. Sonra bu müstəsnə cəza 20 il müdətində azadlıqdan məhrumetmə ilə əvəz olundu. Vavilov Saratov həbsxanasında vəfat etdi... Sovet konstraktoru, yeni

raket texnikasının yaradıcısı Sergey Korolyov da 7 il həbsxanada yatıb. O, hələ Yeqovun vaxtında həbsə alınmışdı. Beriya yeni təhqiqat başlıdı. İndi əsas diqqət ziyankarlığa deyil, antisovet təşkilatlarda iştiraka yönəldildirdi. İkinci dəfə hökm çıxarıldıqdan sonra Korolyov şəxson Beriyaya müraciət etmiş, onun ifadələrini dinləməyi xahiş etmişdi. Lakin böyük alimin bu xahişi cavabsız qalmışdı. Doğrudur, sonralar Korolyovu DİXK sisteminde xüsusi xidmətə köçürüdlər və o, həbsxanada ola-ola yeni texnika üzərində işlərini davam etdirdi. Görünür, faşistlərin başlığı mühərribe və Korolyov kimi mütəxəssisə olan ehtiyac onun taleyini həll etmişdi. 1944-cü ilde isə onu azadlıqla buraxdırılar...".

Onu da qeyd edək ki, orqanların özlərinin tərkibində də 288 terror hökm sürdü. Onun miqyasını göstərən rəqəmlər hətta 80-ci illerde sovet metbuatında dərc edilmişdi - 20 min nəfər məhv edilmiş çəkist! Onlar vicdanlarının əleyhinə getmək istəməyən adamlar idi. Özləri gülələnməyə və ya düşərgələrdə tədrici ölümə məhkum olunsalar da, başqalarını xilas edirdilər...

Stalin rejimində adətən həddən çox şey bilənlər arzu olunan adamlar hesab edilmirdilər. Beriya da uzun illər ərzində Stalinin gözündə belə münasibətdən uzaq ola bilməşdi. Bunu nə bele, onun da növbəsi çatdı. 50-ci illərin əvvəllerində Beriyanın yaxın silahdaşları həbsə alındılar. Onun özü isə 1953-cü ilin martında Stalinin qəflətən vəfat etməsinə görə divandan canını qurtara bildi. Beriya bele hesab edirdi ki,indi onun "bəxt ulduzu" doğub. O, hakimiyəti elə keçirmek üçün plan hazırlayıv ve özünün ilk gedişini edir: iradəcə zəif

olan və onun fikrincə, Beriyanın təsiri altına düşən Malenkovu Mərkəzi Komitənin plenumunda Nazirlər Sovetinin sədri vəzifəsinə irəli sürür. MK katibliyində Stalinin postunu isə Beriyanın rəyinə görə ikinci dərəcəli adam olan Xruşov tutur. Tarixçilərin sonrakı araşdırılmaları zamanı məlum olub ki, Beriya özünün süqtuna qədər Xruşovun şəxsiyyətindən və xarakterindən baş aça bilməyib.

Bu qaniçən cəllad başa düşə bilirdi ki, onun dövrünün artıq sonu çatıb. Tanınmış yazıçı Konstantin Simonov "Mənim nəslimdən olan adamin gözü ilə" adlı memuarında həmin dövrü belə xarakterizə edir: "Həmin dövrə olan ən iyəncə, ən qəddar, faciəvi, amansız və çırınç şeyləri bir yerə toplamağa və presləməyə cəhd göstərsək və onları başqa şeylərdən ayırmaga çalışsaq, görərik ki, məhz Beriya, onun əməlli, Stalinin dövründə onun uzun illər ərzində mövcud olması həm siyasi, həm mənəvi pozuntu idi. Stalinin vəfatından sonra bu epoxaya son qoyuldu..."

Beriyanı 1953-cü il iyunun 26-da MK Rəyasət Heyətinin iclası zamanı Kremlde həbsə alırdılar. Onu vaxtında qabaqlaşmışdılar. Beriya hakimiyəti elə keçirməyə hazırlaşaraq, təbəliyində olan bir neçə diviziyanı RSFSR-in mərkəzi vilayətlərindən Moskvaya göndərmək barədə gizli əmr vermişdi. Əməliyyat Moskva Hava Hükumundan Müdafiə Dairəsinin zabitləri tərəfindən həyata keçirilmişdi. Beriyanın həbsə alınmasına hazırlıqla məşhur sərkərdə, Sovet İttifaqı Marşalı Georgi Jukov iştirak etmişdi.

İştintaq zamanı Beriya özünü tekəbbürlü aparırdı və yalnız öz doğma adamlarının taleyi üçün narahatlığını bildirirdi.

Yeri gəlmişkən, onlar həbsə alınmamışdır. Onun arvadı Ni-na Gegeçkoriya kənd təsərrüfatı elmləri namizədi idi və namuslu adam kimi hörmətə malik idi. Beriyanın yaziçi Maksim Qorkinin nəvəsi Marfa Peşkova ile evlənmış oğluna qarşı da heç bir narazılıq yox idi. Lakin tehciqat zamanı maraqlı faktlar aşkarla çıxarıldı. Və məlum oldu ki, Beriyanın arvadı Gür-cüstan Menşevik hökumətinin keçmiş xarici işlər naziri Noy Jordaniyanın bacısı qızıdır. O, 1924-cü ilde Gürcüstanda baş verən qiyamın təşkilatçısı olmuşdu. Sonralar o, Parisə mühabirə etmişdi. Sübata yetirilmişdi ki, həbs edilən günənək Be-riya Jordaniya ilə əlaqə saxlayırmış. O, Hitler Almaniyasının nümayəndələri ilə də əlaqədə imiş. Beriyanın güllələnməsi kimi ədalətli tədbiri həyata keçirən general-leytenant Batits-
290 kinin arvadı xatırlayır ki, o alçaq dizi üstə sürüñur, aman isteyirmiş: "Bu qədər alçaq, yaramaz işlər göresən, layiq olduğun cəzani isə sakit qarşılıqlaq üçün özündə bir damcı da iradə tapa bilməyəsən!".

ŞƏHİD POLİSLƏRİMİZ

Təessüf edirəm ki, şəhid polislərimizin hamsi barədə söhbət açmaq imkan xaricindədir. Onların hamsı vətən uğrunda, dövlətçiliyimizi qoruyarkən canlarından keçiblər. Ele təkcə son illər radikal dini qüvvələrlə mübarizədə Nardaranda və Gəncədə 4 polis işçi həlak oldu. Allah onlara rəhmət eləsin.

Bir qədər əvvəlki söhbətlərimizdə Azərbaycan polisinin keçidiyi rəşadətli yollardan kifayət qədər bəhs olunduğu-dan, istərdim oxucuları kədərli bir hekayətə tanış edim. Çünkü bu da bizim tariximizdir, daha doğrusu, Azərbaycan polisinin şərəfi və unudulmaz səhifələrindəndir. Həmin mə-qale "Azərbaycan" qəzetinin 24 noyabr 2017-ci il tarixli sa-
yında dərc olunub.

Əfsanəvi partizanın övladı

Mikayıł Əhmədiyyə oğlu Cəbrayılov - Şəkidə doğulub, orta məktəbi bitirəndən sonra sıravi polis işçi kimi işe başlayıb. Təhsilini davam etdirmək üçün Bakıdakı Polis Akade-miyasına daxil olub, leytenant rütbəsi alıb. Yeniden Şəkiyə qayıdıb, sahə müvəkkili kimi işe başlayıb. Bütün bunlar 1990-ci ilə qədər olanlardır. Sonra hər şey dəyişib. Ermani quldurlarının azığın hərəkətləri Azərbaycana qarşı torpaq id-diiaları Mikayılı də hiddətləndirib. Dörd nəfər polis işçi ilə birlikdə Qarabağa ezam olunub. Cəbhəyə yola düşəndə atası Əhmədiyyə kişidən xeyir-dua alıb. Büyük Vətən müharibəsi illərində Əhmədiyyə kişinin də xidmətləri az olmayıb. Əf-

sanəvi partizan kimi tanınan cəsür azərbaycanlı övladı müxtəlif şəhərlərin düşmənlərdən azad olunmasında axıradək inadkarlılaşdırma döyüşüb. Fransa xalqı onu bu gün də xatırlayır. Əfsanəvi partizanın adını əbədiləşdirmək üçün ona Fransanın Milli Qəhrəmanı adı verilib. Belə bir atanın övladı ailə ənənələrini şərflə doğrultmaq üçün ən çətin döyüşlərin iştirakçısı olub. Cəmllinin, Kosaların müdafiəsi uğrunda gedən döyüşlərdə cəsaretlə vuruşub.

Ağır döyüşlərin biri Kosalar kəndində baş vermişdi. Bu kənddə düşmən mühəsirində qalan adamları və ehtiyat təxili təhlükəsiz yere çatdırmaq nə qədər çətin olsa da, Mikayıl bu işin öhdəsində bacarıqla gəlib. Əhalinin ərzaqla təminatına xeyli kömək edib.

1990-ci il dekabrın 15-də esir düşən döyük dostlarını xilas etmək üçün axıradək mübarizə aparan Mikayıl düşmənə sarıldıcı zərbələr endirir. Onun davamlı hücumlarına dözüm getirə bilmirlər. Son anda Mikayıl yenə məqsədine nail olur, çətin vəziyyətə düşən dostlarını xilas edir. Onun döyük yolu lunda belə fragmentlər çıxdur. Mikayıl hər bir tapşırığı yerinə yetirəndə bir qədər mənəvi yüngüllük keçirirdi, amma qətiyyən yorulmaq bilmirdi. Ona görə ki, düşmən her fürsət dən istifadə edirdi. Qüvvələr nisbəti nə qədər fərqli olsa da, bütün bunlar cəsür döyükünü qorxutmurdu. Deyirdi ki, biz düşmənə kimliyimizi sübut etməliyik. Sübut etməliyik ki, əzəli torpaq-larımıza göz dikənlərin niyyəti heç vaxt baş tutmayacaq.

Onu tanıyanlar, əhatəsində olan adamlar deyirlər ki, Mikayıl qorxu nə olduğunu bilmezdi. Düşmənə gözlənilməz mövqelərdən zərbə vurardı, cəsarəti ilə seçilərdi. Amma heç vaxt böyük uğurları ilə öyünməzdi. Qarşıda onu gözleyən

döyüşlərin nəticəsi barədə düşünürdü. Bütün bunlar onun cəbhə gündəliyində ardıcılıqla yazılıb. Qeydlərinin birində oxuyuruz: *"Qorxu olan yerdə insanın qabiliyyəti üzə çıxmır, hər şeyi zərrə-zərrə məhv olur. Qorxu hissi insanın şərəf və heysiyətini, mənlik və mərdlik kimi nəcib hissələrini təhlükədə saxlayır"*. Bütün bunları son həddə qədər dərk edən Mikayıl döyüşlərdə də əqidəsindən dönmür. Bütün məqamlarda düşməni vahimədə saxlaya bilir, əcivək hərəkətləri ilə əməliyyatlarda sona qədər iştirak edirdi.

Mikayılın öz gücünə, qabiliyyətinə daxili inamı böyük idi. Əger neyi issa qarşısına məqsəd qoyurdusa, hədəfə çatana qədər yorulmaq bilmirdi. Bunu komandirləri də döñə-döñə qeyd edirdilər. Ona görə də cəsür döyükünü ən çətin əməliyyatlara göndərildilər. Bilirdilər ki, etimadı layiqince doğrudılcacıq.

Mikayıl öz cəbhə gündəliyində atası Əhmadiyyə kişininin öyüdülərinə, nəsihətlərinə da yer ayırib. Yazırıldı ki, atam mənənə çox şey öyrədi - halal yaşamağı, dostluqda bütövülüy, eyülməzliyi, ən başlıcası, el-əba sevgisini...

Mikayıl Cəbrayılovun gergin döyük yolu bir daha sübut edir ki, o, atasından öyrəndiyi mənəvi dəyərləri əxlaqi sərvət kimi qoruya bilib. Təhlükədə olan torpaqlarımızı xilas etmək üçün son məqamda canından keçib. Əməliyyatların birində ölümle üz-üzə qalsa da, döyük meydanımı tərk etməyib, düşməni geri çəkilməyə məcbur edib. Nə qədər çətin olsa da, sonuncu döyükdə özünü xilas edə bilməyib. Mikayıl özü deyirdi ki, şərəfli ölüm dəyərsiz yaşamaqdən qat-qat üstündür, monalıdır. Ele atasına yazdığı sonuncu məktubda da bütün bunları etiraf edir: *"Nə yaxşı ki, siz məni belə böyüdündünüz. Mən yadigar övladıma da belə bir yol seçməyi*

masləhət görürəm. Qoy keçmişini, varisi olduğu ailənin ənənələrini yaxşı öyrənsin. Onda dünənindən xəbəri olacaq. Atasının da, babasının da hansı amallar uğrunda döyüşdүүнү anlayacaq..."

Mikayıl Cəbrayılov hələ ölümündən bir qədər əvvəl cəbhə gündəliyində yazdı: "Gec-tez mührəbə bitəcək, biz qalib gələcəyik. Tanrı da ədalətli tərəfə kömək olur. Erməni quldurları və onların havadarları məqsədlərinə çatı bilməyəcəklər. Mühəribənin ağır illərində kündə-bucaqda gizlənənlər, uzaq diyarlarda daldalanınlar üzə çıxacaq. Vicdan mühəkiməsində belələri çıxdan uduzub. Axi, qorxu olan yerdə insan hər seydən məhrum olur. Vətənə olan bir doyumlu sevgisini də itirir".

Öz yaşıtları arasında belə düşüncə ilə yaşayanlar o qədər çox olmasa da, Mikayılın əhatəsində belə dostları qəderince idi. O, dostlarına güvənirdi, arxalanırdı, çətin anlarda ürəyindən keçənləri deyə biliirdi. Belə yaşamaq verdiği uşaqlıqdan başlamışdı və davam edirdi. Deyirdi ki, erməni quldurlarına əsir düşməkdənse, döyük meydanında sonuncu gülləni özünə qiymaq daha şərəflidir. Mən başqa seçim təmürəm...

Mikayıl Cəbrayılov o qədər şərəfli bir ömrənən yaşayır ki, ondan tekce öz övladı yox, nəsillər nümunə götürürcək. Əs-lində, belə yaşamaq o qədər də asan deyil. Mikayıl kimi töpərli övladların keçdiyi yol öz xalqının şəref tarixinə yazıılır. Bu yol onun keçmiş i ilə gələcəyi arasında bir köprü yaradır...

Mikayılın cəbhə gündəliyində maraqlı qeydlər çıxdı. Oxuduqça adamın yaddaşında qəhrəmanlıq salnaməsinin izleri bir-birinə calanır, çox şeylər xatırlanır. Onun cəsaretinin, qəlebəyə inamının şahidi olur. Hər kiçik uğursuzluqdan

ruhdan düşmürdü. Əksinə, yeni döyüslər üçün planlar çizir, yollar arayırı. Heç vaxt düşmənə əsir düşmək haqqında düşünmürdü. Deyirdi ki, əgor döyüslərdə həlak olsam, məni birbaşa öz kəndimizə - Şəkinin Oxut qəbiristanlığına aparın, doğmalarımın uyuduğu yera. O yerlər mənə o qədər əzizdir ki, çox vaxt yuxularıma galırdı. Açığını deyim ki, bu gün də o yerlər üçün qəribəsimmiş...

O yerlərə qayitmaq, doğmaları ilə görüşmək Mikayıl qismət olmadı. Amma Azərbaycanın Milli Qəhrəməni arzuladığı yerdə dəfn edildi. Onun adına Şekidə bir küçə verildi. Həmin küçədən ötənlər onu cəsəretli, cəsur bir vətən övladı kimi xatırlayırlar. Belə xatırlanmaq hər kəsə nəsib olmasa da, Mikayıl bu taleyi yaşaya bildi. O özü belə arzulayırdı. Arzulayırdı ki, həm atasının, həm də əhatəsində olduğu adamların etimadını doğrulda bilsin. Mikayıl son məqama qədər şərəfli bir ömrənən yaşadı. Vətənə əsl övlad kimi borcunu qaytardı.

100 İLIN 27 NAZİRİ

Deyərli oxucular, mən Cümhuriyyət və polis mövzusunda başladığım söhbəti hüquqşünas-publisist Şəmsəddin Əliyevin "Azerbaycan polisi - 100 il də arxada qaldı" sərlövhəli məqaləsindən kiçik bir hissə ilə tamamlamaq istərdim.

1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk olaraq müstəqilliyini bayan etmiş Azerbaycan Xalq Cümhuriyyətinin Milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. 1918-1920-ci illər ərzində Azerbaycan polisi Cümhuriyyətin formallaşmasında, milli maraqların, azerbaycanlı-türkçülük ideologiyasının inkişafında ve müstəqilliyin müdafiəsində əvəzsiz rol oynayıb, cinayətkarlıqla mübarizə siyasetində feal iştirak edib, əməliyyat-axtarış fəaliyyətində nesillərə görk olacaq spesifik mübarizə metodu və üssulları yaradıb. Vətənə sədaqət hissi, dövlətçilik, milli təəssübkeşlik, ele alımmama (etibar edilən vəzifəyə sədaqət), loyallıq, vətən, xalq və dövlət marağına üstünlük vermək kimi etik-davranış qaydalarına sadıqlik nümayiş etdirmək ənənəsinin bazasını yaradıb.

Erməni işgalçılara qarşı döyüslərdə milli ordu əsəyə gələn dövredə qədər fədakarlıq, rəşadət və döyük əzmi ilə ön cəbhədə olan Azerbaycan polisi ərazi bütövlüyüümüzün, sərhədlərin toxunulmazlığının və suverenliyimizin qorunmasında canını esirgəmədən qəhrəmanlıq səlnaməsi nümayiş etdirib. Azerbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrundakı döyüslərdə fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, içtimai təhlükəsizliyin qorunmasında fərqləndiklərinə görə Azerbaycan Respublikası Prezidentinin aktları ilə DİO-nun 66 əməkdaşına "Azerbaycan Respublikasının Milli Qəhrəmanı" fəxri adı verilib,

296

86 əməkdaş "Azərbaycan Bayraqı" ordeni ilə, 247 əməkdaşı isə müxtəlif orden və medallarla təltif edilib. 1000 nəfərə qədər əməkdaş vətən uğrunda şəhid olub, minden çox əməkdaş əlil olub.

1918-ci ildən 2018-ci ilə qədər Azerbaycan Daxili İşlər Nazirliyinə 27 ali rütbəli şəxs rəhbərlik edib. Cümhuriyyətinin 23 ayı ərzində hökumətin tərkibində Daxili İşlər 6 nəfər - ilk nazir Xoyski Fətəli Xan İskəndərəxan oğlu, sonuncu nazir isə 15.02.20 - 28.04.1920-ci ilin iki ayı ərzində Vəkilov Mustafa ağa Nazir oğlu rəhbərlik edib.

Sovet dönenində - 28 aprel 1920-ci ildən, 9 may 1990-ci ilə qədər isə 14 ali rütbəli şəxs nazirliyə rəhbərlik edib. 1990-ci il may ayının 23-dən başlayaraq 7 nəfər Daxili İşlərə nazir təyin edilib. Hazırda 29.04.94-cü ildən DİO-ya kollegial rəhbərliyi həyata keçirən, dövlətin və xalqın etimadını doğrudan, içidiyi anda sədəqət nümayiş etdirən cənab Ramil Usubov müstəqil dövlətimizin 7-ci naziridir.

297

ƏDLİYYƏMİZİN TARİXİ CÜMHURİYYƏT DÖVRÜNDƏN BAŞLAYIR

28 may 1918-ci ildə Şərqdə ilk parlamentli dövlət kimi yaradılan Azərbaycan Xalq Cümhuriyyəti çox mürekkeb bir tarixi şəraitdə fəaliyyət göstərmişdir. Amma son dərəcə görən ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşayın Cümhuriyyət demokratikləşmə iqtisadiyyat, mədəniyyət, təhsil, sehiyyə, hərbi quruculuq sahələrinde atdığı mühüm addımları başa çatdırıb. Bilməsə də, onun qısa müddətdə heyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmış, milli dövlətlilik ononclorimizin bərpası işində böyük rol oynamışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi diqqət yetirdiyi sahələrdən biri də ədliliyə sistemi olmuşdur. Bunu təsdiq edən faktlar isə yeterincedir. Belə ki, Ədliliyə Nazirliyi Xalq Cümhuriyyətinin yaradılması ilə bir gündə - 1918-ci il may ayının 28-de təsis edilmişdir. O vaxt Rusiya imperiyasından Azərbaycana müraciət qalan və iflic veziyətdə olan ədliliyə sisteminin bərpası və yeniləşməsi istiqamətində xeyli işlər görülmüş, zorlu tədbirlər heyata keçirilmişdir.

Foteli xan Xoyski tərəfindən birinci hökumət təşkil edilərkən Ədliliyə Nazirliyi də yaradılır. İlk ədliliyə naziri görkəmli ictimai-siyasi xadim Xelil bey Xasməmmədov təyin edilir. 1918-ci il iyun ayının 17-də Gəncə şəhərində ikinci hökumət formalasdırıqların Foteli xan Xoyski həm Nazirler Şurasının sədri, həm də ədliliyə naziri vezifəsini icra edir. Cəmi 10 gün sonra Tiflis məhkəmə palatasının üzvi olan Teymur bey Makinski nazir müavini vezifəsinə gotirilir. 1918-ci il dekabrın 26-da üçüncü hökumət təşkil edilərkən ədliliyə naziri vezifəsi boş qaldığına görə bu vezifəni nazir

müavini Teymur bey Makinski icra edir. 1919-cu il aprel ayının 14-də dördüncü hökuməti təşkil eden Nəsib bey Yusifbəyli bu vezifəni sosialist Aslan bey Səfikürdskiye tapşırır. N. Yusifbəylinin təşkil etdiyi beşinci Hökumət kabinetində isə ədliliyə naziri vezifəsi X. Xasməmmədova həvalə olunur.

Yarandığı ilk günlərdə Ədliliyə Nazirliyinin ştatı vezifəsi yalnız nazirden ibarət idi. Gəncəyə köcdükdən sonra isə Cümhuriyyət Hökumətinin 1918-ci il 26 və 30 iyun tarixli qərarları ilə nazir müavini ştatı verilməklə, nazirliyin idarə strukturunu, dəftərxanası yaradılır. Həmin il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti sentyabrın 17-də Bakıya köçür. Ədliliyə Nazirliyi sentyabrın 26-dan Bakıda fealiyyətə başlayır. Noyabrın 22-də nazirliyə yeni ştat vahidleri - dəftərxanasına 5 nəfər kərgüzar və 8 nəfər dəftərxana xidmətçisi ştatı verilir, bu struktura direktor və direktor müavini təyin olunur. 1919-cu il avqustun 11-də Hökumətin qərarı ilə Ədliliyə Nazirliyi sistemində höbsxana işləri şöbəsi də yaradılır. Cümhuriyyət Parlamentində qəbul olunan qanun layihələrinin eksoriyyətinə Ədliliyə Nazirliyində baxıldıqdan, 1919-cu il noyabrın 28-de nazirliyin ştatını artırmaq barədə qanun layihəsi hazırlanıb. Parlamentin müzakirəsinə təqdim olunur. Layihə üzrə qəbul edilən qanuna əsasən, Ədliliyə Nazirliyi sistemində tərcüməçilər, hüquq məsləhotxanası şöbələri və mühasiblik yaradılır.

Ədliliyə Nazirliyi ilk günlərdə ölkədə anarxiya zamanı dağıdılmış məhkəmə aparatı sisteminə, birinci növbədə, Bakı və Gəncə daire məhkəmələrinin və onların yanındakı prokuror nəzarətinin, habelə yerlərdə barışq məhkəmələrinin fealiyyətini bərpa etməyə başlayır. Fealiyyətinin birinci ilində nazirlikdə şəxsi heyət üzrə 272 nəfər işə təyin edilir,

153 nəfər işdən azad olunur. 20 nəfər isə müxtəlif vəzifələrə keçirilir. 1918-ci il oktyabrın 9-da Fövqəladə Təhqiqat Komissiyası Ədliyyə Nazirliyinin sərəncamına verilir. Məhkəmə sahəsində işlərin bərpə olunması ilə əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Palatasının yaradılması barədə məsələ qaldırır. 1918-ci il noyabrın 14-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinə təsdiq edir. 1919-cu il mayın 21-də nazirlik ayrı-ayrı idarələrdə vəzifədən sui-istifadə hallarının və xidməti cinayətlərin təhqiqi ilə əlaqədar xüsusi Təftiş-İştintaq Komissiyasının yaradılması barədə qanun layihəsini parlamentə təqdim edir. İyulun 27-də parlament həmin layihe əsasında qanun qəbul edir. Qısa müddətli fealiyyəti dövründə Ədliyyə Nazirliyi ölkədə hüquq-mühafizə orqanlarının təşkili ilə yanaşı, hüquq-mühafizəsi, qanunverciliğin, normativ aktların hazırlanması və tətbiqi sahəsində də böyük iş görür.

1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən devrildiyinə görə İngilab Komitesi may ayının 13-də Ədliyyə Nazirliyinin fealiyyətinin dayandırılması barədə qərar çıxarır. Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunverciliğin layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilmesi, qanunluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. Lakin 1930-cu ilde bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcrayıye Komitəsinə və digər orqanlara verilir. 1933-cü ilde məhkəmələrin, prokurorluğun, istintaqın birleşdirilməsi, vahid məhkəmə siyasetinin heyata keçirilməsi, bütün hakimiyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxs-

lərin hərəketlərinin qanuniliyini müşahidə etmək məqsədile Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilir, onun səlahiyyətində qanun layihələrinin hazırlanması, qanunların şəhri, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğununa və vəkillərə rəhbərlik etmək funksiyaları daxil olur. 1937-ci ilde Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilir, onun səlahiyyətləri xeyli məhdudlaşdırılır, əsas fealiyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olur. 1959-cu ilde Ədliyyə Komissarlığı yenidən ləğv edilir, məhkəmə orqanlarının fealiyyətinə rəhbərlik və nəzərat, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunur. Eyni zamanda Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilir və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölündürülür. İfrat mərkəzləşdirilmiş hakimiyətə aludəcilik, ayrı-ayrı dövrlərdə edliyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyaseti, bu orqanların defələrlə ləğv edilib yenidən yaradılması edliyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik töredirdi. Bunu nəzərə alan Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edilir.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı suretdə təsis edilmesi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlə tesadif edir. 27 oktyabr 1970-ci ilde Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunur, sabit fealiyyəti təmin edilir, nazirlik məhkəmə orqanlarında təşkilatlı rəhbərliyi həyata keçirir, əhaliyə hüquqi yardımı yaxşılaşdırılır, notariat fealiyyəti və məhkəmə eks-

pertizalarının aparılması təmin olunur. Ümumiyyətlə, edliyyə işi tekmilləşdirilir, onun gələcək inkişafı üçün əlverişli zəmin yaranır. Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpə etdikdən sonra da ulu önder Heydər Əliyevin diqqətindən kəndə qalmır. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədönlü islahatlar həyata keçirilir, nazirliyin səlahiyyətləri genişlənir, cəmiyyətdə rolü artır.

Ulu Önderin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamlı Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilir.

302

2006-ci ilde ölkə Prezidenti canab İlham Əliyevin təşbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliye vəzifələr həvələ edilmiş, struktur təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006- ci il tarixli Fermanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilmiş, habelə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-ci il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-ci il tarixli Ferman imzalanmışdır. Dövlət başçısının 06 fevral 2009-cu il tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Programı" təsdiq edilərək həyata keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun ədliyyə sahəsində dövlət siyasetini və tənzimlənmə-

sini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan ədliyyesinin zəngin və keşməkesi tarixini öyrənmək, bu orqanın ədalet mühakiməsinin həyata keçirilməsində, insanların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müsbət fəaliyyətini indiki və gələcək nəsillərə çatdırmaq, ədliyyə orqanlarının müsbət ənənələrini qoruyub saxlamaqla bu işdə varisliyi təmin etmək, kadrları, xüsusiilə gənc nəslə bu orqanın qabaqcıl ənənələri ruhunda təbiyə etmək, ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək məqsədilə "Azərbaycan ədliyyəsinin tarixi Muzeyi"nin yaradılması haqqında 16 avqust 2001-ci il tarixdə Nazirlik üzrə əmr imzalanmışdır. Həmin əmrə əsasən ədliyyə naziri Fikret Məmmədovun rəhbərliyi ilə təşkil olunmuş xüsusi Komissiya tərəfindən qısa müddədə tarixi araşdırımlar aparılaraq, müxtəlif sənəd və digər əşyallardan ibarət zəngin muzey fondu toplanılmış, 2001-ci il noyabrın 22-də Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən təsis edilmiş ədliyyə işçilərinin peşə bayramı gündündə muzeyin təntənəli açılışı olmuşdur.

Azərbaycan Ədliyyə Nazirliyinin keçidiyi tarixi yolu öyrənmək üçün bu muzeyin çox böyük əhəmiyyəti vardır. Belə ki, muzeyin yüksək dərəcədə təşkil edilmiş eksponat və ekspozisiyalarından Azərbaycan ədliyyəsinin keçidiyi tarixi yol, görürəməs işlər barədə ətraflı məlumat almaq olur. Söz yox ki, bu işlərin belə yüksək səviyyədə təşkili nazir Fikret Məmmədovun peşəkar fəaliyyəti ilə bağlıdır. İki salonda yerləşməklə, 20 bölmədən ibarət olan Muzeyin ilə ekspozisiyası bölməsində dönya məhkəmə tarixinin ibtidai icma qurulusundan bugünkü beynəlxalq məhkəmələrə qədər keçidiyi yol

303

ve s. barede yiğcam məlumatlar verilir.

2003-cü ildən ümummilli lider Heydər Əliyevin siyasi kürsunu uğurla davam etdirən Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin bugünkü fealiyyətinə, ölkədə aparılan hüquqi islahatların tərkib hissesi olan məhkəmə-hüquq islahatlarının keçirilməsi məsələlərinə xüsusi diqqət ayırrı. Ədliyyə Nazirliyinin MDB və dünyanın digər ölkələrin uyğun strukturları ilə qarşılıqlı münasibətləri formalasmışdır. Belə ki, edliyyə naziri Fikrət Məmmədovun başçılığı ilə edliyyənin beynəlxalq münasibətlərinin genişləndirilməsi, nazirlik əməkdaşlarının xarici ölkələrə səfərləri və mötəbər beynəlxalq tədbirlərdə iştirakı Azərbaycan edliyyə sisteminin tarixində yeni mərhələdir. O cümlədən Ədliyyə Nazirliyinin son illər xeyli genişlənən ikitərəfli əlaqələri Türkiye, Fransa, İtaliya, Rusiya, Ukrayna, Litva, İran və başqa dövlətlərlə qarşılıqlı hüquqi əməkdaşlığı seviyyəsini keçmişdir.

Ədliyyə Nazirliyi keçdiyi şərəflə 100 il ərzində Azərbaycan dövlətinə, vətəndaşlarına ləyaqətə xidmet etmiş və bu gün ölkədə demokratik dövlət quruculuğu prosesində feal iştirak edir.

304

KONSTITUSİYA MƏHKƏMƏSİNDE TƏDBİR

Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib.

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk milli Konstitusiyamızın mülliəfi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə mayın 7-də Konstitusiya Məhkəməsində tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütlə yad olunub.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sadri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin SSRİ dövründəki fealiyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyinin gücləndirilməsi istiqamətində misilsiz xidmətlərindən danışır. Bildirilir ki, XX əsrin sonu-XXI əsrin əvvəllərində Azərbaycana rəhbərlik etmiş bu dahi şəxsiyyətin adı xalqımızın tarixine böyük xilaskar kimi həkk olunub. Hələ sovet dövründə Azərbaycanın rəhbəri vəzifəsinin icrasına başladığı ilk gündən etibarən Heydər Əliyev o zamana qədər bu vəzifədə olmuş rəhbərlərdən fərqlənən yeni bir yanaşma tərzi göstərərək diqqəti respublikanın gelecəyinə dair təxiresalınmaz məsələlərin həllinin vacibliyinə yönəltmişdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənlikle atılmış addımlar, Azərbaycanda əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərməyə gelecekdə xalqımızın istiqlaliyyət qazanması üçün zəmin hazırlayan vacib milli potensial rolunu oynayıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev iqtisadi siyasətin

305

hazırlanıb hayata keçirilməsinə, iqtisadiyyatın dinamik inkişafına da daim qayğı göstərib. Bu istiqamətde Heydər Əliyevin neft strategiyası başlıca yer tutur. 1994-cü il sentyabrın 20-də imzalannmış “Əsrin müqaviləsi” ulu önder Heydər Əliyevin neft strategiyasının əsas tərkib hissələrindən biri idi. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul sammitində Azərbaycan, Gürcüstan və Türkiye prezidentləri tərəfindən neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ile nəqlinə dair saziş imzalanıb. 2006-ci ilin yayında fealiyyətə başlayan həmin kəmərə Heydər Əliyevin adı verilib. Ümummilli Liderin neft strategiyasının hayata keçirilməsi nəticəsində Azərbaycan Respublikası dünyanın əsas neft istehsalçı mərkəzlərindən birinə çevrilib.

306

Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan müstəqilliyinin bərpasından sonrakı ilk illərdə hərbi təcavüz, torpaqlarımızın 20 faizinin işgal olunması, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müeyyenlik, orduda nizam-intizamsızlıq və digər problemlərlə qarşı-qarşıya qalmışdı. Azərbaycan dövlətçiliyi üçün taleyiklülə bir dönmədə qətiyyətli siyasi irade nümayiş etdirərək ölkənin milli maraqlarının temin edə bilecek tarixi şəxsiyyətə olan ehtiyac, xalqın təkidli təlebi ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkə rəhbərliyinə qayğısı ilə nəticələndi. Ulu Önder uzaqqorən və məqsədyönlü fealiyyəti ilə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, içtimaiyyəsi anarxiyanad xilas etdi, xalqımızı müstəqil Azərbaycan və azərbaycanlıq ideyası ətrafında birləşdirərək öz tarixi missiyasını yerinə yetirdi. Bu dövrənə başlayaraq hüquqi dövlət quruluğu və vətəndaş cəmiyyətinin bərqərar edilməsi Azərbaycan Respublikasının inkişafının əsas istiqamətləri kimi müəyyənlenmişdirildi.

Sədr vurgulayıb ki, hüquqi dövlət quruculuğunu öz inkişafının başlıca istiqaməti kimi seçən Azərbaycanda ulu önder Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə irimiqyaslı məhkəmə-hüquq islahatları reallaşdırıldı, sovet dönenmindən miras qalmış hüquq sistemi tamamilə yeni, demokratik principler esasında quruldu, institutional seviyyədə bir sırada təsisatlar yaradıldı, beynəlxalq birliliyi sürətli integrasiya sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldı. Ölkəmizdə başlanılmış islahatlar fonunda ən mühüm hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formallaşmasına geniş imkanlar açıb.

Fərhad Abdullayev qeyd edib ki, Konstitusiyanın qəbulundan sonra ölkəmizdə qanunun alılıyinin, insan hüquqlarının və əsas azadlıqların müdafiəsinin təmin edilməsi məqsədilə genişmiqyaslı məhkəmə-hüquq islahatlarının aparılması, Azərbaycanda peşəkar hakim korpusunun formalaması, ci-nayet və mülki mühakime icraatında demokratik, hüquqi dövlət xas olan prinsiplərin hayata keçirilməsini təmin etmek mümkün oldu. Məhz aparılan islahatlar sayesində ölkəmizdə yeni üçpilləli məhkəmə sistemi təsis edilib, qanunvericilik sistemi beynəlxalq standartlara uyğunlaşdırılıb, məhkəmə hakimiyətinin müstəqiliyinin və hakimlərin statusunun əsasları qanunvericilikdə təsbit edilməklə onların fəaliyyəti üçün zəruri şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi elan etmiş Konstitusiyanın alılıyinin təmin edilməsi, orada təsbit olunmuş insan hüquq və

307

azadlıqlarının yüksək səviyyədə müdafiəsi məqsədilə 1998-ci il iyulun 14-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılıb. Konstitusiya Məhkəməsinin yaradılması mehz Ulu Önderin adı ilə bağlıdır. Heydər Əliyev tərəfindən yaradılan Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı gündən üzərinə düşən vəzifələri layiqince yerinə yetirməyə və fəaliyyətini təkmilləşdirmək məsuliyyətli işini həyata keçirməyə çalışır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı məhkəmə-hüquq islahatları keyfiyyətə yeni mərhəleyə qədəm qoyaraq uğurla davam etdirilir.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun yaradılması Azərbaycan dövlətinin cəmiyyətə ünvanlanan ali məqsədlərinin reallaşdırılması yolunda tarixi nailiyyətə çevrilib. Yarındığı gündən Fondun qarşısına qoymuş olduğu məqsədlər miqyası ilə fərqlənib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond əsas diqqəti vətəndaşların həyatı, sağlamlığı, tehsili ilə bağlı olan bütün sahələrə yönəldi. Məqsədlər o qədər aydın və ali oldu ki, Heydər Əliyev Fondu qısa vaxtda yardımına ehtiyac duyan her bir kəsin ümidi yerinə çevrildi, öten illərdə Ulu Önderin ölkənin sosial-iqtisadi, mədəni təreqqisi, sivil dünya birliliyinə integrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması namına müəyyənləşdirdiyi ideyaların reallaşmasına dəstək verdi.

Tədbirde Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin nəsillərə nümunə ola biləcək zəngin həyat və fəaliyyətindən, mənali ömrünün hər birimiz üçün əvəzsiz örnek olmasından, onun xalq və ölkə qarşısındaki unudulmaz xidmətlərindən, rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlarından danışaraq, xatirələrini

tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin sonunda sədr Fərhad Abdullayev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyaset nəticəsində bütün sahələrdə sürətli inkişaf edərək beynəlxalq miqyasda özünə layiqli yer tutan Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında qərarlaşır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları qanunçuluğun və hüquq qaydasının daha da möhkəmlənməsinə, Azərbaycanın dünya birliyində daha feal integrasiyasına və demokratik imicinin yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha inamını qat-qat artırıb. Bu siyaset Heydər Əliyev yoluñan layiqince davam etdirilədiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərə olduğuna, müasir güclü dövlətlimizin yaradılmasına möhkəm eminlik yaradıb. Aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələri xalqın İlham Əliyevə etimadını bir daha nümayiş etdirib.

Sonda ümummilli lider Heydər Əliyevin mənali həyatı və zəngin siyasi fəaliyyətini öks etdirən sənədli film nümayiş edilib.



ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRİ MİLLİ SƏRVƏTİMİZDİR

Məlum olduğu kimi, 2018-ci ildə Azərbaycan xalqının böyük oğlu, ümummilliliğimiz Heydər Əliyevin 95 illiyi böyük təntənə ilə qeyd olundu. Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sadri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun ulu öndərlə bağlı məqaləsi güman edirəm ki, oxucular üçün da maraqlı olar:

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xıllaskar rolini oynayan dahi insanlar var. Həmin dahlələr öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasında aparıb, on taleyülü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xal-

qının ümummilliliği Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbdəliyilə qazanan ümummilliliider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükenməz ibret məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi olur. İntibah və milli şürurun oyanışı Heydər Əliyevin hakimiyətə gelişilər ilə başlamış, müstəqilliyimiz möhəz onun sayesində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Önderin uzaqgörənliliyi, müdriyəti, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Vətəni, xalqı karşısındamisilsiz xidmətlərinə görədir ki, bu gün ümummilliliider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Heydər Əliyev keçdiyi böyük, mənalı və şəreffli həyat yolu zaman və məkan anlayışına siğır. Ümummilliliider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təessübkeşlik hələ gənc yaşılarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, ciyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Ulu Önderin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.

Heydər Əliyevin ölkə rəhberliyinə golisi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütin dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəklik, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fealiyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.

Respublikamızın siyasi və mədəni həyatında böyük ehtiyacı olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəller ucaldıldı.

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o ilerde bugünkü dövlət müstəqilliyimizin möhkəm təmeli qoyuldu, milli ruh, azərbaycanlıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addimlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.

Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev «ədaləti ədaletsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəciliyində qanunun əlliyyini, ədaləti əsas meyar kimi müəyyənəldirdi, vəzifə selahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.

Ədliyyə Nazirliyinin də yenidən yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan SSR Ali Soveti Reyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə təsis edilmiş Ədliyyə Nazirliyi sabit fealiyyət göstərməyə başladı, ədliyyə işi təkmilşədirilərək onun gələcək inkişafı üçün zəmin yarandı.

1978-ci ilde Azərbaycan SSR Konstitusiyasının qəbul ediləsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit ediləsi ümummilli lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cesarətli addim kimi dəyərləndirilir. Sovet milli siyasetinin tələbləri ilə tam bir ziddiyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmədir. "Qoy ədalət zəfər çalsın!" – o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi.

Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə oldu. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusi böyük önem kəsb etdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açıldığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmamasına, bir sıra ittifaqçıqlıq yaradıcılarının Bakıya yönəldilməsinə nail oldu.

Dahi şəxsiyyət Heydər Əliyevin titanik fealiyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.

Lakin sonralar baş veren məlum hadisələr, Mixail Qorbaçovun siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı həsəd və qısqanlıq hisslerinin baş qaldırması, Azərbaycan əleyhine çirkin niyyətlərin heyata keçirilməsi Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi.

Bundan istifadə edən ermənilər ölkəmizə qarşı uydurma ərazi iddiaları irəli sürərkən əzeli torpağımız olan Dağlıq Qarabağ ətrafında hərbi təcavüze başladı. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda və ya sovet rəhbərliyində olsayıdı, heç vaxt Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı. Heydər Əliyev amili, onun gücü, qüdrəti erməni milletçilərini belə təxribatlardan çəkindiirdi.

1990-ci ilin yanварında keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzlə münasibətinin tezahürü olaraq, dinc etirazçılarla qarşı Bakıya sovet ordusunun yerdiləməsi misli görünməmiş qanlı facia ilə nəticələndi. Əfsuslar olsun ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan neinki onun açılması və cinayetkarların məsuliyyətə cəlb olunmasından ötrü tedbirler görmedi, eksine bu vəhşiliyi gizlətmək üçün elindən gələni etdi. 20 Yanvar faciəsindən bir gün sonra ulu önder Heydər Əliyevin Azərbaycanın Moskavadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə heyata keçirdiyi qanlı aksiyani ifşa etməsi o dövrə xalqımıza bir dayaq, bir təselli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.

Həmin dövrə Azərbaycana qayıdışına ciddi maneələr töredilməsinə baxmayaraq Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıdı. Xalqın böyük

ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi və Ulu Öndər yekdilliklə Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi.

1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamız müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından «sovət sosialist» sözləri çıxarıldı, üç rəngli milli bayraqımız ilk dəfə Naxçıvanda dövlət bayraqı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fealiyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.

Lakin 1991-ci ildə dövlət müstəqilliyini yenice bərpa etmiş ölkəmiz onu itirmek təhlükəsi qarşısında qalmışdı. Öləkədə müharibə gedirdi. İdareçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm süründü.

Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağrırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdürüb, bu ağır vəziyyətdən, sozial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə biler. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kələmi yada düşür. Heydər Əliyev de Tanrıının Azərbaycan xalqının taleyi nə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.

Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan önder kimi əbədilik qazanması, heç də təsədüfi deyil.

Mehz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müraciətini həll etdiyi ağır günlərdə xalqın iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayda-raq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq herekatında qazanılmış tarixi nailiyətləri möhv olmaqdan xilas etmək kimi çox çetin və şərəfli bir missiyani öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, «ömrümüz qalan hissəsini de xalqımı bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idti. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəcilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.

316

Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çəvilişi, sui-qəsd və təxribat cəhdlerine baxmayıaraq öz heyati, sağlamlığı bahasına geceli-gündüzlü fədakar əmeyi hesabına müstəqil Azərbaycan dövlətini qurdı və möhkəməldi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqrər etdi, cəmiyyətdə hökm sürən hərc-mərciliyə və özbaşınlıqla birfələk son qoysdu. Ulu Öndərin 1994-cü ilde imzaladığı Cinayətkarlıqla mübarizəyə yönəlmış tarixi fərmanı qanunçuluğun və hüquq qaydalarının möhkəməndirilməsində əsaslı dönüş yaratdı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyani yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ilde ümumxalq səsvermesi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun alılıyi, insan

hüquqlarının müdafiəsi, hakimiyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təminini dövlətin ali məqsədi kimi bəyan edildi.

Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra SSRİ-dən miras qalmış, totalitar rejimə xarakterik olan hüquq sistemi və qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna, qanunun alılıyin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərəkəflə və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədə müxtəlif komissiyalar yaradıldı. Hüquq sistemində müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürürək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.

Ulu Öndər prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci ilin aprelində keçirdiyi görüşdə hüquqi islahatlarla bağlı deyirdi: "Bu islahatları ona görə aparmırıq ki, kimsə biza deyir, kimsə bunu bizdən tələb edir. Biz özümüz anlamayıq ki, "hüquqi, demokratik dövlət qururuq" elan edən prezident gərək onu təmin etsin. Bunu təmin etmək də qanunlarla ola bilər".

Gərgin fealiyyət nəticəsində ölkəmizin bu günü və gələcəyi namənə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fealiyyəti haqqında", "Vəkillər və vəkillik fealiyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən

317

Mülki ve Mülki-Prosessual, Cinayət ve Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadən keçirilməklə yüksək dəyərləndirildi.

1996-ci və 1999-cu illerde esassız yoxlamaların və sahibkarlığın inkişafı sahəsində süni maneolərin aradan qaldırılması haqqında dövlət başçısı tərəfindən imzalanmış fərmanlar olke iqtisadiyyatının inkişafında mühüm rol oynadı.

Eyni zamanda, ölkəmizdə siyasi partiyaların, içtimai təşkilatların azad fəaliyyəti, senzurunun aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, özəl radio və televiziya kanallarının yayılmasına siyasi plüralizmin, azad fikrin, demokratianın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi.

318

İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının teminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azerbaycanda bu cəza növü tamamile ləğv edildi, əvvəl və amnistiya institutları geniş tətbiq edilməye başlandı.

Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq heyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fealiyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.

İlk növbədə penitensiar müəssisələrin Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinə verilmesi işi başa çatdırıldı. Bu addımın atılması məqsəd məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözənlənməsinə təmin etmək idi. Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin müstənasə əhəmiyyəti nəzərə alınaraq Nazirliyin tərkibində icra xidməti təsis edildi, istintaq idarəsi yaradılaraq ədalet mühakiməsi əleyhine olan və bir sırada digər cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olundu.

Azərbaycan tarixinin Heydər Əliyev dönamında ilk dəfə olaraq yerli özünüdürə orqanları formalasdı və bələdiyyələrə metodoloji yardımın göstərilməsi, eleycə də inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə tapşırıldı.

Ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artı və o, hüquq siyasetini həyata keçirən əsas orqanlardan birinə çevrildi.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ədliyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi də dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısı nın bariz təzahürü olmuşdur.

Demokratik hüquqi dövlətin təmel daşlarından biri hesab olunan müasir müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Bələ məhkəmə hakimiyyətini yaratmaq üçün ölkədə köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan Ümummilli Liderin təşəbbüsü ilə 1997-ci ildə zə-

gin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul olundu və məhkəmə islahatlarına dair program xarakterli Fərman imzalandı.

Dahi öndərin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahati nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, insan haqlarının müdafiəsiinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı.

Məhz həmin vaxtdan Azərbaycan postsovət məkanında qətimkar tedbir kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" principini tətbiq edən ilk dövlətlərdən oldu.

Bunun davamı olaraq məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə demokratik məhkəmə nəzarəti institutu formalasdırıldı.

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test əsası ilə seçilmiş və nəticədə hakim korpusu 60% təzələnmişdir.

Görülüş tedbirlər əhalidən arasında məhkəmələrlə etibarı xeyli artırdı, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış «cəza orqanı» təəssüratı aradan qalxdı. Artıq insanlar pozulmuş hüquqların müdafiəsi üçün digər orqanlara deyil, məhz məhkəməyə müraciət etməyə başladı.

Həmçinin, bütün hüquq-mühafizə orqanlarında və vəkillik xidmətində mütərəqqi islahatlar aparıldı, onların fəaliyyəti demokratik deyərlərə uyğun quruldu.

Müstəqilliyimiz on il - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev "siyaset mümkün olanı etmək deyil, mümkünzsü bacarıq sənetidir" məşhur kəlamda söylənil-

diyi kimi, düşünülmüş və uzaqgörən siyaseti sayesində Azərbaycan üçün, xalqımız üçün mümkünzsü görünən hər şeyin öhdəsində uğurla geldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə ezmələ irəliliyi və gelecek inkişafın strateji hədəflərinin müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm teməl və potensial rolu oynadı.

Ümummülli Lider ham da Azərbaycan tarixində on görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənəldirdiyi siyaseti davam etdirə biləcək dəqiq ünvani göstərdi: "*İnanıram ki, mənim axıra çatdırı bilmədiyim təleyküli məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlhəm Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidiylə başlayıram*". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummülli Liderin layiqli davamçısı möhtərem Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrük siyaseti ilə ölkəmizi irolı aparır. Dövlətin sükənnin etibarlı əllerde olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasında inamlı gedir.

Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadise olan - aprelin 11-də edəletli və şəffaf keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin böyük vətəndaş həmreyiliyi ilə yenidən ölkə başçısı seçilməsi xalqımızın iradəsini, inamını, Heydər Əliyev siyasetinə, amallarına sadıqlığını təzahür etdirməklə son 15 ildə görünlən işlərə, sürətli tərəqqiyə, bər-qərar edilmiş möhkəm ictimai-siyasi sabitliyi verilən yüksək

qiymətdir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərəkəfi inkişaf strategiyası ötən dövrde dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan esas məqsəd və hədəflərə nail olunmuşdur.

Bu dövrde elə bir sahə olmamışdır ki, orada islahatlar aparılmasın ve inkişaf müşahidə edilməsin. Bele ki, 15 il ərzində iqtisadiyyatımız 3,2 dəfə, senaye istehsalı 2,6 dəfə artmış, işsizliyin səviyyəsi 5 faizdək enmiş, yoxsulluq təxminən 10 dəfəyədək azalmışdır. Valyuta ehtiyatlarımız 24 dəfə artaraq 44 milyard dollara bəraberdir. Ölkəmizin iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoymulmuşdur.

322 Bu gün iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə Azerbaycan Davos Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında yüksək pillələrdə qərarlaşır, islahatçı dövlət kimi seçilir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Örzurum neft və qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəzərdə tutulan Trans-Anadolu (TANAP) qaz boru kəməri kimi qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olan ölkəmiz Avropada etibarlı tərəfdəşa və regionun lider dövlətinə çevrilmişdir. Respublikamızın en mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi dövlətlimizin dünyada yüksək nüfuzunu təcəssüm etdirir.

Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu da xeyir-xalqlı, sülh, insan-pərvərlik kimi bəşəri amallar uğrunda necib fealiyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir, Azerbaycan Respublikasının Birinci

vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nticələrini verməklə xalqımızın Heydər Əliyev ocağına olan sevgisini daha da gücləndirir.

Öten dövrde dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiyəş islahatların tərkib hissəsi olaraq ədliyyə və məhkəmə sisteminin inkişafına da xüsusi önem verilmişdir. Ədliyyə Nazirliyinin funksiya və solahiyətləri genişlənmüş, Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, xüsusi notariat institutu, probasiya xidməti təsis edilmiş, elektron reyestrler və informasiya sistemləri yaradılmışdır.

Eyni zamanda, ölkə Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliliyinin güclənməsinə xidmət edən müterəqqi islahatlar aparılmış, bu sahədə qanunvericilik təkmilləşmiş, hakimlərin şəffaf seçim qaydasi müəyyən olunaraq hakim korpusu 60 faiz tezələnmiş, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları yaradılmış, müasir İKT-nin, dövlət başçısının Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli tədbirlər görülmüşdür.

Böyük qürur hissi ilə deyə bilərik ki, məhkəm bünövrə üzerinde formalşmış Azerbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşıyır. Her birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadıq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azerbaycan tarixinin

yeni şanlı səhifələrini yazmaq naminə möhtorəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında six birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqinçə yerinə yetirməli və daha əzmkarlıqla çalısmalıyıq.

Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükenməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyev siyasi ırsıdır. Bu hədsiz sərvətin öyrənilmesi üçün konfranslar təşkil olunur, Azərbaycan tarixinin Heydər Əliyev dönməndə əldə olunmuş nailiyyətlər, demokratik hüquqi dövlət quruculuğunda Heydər Əliyevin ırsı bərdə çıxışlar edilir və digər tədbirlər həyata keçirilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyi tərəfindən de silsile tədbirlər keçirilir. Ədliyyə işçiləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək əziz xatirəsinə əbədi ehtiramlarını bildirirlər. Gənc əməkdaşlar nazirlilikdə Heydər Əliyev muzeyi ilə tanış olurlar, ədliyyə orqanlarında yığıncaqlar, dəyirmi masalar keçirilir, ixtisasartırma kurslarında xüsusi mövzular tədris edilir. Müxtəlif kütüvə idman yarışları, xeyriyyə tədbirləri, o cümlədən qanvermə aksiyası təşkil olunur, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir. Həmçinin, Heydər Əliyevin 95 illik yubileyi münasibətilə xüsusi stend hazırlanıb, nazirliyin kinozalında Ulu Öndərin zəngin həyatından və titanik fəaliyyətindən bəhs eden filmlər nümayiş etdirilir.

Ümummilli Liderin yubileyi münasibətilə Ədliyyə Nazirliyi tərəfindən keçirilmiş "Heydər Əliyev və Azərbaycan edliyəsi" mövzusunda geniş elmi-praktiki konfrans xüsusilə

qeyd olunmalıdır. Ədliyyə Nazirliyi rəhbərliyinin və mosul işçilərinin, Məhkəmə-Hüquq Şurası üzvlerinin, hakimlərin, prokurorların, vekillərin, elm-tədris müəssisələri, vətəndaş cəmiyyəti nümayəndələrinin, alimlərin, gənc hüquqşunaslarının və KİV-lerin iştirakı ilə Ədliyyə Akademiyasında keçirilmiş tədbirdə mezmunlu və elmi tehlillərə esaslanan məruzələrin edilmesi, müzakirələrin keçirilməsi Heydər Əliyevin dövlətçilik ırsının öyrənilmesi və aşilanması baxımından olduqca böyük əhəmiyyət kəsb etmişdir.

Şübəhəsiz ki, Heydər Əliyev dühəsini, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin böyüküyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçidkə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri ise hünər rəmzini çevirilir.

Hələ sağlığında əfsanələşən, siyaset olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur şimalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüküyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun "şəksiz lider", Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın "Türk dünyasının tanınan və sevilən lideri", Rusiya Prezidenti Vladimir Putinin "siyasi nəhəng", Fransanın sabiq Prezidenti Jak Şirakin "qeyri-adi şəxsiyyət" adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi bu günlərdə yeniden göz önünde canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissleri baş qaldırır.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi

Ulu Öndəri, dünyanın hörmətə yanaşlığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fealiyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməkələ möhtəşəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifelerini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

326

Fikrət Məmmədov,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri

NOTARIAT - ƏDLİYYƏNİN MÜHƏM SAHƏSİDİR

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi və tərəndəşlərimizə mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaradıb. Bu sahədə əhaliyə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsində notariat orqanları mühüm rol oynayır.

İki yüz ilə yaxın tarixi olan Azərbaycan notariatının fealiyyətinə bu il yaranmasının 100 illiyi geniş qeyd olunan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusişlə önmə vəriliib, Ədliyyə Nazirliyi tərəfindən Bakı və Gəncə dairə məhkəmələrinin böyük notarius kontorlarının və tabeliyindəki özəl notariusların fealiyyəti yaxşılaşdırılıb, onların sayının artırılması ilə bağlı qərarlar qəbul edilib.

Ölkəmiz müstəqilliyyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən mütərəqqi hüquqi isləhatlar aparılmaqla notariat sistemi yeni mərhələyə qədəm qoyub, onun fealiyyətini tənzimlayan "Notariat haqqında" Qanun qəbul olunub. Sonrakı illerde dövlətimizin başçısı İlham Əliyevin ədliyyə fealiyyətinin müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq aparılan isləhatlar çərçivəsində notariat təsisatının təkmilləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldiləməsi üzrə ardıcıl işlər həyata keçirilir.

Görülən tədbirlər nəticəsində ölkəmizdə beynəlxalq təcrübəye uyğun xüsusi notariat institutu yaradılaraq geniş tətbiq

327

olunur və onlar bu gün respublika üzrə bütün notariat korpusunun 83 faizini təşkil etməkələ notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfələrini verirlər.

Eyni zamanda, "e-hökumət" prinsiplərinə uyğun olaraq əhaliyə geniş elektron xidmətlər göstərilir, nazirliyin "e-xidmətlər" bölməsi vasitəsilə vətəndaşlara notariat hərəkətlərinin aparılması qaydalarına, tələb olunan sənədlərə və rüsumları məbləğlərinə dair məlumatlarla tanış olmaq, müvafiq çıxarışlar əldə etmək, banka getmədən bütün ödənişləri kart vasitəsilə nağdsız həyata keçirmek imkanı yaradılıb. Belə xidmətlərdən yararlanmaq üçün notariat kontorlarında universal elektron xidmət köşkləri də tətbiq olunur. Təkce 2018-ci ilin ilk aylarında nazirliyin elektron xidmətlərindən, o cümlədən notariat fəaliyyəti ilə bağlı 2 milyondan çox insan faydalananıb.

Müasir texnologiyalardan istifadə etməkələ, həmçinin "Elektron notariat" informasiya sistemi qurularaq, onun əsasnaməsi qəbul olunub. Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən belə sistem vasitəsilə notariat kontorları vahid şəbəkədə birləşdirilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib, ölkə vətəndaşları barədə məlumatlar rəqəmsallaşdırılmaqla və sistemləşdirilməklə notariuslar istenilen avtomobil, şəxsiyyət vəsiqəsinin nömrəsi, ad, soyad və doğum tarixi əsasında şəxsin aile veziyəti, daşınar və daşınmaz emlak üzrə bağlılığı əsərlər barədə tam məlumat əldə etmək imkanına malikdirlər. Bu sistem fiziki və hüquqi şəxslərə daha çəvik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, dövlət qurumları tərəfindən tələb edilən sənəd və arayışların sayının azaldılmasına və bununla da həmin qurumlara müraciət edilməsi zərurətinin aradan qaldırılmasına xidmət edir. Bu günədək həmin sis-

temdə 17 milyondan artıq aparılmış notariat hərəkəti barədə məlumat toplanıb.

Bütün bunlar ölkəmizin notariat sahəsindəki nailiyyətlərinə, həm də beynəlxalq marağı artırır və bir çox dövlətlər Azerbaycanın bu sahədə müsbət təcrübəsindən beharlanırlar. Bu yaxınlarda Rusiya Federasiyasının notariuslardan ibarət mötəber nümayəndə heyəti ölkəmizə səfər edərək notariat sahəsindəki islahatlar və yeniliklərlə tanış olub, Azerbaycanın nailiyyətlərini nümunəvi qiymətləndirib, o cümlədən elektron notariat sistemini unikallığı ilə fərqləndirib. Səfər zamanı Rusiya nümayəndə heyatının üzvlərinin ədliyyə naziri Fikrət Məmmədov ilə görüşü keçirilərək ölkəlerimizin hüquqi sahədə əməkdaşlığının inkişaf perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Həyata keçirilən tədbirlər çərçivəsində, həmçinin notariuslar korpusunun şəffaf prosedurlarla formalasdırılması üzrə ardıcıl tədbirlər görülür. Son illər aparılmış seçimlər əsasında hazırlıqlı, müasir texnologiyalara bələd şəxslərə notariat fəaliyyəti ilə peşəkarmasına məşğul olmaq üçün şəhadətnamələr verilərək, onlar dövlət və ya xüsusi notarius vəzifəsində, o cümlədən Azərbaycan brendi olan "ASAN xidmət" çərçivəsində uğurla fealiyyət göstərirler.

Təsadüfi deyil ki, ictimai xidmətlərin müasir modeli olan "ASAN mərkəzləri"ndə 200 şəxsin çalışdığı notariat orqanları tərəfindən 2018-ci ildək üç milyon yarım əməliyyat aparılmışla vətəndaş məmənnülüğünə nail olunub. Bu günədək mərkəzlərdə verilən sənədlərin 41 faizi məhz notariat orqanlarının payına düşür və bu göstərici ilbənil artır.

Notarius korpusunun komplektləşdirilməsi, bu zaman regionların sosial-iqtisadi təraqqisinə uyğun olaraq hüquq təsiyatlarının inkişafı, yerli hüquqşunaslarının işlə təminatı Ədliyyə

Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədla mütəmadi müsabiqələr keçirilir. Bir sıra rayonlarda vakant notarius vəzifələri üzrə elan olunmuş növbəti müsabiqə artıq başa çatıb. Aşkarlıq şəraitində, müasir texnologiyalar tətbiq olunmaqla, hemçinin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş müsabiqədən, o cümlədən Ədliyyə Akademiyasında icbari telimdən uğur qazanmış namizədlərin notariat fəaliyyəti ilə məşgül olmaları üçün şəhadətnamələrin verilməsi qərara alınıb. Eyni zamanda, fəaliyyəti qiymətləndirilməkə bəzi notariusların şəhadətnamələrinin müddəti uzadılıb.

Yeni təyinatlarla əlaqədar Ədliyyə Nazirliyində notariuslarla nazir müavini Toğrul Musayevin görüşü keçirilib.

Görüşdə dövlətimizin başçısının andicmə mərasimində program xarakterli nitqindən irəli gələn vəzifələr və verdiyi tapşırıqlar diqqətə çatdırılaraq işin müasir tələblər səviyyəsində qurulması, texnoloji yeniliklərin daim mənimşənilməsi, insanlara keyfiyyətli hüquqi xidmətin göstərilməsi vurgulanıb.

Ötən dövrde bir sıra notariuslara işindəki qüsurlara görə xəbərdarlıq edildiyi, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara, habelə müsahibelerdə müvafiq bilik nümayiş etdirə biləməklərinə görə 21 nəfərin fəaliyyətinə xitam verildiyi vurğulanıb. Yeni notariuslara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönməden emal etmələri barədə tövsiyə və tapşırıqlar verilib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminlik ifade olunub.

XİLASKARLIQ VƏ QURUCULUQ MİSSİYASI

Bu yaxınlarda Nizami Rayon Məhkəməsinin sedri, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyanı İttifaqının sedri Ələddin Cəferovun mövzu ilə bağlı metbutda dərc olunmuş bir məqaləsi diqqətimi çəkdi. O, qeyd edir ki, ötən əsrin sonlarına doğru - 1991-ci ilin 18 oktyabrında Cümhuriyyətin hüquqi və siyasi varisi olaraq istiqlaliyyətimizi bərpa etsək də, bu müstəqillik ilkin mərhələdə formal xarakter daşımışdır. 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günləri bir daha təsdiqlədi ki, xalqın inam və etimadına səykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş getirə bilməz.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qaydan ulu önder Heydər Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, felakətdən qurtarmış, dövlətçiliyi möhkəmlətmış, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmişdir. Məhz buna görə də 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində en əlamətdar bayrlardandır.

1993-cü ilin ikinci yarısından etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Ulu önder Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındaki en böyük xidmətlərindən biri de 1995-ci ilde müstəqil respublikamızın ilk Konstitusiyasının

yüksek demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsvermesi yolu qəbul edilməsi olmuşdur.

Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən heyata keçirilməsi ideyasi əslərdir ki, ədaletli cəmiyyətin esas təməl prinsiplərindən biridir. Yunan filosofu Platon məhz buna nəzərə alaraq yazırı ki, "Ədalət idarə olunan cəmiyyətdə yaxşı vətəndaş olmaq asandır". Azərbaycan üçün demokratik, hüquqi və dünyevi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formallaşmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin 1996-ci il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komisiyyası tərəfindən işlənib hazırlanmış "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq İslahatlarda sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fealiyyət göstərməsinə imkan yaratmışdır.

332

Aparılan İslahatlarla keçmiş sovet respublikaları arasında ilk dəfə məhz Azərbaycanda həbs və insan hüquqlarını müdudlaşdırın digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətine aid edilmişdir. Həmçinin məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nezareti leğv olunaraq, eksinə, demokratik məhkəmə nezareti institutu formalasdırılmışdır. 2000-ci ilde dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş, nəticədə hakim korpusu təzelənmişdir. Görülüş tədbirlər əhali arasında məhkəmələrə inamı artırı�, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış "ceza orqanı" təəssüratı aradan qalxmışdır.

Mütərəqqi məhkəmə-hüquq İslahatlarının uğurlu davamı

Siyasi liderin məharəti eyni zamanda, ictimai inkişafın mövcud mərhələlərinə uyğun olaraq insanların idarəcilikdə iştirakı formalarını müəyyenləşdirmək bacarığında müəyyən olunur. Ulu öndər Heydər Əliyevin layiqli siyasi varis kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyev də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ulu öndərin iqtişadi, siyasi və hüquqi İslahatlar kursunu inamlı davam etdirir.

Ötən 15 ilədən zəmanın inkişaf ahenginə adekvat olaraq ədalət mühakiməsinin semərəliliyinin yüksəldilməsinə, məhkəmə hakimiyyətinin müstəqiliyinin gücləndirilməsinə, habelə bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiqinə əsaslanan mütərəqqi İslahatlar statik xarakter dasımayıb, zamanla təkmilləşmiş, yeni məzmun və forma kəsb etmişdir. Xüsusi vurğulamaq lazımdır ki, məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını uğurla həyata keçirən Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının məqsədyönlü fealiyyəti nəticəsində bu sahədə infrastrukturun müasirələşdirilməsi, yeni regional məhkəmələrin yaradılması, habelə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur.

Bunun nəticəsi olaraq son 10 ilde 20-dək yeni məhkəmələrin, o cümlədən, regional apelyasiya, ağır cinayetlər məhkəmələrinin, 7 inzibati-iqtisadi məhkəmənin yaradılması vətəndaş mənafeyinə xidmət edən mühüm addım olmuşdur.

333

Ötən illerde hakimlərin seçimine diqqət gücləndirilmiş, 2 çoxmərhələli, şəffaf və obyektiv imtahanlar nəticəsində uğur qazanmış 400-ə yaxın hüquqşunas namizəd hakim vəzifəsinə təyin olunmuşdur. Məhkəmə islahatları nəticəsində hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları tekmilləşdirilmişdir.

Məhkəmələrin fealiyyətində müasir informasiya texnologiyalarının tətbiqi - "Elektron məhkəmə informasiya sistemi"nin yaradılması, məhkəmələr üçün yeni inzibati binaların inşası, mövcud binaların əsaslı təmir olunması, ölkədə ədalət mühakiməsinin səmərəliliyinin daha da yüksəldilməsinə xidmət etmişdir. Bakının Yasamal və Sabunçu rayonlarında, habelə Gəncə, Oğuz, İmişli, Gədəbəy, Qəbələ və Şəki də yeni məhkəmə komplekslərinin inşa edilmesi dövlət başçısının bu sahəyə xüsusi qayğısının tecəssümüdür.

334

Milli mənafələrimiz beynəlxalq seviyyədə qorunur

Ölkəmizin məhkəmə-hüquq sistemində əldə etdiyi nailiyətlər müxtəlif seviyyələrdə etiraf edilir. Təsadüfi deyildir ki, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) son illər öz hesabatlarında Azərbaycanda məhkəmə islahatlarına göstərilən diqqəti Avropa dövlətləri sırasında fərqləndirərək yüksək qiymətləndirmişdir. Azərbaycan məhkəmə sistemindeki nailiyyyətlərinə görə Avropa Şurasının "Ədliliyənin Kristal Tərezisi" müsabiqəsinin mükafatçı olması da ciddi uğurlardan biri kimi diqqətə layiqdir.

Hazırda sıralarında 500-ə yaxın hakimi birləşdirən Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (assosiasiyyası) ölkəmizin məhkəmə-hüquq sahəsində əldə etdiyi nailiyyyətlərin beynəlxalq miqyasda təbliğini özünün prioritet vəzifələrindən biri hesab edir. Birlik məhkəmə hakimiyətinin inkişafı və müasirləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı beynəlxalq seviyyədə təbliğat işi aparır, bu sahədə ixtisaslaşmış mətbəər təşkilatlarla səmərəli əlaqələri genişləndirməyə çalışır. Müxtəlif ölkələrdən olan hakimlərin müntəzəm olaraq keçirilən konqreslərində, konfranslarında həm ədliyyə, həm də milli məhkəmə orqanlarının modernləşdirilməsi və sivil hüquqi məkana integrasiyası ilə bağlı müzakirələrin aparılması buna bariz sübutdur.

Xüsusi vurğulamaq istərdim ki, təşkilat son 10 ildə Beynəlxalq Hakimlər Assosiasiyyası (BHA) və onun regional qrupu olan Avropa Hakimlər Assosiasiyyası çərçivəsində fealiyyəti bir tərəfdən ölkəmizdə məhkəmə-hüquq sistemində əldə olunmuş nailiyyyətlərin beynəlxalq miqyasda təbliğinə, digər tərəfdən isə mütərəqqi dünya tacribəsinin öyrənilərək yerli seviyyədə tətbiqi imkanlarının öyrənilmesinə xidmət etmişdir.

Beynəlxalq Hakimlər Assosiasiyyasının (BHA) regional qrupu olan Avropa Hakimlər Assosiasiyyasının (AHA) 2018-ci il may ayının 24-dən 26-dək Almaniyanın Berlin şəhərində keçirilmiş ənənəvi yaz iclası bu baxımdan bir sira səmərəli müzakirələrlə yaddaşalan olmuşdur.

AHA prezidenti Joze Igreja Matos bir il ərzində AHA-nın gördüyü işlər barədə məlumat verdi. Sədrin hesabatlığında AHA daxilində keçirilmiş tədbirlər, qurumun Avropa və

335

dünya seviyyesində məhkəmə hakimiyyəti ilə bağlı tədbirlərdə iştirakı, digər təşkilatlarla emekdaşlığı və birgə layihələri barede məlumatı maraqla dinlənildi.

Almaniya federal oðliyye və istehlakçılardan qorunması nəziri Katarina Barle cəmiyyətdə demokratiyanın mövcudluğunun əsas təminatlarından olan məhkəmə hakimiyyətinin müstəqilliyinin vacibliyini vurğuladı. İclas çərçivəsində "Avropa məhkəmələrin müstəqilliyi və qanun qaydaları üçün yaranmış təhlükələr" mövzusunda "dəyirmi mass"da müzakirə olunan mövzuların aktuallığı ilə maraq doğurdu. İcləsən "Komissiya seviyyəsində daha yaxşı tənzimləmə", "Institusional (təşkilatlararası) münasibətlər", "Qanun Qaydası və Fundamental Hüquqlar Xartiyası" mövzularında çıxışlar dinlənildi. Avropa İttifaqı Məhkəməsinin palata prezidenti Thomas von Danvitz, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Karlo Ranzoni Avropada məhkəmə hakimiyyətinin hüquqi bazasından və müstəqillik problemlərindən, Avropa Məhkəməsində baxılmış işlərdən və dövlətlərə qarşı çıxılmış qərarlardan bəhs etdilər.

Ümumilikdə, AHA-nın yaz iclası Avropa ölkələrinin ölkəmizin məhkəmə-hüquq sisteminde həyata keçirilən mütərəqqi islahatlar barede məlumatlandırılması, ümumilikdə, Azərbaycanla bağlı obyektiv rəyin formalasdırılması baxımdan mühüm hüquqi platform oldu.

Ulu önder Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətli inkişaf edən, yeniləşən, müasirleşən, de-

mokratikləşən dövlətinə çevrilmişdir. 2018-ci ilin 11 aprel seçimlərinin nəticəsi olaraq Azərbaycan cəmiyyəti uzun illərin sərt sınalardan çıxaraq yüksək etimad qazanmış siyasetin davamlılığının təminini, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, həmçinin islahatların ardıcıl şəkilde davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoymuşdur.

İnanıraq ki, cəmiyyətdə mütləq çoxluğun alternativsiz lider olaraq qəbul etdiyi cənab İlham Əliyev məhkəmə-hüquq və ədliyyə islahatlarını bundan sonra da inamlı gerçekləşdirəcək, Azərbaycanı daha müasir və inkişaf etmiş dövlətlərdən birinə çevirəcəkdir.

AZƏRBAYCAN PROKURORLUĞU - 100

"Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlanı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlanı bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalışmış, inkişaf etmiş və bugünkü yüksək peşkar səviyyəyə çatmışdır".

338

**Heydər Əliyev,
ümməkmilli lider**

Ulu öndərin dedikləri tam gerçəkliliyi eks etdirir. Dahi siyasətinin təşəbbüsü ilə 1970-1980-ci illerde Azərbaycanda ali hüquq təhsilinin haqq-ədalət çərçivəsində, cəmiyyətin bütün təbəqələrinin mənafeyinə cavab verən prinsiplər əsasında təşkili vətənpervər, istedadlı, savadlı, dürüst və vicdanlı hüquqsunas kadrların hazırlanmasında müstəsna əhəmiyyət keşf etmişdir. Həmin illerde ali hüquq təhsili almaq istəyinə qovuşmuş yüzlərlə fəhlə-kəndlə övladı bu gün de ulu öndərin xatirəsinə böyük rəğbət və ehtiramla respublikamızın hüquqmühafizə sisteminde millətimizə və dövlətimizə sədaqətli xidmət nümunəsi göstərir.

"Prokuror" ifadəsi öz mənbəyini latin sözü olan "prokurore" sözündən götürmüştür və mənası "qayğı göstərən" de-

məkdir. Geniş mütləfiyə, hərtərəfli biliyə malik olan dahi rəhbərimiz Heydər Əliyev bütün fəaliyyəti boyu prokurorluğun, onun işçilərinin bu ada uyğun işləmələrinə, onun məhiyyətini doğrultmalarına çalışmış və buna yüksək səviyyədə nail olmuşdur.

Əbəs yere deyil ki, bütün tarixi dövrlərdə Azərbaycanda cinayətkar dəstələr tərəfindən güclə, silah yolu ilə dövlət əvvərilişlərinə cəhdlerin qarşısının alınmasında, cinayətkarların yaxalanmasında, töredilmiş cinayətlərin açılmasında, cinayətkarların qanun əsasında məsuliyyətə cəlb olunmasında, ümumiyyədə cinayətkarlığın qarşısının alınmasında prokurorluğun xidmətləri böyükdür.

Ümummilli lider Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, prokurorluq hüquq-mühafizə orqanlarının içərisində xüsusi yer tutur. Çünkü prokurorluq istintaqın əsas hissəsinə aparır. İstintaq isə cinayəti açmaq və qanun əsasında teqsirləndirilən şəxsin cinayətkar olduğunu sübut etmək üçün, yaxud da töredilmiş cinayətin məzmununu aşkar etmək üçün əsas vəsiyyətdir. Heydər Əliyev prokurorluq peşəsini hörmətli, şərəfləri peşə hesab etmişdir.

Azərbaycan müstəqil dövlət kimi formalışmağa başlayanda ölkəmiz özünün keçmiş tarixindən, ənənələrindən istifadə edərək yeni dövlət quruculuğu prosesini həyatə keçirərkən müstəqil Azərbaycanın prokurorluğu da yaranırdı və inkişaf edirdi. Ümummilli liderin dediyi kimi, o ərəfələrdə bu orqanın inkişaf etməsinə xidmət göstərən hər bir Azərbaycan vətəndaşı şərəfləri iş gördür.

Heydər Əliyevin Azərbaycan Prokurorluğunun yaranması, inkişaf etmesi və böyük naliyyətlər əldə etməsində əməyi danılmazdır. Bütün həyatını doğma xalqına həsr edən və ömrü boyu ona xidmət göstərən, Azərbaycan xalqını və döv-

339

lətini taleyin keşməkəsli yollarından xətersiz keçirərək, inkişaf müstəvisinə çatdırın, müstəqilliyimizi qoruyub saxlayaraq onu əbedi, dönməz və sarsılmaz edən, ölkəmizin gücünü və qüdərətini heyrətləndirici səviyyədə yüksəlişə çatdırın, əhalinin rifah halının yüksələn xətt boyunca inkişaf etməsinin əsasını qoyan və reallığa çevirilməsinə tömin edən bu böyük insan bu gün aramızda olmasa da, fəaliyyətin hər bir sahəsində xalqımız onun əbədiləşmiş əməllərində bəhrəlenir. Dahi rəhbərimiz Heydər Əliyevin 1998-ci il noyabrın 28-də "Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olılmış təntənəli yığıncaqdə prokurorluq orqanlarına verdiyi yüksək qiymətin təzahürü olan: "Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi men Azərbaycan Prokurorluğununa inanıram, güvənirom və ar-xalanıram" kəlamları hər yerdə və hər zaman ruh mənbəyimiz olmuşdur.

2000-ci il aprelin 26-de respublika prokurorluq orqanlarının rəhbər işçiləri ile görüşündə isə ümummilli liderimizin qanunla nəzərdə tutulmuş fealiyyət istiqamətləri üzrə qarşıda duran vəzifələrimizi eks etdirən: "Azərbaycan Prokurorluğununda sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir memurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan ne qədər yaxşı işləyirse-isləsən, bizim teleblərimizə cavab vere bilməyəcəkdir. Bizim tələbimiz isə qanundur, qanunan alılıyidir. Mənəviyyatın da hamısı qanunan içərisindədir" tövsiyesi hər bir prokuror işçisinin insanlarla qarşılıqlı münasibətləri və davranışın üçün zəruri olan keyfiyyətləri ifadə edir. Dünyada insan üçün azadlıqladan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur.

Əger azad insan müstəqil dövlətdə yaşayırsa bu dəyeri ölçülə yəgəlməz bir xoşbəxtlikdir. Xalqımız üçün Azərbaycanda xoşbəxtliyin belə yüksək zirvesinin fəthi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərimiz Heydər Əliyevin fəaliyyətinin hər bir məqamı xalqın, dövlətin mənafəyinə xidmət etmiş və müstəqilliyimizin möhkəmlənməsi, dövlətciliyimizin inkişafı, xalqımızın rifahının yaxşılaşması, demokratianın inkişafı, ölkənin beynəlxalq nüfuzunun daha da yüksəkləşməsi üçün mümkün ola bilən hər şeyi etmişdir.

Heydər Əliyev tövsiyələrinin layiqinə yerinə yetirilməsi, işin uğurla davam etdirilməsi üçün dahi rəhbərimizin gördüyü işləri, verdiyi məsləhətləri, sadəcə olaraq, təsvir etməkə iş bitmir. Xatırlamaq lazımdır ki, idrakin məqsədi gözəl görünəni, müşahidə olunanı seyr edərək sadalamaq deyil, həqiqətən, mövcud olanı aşkar etmək, onun bütün xüsusiyyətlərini araşdırmaq, insanların rifahi və cəmiyyətin inkişafın naminə onlardan tam istifadə etməkdir. Obyektiv gerçəklilikin ümumidən xüsusiyyə, xüsusi idən təkcəyə doğru dərk edilməsinin biliklərin daha konkretliyinə, daha aydınlığını, daha hərtərəfliliyinə nail olunmasına imkan verməsini nəzərə alaraq, qeyd edək ki, prokurorluğun formalasmasında, inkişafın bugünkü səviyyəsinə çatmasında Heydər Əliyevin rolü danılmaz bir həqiqətdir. Əsas vəzifə Heydər Əliyevin fealiyyətinin mahiyyətinə varmaq, prokurorluğun möhkəmlənməsi və nüfuzunun artması, fəaliyyətinin dünya standartları səviyyəsinə çatdırılması, kadrlarının saflaşdırılması istiqamətində görüldüy işlərin möüzəni müqayisəli təhlilə cəmiyyət üzvlərinə çatdırmaqdır.

1969-1982-ci illərdə Azərbaycanın rəhbəri işləmiş Heydər Əliyev ona həvəle olunmuş yüksək səlahiyyətlərdən xalqımızın mənafəyi naminə böyük dahiyanəliklə istifadə edərək,


xalq təsərrüfatının bütün sahələrində Azərbaycanı yüksəldi. Artıq Azərbaycan və azərbaycanlılar geridə qalmış bir ölkə və millət kimi deyil, mədəniyyəti və mədəniyyət xadimləri, yüksək intellektə malik ziyanlıları ilə, inkişaf etmiş sənaye və kənd təsərrüfatı ilə tanınmağa başladı. Prokurorluq həmin dövrde totalitar rejimə xidmət etse də, dövlət orqanları sisteminde xüsusi nüfuzu malik bir qurum olub. Dövlət quruculuğu, iqtisadi yüksəliş, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində Heydər Əliyev tərəfindən aparılan qlobal işlər nəticəsində öten esrin 70-ci illərində işçilərinin əksəriyyəti dərin nəzəri biliyə və yüksək peşəkarlıq seviyyəsinə, saf mənəviyyata malik insanlar kimi formalşmışdı. Lakin təessüflər olsun ki, Moskvada baş verən siyasi proseslər nəticəsində Azərbaycanda rəhbərliyə səriştəsiz adamların gəlməsi, həm ölkə başçılarının, həm də prokurorluğun tez-tez deyişən rəhbərliyinin düzgün olmayan mövqeləri prokurorluq işçilərinin xeyli hissəsinin mənəviyyatca və həm də nəzəri biliy və peşəkarlıq seviyyəsi baxımından bu orqana yadlaşmasını şərtləndirdi. Getdikcə vüsət alan həmin xoşagelməz proseslər prokurorluq orqanlarının fəaliyyətinə, onlara həvalə olunmuş funksiyaların yerinə yetirilmə keyfiyyətinə və işçilərin peşəkarlıq seviyyəsinə, tapşırılan işə məsuliyyət hissəsinə əhəmiyyətli dərəcədə mənfi təsirini göstərməyə bilməzdi. Prokurorluq orqanlarının fəaliyyətində negativ halların cəmiyyətin telebatı ilə uzaşlaşmayan yeni təzahürleri meydana çıxır, vəzifədən sui-istifadə halları getdikcə çoxalır və bu, gündəlik davranışına çevrili.

Ictimai münasibətlərdə baş verən keyfiyyət dəyişikliklərinin fəaliyyətdə əvvəlcəsinə nəzərə alınması reallıqla uzaşmanın nəticəsi olmaqla, siyasi-iqtisadi və sosial-mədəni

bütün sahələrində müvəffəqiyyətə rəvac verir. Bu baxımdan, 1995-ci il noyabrın 12-də keçirilən referendumla müstəqil dövlətlimizin ilk milli Konstitusiyasının qəbul edilməsi dahi rəhbərimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindəndir. Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış bu Konstitusiyada prokurorluğa ayrıca müddəə həsr olunması prokurorluğa verilən qiymətin, onun dövlət orqanları sistemində xüsusi yer tutmasının təzahürü idi.

Ən demokratik dövlətlərin konstitusiyalarından seviyyəcə heç də geri qalmayan Azərbaycan Respublikasının Konstitusiyasında prokurorluğun fəaliyyəti, təşkili, struktur, səlahiyyət həddi birmənalı formada öz əksini tapmışdır ki, bu da dövlət quruculuğunda, dövlətçiliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan strukturlarla əlaqədar ictimai münasibətlərin konstitusion nizamlanmasının zəruriliyi baxımdan müsbət hal kimi qiymətləndirilir.

Beləliklə, digər dövlətlərdən fərqli olaraq, respublikadıza unudulmaz liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyaya prokurorluğun fəaliyyətini, təşkili, strukturunu və səlahiyyətlərini müəyyən edən normanın daxil edilməsi cinayet törəmti hakiminin ("Məhkəmə və həkimlər haqqında Qanun) Konstitusiya Məhkəməsi hakiminin ("Konstitusiya Məhkəməsi haqqında" Qanun) ancaq Azərbaycan Respublikası Baş Prokurorunun qərarına əsasən cinayət məsuliyyətinə calb olunması və həbs edilməsi qaydasının Konstitusiya seviyyəsində, habelə beynəlxalq ekspertlər tərəfindən dünya standartlarına uyğun hesab olunan "Məhkəmə və həkimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlarında normallaşdırılması dahi rəhbərimiz Heydər Əliyevin böyük qayğısının təzahürüdür.



344

"Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yeriňa yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayis etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar".

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

HÜQUQ SİSTEMİNİN İNKİŞAFINDA PROKURORLUĞUN ROLU ƏHƏMİYYƏTLİDİR

Ölkənin davamlı tərəqqisi prokurorluğun müntəzəm inkişafının əsası yaradır.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilən ardıcıl və sistemli islahatlar, idarəetmə mexanizminin müəmədi olaraq təkmilləşdirilməsi ilə müşaiyət olunan müdrik və səmərəli dövlət idarəciliyi, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə, onun davamlı və dayanıqlı inkişafının təmin olunmasına, dövlətimizin qüdrətinin artmasına, xalqımızın əmin-amanlığının və rifah halının, vətəndaş həmrəyliyinin yüksəlməsinə zəmin yaratmışdır.

Ulu önderin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə onun tərəfindən müəyyən edilmiş siyasi kursun düzgün seçiləsinin, bu kursun müasir dövrün reallığıları nəzərə alınmaqla yüksək idarəetmə məhərəti və qətiyyəti ilə, hərtərəfli düşünülmüş və esaslandırılmış, eyni zamanda çəvik idarəcilik üslubuna malik xarizmatik dövlət başçısı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin, iqtisadiyyatın idxləndirilməsinin, asılılığının azaldılması üçün yerli istehsalın hərtərəfli stimullaşdırılmasının, biznes qurumlarının olverişli şəraitin yaradılmasının, bir sözlə, ciddi islahatların, restrukturizasiyanın müdrik və səmərəli idarəetmənin tətbiqinin nəticəsidir ki, ölkəmiz dünyada və regionda baş verən neqativ proseslərdən kənarda qalmaqla dayanıqlı və davamlı inkişaf yolu

345

keçərək həyatın bütün sahələrində böyük uğurlar qazanır.

Dövlət başçısının 28 May - Respublika Günü münasibətilə resmi qəbulda söylədiyi tarixi nitqindəki bu sözlər ölkədə həyata keçirilən dövlət siyasetinin mahiyyətini aydın ifadə edir: "Biz, ilk növbədə, öz maraqlarımız, öz təhlükəsizliyimiz, inkişafımız, rıfahımız haqqında düşünürük. Əgər hansısa bəynəlxalq təklif və təşəbbüs bizim maraqlarımızla üst-üstə düşürsə, əlbəttə ki, biz buna müsbət yanaşa bilərik. Ancaq ilk növbədə, milli maraqlar, Azərbaycanın maraqları, xalqımızın rəhatlığı, sıfaranlığı və ölkəmizin təhlükəsizliyi masalələri ön plandadır, xüsusilə indiki şəraitdə. Biz bu siyaseti uzun illərdir ki, aparırıq. Bəzən buna görə də müxtəlif yerlərdən Azərbaycanda təzyiqlər göstərilir və biza qarşı kampaniyalar aparılır. Ancaq indiki şərait, bugünkü bəynəlxalq vəziyyət bir dəha göstərir ki, bu, yeganə düzgün siyasetdir".

346

Ötən bir il respublikamızın ictimai-siyasi və sosial iqtisadi heyatında mühüm əhəmiyyətə malik əlamətdar hadisələrlə zəngin olmuşdur. Onlarda ən əhəmiyyətli Konstitusiyaya ümumxalq səsverməsi - referendumla edilən, 12 oktyabr 2016-ci il tarixdən rəsmi dərc edilməkla qüvvəyə minmiş dəyişiklikler olmuşdur. Konstitusiyaya dəyişikliklər mahiyyətə dəvət idareetmə mexanizmini müasir dünya tələbləri seviyyəsində təkmilləşdirərək onun çevikliyinin və effektivliyinin artırılması, idarəciliyin həyata keçirilməsində gəncərin rolunun əhəmiyyətli dərəcədə yüksəldilmesi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin, müstəqilliyimizin əbdəliyinin, ölkənin hər hansı neqativ təsirlərdən asılı olmayaq dayanıqlı və ardıcıl inkişafının təmin olunması məqsədi daşımaqla, respublikamızda demokratik məzmunlu yeni ictimai-siyasi, sosial-iqtisadi islahatların aparılmasını sürətləndirən mütərəqqi addım olaraq ölkədə dövlətçiliyin və qanunçuluğun,

təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının daha mükəmməl, hüquqi dövlət quruculuğu prosesinin daha yüksək səviyyədə təmin olunmasına xidmət etmişdir.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, referendum aktı ilə təsis edilmiş Birinci vitse-prezident vezifəsinə tanınmış ictimai-siyasi xadim, Heydər Əliyev Fonduunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tayinati son dövrün ən önemli, ölkənin bu günü, geleceyi, xalqımızın sosial rıfahının daha dinamik və təminatlı şəkilde yüksəlməsi üçün xüsusi əhəmiyyətə və dəyər malik mühüm hadisəsi olmuşdur. Bu yüksək dövlət vəzifəsinə xalqımızın haqq səsini, Azərbaycan həqiqətlərini bütün dünyaya ictimaiyyətinə çatdırıran, 4 amnistiya aktının təşəbbüsükarı olmaqla 40 minden artıq insanın bağışlanması, onların ailələrinin sevinc bəxş edilməsinə nail olan, Azərbaycanda keçirilən an mötəbər tədbirlərde Təşkilat Komitəsinə rəhbərliyi həyata keçirməklə çox yüksək təşkilatlılıq və idarəciliq qabiliyyətinə malik olan, dillərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, multikultural dəyərlərin inkişafında, dövlətin sosial siyasetinin həyata keçirilməsində mühüm rolu olan şəxsin bu vəzifəyə təyin olunması xalqın hödsiz sevincinə səbəb olmaqla ölkənin işqli geleceyinə inamını daşıda artırmışdır. Bu mühüm təyinatdan sonrakı ötən müddət ərzində ölkədə həyata keçirilən strateji əhəmiyyətə malik, ölkənin hərtərəfli inkişafına təkan verən işlərin müsəbat dinamikasının və intensivliyinin artması qeyd olunanlar bariz təsdiqidir.

Ölkədə ictimai həyatın bütün sahələrini əhatə edən sistemli islahatlar, dövlət idarəciliyinin müasirleşdirilməsi üzrə ardıcıl tədbirlər hüquq sisteminin ən yüksək bəynəlxalq standartlara uyğun formalaşdırılmasına və müasir dövrün tələbləri

347

səviyyəsində təkmilləşdirilməsinə zəmin yaradaraq bu istiqamətlərdə görülen işlərin səmərəliliyinin artırılmasını ehtiva etmişdir. Cənab Prezidentin "Penitensiər sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasetinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ile əlaqadər olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli program xarakterli sərençamı ölkənin hüquq və qanunvericilik sisteminin daha yüksək müstəvədə inkişafının yeni mərhələsinin başlangıcı olmaqla bu istiqamətdə görülen işlər üçün yol xəritəsi əhəmiyyətinə malik olmuşdur.

Sərençam cinayət-hüquq siyasetinin liberallaşdırılması, böyük ictimai təhlükə tərətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumətmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, bəzi cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaranan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institutional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin etmiş, qeyd edilən her bir istiqamətdə növbəti islahatlar dalğasının hayata keçirilməsinə tekan vermişdir.

Respublikamızın davamlı tərəqqisi digər dövlət təsisatları kimi, prokurorluq orqanlarının da ardıcıl və müntəzəm inkişafını təmin etmişdir. Bu mühüm dövlət orqanı fəaliyyətini müasir dövrün daha yüksək tələbləri səviyyəsində quraraq təkmilləşməkdə davam etmiş, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının, milli dövlət maraqlarımızın qorunmasına, sabitliyin və təhlükəsizliyin təmin olunmasında digər hüquq müdafiə orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışaraq yeni-yeni uğurlar qazanmışdır.

Ümummilli lider Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər vezifəli şəxsləri ilə ke-

çirdiyi müşavirədə prokurorluğun fəaliyyətində əvvəller mövcud olmuş nöqsanların aradan qaldırılmasına, zəruri tədbirlərin hayata keçirilməsinə dair program xarakterli nitqində iżəli gələn tövsiye və göstərişlərin yerinə yetirilməsi ilə əlaqadər aparılmış geniş və dərin məzmunlu islahatlar nəticəsində Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tam yenidən qurularaq demokratik məzmunlu prinsip və metodlardan istifadə etməklə mütərəqqi normativ hüquqi baza əsasında fəaliyyət göstərən sivil, əcivik və işlek dövlət təsisatına çevrilmişdir. Həyata keçirilmiş hərətəfli islahatlar nəticəsində mövcud olmuş nöqsan və çatışmaqlıların aradan qaldırılmasına, prokurorluğun sıralarının saflaşdırılmasına, müasir tələblər səviyyəsində işləmək iqtidarında olan yüksək peşə hazırlıqlı, qabiliyyətli və bacarıqlı kadr tərkibinin formalasdırılmasına, xalqın və dövlətçiliyin maraqlarına üstünlük verilməklə qanunçuluq, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, prokurorluğun fəaliyyətinin digər mühüm prinsiplərinə ciddi əməl edilməsinə nail olunmuşdur. Prokurorluğun rolunun artırılması istiqamətdən görülen tədbirlər içerisinde bu dövlət orqanına qanunvericilik təşəbbüsü hüququnun verilməsinin hüquq sisteminin inkişafına müsbət təsiri olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərençamı ilə təsdiq edilmiş, prokurorluğun daha da təkmilləşərək müasirəşdirilməsi dövrünün əsasını qoymuş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirəşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Programı"nın həyata keçirilməsi nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlıqla qarşı mübarizə və istintaq aparılmasında digər hüquq müdafiə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkil, insan hüquq və azadlıqlarının qo-

runması, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə edilməsi, mərkəzəldirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, prokurorluğun fəaliyyətinin bütün istiqamətləri üzrə peşəkarlığın yüksəldiləməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahələrində ciddi nailiyyətlər əldə edilmişdir.

Prokurorluq orqanlarının inkişafı ilə bağlı mühüm məqamlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu kimi, prokurorluq işçilərinin peşə bayramının təsis edilməsi də məhz onun yüksək qayğısının tezahürü olmuşdur. Hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi xalqımızın ümummilliliideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə bize bəxş edilmişdir. Milli prokurorluq orqanlarının yaranması tarixinin 1 oktyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun təsis edildiyi gündən hesablanmasına baxmayaraq, bu mühüm dövlət təsisatının dünya standartları və müasir təhləblərə cavab verən, konstitusion statusa malik, yüksək nüfuzlu orqan kimi formalşması, ölkənin hüquq sisteminin inkişafında əhəmiyyətli rola malik olması məhz ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məhkəmə hüquq islahatları və hərəkətli dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Prokurorluq işçilərinin peşə bayramının təsis edilməsi ilə yanaşı, Azərbaycan Respublikası Prokurorluğununa qanunvericilik təşəbbüsü hüququnun verilməsi də bu təsəsata olan yüksək dövlət qayğısının göstəricisi olmuşdur.


Milli prokurorluq orqanlarının yaranmasının 100-cü ilini

qeyd edərkən biz prokurorluq işçiləri ümummilliliider Heydər Əliyevin bu əlamətdər günün respublikamızda ilk dəfə olaraq 1998-ci ildə qeyd olunmasında iştirakını yüksək fəxr və qürurla yadımıza salırıq. Ümummilliliider prokurorluq işçilərinin peşə bayramına və milli prokurorluq orqanlarının yaranmasının 80 illiyinə həsr edilmiş 28 noyabr 1998-ci il tarixli təntənəli tedbirdəki tarixi nitqində prokurorluq işçilərinə tövsiyələrini verərək prokurorluq orqanları qarşısında dayanan esas vəzifələri müəyyən etmişdir. Ümummilliliider prokurorluq işçilərinin fəaliyyətinə yüksək dəyər verməklə onlara müraciət edərək qeyd etmişdi: "Prokurorluq peşəsi ağır, çatın peşədir. Amma eyni zamanda çox şərəflə, hörmətlə peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyınız".

Prokurorluq orqanlarının yaradılmasının 90 illik yubileyi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək qayğısı sayesinde xüsusi təntənə ilə qeyd edilmişdir.

Cənab İlham Əliyev prokurorluq işçilərini yubiley münəsibəti tebrük etməklə bu dövlət qurumunda həyata keçirilən işləri yüksək qiymətləndirmiş, son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlərin görüldüyüünü, dövlətçilik, qanunçılıq, hər keçin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana əckidiləyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artlığı və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətizimizin və dövlətizimizin maraqlarının qorunmasına principiallıq və peşəkarlıq nümayiş etdirmələrini, cinayətkarlıqla mübarizədə, qanunçılığun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadıqlarını qeyd etmişdir.

Dövlət başçısı tərəfindən, eyni zamanda ölkəmizdə zəmanət ruhuna, yeni siyasi, iqtisadi, sosial reallliqlərə uyğun ola-




raq prokurorluq orqanlarının statusunda, selahiyətində və fealiyyətində köklü deyişikliklər baş verdiyi, kadər siyasetində ciddi döntüşün yaradılması və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndiriləsi istiqamətində kompleks tədbirlər görüldüyü qeyd edilmişdir. Eyni zamanda prokurorluq orqanları qarşısında dayanan mühüm vəzifələr göstərilməkə, əsas məqsədin prokurorluğun fealiyyətinin müasirədirilməsi və dövlətçiliyə sadıq, qanunun alılıyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünya-görüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalasdırılması olduğu vurğulanmışdır.

1 oktyabr 2018-ci ilde milli prokurorluğun təsis edilməsinin 100 ili tamam olacaq və bu əlamətdə hadisə prokurorluq işçiləri və veteranları, geniş ictimaiyyət, bütün Azərbaycan xalqı tərəfindən yüksək təntənə ilə qeyd edilecəkdir. Xalqımızın və milli dövlətlimizin tarixində mühüm hadisələrdən biri olan bu yubileyin yüksək seviyyədə təşkil edilməsi və keçirilməsi üçün artıq ciddi hazırlıq işlərinə başlanılmış, Baş Prokurorluq üzrə 9 avqust 2017-ci il tarixli sərəncamla milli prokurorluq orqanlarının yaradılmasının 100 illiyinin qeyd edilməsi ilə əlaqadər olaraq zoruri tədbirlərin müəyyənəşdirilməsi məqsədilə təkliflərin işlənilər hazırlanması üçün Baş prokurorun müavininin rəhbərliyi ilə geniş tərkibdən ibarət komissiya yaradılaraq yüksək standartlara uyğun bir sıra məraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Prokurorluq orqanlarında işin təşkili və idarəetmənin tek-milləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilir.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu"nda deyişikliklər edilməsi haqqında" dövlət başçısının 23 dekabr 2016-ci il ta-



rixi 2571 nömrəli Sərəncamına əsasən, Baş Prokurorluq üzrə 30 dekabr 2016-ci il tarixli əmrlə Baş Prokurorluğun strukturunun tek-milləşdirilməsi yolu ilə fealiyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi məqsədilə Hüquqi təminat və informasiya idarəsi əgər edilərək, onun bazasında Hüquqi təminat, İnformasiya-kommunikasiya texnologiyaları idarələri və Mətbuat xidməti (şöbə selahiyətli) yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Penitensiar sahədə fealiyyətin tek-milləşdirilməsi, cəza siyasetinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqadər olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli program xarakterli sərəncamından irali gələn, Azərbaycan Respublikası Ali Məhkəməsi və Ədliyyə Nazirliyi ilə birlikdə üzərimizə düşən vəzifələrin tam və deqiq yerinə yetirilməsi, cəza siyasetinin liberallaşdırılması, cinayət təqibini ilə əlaqadər fealiyyətin səmərələşdirilməsi məqsədilə birgə işçi qrupu yaradılaraq geniş təkliflər paketi hazırlanıb müvafiq qaydada təqdim edilmişdir. Təkliflər hərtərəfli təhlil edilərək qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks deyişiklikləri ehənədən qanun layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilmiş və həzirdə baxılmaq ərefəsindədir.

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fermanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasname"yə 2016-ci il 20 may tarixli 905 nömrəli Fermanla əlavə edilmiş 25-6 bəndin icrası ilə bağlı dini ekstremitəzm, terrorçuluq və dövlət təhlükəsizliyini tehdid edən digər ideyallardan islah olunmamış



məhkumlar barasında vətəndaşlığın itirilmesi ilə bağlı icraata başlanılması ile əlaqədar cezani icra edən orqan ve ya müəssiselerden daxil olan məlumatlara cinayət işinin istintaqını aparmış orqan ve Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən baxılması qaydaları hazırlanaraq Baş Prokurorluq üzrə 11 avqust 2017-ci il tarixli əmrlə təsdiq edilmişdir.

Baş Prokurorluq üzrə 1 mart 2017-ci il tarixli əmrlə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kərgüzarlığın aparılmasına dair Təlimat" in craya yönəldilmişsi bu sahədə fealiyyətin səmərəliliyini daha da artırmışdır.

Ölkəmizdə informasiya cəmiyyətinin formallaşması, dövlət orqanlarının fealiyyətində və vətəndaşların heyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rollunun artması təhlükəsizlik və qanunla qorunan sirlərin, digər konfidensial məlumatların mühafizəsinin əhəmiyyətini artırmaqla, bu sahədə nizamasalmanın və normativ tənzimləmenin təkmilləşdirilməsini və nəzarətin daha da gücləndirilməsinə zəruri etdiyindən cinayət təqibи zamanı dövlət sırrı, şəxsi həyatın toxunulmazlığı, ailə, peşə, kommersiya və sair məlumatların qorunmasının təmin olunması ilə bağlı Baş Prokurorluq üzrə emr və təlimatların, digər normativ sənədlərin təkmilləşdirilməsi üzrə əsaslandırmış təkliflərin işlənilib hazırlanması məqsədilə Baş Prokurorluq üzrə 12 sentyabr 2017-ci il tarixli sərençamlı Baş prokurorun müaviniinin rəhbərliyi ilə işçi qrupu yaradılmışdır.

Cənab Prezidentin qarşımızda qoyduğu vezifelerin icrası ilə bağlı onun tövsiyələrində qeyd olunan tələblərə cavab verən yeni nəsil prokurorluq əməkdaşlarının formalşdırılması prosesinin heyata keçirilməsi istiqamətində fealiyyət sistemli şəkildə və müntəzəm olaraq heyata keçirilir. Yeni

nəsil prokurorluq əməkdaşlarının formalşdırılması prosesi prokurorluğun kadər korpusunun dövlətçiliyə sadıq, qanunun alılıyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünya-görüşünə, yüksək nəzəri biliklərə malik gənc hüquqşunasalar hesabına, obyektivlik və adaletlilik meyarlarına əsaslanaraq müsabiqə yolu ilə heyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluqda işə qəbul olunmaq üçün namızodlər məsəbiqə keçirilməsi qaydaları haqqında Əsasname"yə müvafiq olaraq gənc hüquqşunasların işə qəbulunu keçirmək məqsədilə 15 avqust 2017-ci il tarixdə növbəti 18-ci müsabiqə elan edilməklə hazırda sənədlərin qəbulu heyata keçirilir.

Ümumiilikdə 2002-ci ildən başlayaraq Tələbe Qəbulu üzrə Dövlət Komissiyası (Dövlət İmtahan Mərkəzi) ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eleca da kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 10 və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə isə 7 müsabiqə keçirilməklə başa çatmışdır. Həmin müsabiqələr nəticəsində 780 namızəd prokurorluq orqanlarına qulluq qəbul edilmişdir. İslahatlara qədərki dövrə prokurorluq orqanlarında qulluq keçən 30 yaşınadək işçilərin sayı prokurorluq əməkdaşlarının cəmi 3 faiziə bərabər olduğu halda qulluq qəbulun müsabiqə yolu ilə heyata keçirilməsi nəticəsində gənc prokurorluq əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə artaraq hazırda prokurorluq işçilərinin 65 faizi teşkil edir.

Kadr siyasetinin günün tələbləri, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla demokratik mezmunda, ədalet və şəffaflıq meyarları əsasında heyata keçirilməsi prokurorluğun

yenidən qurulmasına yönelik mütərəqqi islahatların uğurla reallaşdırılmasının ümde şərtlərindən biri olmuşdur. Prokurorluq qulluq qəbul müsabiqə yolu ilə həyata keçirilməkə prokurorluq orqanlarının yüksək ixtisaslı, sağlam mənəviyyata, geniş dünyagörüşüne malik mütxəssislərlə komplektşdirilməsi, gənc perspektivli kadrlar hesabına mütemadi yenilənmənin həyata keçirilməsi, müxtəlif nəsil prokurorluq işçiləri arasında sağlam varisliyin təminı, layiqli kadrların vəzifədə irali çəkilməsi, prokurorluq işçisinin davranışının mənəvi-etiğ əsaslarının müəyyən edilməsi, onun fəaliyyətinin obyektiv qiymətləndirilmesi üçün zəruri meyarların təsbiti və rəhbər tutulması prokurorluqda kadrlarla iş sahəsindəki islahatların əsas istiqamətlərini təşkil etmişdir.

Qeyd olunanlar əsas götürülməkə ötən bir il ərzində 294 prokurorluq işçisinin iş yeri dəyişdirilmiş, onlardan xidməti fəaliyyətlərində müsbət karakterize olunan 105 nəfər yuxarı təsnifatlar üzrə vəzifələre irali çəkilmişdir. 156 nəfər eyni təsnifatda olan vəzifələre, 33 nəfər isə müxtəlif əsaslarla aşağı təsnifat vəzifələre təyin edilmişlər. Bu müddət ərzində xidməti qaydada həvəsləndirilmiş 144 prokurorluq işçisindən 5 nəfəri "Prokurorluğun fəxri işçisi" döş nişanına layiq görülmüş, 63 nəfər fəxri fərmanla təltif edilmiş, 31 nəfərə mükafatlandırma qaydasında rütbə, 1 nəfərə pul mükafatı verilmiş, 2 nəfərin intizam tənbəhi üzərindən götürülmüş, 42 nəfərə isə təşəkkür elan edilmişdir.

İntizam mesuliyyətinə cəlb edilmiş 59 işçidən 40 nəfərə töhmət və şiddetli töhmət elan edilmiş, 3 nəfər aşağı vəziyyəye keçirilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 4 nəfər prokurorluq orqanlarından xaric olunmuş, 4 nəfərə isə irad tutulmuşdur.

Korruksiyaya qarşı mübarizədə prokurorluğun fəaliyyətinin əhəmiyyəti yüksəlmişdir

Korruksiyaya qarşı mübarizənin aparılmasında prokurorluq orqanlarının fəaliyyətinin daha da tekmilləşdirilmesi üzrə münteżəm olaraq həyata keçirilen sistemi tədbirlərin nəticəsi olaraq bu sahədə işin effektivliyi və səmərəliliyi artmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korruksiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyətini ötən bir il ərzində prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə quraraq mütəşəkkil cinayetkarlığın en tehlükəli təzahürlərindən biri olan korruksiyaya qarşı mübarizənin daha da gücləndirilməsinə çalışmışdır. Baş prokuror yanında Korruksiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korruksiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəcilik və xidmət sahələri müəyyən edilmiş, təqsirlər şəxslər ifşa edilmiş, korruksiya hüquqpozmalarından əziziyət çəkən vətəndaşların hüquqlarının bərpə edilməsi məqsədi ilə vətəndaşlardan "Qaynar xətt" əlaqə mərkəzine daxil olmuş bir sıra müraciətlər üzrə təxiresalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Əlaqəli dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində vətəndaşların çoxsaylı müraciətlərinin müsbət həll olunması təmin edilmiş, eyni zamanda maarifləndirmə sahəsində kitab, bülleten, buletin və digər metodiki vəsaitlər nəşr olunmuş, kütüvə informasiya vəsitiyələrində, televiziya kanallarında Baş İdarənin fəaliyyətini eks etdirən məlumatlar ictimaiyyətin diqqətindən çatdırılmışdır.

Öten bir il ərzində Baş İdare tərəfindən vətəndaşların 6571 müraciətinə baxılmış, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən "Qaynar xətt" əlaqə mərkəzine daxil olmuş ilkin müraciətlərin böyük ekseriyətinin müsbət həll olunması təmin edilmiş, 7 müraciət üzrə Cinayət Məccələsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, həmçinin digər müraciətlər üzrə qa-

nunla nəzərdə tutulmuş müvafiq tədbirlər görülmüşdür. Başlanılmış cinayet işlərinin bir qismi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmiş, digərləri üzrə isə istintaq davam etdirilir. Bu müraciətlərlə bağlı Baş İdarədə aparılan aşadırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədile müvafiq təşkilatlara təqdimatlar verilmiş, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam tənbehi qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Aşkar edilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin, habelə bu sahələrdə mövcud qanunvericilikdəki boşluq və çatışmaqlıların aradan qaldırılması istiqamətində təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim olunmuşdur.

358

Ötən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 232 şəxs barəsində 180 işin istintaqi tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. Həmin cinayet işləri əsasən mənim-səmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, sehənkarlıq, hüquq veren rəsmi sənədləri istifadə etmə məqsədile saxtalasdırma, qanunsuz hazırlama və istifadə etmə və digər faktlara əlaqədər olmuşdur.

İstintaq başa çatdırılmış işlər üzrə cinayətin tördülməsinə şərait yaranan halların aradan qaldırılması məqsədile aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 30 təqdimat verilmiş, həmin təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Vətəndaşların müraciətlərinə daim diqqət və qayğı göstərilməklə onların ərizə və şikayətlərinə həssaslıqla yanaşılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli-

yev öz çıxışlarında mütəmadi olaraq qeyd etdiyi kimi, ölkədə mərkəzində Azərbaycan vətəndaşı dayanan sosialyönlü dövlət siyaseti həyata keçirilir. Dövlət başçısının həyata keçirdiyi sosialyönlü dövlət siyasetinin prioritətlərinə uyğun olaraq prokurorluq orqanlarında əhalinin qəbulu məsələlərinə xüsusi önem verilərək vətəndaşların müraciətlərinə daim diqqət və qayğı göstərilməklə onların ərizə və şikayətlərinə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun teleblərinə ciddi emal olunmaqla baxılır.

Ölkənin müxtəlif bölgələrində Baş prokuror tərəfindən mütəmadi olaraq vətəndaşların seyyar qəbulu keçirilməklə qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində konkret tədbirlər həyata keçirilir. Təkcə 2017-ci ilin ötən 9 ay ərzində Baş prokuror tərəfindən yerlərdə 9 qəbul keçirilməklə Sumqayıt şəhərində, Göyçay, Cəlilabad, Beyləqan, Göygöl, Lənkəran, Gədəbəy, Qax və Siyəzən rayonlarında 223 vətəndaş qəbul olunmuşdur.

Qeyd olunan seyyar qəbullar zamanı 223 vətəndaşdan daxil olmuş 191 müraciətdən 180-ni prokurorluğun icraatına qəbul edilmiş, 11 müraciət isə aidiyyəti dövlət orqanlarına göndərilmüşdür. Prokurorluqda baxılmış 180 müraciətdən 22-si təmin edilmiş, 14-ü rədd olunmuş, 129-u üzrə vətəndaşlara izahlar verilmiş, 1 müraciət cinayət işinin materiallarına əlavə edilərək ibtidai istintaqdə aşadırmış, 14 müraciət isə həzirdə icraatdadır.

Sonda bildirmək istəyirəm ki, oktyabrın 1-də biz prokurorluq işçiləri, bütün ölkəmiz prokurorluq orqanlarının yaranmasının 100 illik yubileyini qeyd edəcəyik. Bu isə o deməkdir ki, fəaliyyətimiz barədə daha geniş hesabat xarakterli məlumat verməli olacaq. Bunun üçün isə daha çox iş-

359

ləməli və üzərimizə qoyulan vəzifələrin icrası üzrə daha çox fealiyyət göstərməliyik. Yeni fealiyyətimizi daha səmərəli qurmaqla böyük məsuliyyətlə çalışaraq həvalə olunan iş və tapşırıqları tam və keyfiyyətlə yerinə yetirməliyik. Əminliklə qeyd etmək istəyirəm ki, Azərbaycan Prokurorluğunun kollektivi bundan sonra da ezmələ işləməklə möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlətçilik siyasetini hərəkəfli dəstekləyərək ölkədə tohluksızlıyın və sabitliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında, xalqına və dövlətinə xidmətdə öz töhfəsini verəcəkdir.

Zakir QARALOV,
Azərbaycan Respublikasının
Baş prokuroru,
I dərəcəli dövlət adliyyə müşaviri
(“Azərbaycan” qəzeti,
30 sentyabr 2017-ci il)

XARİCİ İŞLƏR NAZİRLİYİ VƏ BAŞ PROKURORLUQ 1988-Cİ İL SUMQAYIT İĞTİŞAŞLARI İLƏ ƏLAQƏDAR BİRQƏ BƏYANAT YAYIBLAR

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluq 1988-ci il Sumqayıt iğtişaşları ilə əlaqədar birqə bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, 1980-ci illərin sonlarından başlayaraq Ermənistən Azərbaycana qarşı əsəssiz və qeyri-qanuni orazi iddialarını həyata keçirməyə cəhd göstərərək zorakılıq əməllərinə, terrorra, etnik zəminda texribatlara və hərbi güc-dən istifadəyə el atdı. Bu zorakılıq əməlliəri Azərbaycanın Dağlıq Qarabağ regionu və Ermənistən ərazisində yaşayan köklü Azərbaycan əhalisinə qarşı hücumlara başlayaraq, 1991-ci ildən Ermənistannın Azərbaycana qarşı açıq hərbi təcavüzi ilə davam etdi, minlərlə azərbaycanlı mülki əhalinin öldürülməsi, bir milyondan artıq azərbaycanlıların Ermənistən ərazisində və işgal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qalması, işgal olunmuş ərazilərin talan edilməsi ilə nəticeləndi.

Ermənistən ərazisində yaşayan azərbaycanlı əhalinin kütlevi qovulmasını, Dağlıq Qarabağın Azərbaycandan ayrılmamasını, Ermənistən Azərbaycana qarşı qeyri-qanuni işgalçılıq və anexiya siyasetini və bu məqsədə nail olmaq üçün zorakı metodlarını “əsaslandırmıq” üçün anti-Azərbaycan kampaniyasını həyata keçirən Ermənistən rəhbərliyi, erməni şovinist ideoloqları və ekstremist təşkilatları 80-ci illərin sonlarında Azərbaycanın müxtəlif regionlarında etnik zəmində qarşılurma planlaşdırır və həyata keçirirdilər.

1988-ci ilin fevralında Sumqayıtda etnik zəmində töredilən iğtişaş həmin dövrə bə sıradan olan məqsədönlü təxribatların kulminasiyası idi.

Bakının 30 kilometrliyində yerləşən, on beşdən artıq müxtəlif millətin yaşadığı Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258.000 nəfər teşkil edirdi və bunun təqribən 18.000-ni etnik ermənilər idi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmamış və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çox-milləti və çoxkonfessiyali xüsusiyyətini saxlamaqdadır.

1988-ci ilin 26 fevralında Sumqayıtin mərkəzi meydani Azərbaycanın Dağılıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi.

Iğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayet işi başlandı, xüsusilə mühüm işlər üzrə müştəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürülüyü müəyyən edildi, məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddəli həbs cəzəsına, 1 nəfər isə ölüm hökmüne məhkum olundu.

Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq mentiqi sonluğ'a çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi.

Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükütlə keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi irادosunun təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Azərbaycan Respublikası baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütłvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaq aparıllaraq sonradan dayandırılmış 5 cinayet işinin icraati təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müştəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi.

Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermenistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən teşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağılıq Qarabağın Azərbaycandan ayrılmasına qeyri-qanuniliyi dərk edən erməni ideoloqları və SSRİ rəhberliyində onları açıq dəstəkleyən şəxsler ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkülünü əsaslandırmış, azərbaycanlıların artıq tam şəkildə Ermenistan ərazisindən qovulmasına təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atmışlar.

Həmin təxribatın tərafdılmasında SSRİ DTK-nın məqsədi SSRİ-nin eyaletlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqəca mağazalarını dayandırmaq, sərt repressiya metodlarını əl atmağa beraət qazandırmaq və güclü mərkəzi Sovet hakimiyəti olmadan Sovet respublikalarının müsteqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək olub. Sumqayıt

hadiselerinə bənzər iğtişaş və təxribatlar DTK tərəfindən Oş (Qırğızıstan), Fərqane (Özbəkistan), Tbilisi (Gürcüstan), Vilnius (Litva) və digər ərazilərdə teşkil olunmuşdu.

Hadiseler ərefesində ve hadiseler baş verən gün Sumqayıt şəhərində və etrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülməyib:

Evlərə basqın və digər zorakılıq hərəkətləri əvvəlcədən hazırlanmış siyahı və xüsusi plan əsasında əslən erməni olan Sumqayıt şəhər sakini, dəfələrlə məhkum olunmuş Eduard Qırıqyanın bilavasitə rəhbərliyi və göstərişləri üzrə həyata keçirilmiş, hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın Azərbaycandan ayrılmazı məqsədini güdən gizli "Krunk" və "Karabakh" komitələrinə ianə verməkdən imtina edən şəxslər olmuşlar.

Iğtişaşlarda E.Qırıqyan ermənilərə qarşı xüsusi qəddarlığı ilə seçilmiş, zorlamaya məruz qoyduğu erməni Mejlumyan bacıları tərəfindən istintaq zamanı qəti olaraq tanınıb. Məhkəmenin hökmü ilə azadlıqdan məhrum edilən E.Qırıqyan SSRİ dağlarından sonra Ermenistanın həbsxanasına köçürüüb və oradan da dərhal müəmmalı şəkildə azadlıq buraxılıb. Hazırda istintaqı aparılan cinayət işi üzrə ağrılaşdırıcı hallarda qəsəndən adam öldürmə, qrup halında zorlama və digər ağır cinayətləri törətməkdə təqsirləndirilən, bərəsində məhkəmə qərarı ilə həbs qətimkən tədbiri seçilərkən beynəlxalq axtaşış elan edilmiş E.Qırıqyanın faktiki yaşadığı ünvanın operativ kanallarla müəyyən olunmasına və ictimaiyyətə bu barədə məlumat verilməsinə baxmayaraq, o, Ermenistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazi-

sində azadlıqda yaşamaqdə davam edir.

Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtin azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasayı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq, daha geniş miqyas alındı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib.

SSRİ dövründə foto-video çəkiliş xüsusi nəzarət və sənza tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılmış və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb.

Ermenistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisəleri qəsəndə Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söyklənen istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətcilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təzhibildirməz faktlarla sübuta yetirilib.

Bəyanatda bildirilir ki, hazırda qeyd olunan iğtişaşların bütün sıfarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

**CÜMHURİYƏTİ DÖVRÜNDƏ
SƏRHƏD MÜHAFİZƏ SİSTEMİ
(MAY 1918-APREL 1920)**

366

1918-ci il mayın 28-de Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul olundu. Dövlət müstəqilliyinin Tiflisdə elan edilməsinin əsas siyasi səbəbi ölkənin paytaxtı Bakı şəhərinin başda Stepan Shaumyan olmaqla cinayetkar bolşevik rejiminin əlinde olması idi. 1918-ci il sentyabrın 15-də Bakı düşmənlərdən təmizləndi və həmin ayın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin müvəqqəti paytaxtı Gəncədən Bakıya köçdü. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Seym buraxıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti yarandı. İlk günlərdə erməni nümayəndələri İrəvan şəhərinin Ermenistanın paytaxtı edilməsi barədə Azərbaycan hökumətinə müraciət etdi. Batumi şəhərində 1918-ci il mayın 29-da keçirilən danışqlarda Azərbaycan tərəfi İrəvan şəhərinin, eləcə də Eçmədzin qəzasının Ermenistana verilməsi qərar ile razılaşdı. Bu qərarın bağışlanmaz bir sehv olduğunu açıq söyleyen İrəvan quberniyasından Milli Şuraya seçilmiş üç deputatın - M.H.Seyidov, N.Nərimanbəyov və R.Bağirovun yazılı etirazlarına baxmayaraq, məsələ Milli Şuradın mayın 29-da keçirilən üçüncü iclasında da müzakirə edilmədi. Ermenilər İrəvani əla keçirdikdən sonra Azərbaycana qarşı ərazi iddialarının coğrafiyasını zaman-zaman genişləndirməyə başlıdlar. Azərbaycan Milli Şurasının həmin sehv siyasi addımı milli mənafəye vurulan ən ağır zərbə idi. Neticədə Azə-

baycanın tarixi torpağı İrəvan xanlığının Göyçə mahalının qərb hissəsi faktiki olaraq əldən çıxdı. Azərbaycanın qərb sərhədləri Göyçə gölü ilə məhdudlaşdı və bu göl iki respublika - Azərbaycan və Ermenistan arasında sərhəd orazisini əvrildi. Gölün Şərqi hissəsi «Göyçə dairəsi» statusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində qaldı. Onun ərazisi əsrin ilk illerindəki Yeni Bəyazid qəzasının şərqi torpaqlarını əhatə edirdi və Göyçə gölünün şimalındaki Maralıçə dağının qərbindən başlayaraq gölün şərqi tərəfi ilə cənuba doğru uzanır və Maraldağın qərbinə çatırı.

Ermenistan hökuməti əldə etdiyi güzəştə (İrəvana yiye-lənməsinə baxmayaraq, Azərbaycana təcavüzünü gücləndirir və yeni əraziləri - Zəngəzur, Qarabağ, Naxçıvanı əle keçirməyə cəhd göstərirdi. Ciddi sehvi yol vermiş Azərbaycan hökuməti daha yeni ərazilər itirməmək üçün mühüm tədbirlər heyata keçirirdi və məhz bunun sayesində hökumət sonrakı fealiyyəti dövründə mövcud ərazilərini qoruyub saxlaya bildi.

Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri, hüdudları barədə danışarkən iki cəhəti nəzəre almaq lazımdır: mübahisəli ərazilər nəzəre alınırsa, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri daha geniş olmuş, cənub-qərbədə Qazax çayının Araza qovuşduğu yerə, şimal-qərbədə isə təqribən Tiflisə kimi uzanmışdır. Yalnız mübahisəsiz ərazilər, yəni 97,3 min kv. km-lik ərazi nəzərdə tutularsa, dövlətin sərhədləri aşağıdakı istiqamətlərdən keçmişdir: şərqdə Xəzər dənizi ilə hüdudlanan Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri Astara ərazisinin cənubundan Talış dağları istiqaməti ilə qırbaq təref uzanırdı. Daha sonra şimala təref uzanaraq Araz çayına çatan sərhədlər çayın axarının eks istiqamətində irəliləyərək, Naxçıvanın cənub-qərbində Sədərək yaşayış mən-

367

tağesinə çatır və buradan şimal-şərq istiqamətində, Soğanlı məntəqəsindən ise birbaşa şimala gedərək Göyçə gölünə qovuşurdu. Göyçə gölü Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermenistan arasında sərhəddə idi. Göyçə mahalının şərq hissəsi Azərbaycanın, gölün qərb hissəsi isə Ermenistanın tərkibində idi. Göyçədən şimalda Azərbaycan Gümhuriyyətinin sərhədləri yənə də şimala doğru istiqamətlənmış, Qazax mahalının şimalından təqrirən Qabırı çayı ilə şərqə, daha sonra şimal-qərbi, nehayət, Zaqtala dairəsinin şimalından cənub-şərqə və yənə də şimal-şərqə uzanmışdır. Daha sonra isə Samur çayı boyunca uzanan sərhədlər Xəzərə qovuşurdu.

1918-ci ilin 28 mayında Milli Şura tərəfindən dövlət müstəqilliyinin elan edilmesindən sonra həmin il iyun ayının 17-də Gəncədə fealiyyətə başlayan Azərbaycan hökumətinin qarşısında duran en mühüm məsələlərdən biri gənc respublikanın hərbi qurumlarını yaratmaq, dövlət sərhədlərini möhkəmləndirmək, xarici və daxili təhdidlərdən ölkənin müdafiəsini təmin etmək istiqamətində tacili tədbirlər görməkdən ibarət idi. Bakıni əlinde saxlayan erməni, daşnak-bolshevik qaragürühünun Gəncə üzərinə hücum hazırlaması, ölkənin hər an müdaxilə təhlükəsi qarşısında olması və digər təhlükələri nəzərə alan hökumət iyunun 19-da Azərbaycanda hərbi vəziyyət elan etdi. Azərbaycanın qonşu dövlətlərlə sərhədlerinin müyyənəşdirilməməsi, sərhədlerin mühafizəsi işini tamamilə öz üzərinə götürəcək bir qurumun olmaması vəziyyəti daha da çətinləşdirirdi.

Sərhədlerin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alan Azərbaycan hökumətinin 1918-ci il iyun ayının 22-də qəbul etdiyi qərarla Poylu stansiyasında respublikadan konara ərzaq daşınmasının qarşısının

alınması üçün sərhəd postu yaradılması barədə Daxili İşlər Nazirliyinə müvafiq tapşırıq verildi. Bu postun ardınca Azərbaycan Respublikasının ekşər sərhəd ərazilərində Daxili İşlər Nazirliyinin tabeliyində olan sərhəd mühafizə qüvvələri yaradıldı. İlk dövrlərdə bu postların başlıca vəzifəsi gənc respublikanın milli sərvətlərinin, strateji əhəmiyyətə malik maddi ehtiyatlarının sərhəddən qanunsuz keçirilməsinə qarşı mübarizə aparmaq idi. Strateji məhsulların xaricə daşınmasının qarşısının alınması ilə bağlı növbəti belə qərarlar iyunun 24-de və 27-de qəbul olundu.

Ancaq gündəlik məlumatların təhlili açıq-aydın göstərirdi ki, yeganə sərhəd postunda ərazidən qanuni yolla keçirilən yüklerin yoxlanılmasını təşkil etməklə qaçaqmalçılığın qarşısına sədd çekmək mümkün deyil. Buna görə də yeni postların yaradılması, sərhədin heç olmasa bir qəza hüdudunda nezarətə götürülməsi problemi getdikcə daha zoruri şəkildə meydana çıxırı. Gürçüstan və Ermenistanla sərhəd ərazilə yerləşən Qazax qəzasında vəziyyəti nizama salmağın çox çətin olacağını nəzərə alan hökumət iyul ayının 12-də növbəti qərarı ile Daxili İşlər Nazirliyinə bu qəzanın daha iki məntəqəsində- Salahlı və Şixli kəndlərində sərhəd postları təşkil etmək barədə göstəriş verdi. 1918-ci ilin iyul ayında Kür çayı üzərində (Sınıq Körpüde) 5 nəfər, Salahlı kəndində 6 nəfər, Şixli kəndində 6 nəfər, Qiraqkəsəmən kəndində 6 nəfər və Poylu stansiyasında 15 nəfərdən ibarət sərhəd postları təşkil edildi.

Qaçaqmalçılığın qarşısının alınması sahəsində vəzifələrin yerinə yetirilməsi ilə məşğul olan ilk sərhəd postları hala bugünkü mənada dövlət sərhədinin hərəkəflə mühafizə vəzifələrini yerinə yetirmirdi. Bu postlar sərhədi qanunsuz keçen

quldur dəstələri ilə mübarizənin təşkilində və sərhədlərin tam nəzərətə götürülməsində çox zəif idi. Azərbaycanın qərb sərhədlərində vəziyyət bir çox baxımdan gərgin idi. Əvvələ, qonşu respublikalarla münasibətlər heç də birmənalı deyildi və hər an ister ərazi, istərsə də milli-ətnik və digər səbəblər ucbatından qarşıdurmalar baş verə bilərdi. Hətta bunlar nəzərə alınmasa belə, sərhəddə sakit xidmət şəraitində danışmaq mümkün deyildi. Çünkü məhz bu ərazilərdə qacaqmalçılıq görünməmiş miyigəs almışdı. Ermənistana vəziyyətin her an müharıbə həddinə çatmasının labüb olduğu bir vaxtda ilk dövrlərde Gürcüstanla sərhəddə postların qoyulması ilə bağlı da bəzi ərazi mübahisələri baş verirdi. 1918-1920-ci illərdə Gürcüstanla sərhəddə yaranmış mübahisəli, hətta münaqişə həddinə gelib çatan vəziyyətlər haqqında da kifayet qədər arxiv materialları var. Bu materialların əksəriyyəti ərazi məsələləri ilə bağlı qarşılıqlı iddialarla əla-qədər idi və çoxu Zaqtala quberniyasının payına düşürdü. Bu ərazilərdə sərhəd postları yaradılmasına nisbətən əvvəl başlamış gürcüler arasında beziləri (bəlkə də Gürcüstan sərhədində qulluq edən ermənilər) hər vasitə ilə öz postlarını Azərbaycan ərazisində yerləşdirməyə çalışı, tarixən mövcud olmuş sərhədləri bilərkən pozurdular. Belə mövqə hər iki gənc müstəqil respublikanın ümumi mənafələrinə zidd olsada, beziləri onun hansı neticələrə aparıb çıxarağına lazımı məsuliyyətə yanasmır, ənənəvi gürcü-azərbaycan dostluğuna xələl getirirdilər. Ancaq Azərbaycan hökumət nümayəndələrinin vaxtında gördükleri tədbirlər neticəsində bu cür münaqişələr yerindəcə danışqlar vasitesi ilə həll edilir, yaxud diplomatik xətə aradan qaldırılır. Yalnız qarşı tərəfin hərəketlərinin vətəndaşlarımızın həyatı üçün təhlükə doğurduğu

370

vaxtlarda digər müstəsna tədbirlərin görülməsi nəzərdə tutulurdu.

İran səhədində müxtəlif quldur dəstələrinin basqını ilə əlaqədar əhalinin vəziyyətinin gərgin olması da sərhəd məsələlərinə diqqətin artırılmasını, postların sayının çoxaldılmasını, ümumiyyətlə, sərhədə bağlı problemlərin hökumət səviyyəsində həll olunmasını tələb edirdi. Bunu nəzərə alan Azərbaycan Respublikasının Nazirlər Şurası 1919-cu il mart ayının 10-da İranla sərhədlərin qorunması üçün qanunvericilik əsasında sərhəd mühafizəsinin təşkili barədə qərar qəbul etdi. Bu qərarla Daxili İşlər Nazirliyinə Muğan hüdudunda 200 atlidan ibarət mühafizə dəstəsi yaradılması həvalə olundu.

1919-cu ilin ikinci yarısına qədər Lənkəran qəzası və Muğanın bir hissəsi tamamilə Azərbaycan hakimiyətinin tabeliyinə keçməmişdi. Bu ərazilərdə kifayət qədər dövlətə müqavimət göstərən silahlı qüvvələr mövcud idi. Həmin qüvvələrin qəti surətdə möglüb edilməsi yalnız Hərbi Nazirliyin birləşmələri tərəfindən həyata keçirilən 1919-cu ilin uğurlu avqust əməliyyatından sonra mümkün oldu. Qeyd edilən vaxta qədər isə nəinki sərhədin mühafizəsi, hətta ərazinin tam nəzarətdə saxlanılması üçün yerli hakimiyətin təşkili də böyük probleme çevrilmişdi.

İran tərəfi ilə danışqlara golince isə, bu, yerli səviyyələrdən daha çox Azərbaycan dövlətinin mərkəzi idareetmə orqanları vasitəsilə aparılır, sərhəddə baş verən hadisələr haqqında qonşu dövlətin rəsmi şəxsləri vaxtlı-vaxtında xəbərdar edilirdilər. Bir dəfə isə təqribən 18 ay müddətində cənub sərhədlərimizdə baş verən 50-ye yaxın müxtəlif hadisə barədə İran tərəfinə xronoloji ardıcılıqla xüsusi material çat-

371

dürilmişdi.

Ancaq Azərbaycan hökuməti İran tərəfini xəberdar etməkle kifayətlənmir, cənub sərhədlerinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görürdü. Məhz bu tədbirlərin səmərəliliyinin nəticəsi idi ki, artıq 1920-ci ilin fevral ayında əsas narahatlıq doğuran şahsevənlərin quldur dəstələrinin hücumları dayandırılmış, cənub sərhədlerinin böyük bir hissəsində təhlükəsizlik təmin olunmuşdu. 1919-cu ilin aprel ayının 28-də hökumətin başqa bir qərarı ilə Daxili İşlər Nazirliyinə Cavad qəzasında xüsusi sərhəd dəstəsinin yaradılması məqsədilə vəzaiət ayrılmışdı. Sonrakı dövrə əsasən yerli şəxslərdən ibarət mühafizəçilər dəstəsi təşkil edilir ve bu adamların her biri öz şəxsi silahı, atı, hətta, geyimi ilə xidmətə başlayırdı.

372

Qaçaqmalçılıqla mübarizə məsələləri, əsasən, respublikanın quru sərhədlerində aktual olsa da, dəniz nəqliyyatı vəsaitlərlə da bu işlərlə məşğül olanlar təpildi. Ancaq yeni müstəqillik elədə etmiş respublika üçün dəniz sərhədlerinin mühafizəsi ilə məşğul olmaq texniki, maliyyə imkanları, həm də mütəxəssis çatışmazlığı ucbatından çox çətin idi. Bu problemin həlli üçün müəyyən zaman keçməsinə, müəyyən imkanların reallaşmasına ehtiyac vardı. Belə bir mürəkkəb şəraitdə sərhəd mühafizə məsələlərinə birbaşa aidiyəti olmayan nazirlik və idarələr də öz səlahiyyət və imkanları dairəsində köməklik göstərməyə çalışırdılar. O dövrə respublikanın su sərhədlerinin mühafizəsi sahəsində vəzifələri əsasən Hərbi Nazirliyi tabe qurumlar yerine yetirirdi. 1919-cu ilde ingilislər Bakını tərk edərək şəher limanının idarəciliyini, hərbi hissələrin radiostansiyalarını, hərbi gəmi-lərin bir hissəsini və hərbi sursatı Azərbaycan hökumətinə

təhvil vermiş və həmin gemilər əsasında Azərbaycanın Xəzər donanması yaradılmışdı. Bu, respublikanın öz dəniz sərhədlerini qorumaqla bağlı atıldığı addım olmaqla, həm də Azərbaycanın müstəqil dövlət kimi öz haqqını bir daha təsdiq etmesi idi. Rusiya tərəfinin bütün etiraz və açıq-gizli hədələrinə baxmayaraq, artıq 1919-cu ilin sonunda bir neçə hərbi gəmi Xəzər dənizində dövlətimizin sərhədlerini qoruyurdur. Xidmətin təşkili ilə bağlı görülmüş işlər də dəniz sərhədərimizin qorunması funksiyalarının yerine yetirilməsinə öz müsbət təsirini göstərirdi. Limanlarda və sahil sularında vəzifələrin icrası ilə məşğul olan dəniz xidmətinin hərbi quluqçuları bu yolla respublikanın strateji əhəmiyyətli malik mal və məhsullarının xaricə daşınmasının qarşısını alır, limanlarda yoxlamalar keçirilməsində iştirak edirdilər.

1919-cu il avqust ayının 18-də parlamentdə «Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında» qanun qəbul olundu. Bu qanunun qəbulundan sonra sərhəd mühafizəsinin təşkili ilə bağlı əsas vəzifələr Maliyyə Nazirliyinə həvəle olundu və bu nazirliyin tərkibində əvvəl gömrük yığımları, sonra isə dövlət sərhədinin mühafizəsi şöbəsi yaradıldı. Bu qanunun qəbuluna qədər parlamentin qəbul etdiyi digər qanuna əsasən, qaçaqmalçılıq və qanunsuz ticarət dövriyyəsi ilə yalnız ölkə sərhədlərində deyil, həm də daxildə mübarizə 1919-cu ilin iyun ayının 23-dən etibarən maliyyə orqanlarına həvəle edilmiş və gömrük idarəsi hissəsi adlandırılan qurum ləğv olunaraq, onun əsas səlahiyyətləri Maliyyə Nazirliyinə verilmişdi.

Göründüyü kimi, Maliyyə Nazirliyi bu qanunun qəbulundan sonra artıq ölkə daxilində və sərhədlərdə gömrük funksiyalarını yerinə yetirən bir quruma çevirilir, sərhəd

373

mühafizəsi ilə məşğul olan hər hansı təşkilatla birgə iş aparmaq məcburiyyəti qarşısında qalırıdı. Sərhədlərin ekşər hissəsində mühafizə və müdafiə məsələlerinin əslində üzvi suretdə bağlı olduğu bir dövrdə ikinci vezifənin təminatına cavabdeh olan Herbi Nazirlik kimi bir qurum əslində qacaq-malçılıqla və qanunsuz ticarət dövrüyyəsi ilə də mübarizə aparmaq məcburiyyətində idi. Yerlərdə hakimiyət orqanlarının funksiyalarını yerine yetirən Daxili İşlər Nazirliyi sərhədlərin mühafizə sahəsində daha çox silahlı dəstələrin respublika ərazisində basqınlarının qarşısının alınması, qacaqların əhaliyə zərər vurmasına yol verilməməsi problemləri ilə məşğul olurdu.

Sərhədlərin mühafizəsinin birbaşa bu vezifənin yerine yeyitilməsi ilə məşğul olacaq qüvvələrə həvələ edilməsi sahəsində ardıcıl iş aparılması Azərbaycan hökumətinin 1919-cu il noyabr ayının 2-də qəbul etdiyi başqa bir qərar da sübuta yetirir. Həmin qarda Zaqtala quberniyasında Dağıstanla sərhəddə yerləşən dərələrin etibarlı qorunması üçün yeddi müvəqqəti sərhəd postunun yaradılması nəzərdə tutulurdu. Əlbəttə, bu, Denikin və bolşevik təhlükəsi ilə bağlı idi. Təəssüf ki, gənc respublikanın maliyyə və hərbi kadrları baxımından imkanları bütün sərhədlərin nezəret altında saxlanılması üçün yetərli deyildi. Buna görə də, hətta, 1920-ci ilin yanvar ayına qədər artıq Azərbaycanın ekşər sərhəd ərazilərində sərhəd postları yaradılsa da, Azərbaycan sərhədlərinin etibarlı mühafizəsi tam təmin edilə bilməmişdi. Daha çox İranla sərhəd ərazilərde baş verən hadisələr neticəsində əhali talanlara məruz qalır, quldurlara qarşı lazımı müqavimət göstərilməməsi, onların azıñlığına son qoyulmaması hökumətin yerlərdə nüfuzuna ciddi zərər vururdu.

Hökumətin bütün səyələrinə baxmayaq, 1920-ci ilin aprelin qədər bir sıra ərazilərdə sərhəd postlarının yaradılması, mühafizə dəstələrinin yerləşdirilməsi işləri yarımcıq qalmış, bəzi ərazilərdə isə bu iş əslinde müdafiə funksiyalarını yerinə yetirən qüvvələrə həvələ olunmuşdu. Bu baxımdan Azərbaycanın şimal sərhədlərində yaranmış vəziyyət qeyd edilənlərə daha qabarlıq misal ola bilər. Belə ki, 1919-cu ilin sonları, 1920-ci ilin əvvəllerində Azərbaycana Ermənistanın iştirakı ilə Denikin ordusunun gözənlənilən hücumunun qarşısının alınması məqsədilə bir sıra tədbirlər və əməliyyat planları işlənib hazırlanmışdı. Hücumun reallaşacağı təqdirdə, onların qarşısına Dağıstanla sərhəd xəttində 4-cü piyada alayı, Gencecən getiriləcək 3-cü Gence alayının bir taboru, 1-ci tatar süvari alayı, iki batareyə, istehkam qüvvələri və yerli silahlılardan ibarət Xaçmaz dəstəsi çıxarılaçğıdı. Denikinçilərin ilk zərbəni Gürcüstana endirəcəkləri təqdirdə, iki cümhuriyyət arasında bağlanmış müqaviləyə uyğun olaraq, onlara yardım edilməli, ittifaq üçün hazırlanmış plan üzrə Gürcüstana süvari dağ batareyası, 3 piyada və 2 süvari alayı ilə bir topçu tağımı göndərilməli idi.

Azərbaycan hökuməti şimaldan gələn təhlükənin qarşısının alınması sahəsində ardıcıl müdafiə tədbirləri görməyə, imkan daxilində olan bütün vəsitələri bu məqsədə yönəltməyə çalışmışdı. Belə vəziyyətdə sırf sərhədin mühafizəsi ilə məşğul olacaq qüvvələrin formalasdırılmasına maliyyə vəsaiti və burada yaradılacaq postlarda xidmət edəcək hərbi kadrlar ayırmاق imkan xaricində idi. Əslində şimal sərhədlərinin böyük bir hissəsi bütünlükle Hərbi Nazirliyi tabe qüvvələrin nəzarətində qalmışdı. Həmin qüvvələr isə hər an buradakı dislokasiya olunduqları ərazini deyiş Vətəne ilə

təhlükənin gözlənildiyi yera göndərildi bilərdilər. Azərbaycan isə həmin illərdə öz daxilində, Qarabağ və Zəngəzurda ermənilər tərəfindən töredilən hərəketlərin qarşısını almaq, əhalini qonşu dövlətlərden dəstəklənən erməni təcavüzlərindən qorumaq məcburiyyətində idi.

Qısa müddədə sərhədlərin qorunması kimi çətin bir sahədə xeyli iş görmüş Azərbaycan hökuməti sonrakı illərdə yerlərdə dövlət və hakimiyət strukturlarını möhkəmləndirmeğələ müstəqil respublikanın sərhədlərini hərtərəfli mühafizə etməyə qadir qüvvələr formalasdırıa biliçəkdi. Ancaq daxili mübarizələr və bolşevik Rusiyasının 1920-ci ilin 27 aprel təcavüzü Azərbaycanın ilk müstəqil dövlətinin süqutuna getirib çıxarmaqla, sərhəd mühafizə qüvvələrinin yaradılması işini də yarımcı qoydu. 1920-ci ilin aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı və onun ərazi-sində Azərbaycan Sovet Sosialist Respublikası təsis olundu.

376

Dövlət sərhəd mühafizə sistemi sovet hakimiyəti illərində (aprel 1920 - dekabr 1991-ci il).

Azərbaycan SSR-in əraziisi ilk vaxtlarda 97,3 min km² olmuşdur. Sonrakı proseslər nəticəsində Azərbaycan öz ərazi-sinin bir hissəsini, xüsusən Göyçə, Şərur-Dərələyəz, Zəngəzur istiqamətində xeyli ərazi itmiş və 86,6 min km² əraziyə malik olmuşdur. Bu dövrə Azərbaycan SSR şimalda RSFSR (Dağıstan MSSR), şimal-qərbdən Gürcüstan SSR, qərbdə Ermenistan SSR və Türkiyə, cənubda İranla, şərqdə Xəzər denizi ilə həmsərhəd idi. Paytaxtı Bakı şəhəri idi. Onun tərkibinə Naxçıvan MSSR və Dağılıq Qarabağ Muxtar Vilayəti (DQMV) daxil idi. 1976-ci ilin məlumatına görə, respublikada 61 inzibati rayon, 60 şəhər, 125 şəhərtipli qəsəbə və fahle qəsəbəsi mövcüd olmuşdur.

1922-ci il martın 12-də Zaqqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) yaradıldı. Azərbaycan SSR ZSFSR tərkibinə daxil olundu və həmin addım əslində Azərbaycanın formal müstəqilliyinin də leğvi demək idi. 1922-ci il dekabrın 30-da isə birinci Sovetlər qurultayı SSRİ-nin yaranması barədə qərar qəbul etdi. Azərbaycan SSR ZSFSR tərkibində SSRİ-yə daxil oldu və bununla da öz müstəqilli-yini itirdi.

Bölgədəki vəziyyətlə yaxından maraqlanan Türkiyə bundan əvvəl, yəni 1920-ci il dekabr ayının 2-də Ermenistan ilə Gümrü (Aleksandropol) müqaviləsini bağlamışdı və İravan bölgəsi ilə Göyçə gölü istisna olmaqla bütün Ermenistan əraziisi Türkiyənin himayəsinə keçmişdi. Lakin Sovet Rusiyası

377

Gümrü müqaviləsini tanımaqdan imtina etdi.

1921-ci ilin fevral-mart aylarında Naxçıvan ərazisi yenidən müzakirə obyektiñ çevrildi. 1921-ci ilin yayında ermənilər Naxçıvana hücum etmişdilər və türk qoşunları tərəfindən bölgədən çıxarılmışdır. 1921-ci il mart ayının 16-da isə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiye arasında Moskva müqaviləsi imzalandı və qərara alındı ki, tərəflər müqavilenin 3-cü maddəsində göstərilən sərhədlər çərçivəsində Azərbaycanın himayəsi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu üçüncü dövləto güzəştə getmeməlidir. Bununla da Naxçıvan məsələsi özünün ədaletli həllini tapdı və Azərbaycan ərazisinin bütövlüyü qismən olsa da, qorunmuş oldu. Moskva müqaviləsinin şərtləri 1921-ci il oktyabr ayının 13-de bağlanmış Qars müqaviləsi ilə daha da möhkəmləndirildi, Naxçıvanın sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi. Müqavilə müddətsiz imzalandı və bu, Naxçıvanın gələcək tələyi üçün mühüm əhəmiyyət kəsb etdi. Diyarın sonraki statusunun müəyyənləşdirilməsində bir neçə mərhələ baş verdi: Naxçıvan əvvəlcə «Naxçıvan SSR» adı ilə Azərbaycan SSR himayəsində respublika (22.V.1922), sonra Azərbaycan SSR tərkibində «Muxtar ölkə» (11.XII.1923), daha sonra yene de Azərbaycan SSR tərkibində «Naxçıvan SSR» (11.XII.1923) statusu ilə qaldı. Nəhayət, 1924-cü il fevralın 9-da «Naxçıvan MSSR» təsis olundu.

Naxçıvan Muxtar SSR ərazisi şimalda və şərqdə Ermənistən SSR ilə (224 km sərhəd xətti ilə), qərbdə və cənubda Türkiyə (11 km) və İranla (163 km) həmsərhəd olmuşdur. Sahəsi 5,5 min km² idi. Azərbaycan ərazisinin 6,4%-ni təşkil edirdi. Respublika 5 inzibati rayonu- Babek, Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarını birləşdirirdi. Onun tərkibində 4

şəhər, 2 şəhərtipli qəsəbə, 215 kənd və qəsəbə vardı. Paytaxtı Naxçıvan şəhəri idi. Naxçıvan MSSR-in Türkiye ilə çox da uzun olmayan sərhədi bölgənin gelecek təhlükələrdən qorunması və eləcə də, iqtisadi və mədəni həyatında mühüm rol oynadı.

20-ci illərin əvvəllerində Azərbaycan Xalq Cümhuriyyəti dövründə respublikanın təxminən 114 min km² ümumi əraziyi vardi. Onun 97,3 min km² mübahisəsiz, 16,6 min km² isə mübahisəli əraziyər hesab olunurdu. Ərazi məsələlərinin birtərəfli, daşnak-bolşevik sayağı «həlli» nəticəsində mübahisəli əraziyər bədnəm qonşularımızın ixtiyarına keçdi. Beləliklə, həmin illərdə Azərbaycanın 29,8 min km² əraziyi itirildi.

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işgal edildikdən sonra onun İran və Türkiye ilə sərhədində sovet hərbi hissələri və hərbi texnikası yerləşdirilmişdi. Heç şübhəsiz, Cənubi Qafqaz və ilk növbədə Şimali Azərbaycan istər çar Rusiyası və Sovet dövlətinin həyatı maraqlı dairəsində olduğu üçün 1813-1918, 1920-1992-ci illər ərzində bu əraziyə, o cümlədən sərhəddə lazım olduğundan da artıq hərbi qüvvə saxlanılırdı. Azərbaycan SSR ərazisində yerləşən hərbi hissələrin şəxsi heyeti əsasən rus, ukraynalı, belarus, yəhudü, erməni və o zaman SSRİ-də yaşayan qeyri-müsəlman və qeyri azərbaycanlılardan təşkil olunurdu.

İkinci dünya müharibəsi başa çatdıqdan və 1946-ci ildə Sovet qoşunları İrandan çıxarıldıqdan sonra Azərbaycanın İran və Türkiye ilə olan sərhədlərində yerləşdirilmiş hərbi hissələrdə xidmət edənlər içerisinde azərbaycanlılar demək olar ki, yox dərəcəsində id. Bu proses XX əsrin 70-ci illərinin əvvəline qədər davam etdi və yalnız ulu öndər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçiləndən sonra onun at-

digi konkret addimlar nöticəsində müsbət istiqamətdə dəyişikliyə nail olundu, 1969-1982-ci illərdə milli hərbi kadrların hazırlanmasında çox böyük işlər görüldü.

Azərbaycanlı general Mustafa Nəsimov 1972-1987-ci illərdə Bakı şəhərində hərbi-əməliyyat şöbəsinə rəhbərlik etməkə bərabər, həm də SSRİ DTK Cənubi Qafqaz sərhəd dairesi rəisiinin müavini vəzifəsində çalışırı. Qeyd etmək lazımdır ki, Mustafa Nəsimov keçmiş SSRİ Sərhəd Qoşunları tərkibində 66 yaşına qədər xidmət etmiş ilk və yeganə azərbaycanlı general idi.

1969-1982-ci illərdə dahi öndər Heydər Əliyevin Azərbaycan SSR-da hərbi quruculuq sahəsində gördüyü böyük işlər barədə, xüsusilə də onun sərhədçilər və sərhəd qoşun birləşmələri ilə qurduğu hərtərəfli əməkdaşlıq haqqında fikirlər yalnız 2002-ci ildən sonra elmi dərgilərdə və dövri mətbuatda öz ekşini tapmağa başladı. XX əsrin 70-ci illərində Heydər Əliyev tərəfindən Azərbaycanın İran və Türkiyə ilə olan sərhəd boyunca yerləşən hərbi hissələrin sosial-iqtisadi və mədəni-mənəvi məsələlərinin həlliine çox böyük diqqət yetirildiyi məlumdur. Hərbi şəhərciliklərin tikiləmisi və burada yaşayan hərbi qulluqçuların sosial problemlərinin həlli respublika rəhbərinin diqqət merkezində idi. 1972-ci il iyunun 13-də Azərbaycan KP Mərkəzi Komitəsi Bürosunda «Zaqafqaziya sərhəd dairesinin yaradılmasının 50 illiyi münasibəti ilə keçiriləcək tədbirlər haqqında» qərar qəbul edilmiş və bu qərarda Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Lənkəran sərhəd dəstəsi və Zaqafqaziya sərhəd dairesinin gözətçi gəmilər briqadası fəxri fərmanla təltif edilmişdir. General Mustafa Nəsimov qeyd edirdi ki, 70-ci illərdə keçmiş SSRİ-nin heç bir müttəfiq respublikasında Azərbaycanda olduğu qədər (Sədərəkdən Bakıya qədər olan

sərhəd xəttində) respublika vəsaiti hesabına çoxsaylı hərbi obyektlər tikilmemişdi. Biz sərhədçilər üçün keçmiş SSRİ DTK-si tərəfindən yalnız yeni sərhəd gözetçi məntəqələrinin tikiləmisi üçün vesait ayrılr, lakin yaşayış obyektlərinin tikiləmisi işindən, bir qayda olaraq, imtina edilirdi. Buna baxmayaraq, 70-ci illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə sərhədçilər üçün Sədərəkdə böyük bir şəhərcik, Prişib (indiki Göyçəpə) qəsəbəsində 50 mənzilli yaşayış binası, Lənkəran şəhərində isə 2 ədəd 70 mənzilli binalar tikilib istifadəyə verilmiş, Mərdəkanda rabitəçi sərhədçilər üçün böyük bir şəhərcik tikilmişdi.

General Mustafa Nəsimov 70-ci illərdə məhz Heydər Əliyev tərəfindən sərhədyanı ərazilərdə yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması üçün irimiqyaslı işlərin görüldüyünü qeyd edir. Görülən işlər içərisində 70-ci illərin sonunda Naxçıvan Muxtar Respublikası ərazisində Arpaçay, Lənkəranda Xanbulançay deryaçalarının və Horadız qəsəbəsinin yaxlığında Mil-Muğan su bəndinin tikiləmisi xüsusi yer tuturdu. Belə ki, tikilen və istifadəyə verilən obyektlərdə yerli əhalinin nümayəndələri işlə temin olunur, su bəndlərindən yerli əhali tərəfindən suvarma işində çox geniş şəkilde istifadə olunurdu. Digər bir mühüm məsələ sərhədyanı ərazilərdə yaşayan əhalinin ölkənin başqa yerlərindən öz evlərine qaydarkən onların sənədlərinin sərhədçilər tərəfindən bir neçə dəfə yoxlanılması idi. Sərhədyanı zonada yaşayan yerli əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün onları yalnız bir dəfə yoxlanılması ulu öndər Heydər Əliyev tərəfindən mərkəzi hökumətlə razılışdırılmışdır. Bundan əlavə, sərhəd boyunca SSRİ zamanında tikilən bütün obyektlər, o cümlədən sərhədlərin qorunması üçün quraşdırılan mühəndis-texniki qurğular müstəqil Azərbaycan Respublikasının

mülkiyyətinə verildi.

XX əsrin 70-ci illərinə qədər sərhəd qoşunlarında azərbaycanlılar sayı çox az idi. Bu azlığın bir çox səbəbləri vardı. On başlıca səbəb isə mərkəzi hökumət tərəfindən azərbaycanlılara olan əsassız inamsızlıq idi. 70-ci illərdə Türkiyənin NATO, İranın isə SENTO hərbi-siyasi bloklarının üzvü olmalarına baxmayaraq, dahi önder Heydər Əliyevin təşbbüsü ilə burada azərbaycanlı zabit-sərhədçilərin xidmət etməsi üçün icazə alındı. Burada xidmət edənlər içərisində azərbaycanlı zabitlər təxminən 50-60 nəfər təşkil edirdi. Onlar isə İran və Türkiyə ilə sərhəddə tərcüməçi kimi istifadə olundular. Ulu öndərin səyləri nəticəsində Sərhəd Qoşunlarında bir neçə yüksək rütbeli azərbaycanlı zabitlər yetişdi. Bundan əlavə, keçmiş SSRİ DTK-nın xətti ilə başqa respublikalara azərbaycanlı zabit kadrların hazırlanması üçün respublikadan gənclər göndərilir və hər il bu məqsəd üçün 10-12 yer ayrılrı. Onlar Moskva, Almatı (Alma-Ata), Kiyev, Sankt-Peterburq (Leningrad) və digər şəhərlərdə yerleşən xüsusi ali təhsil ocaqlarına göndərilirdi. Bütün bunların hamisi Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra onun sərhədlerinin qorunması və möhkəmləndirilməsi işində xüsusi rol oynadı.

382



MÜSTƏQILLİK İLLƏRİNDE ÖLKƏMİZİN SƏRHƏD MÜHAFİZƏ SİSTEMİ

383

Tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan, 1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"ni qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci il dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" Qanun qəbul etdi. Həmin il dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitesi (DSMK) yaradıldı.

1992-93-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumət bir neçə qərar versə də, bu qərarların yerinə yetirilməsi lazımı səviyyədə təşkil olunmurdu. Səriştəsizlik, xüsusi ilə xarici qüvvələrin dağdırıcılıq

fəaliyyəti ilk vaxtlar Serhəd Qoşunlarının formallaşması prosesində inamsızlıq yaradırdı. Dövlət serhəd zolağının bəzi yerlərində keçilməz tikanlı məftillərin sökülməsi və müxtəlif strateji malların kənarə daşınmasına şərait yaradılması respublikamızın iqtisadiyyatını sarsıdır, bəzən də sərhədlərimizi qoruya bilməyəcəyimiz barədə ortaya atılan bədxah fikirləri sübuta yetirməyə xidmət edirdi.

Bu dövrə Türkiye Cumhuriyyəti və İran İslam Respublikası ilə dövlət sərhədində mövcud mühəndis-texniki qurğuların bir hissəsi daşıldılmış, hərb texnika və digər vasitələr yararsız hala salınmışdı. Ermənistan Silahlı Qüvvələri tərəfindən ölkə ərazisinin 20 faizinin işğalı nticəsində İİR ilə dövlət sərhədinin 132 km sahəsinə nəzarət etmək də qeyri-mümkün olmuşdu. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-legal miqrasiya, insan alveri, radioaktiv maddələrin və kütləvi qırğınlarda komponentlərinin qanunsuz daşınması, qacaqlıqlı kimi cinayətlərlə məşğul olan transmilli kriminal qruplar Azərbaycan Respublikasının dövlət sərhədlerində yaranmış vəziyyətdən maksimum yaranınmağa çalışırdı.

Həmin illerde dövlət sərhədinin müdafiəsi, əsasən şəxsi həyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərbi istiqamətində yaradılmışdır olan sərhəd məntəqələri vagonlarda, çadırlarda və en yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi.


Bələ bir vaxtda DSMK-nin qarşısında duran en böyük vəzifə keçmiş Sovet hərbçilərinin tabeliyində olan hərbçi hissələrin və sərhəd destələrinin təhvil alınması idi. Keçmiş SSRİ Sərhəd Qoşunlarının Bakı şəhərində yerləşən Əməliyyat

Döyüş Şöbəsi, eləcə də hərbçi hissələrin rəhbərləri isə bu prosesin uzatmasına, təxribatlar töötənməye çalışırdılar. 1992-ci il fevral ayının 12-da DSMK-nin Mühəndis Tikinti İdarəesinin, "Bakı" Əlahiddə Nəzarət Buraxılış Məntəqəsinin, Nefçala Təlim Mərkəzinin, Gözətçi Gəmilər Briqadasının və "Yalama" Nəzarət Buraxılış Məntəqəsinin ştat strukturunu təsdiq olundu.

Həmin ərefədə Bakı bərəsində və hava limanında xidməti keçmiş SSRİ sərhədçiləri aparırdılar və bu, respublikadan silah-sursatın daşınmasına, xarici keşfiyyat orqanları əməkdaşlarının ölkəmizə maneəsiz gəliş-gedişinə imkan verirdi. Bu cür halların qarşısını almaq məqsədi ilə may ayının 8-dən 9-na keçən gecə "Bakı" ƏNBM-in DSMK-nin təbəciliyinə verilmesi təmin edildi.

DSMK-nin maddi-texniki bazasının yaradılmasında mühüm rol oynayan, silah-sursat və digər lazımi hərbçi ləvazimatlarla dolu olan hərbçi anbarların elə keçirilməsi əsas məsələ kimi qarşıda durardı. Həm də uğurluq, hərbçi sursatın və əmlakın sovet sərhədçiləri tərəfindən talan edilməsi adı hal almışdı. Buna görə də hərbçi anbarların elə keçirilməsi zəruri idi və milli sərhədçilərimiz 1992-ci il iyul ayının 26-də əsl fedakarlıq göstərərek bu vacib hərbçi obyekti öz tacibləklərinə keçirməyə nail oldular.


Azərbaycanın varlığını qoruyub saxlamaq üçün Sərhəd Qoşunlarını təcili formalasdırmaq, əməliyyat şəraitinə, sərhədin müdafiəsinə nəzarət edə biləcək bir hərbçi quruma çevirmək lazımdı. Sovet sərhədçilərinin milli qüvvələrlə əvəz edilməsi prosesindən aqressivləşən, əldə edilmiş sazişi pəzaraq hərbçi texnikamı, silah-sursatı imkan düzükdə aradan çıxarmağa çalışan sovet sərhədçiləri şimala doğru üz tutdular. Bu istiqamətdə nəzarəti gücləndirmək zərurəti meydana çıxdı



və DSMK 1992-ci ilin iyun ayının 13-də "Yalama" ƏNBM-in fealiyyətə başlaması haqqında qərar verdi. İyun ayının 16-da milli sərhəd qoşunlarımızın əsgərləri baş leytenant Elçin Quliyevin rəhbərliyi altında Azərbaycanla Rusiya arasındakı əsas tranzit yola nəzarət etmək üçün Samur qəsəbəsindəki körpü üzərinə çıxdılar (respublikaya golib-gedən maşınların sənədlərinin yoxlanılması ilə fealiyyətə başlayan kiçik bir post sonradan inkişaf edib nizam-intizamı və dövlət sərhədinin etibarlı mühafizəsində nümunəvi xidməti ilə fərqlənən Xudat Sərhəd Dəstəsinə çevrildi).

Təhvil alınmış hərbi hissələri şəxsi heyətlə komplektlaşdırmaq, eləcə də təhvil alınan sərhəd dəstələrini hazırlıqlı əsgərlərle temin etmək üçün Neftçala Telim Bazasının Sərhəd Qoşunlarının tabeçiliyinə keçməsinin böyük əhəmiyyəti var idi. 1992-ci il iyul ayının 8-də təlim bazası çətinliklə də olsa təhvil alındı və burada milli sərhədçilərimizin hazırlanmasına başlanıldı.

Cənub sərhədlərində xidmət edən keçmiş SSRİ sərhədçiləri artıq könlüsüz xidmət aparır, qaçaqmalçılıq və sərhəd-pozma halları baş alıb gedirdi. Təxribatçı qüvvələr bu əlverişli vəziyyətdən öz məqsədləri üçün yaranırdılar. Belə bir şəraitde Azərbaycan sərhədçiləri cənub sərhədlərini təcili surətdə öz nəzərətlərinə götürməli idilər. Məhz buna görə də DSMK birtərəfli qaydada 1992-ci ilin avqust ayının 1-də Lənkəran Sərhəd Dəstəsinin, avqust ayının 9-da isə Göytəpə Sərhəd Dəstəsinin yaradıldığına elan etdi. DSMK-nin atlığı bu məqsədyönlü addımları keçmiş SSRİ sərhədçilərinin rəhbərliyi çox narahatlıqla qarşılıyır, hər vasitə ilə daxili pozucu qüvvələrinin gücündən istifadə edib, artıq gedən prosesin qarşısını almağa çalışırdılar. Lakin son derecə ağır olsa da, həmin dövrə xidmət edən milli zabit və gizirlerimizin kö-




məkləyi ilə öz sərhəd dəstələrimizin yaradılması işi uğurla həyata keçirilməkdə idi.

1992-ci ilin oktyabr ayından başlayaraq Hadrutda yerləşən Horadız Sərhəd Dəstəsinin qəbulu məsələsi ön planda dururdu. Həmin ilin mart ayından başlayaraq sovet sərhədçiləri tərəfindən bu sərhəd dəstəsinə məxsus nə var idisə, hamısı ermənilərə təhvil verilmişdi. Odur ki, həmin sərhəd dəstəsinin nəzarət etdiyi ərazilədə baş verə bilecək taxribatların qarşısını almaq üçün dövlət sərhədimizin bu sahəsi Azərbaycan sərhədçiləri tərəfindən tezliklə mühafizəyə götürülməli idi. Bir sıra çotinliklərə baxmayaraq 1992-ci ilin noyabr ayının 1-də Horadız sərhəd dəstəsi də sərhədçilərimiz tərəfindən təhvil alındı.

Xezer dənizi hövzəsində dövlət sərhədinin mühafizəsini temin etmək məqsədilə 1992-ci ilin oktyabr ayının 6-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bağlanan müqavilənin şartlarına uyğun olaraq 27 noyabr 1992-ci il tarixdə Ələhiddə Sərhəd Gözətçi Gəmilər Briqadası Sərhəd Qoşunlarının ixtiyarına verildi. Lakin bütün gəmilər, silah-sursat, avtomobil və digər texnika ölkəmizdən çıxarıllaraq Həştərxana aparılmışdı. Azərbaycanda yalnız iki ədəd xidmət yararsız gəmi qalmışdı.

Keçmiş sovet sərhədçilərinin Azərbaycan ərazisində çıxarılması prosesi 1993-cü il aprel ayına qədər davam etdi. Həmin ilin aprel ayının 5-də Azərbaycan Respublikası ərazisində yerləşən sonuncu rabitə taborunun təhvil-təslimi başa çatdı və bununla da, sonuncu sovet sərhədçisi ölkəmizin əraziyinə tərk etdi.

Dağıdılmış zastavalaları, bərbad hala salınmış kazarmaları, sıradan çıxarılmış mühəndis-tekniki və rabitə qurğularını görənin və ağır şəraitde bərpa etmək böyük iradə tələb edirdi.



Sərhədçilərimiz bu şərəflə vəzifənin öhdəsindən layiqince gəldilər.

Respublikamızda ordu quruculuğu, o cümlədən Sərhəd Qoşunlarının yaranma prosesi müxtəlif siyasi qüvvələrin həkimiyət ehtiraslarının qızışlığı dövrlə üst-üstə düşməşdi. Erməni təcavüzüne məruz qalan ölkəmizdə daxili siyasi vəziyyətin də qeyri-sabit olması, siyasi həkimiyətdəki qüvvələrin naşılığı, bacarıqlılığı Sərhəd Qoşunlarımızın formallaşmasına mane olur, sərhədçilərimizin müdafiəsi işinin təşkili üçün əsaslı tədbirlərin həyata keçirilməsinə imkan vermirdi.

1992-ci il oktyabr ayının 9-dan etibarən DSMK Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi kimi fəaliyyət göstərməye başladı.

Müsteqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının çox ağır, çətin və mürekkeb dövründə ictimai, siyasi, iqtisadi, mədəni hayatın bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində de böyük işlər görməye nail oldu. 1988-ci ildən etibarən avtomobil və demiryolu ermənilər tərəfindən bağlanan, iqtisadi blokadaya alınan, xarici aləmdən tacrid edilən muxtar respublika basqınlarına və talanlara məruz qalır, sərhədyanı yaşayış məntəqələri erməni işgalçılara tərəfindən mütəmadi şəkildə atəş tutulur, insanlar öldürülür, girov götürürdürlər. Muxtar respublikanın ərazisində olan 75-ci mototaksi diviziyasının və 41-ci serhəd dəstəsinin hərbçiləri isə Moskvadan siyasetinə uyğun olaraq Naxçıvanı nəinki erməni təcavüzündən qorunur, hətta bəzi hallarda ermənilərə kömək edir, yerli əhali ilə münaqişələr yaradırlılar. Bele bir vəziyyət muxtar respublikanın müdafiəsinin milli qüvvələr hesabına təşkil olunması istiqamətində təcili və təxiresalın-

maz tədbirlərin görülməsini tələb edirdi. Heç təsadüfi deyildir ki, uzaqqorən dövlət xadimi Ali Məclisin sədri seçildikdən cəmi üç gün sonra, 1991-ci il sentyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi yaradılması barədə qərar verdi. Belə bir qərar qəbul etməklə uzaqqorən sərkərdə Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan milli ordusunun əsasını qoymuş. Ulu Öndərin rəhbərliyi ilə Milli Müdafiə Komitəsinin statusu, struktur, təşkili haqqında qanunvericilik bazası yaradıldı, fealiyyət istiqamətləri müəyyənləşdirildi və Naxçıvandakı sovet hərbi hissələrinin milli-ləşdirilməsi prosesinə başlanıldı.

Bu proses çox çətin şəraitdə başlasa da, incə siyasetlə və böyük məhərətlə heyata keçirildi. Şəraiti çətinləşdirən amillərdən biri de bu idi ki, o zaman respublikaya rəhbərlik edənler ölkənin maraqlarını qorumağa qadir deyildilər və buna görə de Ulu Önder Naxçıvanda bütün Azərbaycanın mənafələrini qorumaq üçün müstəqil qərarlar qəbul etmək məcburiyyətində idi. O vaxt qəbul edilmiş həmin müstəqil qərarlar sonralar müstəqillik tariximizin şanlı səhifələri kimi rəvər mənbəyinə çevrildi.

Ulu Öndərin o vaxt qəbul etdiyi tarixi qərarların bir hissəsi sərhədçilər, vətənin hüdudlarının milli sərhədçilərimiz tərəfindən mühafizə olunmasının təşkili və heyata keçirilməsi ilə əlaqədar olmuşdur. Zaqafqaziyada sərhədçilərin qorunması işinə incəliklərinə qədər bələd olan görkəmli dövlət xadimi bilirdi ki, Səderək və Ordubad rayonları ərazisində ermənilərlə həmşeridən olan sərhəd məntəqələri Naxçıvandakı 41-ci sərhəd dəstəsinə deyil, Ermənistən ərazisində fealiyyət göstərən müxtəlif sərhəd dəstələrinə təbdid. Sovetlər dönenində Naxçıvan ərazisindəki sərhəd zastavaları düşüñülmüş şəkildə bu cür parçalanmışdı. Sovet dövründə Şerurdan Er-

mənistana gedərkən nəzarət məntəqəsi sərhəd xəttinə yaxın yerde deyil, xeyli aralıda, muxtar respublikanın içərilərinə doğru gedən yerde yaradılmışdı. Sədərək nəzarət məntəqəsi də Vəlidağla Dohna dağının birləşdiyi yerde, "Qurd Qapısı" deyilən ərazidə taşkil olunmuşdu və Sədərək qəsəbəsi nəzarət-buraxılış məntəqəsindən o tərəfdə qalmışdı. Ordubad rayonu ərazisində isə vəziyyət daha anlaşılmaz idi. Bu rayonun ərazisindəki bütün sərhəd zastavaları ("Yayıcı" sərhəd zastavasından "Kotam" sərhəd zastavasına dək) Ermənistan ərazisində sünü şəkildə yaradılan Mehri Sərhəd Dəstəsinə tabe edilmişdi. Belə bir vəziyyət ermənilərin ekstremist və işgalçı hərakətlərə başladıqları zaman sərhədçilərlə yerli həkimiyət orqanları arasında ciddi problemlər yaradır, yerli əhalini narazı salırı. Ulu Öndər bu vəziyyəti aradan qaldırmak üçün qərar qəbul etdi, Sərhəd Qoşunları Zaqafqaziya Dairəsinin və 41-ci sərhəd dəstəsinin rəhbərliyindən tələb olundu ki, muxtar respublikanın ərazisindəki sərhəd məntəqələrinin hamısı bir dəstədə comlənsin və 41-ci sərhəd dəstəsinə tabe edilsin. Bu məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tələb etdiyi müddətdə, yəni 3 gün ərzində (30 oktyabr 1991-ci il) həll edildi.

Muxtar respublikanı iqtisadi-siyasi blokadadan, xüsusen də erməni təcavüzündən xilas etmek üçün müstəqil və cəsarətli siyaset yürüden Ulu Öndər Moskvadan təzyiqlər edilir, Naxçıvandakı proseslərə imperiyanın xeyrinə uyğun olan yozumlar veriliirdi. Məsələn, Ulu Öndərin qardaş Türkiye ilə əlaqələr qurmaq cəhdleri, lazımlı olarsa, Naxçıvana Türkiye qoşunlarının dəvət olunması barekəti beyanatı Müstəqil Dövlətlər Birliyinin birləşmiş silahlı qüvvələrinin baş komandanı marşal Şapoşnikovu təlaşlandırmış və o, "əgər belə olarsa, onda üçüncü dünya müharibəsi başlaya bilər" kimi sərsəm

bəyanat verərək hamını qorxutmağa cəhd etmişdi. Şapoşnikovun verdiyi bu bəyanatı məntiqlə, tarixi faktı əsaslanaraq puça çıxaran Ulu Öndər bildirmişdi ki, Naxçıvanın statusu haqqında 1921-ci ildə Rusiya ilə Türkiye arasında imzalanmış Qars müqaviləsinə hələ heç kim ləğv etməyib və lazımlı gəlsə, həmin müqaviləyə istinadən Türkiye'ye müraciət ediləcəkdir. Ulu Öndərin mətbuataya verdiyi bu açıqlama Naxçıvana da ərazi iddiasına düşmüş erməni işğalçılara və onların havadarlarına tutarlı cavab oldu.

Naxçıvan Sərhəd Dəstəsinin emlakının, silah-sursatının təmamilə milli sərhədçilərimizə təhvil verilməsi işi də uzaqqörrən sərkərdənin qotiyəti sayəsində ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olundu. 1992-ci ilin avqust ayının 22-də 41-ci sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçdi və sərhəd dəstəsində müstaqil Azərbaycanın milli bayrağı dalğalandırıldı (bu hadisəni sərhədçilər Naxçıvan sərhəd diviziyasının yaradılması günü kimi qeyd edirlər). Beləliklə, ölkəmizdə müəyyən xidməti ərazi də sərhədçilərimizi tam mühafizə altına götürən ilk milli sərhəd dəstəsi yaradıldı. O vaxt respublikamızın ərazisindəki sərhəd dəstələrinin əmlakının bölünməsi, yəni 50 faizinin Rusiya Federasiyasının, 50 faizinin isə Azərbaycan Respublikasının sorəncəminə verilmesi barədə razılılaşma olmuşdu. 1992-ci il sentyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin yığıncağında "Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlerinin qorunması haqqında" məsələyə baxıldı və qərar qəbul olundu. Az sonra isə muxtar respublika ərazisində yerleşmiş keçmiş SSRİ Silahlı Qüvvələrinin tabeliyində olan silah-sursatın, texnikanın, hərbi və mülki əmlakın bütövlükla Azərbaycana təhvil verilmesi prosesine başlanıldı.

Naxçıvana məkrli əllərin uzanmasına imkan verməmək,

başlığındıını qeyd edirik..."

1993-cü ilin iyununda Azərbaycanda hakimiyətə qayıdan Ulu Önder Heydər Əliyevin müdrikiyi sayesində içtimai həyatın bütün sahələrində olduğu kimi, dövlət sərhədinin mühafizəsində də mühüm dəyişikliklər baş verdi. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayesində cənub sərhədlərində daşıldılmış serhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində serhəd mentəqəlerinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilmesi istiqamətində məqsədyönlü tedbirler görüldü. XX əsrin 60-ci illerinin 2-ci yarısından etibarən həyata keçirilən kadr siyaseti sayesində SSRİ serhəd qoşunlarında məsul vozifələrə yüksəlmış milli sərhədçi kadr-lar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin təcrübəsin-dən geniş istifadə olunmağa başlanıldı.

Milli Serhəd Qoşunlarının formalşadığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irliliyəşlər nail olundu. Serhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə-təsərrüfat fealiyyətinin nizamlanması, yeni yaradılmış serhəd dəstələrində və serhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binalarının tikilib istifadəye verilməsi prosesləri uğurlu davam etdirildi. İqtisadi çətinliklərə baxmaya-raq, Serhəd Qoşunlarının nəqliyyat vasitələri, eləcə də rabitə avadanlıqları və xüsusi texniki vasitələrlə tematini yaxşılaşdırıldı. Serhəddə mühəndis-texniki qurğuların bərpası, qacaq-malçılıqla mübarizə, şəxsi heyətin döyüş və siyasi hazırlığının yüksəldilmesi ilə yanaşı, şimal və şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili istiqamətində də mühüm tedbirler həyata keçirildi. Azərbaycan-Rusiya sərhədində Şəki Əlahiddə Serhəd Komendantlığı (11 iyul 1995-ci il),

mürəkkəb içtimai-siyasi şəraitdə, blokadada inleyən torpaqları işgal tehlükəsindən xilas etmək zərurəti ordu quruculuğu işini daha da sürətləndirdi. 1992-ci il sentyabr ayının 29-da Naxçıvan Sərhəd dəstəsində mitinq keçirildi, keçmiş SSRİ zabitləri ilə təhvil-təslim prosesinin rəsmi imzalanma mərasimi oldu. Ulu Önder Heydər Əliyevin uzaqqorən siyaseti nəticəsində Naxçıvan ərazisində yerləşən hərbi hissələrin texnika və hərbi əmlakı heç bir şərt qoyulmadan xalqımızın ixitiyarına verildi və sovet sərhədçiləri Naxçıvandan yola salındı.

1992-ci il oktyabr ayının 18-də Naxçıvan Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Bu andiçmə Azərbaycan Respublikasının milli sərhədçilərinin ilk andiçmə mərasimi idi. Andiçmə mərasimində iştirak edən Ulu Önder sərhədçiləri təbrik edərək bu sözləri dedi: "Siz müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının surlarında xidmət etməyə başlaysınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andi içdiniz. Bu and münqəddəs anddir. Azərbaycan xalqının son 70 ildə xidmətə gedən oğulları daim Sovet Ordusuna, Sovet dövlətinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər. Bu, o dövrün xarakterik cəhəti idi. İndi isə bizim üçün ən şərəflə, ən xoşbəxt an ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət olub, Azərbaycan xalqı öz milli azadlığında nail olub və indi müstəqil dövlətin atributlarını yaratmaqla məşğuldur. Bu baxımdan ən mühüm sahə olan Sərhəd Qoşunlarının yaradılması prosesi gedir..."

Biz bu gün çox böyük məmənuniyyət hissini ilə müstəqil Azərbaycan dövlətində Sərhəd Qoşunlarının yaranmasını məhz buradan, Naxçıvandan, Azərbaycanın bu qədim diyarından

Azərbaycan-Gürcüstan sərhədində isə Zaqatala (3 mart 1993-cü il), Şemkir (15 avqust 1994-cü il) Sərhəd Dəstələri yaradıldı. Qısa tarixi vaxt ərzində Sərhəd Qoşunları nəinki formalşamış prosesini başa çatdırıldı, həm de təkmilləşərək respublikanın sayılıb-seçilən hərbi qurumlarından birinə çevrildi.

Lakin bu proseslər də asanlıqla getmirdi. Sərhəd Qoşunlarının yaradılması prosesində qarşıya çıxan əsas problemlərdən biri ixtisaslı kadrların çatışmaması idi. Keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmet edən azərbaycanlı zabitlərin başqa milletlərlə müqayisədə azlıq taşkil etməsi yeni yaradılmış Sərhəd Qoşunlarının sərhədçi zabitlərlə komplektləşdirilməsində çox böyük probleme çevrilmişdi. Bu işdə Ulu Öndər Heydər Əliyev tərəfindən esasi qoyulmuş Cəmşid Naxçıvanski adına hərbi internat məktəbinin yetirmələri köməyə çatdı. Bunlarla bərabər, SSRİ Sərhəd Qoşunlarında xidmet edən azərbaycanlı zabit və gizirlərin, demək olar ki, hamisi könüllü olaraq Azərbaycan Sərhəd Qoşunlarında xidmətə daxil oldular. Lakin bunlar qoşunların telebatını tam ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər, eləcə də digər hərbi mülkəlliyyəti vətəndaşlar könüllü olaraq xidmət etmək üçün Sərhəd Qoşunlarına həqiqi hərbi xidmətə qəbul edildilər.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il noyabr ayının 2-də radio və televiziya ilə xalqı tarixi müraciəti Sərhəd Qoşunlarının da inkişaf edib möhkəmlənməsi yolunda dövlət programına çevrildi. Xalqın votenpərvər oğulları müstəqil respublikamızın sərhədlerini qorumaq üçün müraciət etdilər. Əlbəttə, ilk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışması müəyyən çətinliklər töredirdi. Lakin məlki hayatdan gelmiş zabit və gizirlər qısa müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər. Getdikcə qoşunların kadr potensialı

yaranaşa başladı. Vicdanla, namusla, nümunəvi xidməti ilə fərqli nəzərdən zabit, gizir və əsgərlərin sayı artdı.

1992-ci ildən sərhədçi zabitlər Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin sərhəd fakültəsində hazırlanmağa başlanıldı. 1994-cü ildən başlayaraq Sərhəd Qoşunları həmin məktəbin məzunları ilə komplektləşdirildi. Məktəbin tədris prosesində Sərhəd Qoşunlarının spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması, sərhədçi zabitlərin peşə və mənəvi-psixoloji hazırlıqlarının lazımi səviyyədə olmaması, son nticədə dövlət sərhədinin etibarlı mühafizə edilməsi işinə mənfi təsir göstərirdi. Məhz bunları nəzərə alaraq, 1998-ci ilin dekabr ayının 1-də Ulu Öndər Heydər Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman verdi.

Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədi ilə Sərhəd Qoşunlarının tərkibində 1994-cü ilin avqust ayının 12-də Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan sərhədçiləri ilə görüşləri sərhəd mühafizəsinin inkişafı üçün xüsusilə əhəmiyyətli oldu. Dahi şəxsiyyətin 1996-ci il dekabr ayının 16-da, 2001-ci ilin avqust ayının 19-da Sərhəd Qoşunlarının ildönümlərinə həsr olunmuş mərasimlərdə iştirakı, 2002-ci ilin mart ayının 6-da Sərhəd Qoşunlarının illik hesabatını qəbul etməsi, 2003-cü ilin fevral ayının 6-da Dövlət Sərhəd Xidmətinin rehber heyəti ilə görüşmesi, sərhəd mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün verdiyi göstərişlər milli sərhəd mühafizəsinə yüksək qayğınnın nümunəsi oldu. 2001-ci ilde Sərhəd Qoşunlarının xidməti hesabatını qəbul edərkən Ulu Öndər sərhədçilərin qarşısında

beynəlxalq terrorçuluğa, qanunsuz məqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə, qacaqmalçılığı qarşı mübarizə aparılması, dənizdə neft-qaz hasilatı infrastrukturunun müdafiəsi kimi vəzifələr qoydu.

2002-ci ilin iyul ayının 31-də Ulu Öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fealiyyəti keyfiyyətə yeni məhəleyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoymuldu və sərhəd tehlükəsizliyinin teminatı məsələlərinin en yüksək səviyyədə həll olunmasına başlanıldı.

2002-ci il oktyabr ayının 24-də sərhəd aviasiyası yaradıldı, DSX-nin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək xidmətə cəlb olundu, sərhədin havadan müdafiəsinin təşkili, dövlət sərhədində baş verən hadisələrə çəvik reaksiya verilməsi və şəxsi heyətin teyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün sərhəd aviasiyasının istifadəsinə başlanıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etməye başladığı ilk vaxtlardan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasetini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhədçiləri ile çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlerinin müdafiəsinə göstərilən diqqət və qayğıının eyani tezahürürdü.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli-

evin Fərmanı ilə 2004-cü ilin yanvar ayının 14-də Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyası yaradıldı. 2005-ci ilin fevral ayının 18-də cənab Prezidentin Fərmanı ilə sərhəd gözetçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsinin yaradılması dəniz sərhədlərinin müdafiəsinə və Xəzərdə ölkəmizin maraqlarının daha yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar yaratdı. DSX-nin Xəzər dənizində müşahidə, axṭarış və xilasetmə imkanları xeyli inkişaf etdirildi, sərhəd gözetçi gəmiləri müasir naviqasiya və aşkar etmə avadanlıqları ilə təchiz edildi, dəniz səthi üzərində nəzarətin təşkili üçün zəruri istiqamətlərdə radiolokasiya stansiyaları quraşdırıldı.

2005-ci il dekabr ayının 27-də "Azərbaycan Respublikasının dövlət sərhədlerinin müdafiəsi sisteminin 2006-2010-cu illerde texniki inkişafına dair Dövlət Programı" təsdiq edildi.

2007-ci il iyun ayının 12-de cənab Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalanması Vətənimizin sərhəd müdafiəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci ilin sentyabr ayının 14-de Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədəqət andı içərək təlim və tədrise başladılar. 2008-ci il noyabr ayının 27-də akademianın yeni sehra təlim mərkəzi istifadəyə verildi. Mərkəzdə kursantların nəzəri herbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki verdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.

2009-cu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 90 illik yubileyi ilə kimi eləmətdar olmuşdur. Sərhədçilər yubileyi xidmətdə qazanılmış uğurlarla, yüksək inkişaf dinamikası ilə qarşılımış və yubiley ili ölkəmizin sərhəd müdafiəsi tarixində xüsusi izlər qoymuşdur. "Sərhədçi" idman

olimpiya mərkəzi və Şüvəlan qəsəbəsindəki xüsusi hərbi hissə yubiley ilinin yadigarlarıdır. 164 binanın, o cümlədən xidməti heyvanlarının telimatçılarının hazırlanması mərkəzində üstürtlü manejin və yeni açıq yarış meydanının, Göytəpə Serhəd Dəstəsi qarnizonunun, 22 serhəd komendantlığı və serhəd zastavasının, 2500 nəferlik təlim mərkəzi kompleksinin, Akademiya kompleksinin, Sahil Mühafizə bazasının və dəniz limanının, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksinin inşası və əsası təmiri uğurla davam etdirilmişdir. DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyəti gəmilər verilmiş, çəvik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyəti nəqliyyat vasitələri, sualtı əməliyyat və müsahidə, istehkam avadanlığı, xüsusi müdafiə vasitələri alınmışdır ki, bu da xidmətin səviyyəsinin yüksəlməsinə müsbət təsir etmişdir.

398

"Döyüş hazırlığı ili" kimi yadda qalan 2009-cu ildə şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə mühüm diqqət yetirilmiş, herbi hissələrin təlim-tədris bazalarının genişləndirilməsi məqsədi ilə serhəd dəstələrində və herbi hissələrdə zəruri işlər aparılmışdır. İyun ayının 21-25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrinin cəlb edildiyi "Qalxan-2009" birgə əməliyyat-taktiki təlimlərində DSX-nin bölmələrinin qarşısına qoyulmuş döyüş tapşırıqları müvəffəqiyyətə yerinə yetirilmişdir. Sentyabr ayının 23-25-də Xəzər denizində neft-qaz infrastrukturunu obyektlərinin mühafizəsi mövzusu-sunda geniş miqyaslı taktiki təlimləri, noyabr ayının 24-26-də Şəmkir Serhəd Dəstəsinin xidməti ərazisində "Dövlət serhədində qoşun qruplarının və quldur dəstələrinin silah basqınlarının dəf edilmesi" mövzusunda zirehli döyüş texnikasının tətbiqi, gecə və gündüz döyüşü mövzusunda əməliyyat-taktiki təlim keçirilmişdir. Dövlət ser-

hədini pozmuş silahlı qruplara qarşı silah tətbiq edilərken 3 nəfər sərhəd pozucusu zərərsizləşdirilmiş, 3 serhəd pozucusu yaralanmışdır. Terrorçularla döyüşdə Dövlət Sərhəd Xidmətinin əsgəri Eltun Xaləddin oğlu İsgəndərov komandirlərini və əsgər yoldaşlarını xilas etmək üçün heyatını qurban verərək qəhrəmancasına hələk olmuşdur. Əsgərin igidiyi yüksək qiymətləndirilmiş, ona Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin DSX Akademiyası kompleksinin, Göytəpə serhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd buraxılış məntəqələrinin açılış mərasimlərində iştirak etməsi, Xudat sərhəd dəstəsinin "Yuxarı Zeyxur" serhəd zastavasında xidmətin taşķılı ilə tanış olması və görülmüş işləre yüksək qiymət vermesi, DSX əməkdaşlarını orden və medallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılığında olmayışdır. Dövlət sərhədlerinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, o cümlədən Bakı şəhəri Xətai rayonu ərazisində DSX Akademiyası kompleksinin, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində sərhəd dəstəsi qarnizonunun, herbi hissələrdə cəmi 158 binadan ibarət xidməti və yaşayış obyektlərinin əsası tikintisi başa çatdırılmışdır. "2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlerinin mühafizəsinin texniki inkişafına dair" Dövlət Programının icrası üzrə tədbirlər müvəffəqiyyətə yekunlaşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2011-ci il fevral ayının 9-da Azərbaycan-Gürcüstan dövlət sərhədində "Şixli" dövlət sərhədindən buraxılış məntəqəsinin, aprel ayının 15-

399


de Azərbaycan-İran dövlət sərhədində "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin, may ayının 19-da Bakı şəhərinin Nərimanov rayonu ərazisində sərhədçilər üçün inşa olunmuş 264 mənzilli yaşayış binasının açılış mərasimlərində iştirak etməsi, avqust ayının 16-da DSX-nin hərbi qulluqlarını orden və medallarla təltifləndirməsi, ali zabit hərbi rütbələrinə layiq bilməsi, Dövlət Sərhəd Xidmətinin ştat-strukturunun təkmilləşdirilməsi, peşəkar heyətin say tərkibinin artırılması barədə qərarlar verməsi sərhədçilər tərəfindən qurur və sevinc hissələri ilə qarşılanmışdır. 2011-ci ildə 359 binadan ibarət 49 tikinti kompleksinin əsası təmir-tikintisinin heyata keçirilməsi, hərbi hissələrdə zabit-gizir heyətinin mösişet şəraitinin yaxşılaşdırılması üzrə 1288 mənzilin inşa edilmesi xüsusu vurğulanmalıdır. Bakı şəhəri Xəzər rayonunun Merdekan qəsəbəsində yerləşən oğlanlar üçün açıq tipli xüsusi məktəbin Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək zəruri tədris bazası ilə komplektləşdirildikdən sonra ona Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi statusunun verilməsi, DSX Akademiyasının tərkibində dəniz və aviasiya kafedrallarının fəaliyyətə başlaması, ilk dəfə olaraq həmin ixtisaslar üzrə qəbulun keçirilməsi, DSX Sahil Mühafizəsinin cənub, mərkəz və şimal səbhələrinin fəaliyyətə başlaması, Xəzər dənizinin sahil xətti boyu sahil nəzarəti məntəqələrinin DSX Sahil Mühafizəsinin tabeliyinə verilməsi və tam peşəkar heyətlə komplektləşdirilməsi, DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli üzmə vasitələrinin verilməsi, Xəzər dənizində sərhəd gözetçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycan mənafələrinin qorunması, müşahidə və aşkarətmə imkanımızın əhəmiyyətli derecədə artırılması, Hava Neqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yaradılması, yeni istismara verilmiş Lə-

kəran və Qəbələ beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkil edilməsi 2011-ci ildə sərhəd mühafizəsi tarixinin parlaq sehifələrindədir.

Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilmiş, müasi radiorabita və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilmiş, Dövlət Sərhəd Xidmətinin aparati ilə sərhəd dəstələri arasında peyk rabitesi sistemi yaradılmışdır. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təskili beynəlxalq standartlar seviyyesinə qaldırılmış, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılmışdır. Şəxsi heyət dövlət sərhədində keçən şəxslər və neqliyyat vasitələri üzrində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıq ilə təchiz edilmiş, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sistemine qoşulması nəticəsində müraciya proseslərinin ciddi nəzarət götürülməsi təmin olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin peşəkar heyətə komplektləşdirilməsi üçün sərhəd zastavalarının atıcı və təminat qrupu komandirlerinin hazırlığı, müraciya və sahil mühafizəsinin kiçik mütexəssislərinin hazırlığı kursları təşkil edilmişdir. Sərhəd Qoşunlarının döyük hazırlığının gücləndirilməsi daim diqqət mərkəzində olan əsas məsələlərdəndir. Bu məqsədə hərbi hissələrin təlim-tədris bazaları genişləndirilir, təlimin və tədrisin keyfiyyətinin yüksəldilmesi üçün zəruri tedbirlər həyata keçirilir.

Şəxsi heyətin döyük hazırlığının yüksəldilmesinə, ekstremal şəraitdə peşə vərdişlərinin yüksək seviyyədə mənimseñiləşməsinə böyük yardım göstərən taktiki təlimlərin 2004-cü ildən etibarən hər il keçirilməsi hərbi qulluqçuların xilas etmə-axtarış əməliyyatlarında fedakarlıq, yüksək peşəkarlıq



nümayis etdirmələri döyüş hazırlığının lazımı seviyyədə olduğunun göstəricisidir. Keçirilən telimlər zamanı Xəzər dənizində Azərbaycan Respublikasının mənafəlerinin təmin edilməsi, dövlət sərhədində vəziyyətin gərginleşməsi zamanı xidməti-döyüş tapşırıqlarını yerine yetirərkən birləşmə, hissə və bölmələrin döyüş və hərəkət nizamının təkmilləşdirilməsi, silahlı texribat-kəşfiyyat qruplarının, terrorçu dəstələrin axtarışı və zərərsizləşdirilməsi, dənizdə xilasetmə işlərinin aparılması üzrə xidməti-döyüş fealiyyətinin təşkilində zəruri təcrübənin əldə edilməsi kimi ciddi məqsədlərə nail olunur.


Beynəlxalq əməkdaşlıq, dünya dövlətlərinin sərhəd quşrumları ilə qarşıqliq faydalılıq əsasında münasibətlərin qurulması məsələləri diqqət mərkəzində saxlanılır. NATO, Avropa İttifaqı, ATƏT, BMTQAK, BMqT, Şiofok Konfransı, GUAM kimi beynəlxalq təşkilatlarla və bir çox ölkələrin sərhəd xidmətləri ilə əməkdaşlıq inkişaf etdirilmişdir. Bir neçə ildir ki, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın (Şiofok konfransının) iclasları Bakı şəhərində keçirilir.


Dövlət Sərhəd Xidməti gənclərdə herbi vətənpərvərlik təriyəsinin yüksəldilməsi məqsədile Təhsil, Gənclər və İdmən nazirlikləri ilə hazırlanmış birgə plan esasında müxtəlif məzmunlu tədbirlər heyata keçirir. Bu məqsədile, sərhəd məntəqələrinə ekskursiyalar, DSX-nin aparatında tələbələrlə görüşlər, "Sərhəd" herbi-idman oyunları, müxtəlif mövzularda təsviri və tətbiqi incəsənət, musiqi və ədəbiyyat müsabiqələri keçirilir, "Sərhədçi" jurnalının xüsusi buraxılışları, DSX-nin fealiyyətini əks etdirən kitablar nəşr edilir. DSX-nin mərkəzi aparatında fealiyyət göstərən Heydər Əliyev Elmi Araşdırımlar Mərkəzinə mütəmadi olaraq gənclərin ekskursiyaları təşkil edilir. Gənclərin Vətəne, onun sərhədlerinə məhəbbət ruhunda böyüməsində sərhədçi qəhrəman-

ların sücaetləri, onların xidməti-döyüş yolu barədəki söhbətlər mühüm rol oynayır. Torpaqlarımızın erməni işgalçılardan azad edilməsi uğrunda gedən döyüslərdə və dövlətçiliyin qorunmasında sərhədçilərimiz də mordliklə vuruşmuşlar. Bir çox hallarda en qaynar nöqtələrdə məhz sərhədçilər dayanmışlar. Ağdərə bölgəsində sərhədçilərdən ibarət xüsusi təyinatlı sərhədçi taboru düşməni ağır itkiləre uğratmışdır. Bu döyüslərde qəhrəmancasına həlak olmuş baş leytenant Eldar Məmmədov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk sərhədçidir.

Yüksek hərbi nizam-intizamı ilə fərqlənən Sərhəd Qoşunları Füzuli ətrafında da erməni işgalçılara qarşı cəsarətə döyüşmişdir. Cəbrayıllı, Horadız, Zəngilan düşmən tərəfindən işğal olunan zaman sərhədçilər fədakarlıqlar göstərmiş, dinc əhalinin təhlükəsizliyini təmin etmişlər. Xüsusilə, Cəbrayıllı rayonu ərazisində yerləşən Xudafərin məntəqəsi və Füzuli rayonunun Böyük Bəhmenli kəndində yerləşən sərhəd məntəqəsi uğrunda gedən döyüslərdə sərhədçilərimiz son anadək erməni işgalçılara qarşı döyüşmiş və həmin məntəqələri sonuncu olaraq tərk etmişlər. Bu döyüslərde göstərdiyi şücaətə görə leytenant Tahir Bedəfov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Müsteqillik yolunda uğurlu addımlar atan Azərbaycan dövlətçiliyinə qarşı daxili və xarici qüvvələr tərəfindən yönəldilmiş bir neçə dövlət çevrilişi cəhdleri zamanı da sərhədçilər fədakarlıq və sədəqət nümunəsi göstərmişlər. Dövlətçiliyinin qorunması uğrunda gedən çarpışmalarda qəhrəmanlıq göstərən və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş baş leytenant Əmiraslan Əliyev, gizir Faiq Cəfərov və sərhədçi kursant Bəhrəz Mansurovun igidiyi Sərhəd Qoşunlarının salnaməsinə qızıl hərflərle yazılmışdır.





Sərhəd Qoşunlarının şəxsi heyəti dövlət sərhədlerimizi mühafizə edərək sülh dövründə silahlı sərhəd pozucularına qarşı mübarizədə canlarını qurban vermiş gizir Qulam Ələkbərov, çavuş Natig Xəlilov, əsgər Elçin Qasımov və əsgər Eltun İsgəndərov kimi sərhədçilərin xatirəsini unutmur.

1995-ci il oktyabr ayının 28-də Bakı metropolitenində baş vermiş yanğın zamanı əsgər Elxan Talişxanov hərbi və vətəndaşlıq borcuna sadıq qalaraq qatardakı bir neçə sərnişini xilas edərkən qəhrəmancasına həlak olmuşdur. Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli Fərmanı ilə E. Talişxanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Ölkəmizin sərhədçiləri çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsinə nail olmuşlar. Bu proseslər zamanı sərhədçilər dəfələrlə silahlı müqavimətlərlə rastlaşmış və həmin müqavimətləri fedakarlıqla dəf etmişlər. Bu cür cinayətkar dəstələrə qarşı keçirilən eməliyyat tədbirləri sırasında uzun müddət axtarışda olan, Azərbaycan Respublikasının şimal-qərb bölgəsində qatı cinayətlər töretmüş Hacı Maqomedovun başçılıq etdiyi silahlı qildur dəstəsinin 2002-ci il iyul ayının 13-də Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərək zərərsizləşdirilməsi, dəstə başçısının isə məhv edilməsi xüsusi yer tutur. Həmin eməliyyat tədbirində sərhədçilərin rəşadəti Ulu Önder Heydər Əliyev tərəfindən yüksək deyərləndirilmişdir.



MÜNDƏRİCAT

ŞƏRQDƏN DOĞAN GÜNƏŞ	4
BAYRAĞIMIZ HAQQINDA	44
NƏ BİLİRİK?	44
ERMƏNİ VƏHŞİLİKLƏRİ	53
TARİXİN GÜZGÜSÜNDƏ	53
"ERMƏNİ MƏSƏLƏSİ"	66
31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 7	3
HİYLƏGƏR QONŞULARIN SOVET DÖVRÜNDƏKİ MƏKRİLİ PLANLARI	80
ƏSL ZİYALI MÜNASİBƏTİ	102
CÜMHURİYYƏTİN İLK SƏHİYYƏ NAZİRI - XUDADAT BƏY RƏFİBƏYLİ	113
BİR VARAQLA TARİXLƏRİ..	120
HƏRB TARİXİMİZİN GÖRKƏMLİ SİMALARI	126
YAZICI-JURNALİST MAHİR	
NEMƏTOĞLUNUN DEDİKLƏRİNDƏN:	134
ƏLIAĞA ŞİXLİNSKİ	136
SƏMƏD BƏY MEHMANDAROV	153
CUMHURİYYƏTİN ORDU QURUCULUĞU HAQQINDA MÜLAHİZƏLƏR	163
MÜHARIBƏ VETERANLARI - QIZIL FONDUMUZ	176
ONLAR TARİXI ŞÜCAƏTLƏR GÖSTƏRİBLƏR	177
BAHAR MURADOVADAN AÇIQLAMA	182
LEYLA ƏLİYEVADAN VƏTƏNPƏRVƏR ADDIM	183
HEYDƏR ƏLİYEV MÜASİR	



ORDUMUZUN QURUCUSUDUR	185
APREL DÖYÜSLƏRİ ORDUMUZUN GÜCÜNÜ GÖSTƏRDİ	192
AZƏRBAYCAN DÖVLƏTİ HEÇ VAXT İŞGALLA BARIŞMAYACAQ	199
ORDUMUZA VERİLƏN BEYNƏLXALQ QİYMƏT	204
100 İLLİK ŞƏRƏFLİ YOL	208
BİRİNCİ VİTSE-PREZİDENT MEHİRİBAN ƏLİYEVANIN MDB ÖLKƏLƏRİNİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ İLƏ GÖRÜŞÜ	212
İSTEFA OLAN GENERALLA SÖHBƏTDƏN	215
NAZİRDƏN MARAQLI AÇIQLAMALAR	224
XATIRƏLƏR DİLƏ GƏLİR..	245
NAZIRLIYIN TARİXİNDƏ MÜHÜM MƏRHƏLƏRDƏN BİRİ (1970-1980-Cİ İLLƏR)	253
ONUNLA İŞLƏMƏK XOSXBƏXTLİK İDİ	255
ÖZÜ BİR MƏKTƏBDİR	260
ƏBƏDİYYƏT QƏDƏR BİR ÖMÜR	263
CAVİD SEVGİSİ	266
NARKOMANIYA - SATIN ALINMIŞ XƏSTƏLİK	273
NARKOTİKİN LEQALLAŞDIRILDİĞİ ÖLKƏLƏR	276
SAHƏ MÜVƏKKİLLƏRİMİZ	278
ELBRUS ŞAHMARIN "ÖMÜRNAMƏ" KİTABINDAN	282
BERİYA, YOXSA QANIQƏN?	286
ŞƏHİD POLİSLƏRİMİZ	291
100 İLİN 27 NAZİRİ	296
ƏDLİYYƏMİZİN TARİXİ CÜMHURİYYƏT DÖVRÜNDƏN BAŞLAYIR	298
KONSTITUSİYA MƏHKƏMƏSİNDE TƏDBİR	305

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRŚI MİLLİ SƏRVƏTİMİZDİR	310
NOTARIAT - ƏDLİYYƏNİN MÜHÜM SAHƏSİDİR	327
XİLASTARLIQ VƏ QURUCULUQ MİSSİYASI	331
AZƏRBAYCAN PROKURORLUĞU - 100	338
HÜQUQ SİSTEMİNİN İNKİŞAFINDA PROKURORLUĞUN ROLU ƏHƏMİYYƏTLİDİR	345
XARİCİ İŞLƏR NAZİRLİYİ VƏ BAŞ PROKURORLUQ 1988-Cİ İL SUMQAYIT İĞTİŞAŞLARI İLƏ ƏLAQƏDAR BİRGƏ BƏYANAT YAYIBLAR	361
CÜMHURİYYƏTİ DÖVRÜNDƏ SƏRHƏD MÜHAFİZƏ SİSTEMİ (MAY 1918-APREL 1920)	366
MÜSTƏQİLLİK İLLƏRİNDE ÖLKƏMİZİN SƏRHƏD MÜHAFİZƏ SİTEMİ	383

AZƏRBAYCAN
REPUBLİKƏSİNİN
HÜQUQI DÖVLƏT QURUCULUĞU
Bakı - 2018

SONA HƏSƏNLİ
CÜMHURİYYƏT VƏ HÜQUQI DÖVLƏT QURUCULUĞU
Bakı – 2018

Əlaqə tel.: (050) 352-27-70; (055) 676-11-31

Dizayner: Orxan Rzazadə
Korrektor: Sevda Əlizadə

Çapa imzalanmışdır 31.07.2018. Kağız formatı 60x90 $\frac{1}{16}$.
Qarnituru Times. Fiziki çap vərəqi 25,5. Sərti çap vərəqi
25,5. Sifariş 2119. Tirajı 500.
Müqavilə qiyməti ilə.

«Azərbaycan» nəşriyyatının mətbəəsində çap edilmişdir.
Az 1073 Bakı, Mətbuat prospekti, 529-cu məhəllə.
Tel. (99412) 5380010. Faks: (99412) 5389085.
E-mail: azerb_nesch@mail.ru

AzF-304525



“Qızıl qələm” mükafatı laureati, istedadlı publisist və hüquqşunas Sona Həsənlinin bu kitabı oxucularla ikinci görüşüdür. Müəllif ilk kitabında iki qardaş ölkə – Azərbaycan-Türkiyə münasibətlərinə dair öz araşdırmlarını ortaya qoyub.

Yeni kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar qələmə alınıb. Sona Həsənli mövzuya təkcə tarixilik baxımından deyil, həm də hüquqi aspektdən yanaşır, eyni zamanda bir əsr ərzində görülən işlərə nəzər salıb və öz mülahizələrini irəli sürüb.

Hazırda müəllif yeni kitab üzərində işləyir. Ona yaradıcılıq yollarında uğurlar arzulayıraq!